

AZƏRBAYCAN

1'2018

1923-cü ildən çıxır

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavini: Südabə AĞABALAYEVA

Məsul katib: Tofiq MAHMUDOV

REDAKSİYA HEYƏTİ: Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

Redaksiyanın ünvani:
Bakı - Az1000
Xaqani küçəsi, 25

Çapa imzalanıb:
05.01.2018
Sifariş 53

E-mail:
intiqam.gasimzade@gmail.com
qasimzadeh@azyb.az

Telefonlar:
Redaksiya –
498-78-10
493-28-32
493-28-34
Mühasibat –
493-29-41

Tiraj 600
Kağız formatı
70x108 1/16 - 6,5
kağız vərəqi
12 çap vərəqi
16,8 şərti çap vərəqi

Qiyməti
1 manat 50 qəpik
Bakı şəhəri,
“Azərbaycan”
nəşriyyatının mətbəəsində
ofset üsulu ilə çap olunur

Çap olunmuş yazılar qəbul edilmir.
Əlyazmalara rəy verilmir və qaytarılmır.

BU SAYIMIZDA:

“ A Z Ə R B A Y C A N ” - 9 5

ANAR - “Ədəbiyyatımızın güzgüsü”.....	3
İSA HƏBİBBƏYLİ -Böyük yaradıcılıq məktəbi	5
NƏRİMAN HƏSƏNZADƏ - Yazıcılarımızın ədəbi taleyində “Azərbaycan”.....	9
NİZAMİ CƏFƏROV - Milli ədəbi təfəkkürün “Azərbaycan” miqyası.....	23
HİDAYƏT - Yüzə nə qaldı ki?	46
VİLAYƏT QULİYEV - Azərbaycan qədər yaşayacaq “Azərbaycan”	56
PAŞA ƏLİOĞLU - “Azərbaycan” - köhnə dost	102
QAN TURALI - Nasillərin jurnalı	105
İNTİQAM QASIMZADƏ - ... peşman deyiləm.....	106

P O E Z I Y A

ƏLİZADƏ NURİ - Şeirlər	11
GÜLNARƏ CƏMALƏDDİN - Şeirlər	50
NARINGÜL - Şeirlər	107
XATİRƏ NURGÜL - Şeirlər	113

Ş A İ R İ N A R X İ V İ N D Ə N

ANAR HƏBİBOĞLU - Şeirlər	95
--------------------------------	----

N Ə S R

MƏMMƏD ORUC - Zəng, Çəkiliş (iki hekayə)	30
MÜBARİZ CƏFƏRLİ - Səmadakı quyu (povest)	61
AZƏR ABDULLA - Fizika pilləsi (hekayə)	139
YAŞAR BÜNYAD - Portret (hekayə)	144

Y E N İ T Ə R C Ü M Ə L Ə R

RADEK KNAPP - Cənab Trombka və İblis; Yulius evə gedir (hekayələr).....	117
---	-----

E S S E

GÜNEL NATİQ - Sevgi və xəyanət	135
--------------------------------------	-----

P U B L İ S İ S T İ K A

SÜDABƏ AĞABALAYEVA - Yanvar düşüncələri	148
---	-----

T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q

QORXMAZ QULİYEV - Kontekst və kod (əvvəli).....	155
TƏYYAR SALAMOĞLU - "Türk qanlı" sənətkarın "Avropa qiyafəli, müsəlman etiqadlı" əsərləri.....	166
MÖHSÜN NAĞISOYLU - Bir nöqtənin hökmü	182
AYNURƏ PAŞAYEVA - “Azərbaycan” jurnalının tarixindən	187

K İ T A B R Ə F İ	192
-------------------------	-----

“Azərbaycan” - 95



ANAR

*Azərbaycan Yazarları Birliyinin sədri,
Xalq yazarı*

“Ədəbiyyatımızın güzgüsü”

Bu il yanvar ayının 28-də Azərbaycan mətbuatı tarixində xüsusi yeri olan "Azərbaycan" jurnalının 95 yaşı tamam olur. 1923-cü ildə "Maarif və mədəniyyət" adı ilə nəşrə başlayan bu jurnalın yaranmasında tanınmış yaziçi, publisist və ictimai xadim Tağı Şahbazi Simurğun və onun öz ətrafına topladığı bir qrup Azərbaycan ziyahısının böyük xidmətləri olub. Ölkəmizdə yaradılmış yeni siyasi quruluşun əsl niyyətlərindən asılı olmayaraq vətənpərvər qələm sahibləri əsas məqsədlərini xalqı maarifləndirməkdə görürdülər və başa düşürdülər ki, yalnız milləti maarifləndirməklə mədəni sərvətlərimizi; zəngin söz xəzinəmizi, incəsənətimizi və ən başlıcası, ana dilimizi qoruyub saxlamaq və inkişaf etdirmək mümkündür. "Maarif və mədəniyyət" jurnalı bu məqsədlə, bu niyyətlə yaradıldı. Təbii ki, jurnalın fəal müəllif heyəti əsasən yaziçı və alimlərdən ibarət idi. O illərdən üzü bəri bizim günlərə qədər ölkəmizin keçdiyi kaşməkeşli yol tariximizdən bəllidir. Bu yolun səlnaməcılərindən biri də ədəbiyyatımızdır; ədəbi-bədii əsərlərimizdir. Uzun illər tez-tez adı dəyişdirilən "Azərbaycan" jurnalı (gah "İnqilab və mədəniyyət", gah "Revolyusiya və kultura", gah "Vətən uğrunda", 1953-cü ildən bu günə kimi "Azərbaycan") bu ədəbiyyatın işiq üzü gördüyü yeganə dərgi olub. O, siyasi basıqların və sərt çərçivələrin imkan verdiyi

qədər, bəzən hətta bu imkanlardan daha artıq, bədii sözün qüdrəti ilə, öz ilkin məqsəd və vəzifələrinə sadıq qalaraq, xalqa həqiqəti söyləməyə çalışıb. Jurnal əlbəttə, ona rəhbərlik edən redaktorun ədəbi mövqeyindən, zövqündən asılı olaraq yazıçılarımızın yaradıcılıq axtarışlarına da meydan verib. "Azərbaycan" jurnalının 95 il ərzində çıxan saylarını izləsək, Azərbaycan ədəbiyyatının 70 illik sovet dövrü və müstəqillik əldə etdikdən sonra yaranan ədəbiyyatımız bütün çalarları ilə gözlərimiz önündə canlanır: dünyanın fərqli dərki, fərqli ədəbi-bədii ifadə imkanları, fərqli üslublar, fərqli baxış - hər şey göz qabağındadır. Nəyimiz varsa - burdadır, nəyimiz varsa - budur. Küll halında götürdükdə, ədəbiyyatımızla öyünə bilərik: keçmiş ilə də, bu günü ilə də...

Uzun illər bizim dünya ədəbiyyatı nümunələrini dərc edən ayrıca jurnalımız olmayıb. Bu işi də yarandığı gündən - "Maarif və mədəniyyət" adı ilə (və başqa adlarla) çıxdığı gündən "Azərbaycan" jurnalı görüb. Dünya ədəbiyyatının bir çox gözəl nümunələrini seçib Azərbaycan oxucusuna çatdırıb.

Klassik irsimizin, folklorumuzun tədqiqinə həsr olunmuş ədəbiyyatşunaslıq yazılarına, müasir ədəbi-bədii tənqid məqalələrə jurnalda xeyli səhifə ayrılır. Təəssüf ki, bu sahədə öyünüsəsi nümunələrə az-az təsadüf edirik. Amma ədəbi əlaqələrin indiki səviyyəsi ədəbiyyata gələn gənc qüvvələrin tənqid və ədəbiyyatşunaslığımizi dünyada qəbul olunmuş meyarlar səviyyəsinə qaldıracaqlarına inamımızı günü-gündən artırır. Ədəbi orqanlarımız, o cümlədən də "Azərbaycan" jurnalı bu yolda şübhəsiz ki, var qüvvələrini səfərbər edəcəklər.

Yadimdadır, 15 il öncə, 2003-cü ildə "Azərbaycan" jurnalının 80 illik yubileyini qeyd edirdik. O zaman Azərbaycan Respublikasının Prezidenti, ədəbiyyatımızın böyük dostu və himayədarı Heydər Əliyev "Ədəbiyyat tariximiz üçün mühüm hadisə olan yubiley münasibətilə" jurnalın əməkdaşlarına təbrik məktubu göndərmişdi. Həmin məktubda o, "Azərbaycan" jurnalının fəaliyyətini çox yiğcam şəkildə yüksək dəqiqliklə ümumiləşdirmiş, jurnalın məqsəd və vəzifələrini məharətlə mənalandırmışdı. O yazırıdı: "Müasir və klassik Azərbaycan ədəbiyyatına əsas yer verən jurnal, eyni zamanda, Azərbaycan oxucusunu dünya ədəbiyyatının qiymətli nümayəndələri ilə müntəzəm olaraq tanış etmişdir. Onun səhifələrində ədəbi prosesi əks etdirən tənqid yazılar, elmi araşdırmalar, publisistika və incəsənətə dair materiallar da geniş yer tutmuşdur. Bütün bunlar "Azərbaycan" jurnalını yarandığı gündən ədəbiyyatımızın güzgüsünə çevirmişdir".

Ümummilli Liderimizin “ədəbiyyatımızın güzgüsü” adlandırdığı "Azərbaycan" jurnalı, həmişə olduğu kimi bu gün də üzünü nə yaxşı ki, xəstə təxəyyülün törəməsi cəfəng yazırlara sarı yox, sağlam təfəkkürün, yüksək ədəbi-bədii düşüncənin məhsulu olan ədəbi nümunələrə tərəf tutur, məhz bu cür əsərləri, belə ədəbiyyatı əks etdirməyə çalışır.

Ədəbiyyatımızın fədakar cəfakesi İntiqam Qasımqadə başda olmaqla jurnalın bütün kollektivini ürəkdən təbrik edirəm.

95 yaşın mübarək, "Azərbaycan"!

Gün o gün olsun 100-ü, 150-ni adlayasan, xalqımıza, ədəbiyyatımıza xidmətini açıq alınlı davam etdirəsən.



“Azərbaycan” - 95



İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik

BÖYÜK YARADICILIQ MƏKTƏBİ

*Ü*mumiyyətlə, ədəbiyyatın inkişafında mətbuatın rolü və əhəmiyyəti isbata ehtiyacı olmayan teorem kimidir. Milli mətbuatın yaranması və inkişafi Azərbaycan ədəbiyyatının inkişafının əsas göstəricilərindən biri olmuşdur. «Əkinçi» qəzeti milli ədəbiyyatın ilk mətbü xitabət kürsüsü kimi tarixi bir vəzifəni həyata keçirmişdir. XIX əsrin sonları və XX yüzilliyin əvvəllərində çıxmış «Ziya», «Kəşkül», «Ziyavi-Qafqaziyyə» və «Şərqi-Rus» qəzetləri Azərbaycanda maarifçi ədəbiyyatın inkişafına həllədici səviyyədə təsir göstərmişdir.

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin Baş redaktorluğu ilə nəşr olunmuş məşhur «Molla Nəsrəddin» jurnalı Azərbaycan ədəbiyatının inkişafında inqilabi dönüş yaratmışdır. Məhz «Molla Nəsrəddin» jurnalı Azərbaycançılıq ideyasını ədəbiyyatda və mətbuatda möhkəmləndirmiştir. Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanı «Molla Nəsrəddin» jurnalının əsasında formalılmışdır. Realist-satirik ədəbiyyat və publisistika «Molla Nəsrəddin» jurnalının fəaliyyəti nəticəsində dərin ictimai məzmun, əsl vətəndaşlıq mövqeyi və siyasi kəsər qazanmışdır.

Görkəmli maarifçi ziyalı və böyük ədib Əlibəy Hüseynzadənin XX əsrin əvvəllərində nəşr etdirdiyi «Füyuzat» jurnalı Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas cəbbəxanası

funksiyasını yerinə yetirmiştir. «Molla Nəsrəddin» və «Füyuzat» jurnalları əsasən çoxprofilli ictimai-siyasi və ədəbi jurnallar olsalar da, ədəbiyyat ağırlıqlı mətbuat orqanları kimi fəaliyyət göstərmişdir. XX əsrin əvvellərində bu jurnallar qədər ədəbiyyata xüsusi önəm verən, geniş yer ayıran, ədəbiyyatın inkişafı qayğıları ilə ardıcıl məşğul olan başqa bir mətbuat orqanı göstərmək çətindir. Fikrimizcə, xüsusi bir ədəbi mətbuatın yaranma zərurəti də həmin jurnalların nümunəsində meydana çıxmışdır.

Yazıcıların Birliyinin orqanı olan «Azərbaycan» jurnalı ölkəmizdə ədəbi mətbuatın başlanğıcıdır. 1923-cü ildən nəşrə başlayan «Azərbaycan» jurnalı ədəbi mətbuatın möhkəm bünövrəsi, etibarlı təməlidir. Bu jurnal 1923-1953-cü illərdə «Maarif və mədəniyyət», «İnqilab və mədəniyyət», hətta «Revolyusiya və kultura», «Vətən uğrunda» adları ilə nəşr olunsa da, bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsi, geniş oxucu auditoriyasına və elmi-ədəbi ictimaiyyətə çatdırılması vəzifələrini yerinə yetirmiştir. Nəhayət, 1953-cü ildən «Azərbaycan» adı ilə nəşr olunan bu jurnal sözün həqiqi mənasında geniş həcmə malik toplu, jurnal miqyasında ölkə yazıçı və şairlerinin yaradıcılıq platformasına çevrilmişdir. Artıq ardıcıl olaraq 95 il ərzində nəşrini davam etdirən «Azərbaycan» jurnalı ilk növbədə ölkə ədəbiyyatının çoxcildlik külliyyatıdır. Müxtəlif janrlarda “Azərbaycan” jurnalında çap olunmuş bədii əsərlərdən mükəmməl bir kitabxana yaratmaq mümkündür. “Azərbaycan” jurnalında çap olunmaq yazıçı və şairlər üçün brend əldə etmək mənasını daşımışdır. Bütün dövrlərdə dünya ədəbiyyatından tərcümələrə geniş yer ayrılmış «Azərbaycan» jurnalı möhtəşəm bir tərcümə almanaxı seriyası yaratmaq vəzifəsini də həyata keçirmiştir.

Azərbaycanda tənqid və ədəbiyyatşunaslıq elminin inkişaf etdirilməsində də «Azərbaycan» jurnalı müstəsna rol oynamışdır. «Azərbaycan» jurnalı milli ədəbiyyatşunaslığın ən yaxşı nümunələrini geniş həcmdə ədəbi-elmi ictimaiyyətə təqdim etmişdir. Bu jurnal bir neçə nəsil tənqidçi və ədəbiyyatşunaslar üçün əsl məktəb olmuşdur. «Azərbaycan» jurnalı sözün həqiqi mənasında böyük ədəbiyyatşunaslıq məktəbidir. Jurnal ölkədə söz sahibi olan tənqidçi və ədəbiyyatşunaslarının əsərlərini çap etməklə həm də ədəbi prosesi istiqamətləndirmək vəzifəsini həyata keçirmiştir. Bu yolla ədəbiyyatşunaslıq ədəbi prosesə daxil olmuş, qarşılıqlı surətdə zənginləşərək inkişaf etmişdir. «Azərbaycan» jurnalının təşkil etdiyi ədəbi müzakirələrdə, dəyirmi stol söhbətlərində də tənqidçi və ədəbiyyatşunaslar fəal iştirak etməklə həm də yaradıcılıq proseslərinə yaxından müdaxilə etmək missiyasını yerinə yetirmişlər. Bu mənada «Azərbaycan» jurnalı milli ədəbi tənqidin və ədəbiyyatşunaslığın ən aktiv tribunası funksiyasını həyata keçirmiştir. Azərbaycan Milli Elmlər Akademiyasının elmi jurnalları və ədəbi topluları və digər ədəbi jurnallar, məsələn, «Ulduz» jurnalı təsis olunanadək uzun dövr ərzində «Azərbaycan» jurnalı yazıçı və şairlərlə yanaşı, tənqidçi və ədəbiyyatşunaslar üçün də əsas elmi mətbuat orqanı olmuşdur. «Azərbaycan» jurnalında çap olunmaq yazıçı və şairlər üçün olduğu kimi, tənqidçi və ədəbiyyatşunaslardan ötrü də elmi-ədəbi mühitdə etibar qazanmaq və özünü təsdiq etmək meyarına çevrilmişdir. «Azərbaycan»

jurnalında üç-dörd dəfə çap olunmaq yazıçılar mühitində də, alımlar arasında da qəbul olunmaq hesab edilmişdir.

Yazıcı və şairlərin əsas xitabət kürüsü olan «Azərbaycan» jurnalı tənqidçi və ədəbiyyatşunaslara da yer verməklə həmişə qoşa qanad ampiusunda hər iki qanadın inkişafına xidmət etmişdir. Bununla belə, söz yox ki, Azərbaycan Yazıçılar Birliyinin orqanı olduğu üçün jurnalda bədii ədəbiyyat, xüsusən də şeir və nəşr əsas yer tutmuşdur. Dramaturgiya yalnız son illərdə «Azərbaycan» jurnalında çap olunmaq hüququ qazana bilmışdır. Tənqid və ədəbiyyatşunaslıq həcm etibarilə jurnalın üçdə-dörddə biri qədər iştirakçı olmaq imkanı əldə etmişdir. Lakin «Azərbaycan» jurnalına tənqidçi və ədəbiyyatşunaslarının - Mustafa Quliyevin, Məmməd Kazım Əlekberlinin, Məmməd Arif kimi tanınmış ədəbiyyatşunaslarının rəhbərlik etdiyi illərdə jurnalda bu istiqamətin fəallığı, iştirak və təsir dairesi artmışdır. Xalq yazıçısı Mehdi Hüseyn də 1946-1950-ci illərdə və 1954-cü ildə «Azərbaycan» jurnalının Baş redaktoru olaraq nəinki jurnalda tənqid və ədəbiyyatşunaslığın xüsusi çəkisini artırılmış, özü də fəal surətdə bu tribunadan həm də tənqidçi kimi istifadə etmişdir. Tənqid və ədəbiyyatşunaslığın ağır gəldiyi illər «Azərbaycan» jurnalının sanbalının və nüfuzunun daha yüksək olduğu dövrlər olmuşdur. Fikrimcə, «Azərbaycan» jurnalında tənqid və ədəbiyyatşunaslıq məsələlərindən bir neçə elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyaları yazıb müdafiə etmək, cild-cild monoqrafiyalar nəşr etmək mümkündür. Yaxud da «Azərbaycan» jurnalında ədəbiyyat nəzəriyyəsi məsələləri», «Tənqid və ədəbiyyatşunaslığın inkişafında «Azərbaycan» jurnalının rolu», «Azərbaycan» jurnalı və ədəbiyyat tarixçiliyi məsələləri», «Ədəbi əlaqələrin əsas tribunası «Azərbaycan» jurnalı», «Azərbaycan folkloru «Azərbaycan»da» və sair kimi mövzular özünün tədqiqatçısını gözləyir. Və ya ayrı-ayrı yazıçı və şairlər kimi, jurnalda çox aktiv surətdə iştirak edən ədəbiyyatşunaslarının da «Azərbaycan» jurnalı ilə əlaqələri və jurnalda elmi əsərləri haqqında sanballı, oxunaqlı və elmi cəhətdən əhəmiyyətli monoqrafik tədqiqatlar apararaq kitablar hazırlayıb nəşr etmək olar. Məsələn, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Arası, Kamal Talibzadə, Əkbər Ağayev, Qulu Xəlilov, Yaşar Qarayev və «Azərbaycan» jurnalı mövzuları cild-cild kitablar üçün zəngin material verə bilər.

Bu gün 95 yaşlı «Azərbaycan» jurnalı ölkə ədəbiyyatında bütün istiqamətlər üzrə ən yaxşı ədəbi və elmi əsərləri böyük oxucu



auditoriyasına geniş ürəklə təqdim edir. Jurnal tanınmış yazıçı və tənqidçi İntiqam Qasızmədənin rəhbərliyi, məsuliyyətli işi sayesində həm müasir Azərbaycan ədəbiyyatının zəngin salnaməsi və həm də obyektiv mənzərəsinin güzgüsü olmaq vəzifələrini böyük uğurla həyata keçirir. 2017-ci ildə «Azərbaycan» jurnalında çap olunmuş Xalq yazıçısı Anarın «Yaralı heykəl, yaralı yaddaş» esesi, Xalq yazıçısı Elçinin «Ölümə hazır olan insan» pyesi, Hüseynbala Mirələmovun «Qazi Bürhanəddin səltənətinin süqutu» tarixi romanı, Alpay Azərin «Həyat epikrizi» romanı, Naməddin Mirzəxanlıının «Bilgisayarda sevgi macərası» povesti, Qan Turalının «Qabaqda gedən zəncirli» dram-mərəkəsi, Aybəniz Əlyarın şeirləri, Vüqar Haqverdiyevin uşaq hekayələri, Təranə Vahidin esseləri ilin ən yaxşı əsərləri hesab edilməyə layiqdir.

Tənqid və ədəbiyyatşunaslıq seriyasından Elçinin «Söz azadlığı tənqidimizə nə verib», Nizami Cəfərovun «Həyatın metafizikası», Bədir-xan Əhmədovun «Cümhuriyyətin üçlü formulu», Təyyar Salamoğlunun «Qaranlıq dünya» problemi və Mirzə Cəlilin nəşr qəhrəmanları», Cəlil Nağıyevin «Kamal Abdulla və onun dastan poetikası», Vaqif Yusiflinin «Qəzəl dünyası», Paşa Əlioğlunun «Səməd Vurğun və Şəhriyar», Nərgiz Cabbarlının «Romanın «unutduğu» problemlər», Günday Qarayevanın «Sağ ol, təmiz ömür, var ol, təmiz yol» kimi məqalələrindən hər biri ədəbiyyatşunaslığının yaddaqlan hadisəsidir.

«Azərbaycan» jurnalı Azərbaycan yazıçı və şairlərinin, tənqidçi və ədəbiyyatşunaslarının bütün nəsillərinə diqqət və qayğı göstərir. Müşahidə olunur ki, «Ən yaxşı ədəbi əsər «Azərbaycan»da» devizi indiki azərbaycançıların iş prinsipi, əsas yanaşma meyarıdır.

«Azərbaycan» jurnalının müstəqillik dövründəki fəaliyyəti bu ədəbi orqanın çoxillik ömür yolunun ən şərəflə səhifələridir. Sözün həqiqi mənasında «Azərbaycan» jurnalı bütün janrlar üzrə yeni tarixi epoxanın ən yaxşı əsərlərinə geniş yer verməklə müstəqillik dövrü ədəbiyyatımızın formallaşması və inkişafına məsuliyyətlə xidmət edir. Tərəddüd etmədən demək olar ki, «Azərbaycan» jurnalı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının güzgüsü və əsas hərəkətverici qüvvələrindən biridir.

«Azərbaycan» jurnalı müasir Azərbaycan ədəbiyyatının obyektiv mənzərəsini çox dolğun şəkildə eks etdirir. Bu mənada «Azərbaycan» jurnalı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının simasıdır.


«Azərbaycan» jurnalında ölkəmizdə müasir ədəbi prosesin bütün inkişaf meyllərini və istiqamətlərini görmək mümkündür. Bununla belə, «Azərbaycan» jurnalı formal eksperimentlərin yox, artıq yaşamaq haqqı qazanmış böyük ədəbiyyatın möhtəşəm toplusudur. «Azərbaycan» jurnalı - böyük ədəbiyyat uğrunda mübarizənin ağır artilleriyası və uzaq vuran topudur. Ölkəmizdə əsl milli və dünyəvi ədəbiyyatın yaranması və inkişaf etdirilməsinə yazıçı və şairlər qədər də «Azərbaycan» jurnalı cavabdehlik daşıyır. «Azərbaycan» jurnalı bu gün əsl yaradıcılıq məktəbi kimi ölkəmizdə böyük nüfuzlu malikdir.

«Azərbaycan» jurnalının Baş redaktoru İntiqam Qasızmədə böyük ədəbiyyat qarşısında həmin məsuliyyət hissini dərindən başa düşüb dəyərləndirən və prosesi irəli aparmağın yollarını aydın görmək istedadına malik olan mükəmməl Azərbaycan ziyalısıdır.

Yolun uğurlu olsun, «Azərbaycan»ımız!

27 dekabr 2017-ci il

“Azərbaycan” - 95



Nəriman HƏSƏNZADƏ
Xalq şairi

Yazıcılarımızın ədəbi taleyində “AZƏRBAYCAN”

Adətən tərcümeyi-halımla bağlı söhbət olanda deyirəm ki, mənim qabağıma yaxşı adamlar çıxıb. Onları hörmətlə xatırlayıram. Əslində, bu mənim minnətdarlığımdır.

Yazıcılar Birliyinə (onda “İttifaq”) məni işə götürən böyük yazıçımız Mirzə İbrahimov olmuşdu. İttifaqın sədriydi. Məni şəxsən tanımırı. Onunla bir yerdə işləyən, Nəriman Nərimanovun ilk tədqiqatçılarından biri, yazıçı Teymur Əhmədov Mirzə müəllimdən xahiş etmişdi. “Azərbaycan” jurnalında əvvəlcə poeziya şöbəsində ədəbi işçi, sonra da şöbənin müdürü vəzifəsində işlədim.

“Azərbaycan” jurnalına ilk dəfə gəlməyimi də yaxşı xatırlayıram: mərhum şair dostum Məmməd Arazla (onda İbrahimov gedirdi) jurnalda şeir aparmışdıq, yazıçı Əli Vəliyev Baş redaktor işləyirdi. Şeir şöbəsinin müdürü şair-tərcüməçi Böyükağa Qasimzadə ilə də elə onda tanış oldum. Şeirlərimdən bir neçəni seçdi, götürdü. Xoş bir təəssüratla ayrıldım. Şeirlərim ilk dəfə onun xeyir-duasıyla paytaxt mətbuatında çap olundu.

Sonralar bildim ki, bu görkəmli şair, tərcüməçi Böyükağa Qasimzadə Böyük Vətən müharibəsinin iştirakçısı olub. 1941-ci ildə 25 yaşında könüllü olaraq cəbhəyə yollanan şair bir neçə il şeirlərini nəm, soyuq səngərlərdə yazıb.

“Azərbaycan - Ukrayna ədəbi əlaqələri. 1941-1945” mövzusunda dissertasiya üzərində işləyəndə, Böyükəga və qardaşı Həsən müəllim haqqında yazası oldum. İkisi də müharibə illərində ön cəbhədə vuruşmuşdular.

Müharibə dövrü Azərbaycan - Ukrayna qəzet-jurnal səhifələrində Böyükəga Qasimzadə haqqında yazılar oxudum, özüm də yazdım. Dissertasiya işimi də müdafiə etdim.

“Azərbaycan” jurnalında, dediyim kimi, mən poeziya şöbəsinə, Akif Hüseyinov da (indi ali məktəbdə dərs deyir, filologiya elmləri doktoru, professordur) tənqid şöbəsinə baxırdıq. Ona, tərcüməyi-hal xarakterli bir poemə yazmaq istədiyimi dedim. Və tezislər şəklində yazıb gətirdim. İstədim ki, Akif fikrini bildirsin, yazmağa dəyərmi. Mənim əlyazmamı çox ləngitdi.

Günlərin bir günü jurnalın ilk siqnal nüsxələrindən birini gətirib mənə verdi. Açıb vərəqləyəndə gözümə inanmadım.

- Akif, bu nədir? - təəccübə soruşdum.
- “Nabat xalanın çörəyi...” - Başqa söz demədi.
- Mən axı, qeydlərimi vermişdim ki, baxasan.
- Mən də baxdim.

Akif, əslində, sürpriz etmişdi.

- İkinci, üçüncü hissələrini də yazmalısan. Hələ bitməyib. Sənin “qeydlərini” Cəlal müəllimə (onda Cəlal Məmmədov jurnalın Baş redaktoruydu) verdim, öz fikrimi dedim, o da oxuyub bəyəndi. Göndərdi mətbəəyə.

İkimiz də susduq. Mən xəcalət çəkdim ki, oxucular indi nə deyəcək? Mən, axı, daha yaxşı yaza bilərdim.

Akifin səsini eşitdim:

- Buna qətiyyən el vurma. Təbii yazılıb.
- Mənə ilk zəng vuran böyük Xalq yazıçımız Süleyman Rəhimov oldu.
- Telegram yazmışan, - dedi. Amma xoşu gəldi. - Davam elətdir.

Nəhayət, ikinci, üçüncü hissələrini yazası oldum. Ayrıca kitab şəklində nəşr edildi.

İndi bu əsər xarici dillərə də tərcümə olunub.

Bələliklə, “Azərbaycan” jurnalının mənim tərcüməyi-halimdə xüsusi yeri olub: ilk dəfə onun səhifələrində şeirlərim çıxanda özümü şair hesab etmişəm, ilk dəfə də burada yazıçılığa başlamışam. Nəsr əsərim çıxb.

Birinci görə, mərhum şairimiz Böyükəga Qasimzadənin pak ruhu şad olsun deyirəm; ikinci görə də deyirəm ki, ədəbiyyatşunas alimimiz Akif Hüseyinovun qələmi iti olsun.

“Azərbaycan” jurnalı - Azərbaycan Yazıçılar Birliyinin baş ədəbi orqanı, Azərbaycan yazıçılarının ədəbi taleyidir. Janrından, həcmindən asılı olmayaraq, ən gözəl əsərlərimiz əvvəlcə bu şərəfli jurnalın səhifələrində işiq üzü görür, mənəvi sərvətimiz kimi milli dəyərlərimizi zənginləşdirir.

Bu tarixi missiyaya rəhbərlik edən, təbii ki, jurnalın Baş redaktorudur. Onun dünyagörüşü, zəkası, milli ruhu, fəaliyyət göstərdiyi yaradıcı mühit əsas şərtlərdəndir. Məhz buna görədir ki, bütün mənəvi və insani keyfiyyətləri özündə cəmləşdirən yazıçı, tənqidçi, tərcüməçi, onlarla gözəl filmlərin ssenari müəllifi kimi tanıdığımız istedadlı qələm dostumuz İntiqam Qasimzadə uzun illərdir ki, milli ədəbiyyatımızın inkişafı yolunda açıq alınlı xidmət edir. O, həcmli əsərlərin ilk oxucusu və onların ilk naşiri kimi yazıçı dostlarının, eləcə də ədəbi mühitin nüfuzunu qazanmışdır.

Bütün yaradıcı heyəti təbrik edirəm.

Cansağlığı, ailə sevinci, yeni uğurlar!

Hörmətlə,

“Azərbaycan”ın oxucusu, müəllifi Nəriman Həsənzadə

10.XII.2017

◆ P o e z i y a



Əlizadə NURİ

İLAHİ, YER SAXLA DUALARIMA

Göydən ölü quşlar kimi
Yenə mələklər tökülür.
Orda nəyin bayramıdır, -
Yağış-yağış zər tökülür?

Mən burda tənha bayquş,
Sən də təksən, İlahi.
Bu qədər dərd içində
İtəcəksən, İlahi...

Səndən küsmüşəm bir az,
Küsdüm İlahi, mən də, -
Haqqımı yeyənlərin
İştahı küsməyəndə.

Bu gün yoxdu əllərim,
Amma bir gün qucaqdım.
Sən olmasaydın, yenə
Sənə inanacaqdım...

...Yenə sənə nə olub, -
Birtəhərsən, İlahi?
Əynini qalın elə, -
Yerdə çoxdu ağlayan, -
Üşüyərsən, İlahi...

SƏNSİZ AXŞAM TEZ DÜŞÜR...

Bu yerin axşamları
 Sənsiz yaman tez düşür.
 Əl vurdum xatırənə -
 Gördüm evə köz düşüb...

...Günəş də söndü, tez gəl,
 O da vaxtı qurubmuş.
 Eşqi kim uydurubsa,
 Nə gözəl uydurubmuş!

Səni necə çağırıım: -
 Ay "kim"im gəl, "nə"yim gəl?
 Mənim dar ağacım ol, -
 Səndə çiçəkləyim, gəl...

Təkcə ağrı özümündü,
 Duzum səndən, yaram səndən.
 ...Sənə əlim dəysin deyə, -
 Özümü asaram səndən...

...Pərvanənin yadına
 Gündüzlər də şam düşür.
 Sənsiz günəş tez batır,
 Sənsiz tez axşam düşür...

BİR QADIN AĞLAYIR ÜZÜ GÖYLƏRƏ...

Qəmi sinəsinə sıxıb körpətək
 Bir qadın ağlayır üzü göylərə,
 Göz yaşları cırmaqlayır üzünü...

Bir qadın ağlayır, elə bil indi
 Asacaq özünü göz yaşlarından...

Yermi günahkardı, göymü günahkar; -
 Bir qadın ağlayır bu aralıqda...

...İlahi, sığal çək saçına onun,
 İlahi, o qadın niyə ağlayır?
 İlahi, görəsən niyə adamlar,
 Güləndə dünyanın üzünə gülür,
 Ancaq ağlayanda göyə ağlayır?!

...Başını kədərin çıynınə qoyub,
 Bir qadın ağlayır üzü göylərə...

...İlahi, hardadı sənin əllərin? -
 Silsin o qadının göz yaşlarını...

DƏRVİŞİN MƏKTUBLARI

Birinci məktub

Haçansa günah edib
Əzab çəkən əlləri
Qoymağın yer tapmamaq
Nə ağır sitəm imiş.

Açıb qanadlarımı
Yerə sərmək istədim, -
Sən demə, bu yer üzü
Ocaq-ocaq qəm imiş...

Milyon il o tərəfdən
Bir səs çağırıdı məni.
Bir sünbülə aldanıb
Utanın Adəm imiş.

Bu dünyada nə gördüm,
Əllərimə danışdım, -
Bir əlim kağız imiş,
Bir əlim qələm imiş...

Kola sığınib qalan
Bir çıçayı çağırıdım, -
Səhər şəhini içən
O çiçək də dəm imiş.

Çıxdım bir dağ başına, -
Yaxın olum Allah'a.
Yenə göylə aramız
Neçə min qədəm imiş...

İkinci məktub

Sən demə, yarpağın da
Kədəri varmış Allah, -
O ağacın gözləri
Bildim, nədən nəm imiş...

Min illər bir Məcnunu
Ovuda bilmir hələ, -
Göylərin ağrısına
Göz yaşı məlhəm imiş...

Gündüz gün işığını
Qızlar səpdi üstünə, -

Bu gecə məhbusuna
O bayquş həmdəm imiş.

Gah səhra qumu oldum,
Gah da ki sahil qumu, -
Yenə üzüdüm, Allah,
Yenə GÜNÜN kəm imiş.

Bir sakit adavardı,
Ora qaçmaq istədim, -
Bu dəniz qudlurları
Yan-yörəmdə cəm imiş...

Mən bir sözün içində
Necə sığdım, İlahi, -
Bu necə dünya imiş,
Bu necə aləm imiş?!

YA DİVANA DİVAN TUT...

Hər əzan bir yandadır, - götür eşqi, CANı tik,
Bir viranə dünyada bir EŞQ XANİMANı tik.

Günəş də girə bilmir, yerin altı üşüyür,
O məzarın əyninə bu isti insanı tik...

Mən "haqq" dedim, bu Divan vurdur mən divanəni,
Ya Divana divan tut, ya gəl bu "lisan"ı tik...

Həmi səndən qopsa da, qaçıր səndən, İlahi, -
Adamların üstünə götür öz imzani tik...

Dünya dağılır, Allah, - o divarın içində,
Bir az bu Məhəmmədi, bir az o İsanı tik...

Hər aşiqin gözündən bircə damla yaş götür,
İlahi, bu dünyada bir sevgi ümmani tik...

DƏNİZ BOYDA QƏBİR

Balası dənizdə boğulan ana
Qəbir kimi qucaqlamışdı dənizi...

Dənizi qəbir sanıb
titrəyen barmaqlarını şam kimi yandırmaq
istəyirdi, -
Kibriti göz yaşlarıydı.

Bir cüt qərənfil hönküründü suyun üzündə,
bir cüt gülün göz yaşı qarışmışdı dənizə, -
Xəzəri qan aparırdı...

Dənizi elə qucaqlamışdı ana,
Xəzər ananın qucağı boyda olmuşdu.

...Suda gizlənmişdi vəhşi bulaqlar.

...Qaranlıq matəm şalıtək düşəndə ciyninə
Sularla oğlunun üstünü örtüb geri dönürdü ana.
Əlləri qoynunda qalan bir evin hər küncündə
bir xatırə gözləyirdi onu...

BİR CÜT ƏLİN NAĞILI

Minib bir gəmiyə çıxıb gedəsən,
Səni yola sala onun əlləri.

Unuda özüynən su götürməyi,
Ata əllərini arxanca o qız...

O səni dənizə tapşıran kimi.
Sən də tapşırasan göylərə onu.

...Minib bir gəmiyə çıxıb gedəsən,
Suların üzündən öpəsən hərdən.

Götürüb qaçdığını arzularını
Hər axşam sərəsən Ay işığına...

...Çatasan dünyanın son limanına,
Səni qarşılığa ONUN ƏLLƏRİ!..

Heyrətdən özünü itirəsən ki:
Sən ki, yatmamışdin, - bu nə yuxudu?

Haçan gəlib ötdü səni bu əllər,
Yoxsa o əllərin öz ağ gəmisi,
Yoxsa ki o qızın öz dənizi var?!

...Yuxudan oyanıb qaçasan ONA,
Qaçıb o əlləri qucaqlayasan.
Bağrına basasan son ümid kimi...

Sonra ovçundakı o əllər üçün
Bir üzük yonasan gün işığından.

Sonra düşünəsən: - bəs bu əlləri
O qızın canından kim dərib sənə?

Kimsə ürəyinə piçildaya ki,
“...Təkcə öpmək üçün deyil o əllər,
Tanrı uçmaq üçün göndərib sənə...”

ŞƏHİD NİŞAN ÜZÜYÜ

Cəbhədə balası ölen
bütün analar şəhiddi.
Şəhiddi - həlak olmuş əsgərin döş cibindəki
sevdiyi qızın şəkli.
Şəhiddi - dərdini bağırına basıb hönkürən
o qızın barmağındakı
nişan üzüyü!
Şəhiddi - göz yaşı qan kimi damclayan
yetim qalmış o çağ'a...

...Üstünü səngərdə toz basmış o məktub da şəhiddi,
Şəhiddi - balasına qucaq açan vətən göyləri...

Şahiddi və Şəhiddi - içimdəki Allah da...

GECƏ ŞİKƏSTƏSİ

Nədən qara buludlar
Göydən yerə ağ düşür?
Nədən yaxın adamın
Səndən çox uzaq düşür?

Ümidi şikəstlərin
Ürəyi şikəstədi.
Günəş niyə saralıb,
Yoxsa, o da xəstədi?!

Hara qoyum bu qəmi?
Əlim gəlmir atmağa.
Hansi yalanı seçim
Özümü aldatmağa?

...Yağış, gəl, rəsmimi çək,
Sonra yaz arxasını...
...Biz az gözlə, bağlayım
Dərdimin yaxasını...

...Ver əlini, - nə olsun
Qara qulam, İlahi.
Quruda üzsəm belə
Boğuluram, İlahi...

GÖYƏ ÇÖP DAŞIYAN BİR QUŞAM, ANA

Tanrı qəm yaratdı, sən məni doğdun, -
 Mən elə bu qəmlə tay-tuşam, ana.
 Yerdə yer tapmadım yuva qurmağa,
 Göyə çöp daşıyan bir quşam, ana.

Heç sən də bilmirsən kimdi bu oğlun,
 Kamanı əyilmiş simdi bu oğlun.
 Gecə aşiqidi indi bu oğlun, -
 Mən bir xarabada bayquşam, ana.

Haqq yoxmuş, hər yerdə haqq-hesab imiş...
 Ölüm - iynə imiş, ömür - sap imiş...
 ...İçdiyim süd imiş, ya şərab imiş, -
 Dünyaya gələndən sərخosam, ana?!

SƏNİN ADINA ŞƏHƏR

Mən sənin adına şəhər salmışam,
 Sabah ad qoyacam küçələrinə.
 Oturub şəhəri tumarlayıram, -
 Saçını sərmisən gecələrinə...

Gəl, öz şəhərini göstərim sənə,
 Bir az bu şəhəri sənə tanıdım.
 Mən sənin adına şəhər salmışam,
 Ürəyim - şəhərin baş meydanıdır...

...Tikdim ürəyimin sahillərində, -
 Qoymadım gözümdən bir az yan keçə.
 Qala qapısıyam mən bu şəhərin, -
 Təkcə sənin adın qapıdan keçər!

Günəşi yerində, Ayı yerində...
 Gecə düşünmüşəm, səhər salmışam.
 Sən mənə bir dünya vermisən, qadın,
 Mən də bu dünyada şəhər salmışam.

...Gəl səni şah seçim öz şəhərinə,
 Nə fərqi, sarayı, ya TAXTI olsun.
 Mən sənin adına şəhər salmışam,
 Saldım ki, dünyanın paytaxtı olsun!..

...Bir şəhər salmışam bir nəfər üçün,
 Min belə şəhərə, bəlkə, dəyərsən.
 Görsən darixırsan öz şəhərində,
 Mənə də yanında yer eyləyərsən...

KƏDƏRİN RƏSMİNİ KİM ÇƏKƏ BİLİR?

Bir körpə durmuşdu yol qıraqında,
Elə üşüyürdü açıq əlləri...

Kədərin rəsmini kim çəkə bilir, -
O körpə uşağın əlini çəksin.
Ancaq elə çəksin o rəsmi çəkən
Uşağın əlini utandırmasın.

...Qısılıb o uşaq soyuq divara,
Tərs kimi günəş də o yana düşüb...
İlahi, o əllər ağlayır axı,
Gedək o əlləri ovudaq bir az.

...Kim çəkə bilirsə dərdin rəsmini
Əvvəl o uşağın əlini çəksin,
Çəksin ovçundakı xırda pulları.

...Bir sərgi düzəldin, - kədər sərgisi,
Əvvəl o əlləri sərgiyə qoyun...

Çağırın sərgiyə fələk də gəlsin,
Döyüñ o fələyi o əllər ilə...

MƏKTUB

Hardasan, şəhla gözlüm,
İlk dərdim, son əlacım?!
Səni gətirsin deyə,
Bu yollara əl açım?

Yuxuma dağıtmışan
Saçının yumşağıını.
Sən yoxsan, kim böyüsün
Bu sevda uşağıını?

Yol tapıb çıxa bilmir
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam, -
Gəl, səndə daldalanım...

Bir körpə ümidim var,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında...

Hardasan, hardan bilim, -
Mən hara üz döndərim?

Darıxmağın rəsmini
Çəkib sənə göndərim...

Özün uzaqlardasan,
Kölən keçir yanımdan.
Adına soyuq dəyər, -
Düşmə dodaqlarımdan...

...Hardasan, şəhla gözlüm,
Hardasan, ay əlacım?
Səni verəcək deyə,
Bu yollara əl açım?!

SON NƏFƏS

Bir gün rastıma çıxdın, -
Düşdüm "yol qəzası"na...
Sən də göz yaşı kəsdin
Gözünün "cəzası"na.

...İndi son nəfəsdəyəm,
Sər üstümə saçını.
Üşüməsin bu ozan.
Sən bağla gözlərimi, -
Bu dünyada son dəfə
Gördüyüm sən olasan...

...Hərdən düşsəm yadına,
Sənə bir yol salmışam,
Həmən yolu gələrsən.
Sən ki səxavətlisən, -
Məzarımın üstünə
Gözü dolu gələrsən...

Şam gətirmə gələndə;
Sevgidən ölenlərə
Ay özü şam yandırır...

Qorxma gecəyə düşsən, -
Başdaşıma demişəm
Səni yola salacaq...

BOY

Biz elə tez böyümək istəyirdik ki...
...alın təri də sudu
(yox, alın təri təkcə su yox, həm də çörəkdi!)
ancaq su qiymətinə yox
alın təri qiymətinə bizə alınmış

uşaq paltarlarını da
geyməyə macal tapmadıq.
Biz elə tez böyümək istədik ki...

Biz elə tez böyümək istədik ki,
uşaqlığımız ağlaya-ağlaya qaldı...

Elə tez böyümək istədik ki, böyüyə də bilmədik...

XƏYANƏT

Başqa qadın haqqında düşünmək belə
öz qadınına xəyanətdi.

Başqa qadın haqqında düşünəndə də
səni yaxalaya bilərlər...

Hər gün neçə kişi xəyallarında
başqa qadınlarla "tutulur" indi...

Xəyanət - sevginin üstündə bir xətt...

...O, elə bir tozdu ki, Tanrı da yuya bilmir...

İLAHİ, BİR QADIN SEVİRDİ MƏNİ

Dünyanın üstünün qaş-daşıydı o,
Gözümüzün içində göz yaşıydı o,
Bir gözəl çıçəyin adaşıydı o,
İlahi, bir qadın sevirdi məni.

Yağışın içində gəzirəm onu,
Bir durna köçündə gəzirəm onu...
Dilimin ucunda gəzirəm onu, -
İlahi, bir qadın sevirdi məni.

...Bəlkə, suya dönüb? - bulaqdan baxır...
Bəlkə, aya dönüb uzaqdan baxır?
Bəlkə, bu yazdığını varaqdan baxır? -
İlahi, bir qadın sevirdi məni.

Axı, neyləyəydi bir naşıyla o?
Getdi kədər adlı sırdaşıyla o.
Qoydu imzasını göz yaşıyla o...
İlahi, bir qadın sevirdi məni.

Çaylar yamsılayır həzin səsini,
Sixmişam sinəmə xatirəsini.
İlahi, haçansa rastıma çıxsa,

Ona bağışlaram son nəfəsimi.
İlahi, bir qadın sevirdi məni.

METAFORA

...Hər axşam ulduzları yanına çağırıan
o kiçik pəncərə
oğlumun əlləridir...

Belibükük o ümid
Mənim qocalıq rəsmim,
Qundaqdakı o qönçə
Gülün uşaqlığıdır.

Payız təbiətin şair balası, -
Yağış da şeirtək oxunmalıdır.
...İçdiyi göz yaşlarından
Başı fırlanan bu yer
Bəlkə, bu Dünyanın sərxoş halıdır?..

ÖLÜM-ANA

Hər kəs
öz anasının bətnindən düşsə də,
sonda
hamı bir ölümün bətninə yiğilacaq,
ölüm hamının anası olacaq...

SƏNİN AD GÜNÜNƏ QƏSDƏN GECİKDİM

Açıdım pəncərəmi eşq havasına,
Günəş doğacaqdı, duman saxladı.
Böyük bir kədərə qurban gedirdim,
Məni balaca bir güman saxladı.

Sən mənə gecikdin, hardaydın, qadın?
Hər gün dodağında darıldım adın.
Ömürdən bir qədər vaxt oğurladım,
Sənə həsr etməyə zaman saxladım.

Daş daşı üzütdü, o dən gecikdi,
Ruhu apardılar, bədən gecikdi.
Sənin ad gününə qəsdən gecikdim, -
Mən səni bir az da cavan saxladım.

SAZ

Sazın ürəyinin sarı siminə toxundu fələk,
Öldü Ədalət...

...Hamı çoxdan kiriyib,
Saz hələ ağlayır, hələ ağlayır...

...Götürün bu sazı, başdaşı qoyun,
Bəlkə, onda toxdadı...

Ölüm qovuşdu Ədalətə, -
İndi kim deyə bilər ki, ədalətsizdir ölüm?!

SƏNİN YANINDAN GƏLİRƏM

Səni unutmaqdan gəlirəm...
Yadımdan çıxıb qalmışam,
Qalmışam gəldiyim yerdə.

Səni unudub gəlirəm...
Hava yaman ağırlaşıb, -
Yaxşı ki,
mən sənin havanı udub gəlirəm...

...Səni unutmaqdan gəlirdim, -
Qəfil rastıma çıxdın...

YOXDUSA

Hər nəğməyə qucaq açmaz göy üzü,
Bir sözünün yüz məcazi yoxdusa.
Son hecası əsir düşüb vətənin, -
"Vətən" olmur, bir hecası yoxdusa...

Əlim hər gün oynayırdı ələmnən...
Bir ləl tapıb böldüm onu Lələmnən.
...O özünü bir gün vurdu qələmnən, -
Neynəyəydi tapançası yoxdusa?

Məndən ağır bu minnəti neynirəm?
Əl yandıran əmanəti neynirəm?
...Dünya boyda imarəti neynirəm, -
Sənə baxan bir bacısı yoxdusa?!..



“Azərbaycan” - 95



Nizami CƏFƏROV

*Milli Məclisin üzvü,
akademik*

Milli ədəbi təfəkkürün «Azərbaycan» miqyası

Hər bir xalqın tarixində onun ideallarını (və milli ideologiyasını!) bütün miqyası ilə əks etdirməyə çalışan elə mətbuat vasitələri olur ki, həm fəaliyyət göstərdiyi dövrə və ya dövrlərdə cəmiyyəti düşdürüyü şəraitin tələbləri səviyyəsinə yüksəltməyə, millətin canında nə qədər imkanlar varsa hamisini hərəkətə gətirməyə cəhd edir, həm də tarix yazar, hər bir sonrakı mərhələdə və ya dövrə həmişə xalqın, onun təfəkkür sahiblərinin müraciət etməli olduğu mötəbər mənbəyə çevrilir. XIX əsrin ikinci yarısında «Əkinçi» qəzeti, XX əsrin əvvəllərində «Füyuzat» və «Molla Nəsrəddin» jurnalları kimi... Və 90 yaşını arxada qoyub 100 yaşına yaxınlaşan - bu il 95 yaşını qeyd etdiyimiz «Azərbaycan» jurnalı Azərbaycan xalqının ədəbi təfəkkür tarixinin bu cür ən böyük mənbə - abidələrindən biridir... Yüz yaşına çatmaqda olan, hər səhifəsi ziddiyətlərlə, müzakirə-mübahisələrlə, məglubiyətlərlə, qələbələrlə (və əsası, qəhrəmanlarla!) dolu elə bir yazılı Eposdur ki, onuancaq «Dədə Qorqud»la, «Koroğlu» ilə müqayisə etmək olar.

İlk nömrəsi 1923-cü ilin yanvarında «Maarif və mədəniyyət» adı ilə çıxmış jurnalın xüsusilə ilk onilliklərdə hansı siyasi-ideoloji mərhələlərdən keçdiyi, ilk növbədə, onun zaman-zaman dəyişdirilmiş adlarında öz əksini tapır: «Maarif və mədəniyyət» (1923-1927), «İnqilab və mədəniyyət» (1928-

1936), «Revolusiya və kultura» (1936-1941), «Vətən uğrunda» (1941-1946), «İnqilab və mədəniyyət» (1946-1952) və nəhayət, «Azərbaycan» (1953-cü ildən sonra)... «Maarif»dən «İnqilab»a, «İnqilab»dan «Revolusiya»ya keçib II Dünya müharibəsi illərində «Vətən uğrunda» şəhəri (və adı) ilə döyüşəndən sonra yenidən «İnqilab»a qayıdan jurnalın, təbii ki, təkcə adı dəyişmirdi, onun ideya-məzmununda da «inqilab»lar baş verirdi ki, bunun nə demək olduğunu bu gün, əlbəttə, xüsusi izah etməyə ehtiyac yoxdur. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, 20-ci, 30-cu illərdə o, yeddi redaktor dəyişmişdi: Tağı Şahbazi (1923), Cəlil Məmmədzadə (1924-1926), Ruhulla Axundov (1927-1928), Mustafa Quliyev (1929-1931), Müseyib Şahbazov (1932-1933), Hacıbaba Nəzərli (1934) və Məmmədkazım Ələkbərli (1934-1936). Məlum illərdə «Maarif və mədəniyyət», «İnqilab və mədəniyyət», eləcə də «Revolusiya və kultura»nın redaktorları olmuş bu şəxslərin məşhurlarının (Tağı Şahbazi, Ruhulla Axundov, Mustafa Quliyev, Hacıbaba Nəzərli və Məmmədkazım Ələkbərli) 1938-ci ildə güllələnməsi ədəbiyyat cəbhəsində necə amansız «mübarizə» getdiyi barədə aydın təsəvvür yaradır. Və bu təsəvvürü həm genişləndirən, həm də dəqiqləşdirən bir fakt da var ki, jurnal bəzi illərdə ümumiyyətlə redaktorsuz nəşr olunmuşdur.

Əlbəttə, 20-ci, 30-cu illərdə jurnalda hansı ədəbiyyat adamlarının daha çox çap edildiyi istər dövrün tələbləri, istərsə də bütövlükdə Azərbaycan ədəbiyyatının tarixi baxımdan maraq doğurmaya bilməz...

Yeri gəlmışkən, nə yaxşı ki bu gün istifadəmizdə «Azərbaycan» jurnalının iki bibliografik göstəricisi mövcuddur ki, onlardan birincisini Rasim Tağıyev (1973), ikincisini isə Əmin Əfəndiyev (2004) hazırlamışlar. Əger bu dəyərli əsərlər olmasaydı, yəqin ki, jurnalın «tərcüməyi-hal» barədə konkret faktlara əsaslanaraq bəhs açmaq çox çətin olardı. Müxtəlif əlifbalarda nəşr edilmiş, ölkəmizin «heç bir arxiv və kitabxanasında tam kompleksi saxlanılmayan jurnal»ın (Əmin Əfəndiyev) bibliografik göstəricilərinin yaradılmasının nə qədər əhəmiyyətli iş olduğunu «Azərbaycan»ın Baş redaktoru İntiqam Qasımkızadə «Azərbaycan»-80. Bibliografik göstərici» kitabına yazdığı ön sözde belə qiymətləndirmişdir:

... «Azərbaycan» jurnalı ədəbiyatımızın güzgüsüdür desək, zənnimcə, yanılmarıq. Söz sənəti ilə məşğul olan qələm sahiblərinin neçə-neçə nəslinin axtarışları da, uğurları da, büdrəmələri də bu güzgündə əksini tapmışdır. Bu mənada «Azərbaycan» jurnalının nüsxələri ədəbiyatımızın tarixini öyrənən hər bir kəs üçün - istər tədqiqatçı-alim, istər tələbə, istərsə də adı bir oxucu üçün əvəzsiz bir mənbə, zəngin bir xəzinədir. Lakin bu xəzinəyə baş vurmaq, oradan istədiyini axtarış tapmaq o qədər də asan iş deyil, müşkül məsələdir, aylar, bəzən isə, hətta illərlə vaxt tələb edir. Bu kitab həmin xəzinənin etibarlı açarı, dəqiqliklə çəkilmiş əhatəli xəritəsidir»...

Və həmin bibliografik «xəritə» göstərir ki, 20-ci, 30-cu illərdə Azərbaycan ədəbiyyatının ön sıralarında poeziyada Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əli Nəzmi, Hacıkərim Sanılı, Əhməd Cavad, Mikayıl Rəfili, Abdulla Faruq, Əbdülbəqi Fövzi, Hüseyn Natiq, Səməd Vurğun, Şəmsəddin Abbasov, Mikayıl Müşfiq, Adil Əfəndizadə, Süleyman Rüstəm, Hikmət Əlizadə, Osman Sarıvəlli, Cəfər Xəndan, Rəsul Rza, Əkrəm Cəfər, Məmməd Rahim, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və b., nəsrdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Abdulla Şaiq, Seyid Hüseyn, Məmməd Səid Ordubadi, Hacıbaba Nəzərli, Qantəmir, Tağı Şahbazi (Simurq), Mehdi Hüseyn, Əbülhəsən, Mirzə İbrahimov, Əli Vəliyev, Yusif Şirvan, Sabit Rəhman, Mir Cəlal, Ənvər Məmmədxanlı və b., dramaturgiyada Hüseyn Cavid, Cəfər

Cabbarlı, Hacıbaba Nəzərli və b., tənqid və ədəbiyyatşunaslıqda isə Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Əmin Abid, Abdulla Şaiq, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, İsmayıł Hikmət, Seyid Hüseyn, Mustafa Quliyev, Mikayıł Rəfili, Əli Hüseynzadə, Məmmədkəzim Ələkbərli, Cabbar Əfəndizadə, Əli Nazim, Hidayət Əfəndiyev, Əziz Şərif, Səməd Vurğun, Mehdi Hüseyn, Məmməd Arif, Mir Celal və b. getmişlər.

1934-cü ildə «Ədəbiyyat qəzeti» çıxana qədər, yəni on il ərzində jurnal, təsadüfi nəşrləri nəzərə almasaq, ədəbi prosesin yükünü təkcə daşımış olmuş, sonrakı illərdə də öz «Epos missiyası»nı saxlamış, demək olar ki,



milli ədəbi təfəkkürün taleyi ilə bağlı əsas məsuliyyət onun üzərinə düşmüşdür. Və mürəkkəb ideoloji «döyüş»lərin getdiyi bu illərin bir mühüm hadisəsi də Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) yaradılması idi.

1938-ci ildə (və yeni nəslin klassiki Mirzə İbrahimovun redaktorluğu ilə) jurnal öz «tərcüməyi-hal»ın ikinci dövrünə qədəm qoyur ki, bu dövr, fikrimizcə, 1953-cü ilə qədər davam edir... Həmin illər siyasi repressiya ehtiraslarının müəyyən qədər soyuması, II Dünya müharibəsinin həm ön, həm də arxa cəbhələrində (və dünyadan kənardə, yalnız Sovetlər Birliyinin siyasi-ideoloji hüdudları dairəsində!) gedən ölüm-dirim mübarizələri, müharibədən sonra isə «sosializm quruculuğu» iddialarının ictimai (və fərdi) həyatın hər bir sahəsinə müdaxiləsi ilə seçilir.

Akademik Bəkir Nəbiyev 1936-ci ildə jurnalın adının ruslaşdırılaraq «Revolyusiya və kultura»ya çevrilməsini, tamamilə doğru olaraq, «30-cu illər repressiyasının tərkib hissəsi» sayır, lakin görkəmli ədəbiyyatşunasın bunun ardınca söylədiyi belə bir fikirlə razılaşmaq çətindir ki, guya «Vətən uğrunda!» - jurnalın adları arasında özünü ən çox doğrudan başlıqlardan biri oldu və Böyük Vətən müharibəsinin amansız möhürü 1946-ci ilin əvvəllərinə qədər özündə təsbit etdi». Hər şeydən əvvəl ona görə ki, bu ad da milli ədəbi-ictimai maraqlarla hesablaşılmadan «yuxarılar»ın təzyiqi ilə qoyulmuşdu. Və zahirən nə qədər xoş səslənsə də, məlum siyasi-ideoloji mövqeyi eks etdirirdi.

Jurnal «tərcüməyi-hal»ının ikinci dövründə həyatını repressiya təhlükəsindən xilas etməyə «müvəffəq olmuş» qələm əhli ilə yanaşı, ədəbiyyata yeni gələn gənclərə əsaslanmağa başlasa da, ona Mirzə İbrahimov (1938-1941), Məmməd Arif (1942-1946), Mehdi Hüseyn (1946-1950), Əbülləhəsən

(1952-1953) kimi artıq kifayət qədər təcrübəli «sovət sosialist yazıçıları»nın rəhbərlik etməsi o demək idi ki, birinci dövrdə - 20-ci, 30-cu illərdə gərgin mübarizə şəraitində müəyyənləşmiş ədəbi metod - sosializm realizmi öz mövqeyini daha da möhkəmləndirərək, hökmünü daha geniş miqyasda yaymaq iddiasındadır.

Həmin illərdə jurnalın səhifələrində poeziyanı Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Cəfər Xəndan, Əlağa Vahid, Hüseyin Abbaszadə, Əli Əlizadə, Tələt Əyyubov, Ə.Bahar, Adil Babayev, Əhməd Cəmil, Zeynal Xəlil, Büyükağa Qasızməzadə, M.Bipərvə, Hüseyin Hüseynzadə, A.Əlisoltan, Vidadi Şıxlı (Babanlı), Ənvər Əlibəyli, İsmayıł Soltan, İslam Səfərli, B.Solmaz, Ələkbər Ziyatay, Əliağa Kürçaylı, Gəray Fəzli, Əli Tuđə, Balaş Azəroğlu, Atif Zeynallı, Bəxtiyar Vahabzadə, Nəbi Babayev (Xəzri), Qabil və b., nəsrədə Məmməd Səid Ordubadi, Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyin, Əbülhəsən, Mir Cəlal, Mirzə İbrahimov, Əvəz Sadıq, Cahanbaxış, İlyas Əfəndiyev, Şəmsəddin Abbasov, Sabit Rəhman, Həmid Axundlu, Yusif Əzimzadə, Məmməd Aranlı, Salam Qədirzadə, Əli Əsgərov, Pənahi Makulu, Cəlal Məmmədov, Ənvər Məmmədxanlı, Mirzə Müştəq, Həsən Seyidbəyli, Yusif Şirvan və b., dramaturgiyada Abdulla Şaiq, Səməd Vurğun, İlyas Əfəndiyev, Mehdi Hüseyin, Sabit Rəhman, İmran Qasımov, Səttar Axundov, Əyyub Abbasov, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı və b., tənqid və ədəbiyyatşunaslıqda isə Mehdi Hüseyin, Məmməd Arif, Heydər Hüseyinov, Cəfər Xəndan, Mirzə İbrahimov, Əziz Şərif, Məmməd Cəfər, Cəfər Cəfərov, Mir Cəlal, Həmid Araslı, Orucəli Həsənov, Cahanbaxış, Məmmədəli Əsgərov, Məsud Əlioğlu, Əkbər Ağayev və b. təmsil etmişlər.

Biz bu adları çəkə-çəkə düşünürük ki, əgər 20-ci, 30-cu illərdən, məsələn, Hüseyin Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyin, Cəfər Cabbarlı, Salman Mümtaz, Bəkir Çobanzadə, Əmin Abid, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli, Ruhulla Axundov, Hacıbaba Nəzərlı kimi yaradıcı şəxslər 40-ci, 50-ci illərə saq-salamat «çıxsayıdlar», görəsən, «Azərbaycan» jurnalının özü necə çıxardı?.. Dərhal da tale ilə mütəvaze bir «barışqanlıq» əhvali-ruhiyyəsi ilə belə bir «nikbin» nəticə çıxarmağa məcbur oluruq ki, yaxşı ki, jurnalın özü yaşadı!.. Yaşadı və mənsub olduğu - hissələrini, duyğularını, düşüncələrini daşıdıığı xalqa həm yaşamağı, həm də yaşamağın nə demək olduğunu, nəyin hesabına başa gəldiğini öyrətdi...

Və biz bu adları çəkə-çəkə onu da düşünürük ki, həmin adların çoxu bu gün də çox populyardır, bir çoxu isə ancaq tədqiqatçı-ədəbiyyatşunaslara məlumdur... Yalnız bir dövrün «qəhrəmanlar»ı olduğu kimi, hər dövrün «qəhrəmanlar»ı da var... Və belə də olmalıdır!.. Çünkü bu, Həyatın Eposudur!.. O ki ola ədəbiyyat ola!..

1953-cü ildən 1980-ci illərin sonu, 90-ci illərin əvvəllərinə qədərki dövr «Azərbaycan»ın «tərcüməyi-hal»ında üçüncü dövr olsa da, burada bir sıra mərhələlər ayırmaya ehtiyac duyulur: birinci mərhələ 1953-cü ildən 60-ci illərin əvvəllerinə, ikinci mərhələ 60-ci illərin əvvəllərindən 70-ci illərin ortalarına, üçüncü mərhələ isə 70-ci illərin ortalarından 80-ci illərin sonu, 90-ci illərin əvvəllərinə qədər davam edir.

Və qeyd etmək lazımdır ki, bu dövrdə həm poeziya, həm nəşr, həm dramaturgiya, həm də tənqid və ədəbiyyatşunaslıqda yaradıcılıq məhsuldarlığı əvvəlki dövrlərdən istər ideya-məzmun, istərsə də üslub texnologiyaları etibarilə daha yüksək, daha coxspektrli, daha zəngindir.


«Azərbaycan» jurnalının
biblioqrafik göstəricisi 50-ci
illərin əvvəllerindən 80-ci il-
lərin sonu, 90-cı illərin əvvəl-
lərinə, yəni milli ədəbi-icti-
mai təfəkkürdə müstəqillik
ümidlərinin yarandığından
həmin ümidlərin doğrulması-
na qədər belə bir mənzərə
açıq: poeziyada - Səməd
Vurğun, Süleyman Rüstəm,
Rəsul Rza, Məmməd Ra-
him, Osman Sarıvelli, Mirva-
rid Dilbazi, Nigar Rəfibəyli,
Zeynal Xəlil, Mirmehdi Se-
yidzadə, Hüseyn Hüseynzadə (Arif), Əli Tədə, İslam Sə-
fərli, Bəxtiyar Vahabzadə,
Aslan Aslanov, Balaş Azər-
oğlu, Mədinə Gülgün, Söhrəb
Tahir, Əhməd Cəmil,
Adil Babayev, Hökumə Billu-
ri, Gəray Fəzli, Novruz Gən-
cəli, Davud Ordubadlı, Qa-
bil, Qasım Qasızmədə, Əli-
ağa Kürçaylı, Məmməd
Araz, Tofiq Bayram, Nəbi
Xəzri, Nəriman Həsənzadə,
Ağacavad Əлизadə, Əli Kə-
rim, Atif Zeynalli, Fikrət Qo-
ca, İbrahim Kəbirli, Kələntər Kələntərli, Qaçay Köçərli, Xəlil Rza Ulutürk,
Ağa Laçınlı, Tofiq Mahmud, Əhəd Muxtar, Cabir Novruz, Fikrət Sadıq, İlyas
Tapdıq, Azad Talışoğlu, Rəfiq Zəka, Eyvaz Borçalı, Məmməd Aslan, Abbas
Abdulla, Məstan Əliyev (Günər), İbrahim Göycaylı, Yusif Həsənbəy, Fəridə
Əliyarbəyli, Hüseyn Kürdoğlu, Zahid Xəlil, Famil Mehdi, İsa İsmayıllzadə,
Musa Yaqub, Firuzə Məmmədli, Mustafa İskəndərzadə, Şəker Aslan,
Ramiz Duyğun, Tofiq Abdin, Abbasəğa, Ağasəfa, Nüsret Kəsəmənli, Sabir
Adil, Eldar Baxış, Hafız Əli, Rüzgar Əfəndiyeva, Ələkbər Salahzadə,
Müzəffər Şükür, Çingiz Əlioğlu, Vaqif Nəsib, Nurəngiz Gün, Vahid Əziz,
Kəmalə, Aslan Kəmərli, Hidayət, Məmməd İsmayıll, Zəlimxan Yaqub, Sabir
Rüstəmxanlı, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə (Bayatlı Odər), Zakir Fəxri,
Vaqif Bəhmənli, Paşa Qəlbinur, Adil Cəmil, Rüstəm Behrudi və b.;

Ел билир ки, сән манимсан,
Јурдум, јувам, масканимсан,
Анам доғма Вәтәнимсан!
Ајрылармы кенүа чондан,
Азэрбајҹан,

1976 9

АЗЭРБАЙЖАН

-nəsrə - Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Əbülhəsən, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Manaf Süleymanov, Qılman Musayev (İllkin), Əzizə Cəfərzadə, İsmayıllı Şıxlı, Süleyman Vəliyev, Bayram Bayramov, Hüseyn Abbaszadə, Salam Qədirzadə, Əleviyyə Babayeva, Cəmil Əlibəyov, Xalidə Hasilova, Əmran Qasımov, Vidadi Babanlı, Seyfəddin Dağlı, Cəlal Bərgüşad, Tofiq Əfəndiyev, Cəmşid Əmirov, Hüseyn İbrahimov, İsa Hüseynov (Muğanna), İsi Məlikzadə, Əkrem Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Hüseynov, Əhmədağa Muğanlı, Tahir Hüseynov, Sabir Əhmədli, Əlfi Qasımov, Fərman



Kərimzadə, Əfqan, Nəriman Süleymanov, Əmir Mustafayev, Aqşin Babayev, Əlibala Hacızadə, Nahid Hacıyev, Sabir Azəri, Mövlud Süleymanlı, Vaqif Nəsib, Seyran Səxavət, Əli Səmədli, Afaq Məsud, Çingiz Abdullayev, Aqil Abbas və b.;

- dramaturgiyada - Mirzə İbrahimov, Sabit Rəhman, İlyas Əfəndiyev, İmran Qasımov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Rauf İsmayılov, Altay Məmmədov, Əli Əmirli və b.

Göründüyü kimi, «Azərbaycan»da poeziya ilə nəşr bərabər gedir, dramaturgiya isə, təbii olaraq, geri qalır... Ən maraqlı cəhət isə, tənqid və ədəbiyyatşünaslığın yaradıcılıq imkanlarının (və milli ədəbi-tarixi prosesi həm ən qədim dövrlərdən başlayaraq müfəssəl təhlil etmək, həm də ona ən düzgün inkişaf yolu göstərmək «eh tiras»ının!) güclənməsidir. Və elə bir nəinki məşhur, hətta az-çox tanınmış qələm adamı təsəvvür etmək mümkün deyil ki, «Azərbaycan»ın səhifələrində Azərbaycan ədəbiyyatı barədə bu və ya digər səviyyədə söz deməmiş olsun... Peşəkarlara gəldikdə isə onların da sayı az deyil...

«Ədəbi döyüşlər cəngavəri» Mehdi Hüseyndən başlayaqq: Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Mirzə İbrahimov, Mir Cəlal, Cəfər Xəndan, İlyas Əfəndiyev, Qulam Məmmədli, Əkbər Ağayev, Cəfər Cəfərov, Məsud Əlioğlu, Mirzağa Quluzadə, Hidayət Əfəndiyev, İslam İbrahimov, Əzizağa Məmmədov, Əli Sultanlı, Bəxtiyar Vahabzadə, Məmmədağa Sultanov, Yəhya Seyidov, Abbas Zamanov, Əziz Mirəhmədov, Balaş Azəroğlu, Kamal Talibzadə, Əzizə Cəfərzadə, Şamil Cəmşidov, İmamverdi Əbilov, Qulamhüseyn Beqdeli, Seyfulla Əsədullayev, Xeyrulla Əliyev, Camal Əhmədov, Həbib Babayev, Teymur Əhmədov, Pənah Xəlilov, Sadıq Hüseynov, Cahangir Qəhrəmanov, Qasım Qasızmadə, Arif Məmmədov, Mehdi Məmmədov, Kamran Məmmədov, Nadir Məmmədov, Nəriman Həsənzadə, Orucəli Həsənov, Firuz Sadiqzadə, Sadıq Şükürov, Vaqif Veliyev, Yavuz Axundlu, Elməddin Əlibəyzadə, Dilarə Əliyeva, Gülrux Əlibəyova, Bəkir Nəbiyev, Xeyrulla Məmmədov, Abbas Hacıyev, Əbülfəz Rehimov, Məmməd Məmmədov, Təhsin Mütəllimov, Arif Hacıyev, Xalid Əlimirzəyev, Sabir Əliyev, Firdun Hüseynov, Qulu Xəlilov, Əhəd Hüseynov, Akif Hüseynov, Yaşar Qarayev, Tofiq Hacıyev, Ağamusa Axundov, Arif Səfiyev, Anar, Elçin, Araz Dadaşzadə, Şamil Salmanov, Sabir Əmirov, Vəli Osmanlı, İntiqam Qasızmadə, Şamil Qurbanov, Asif Əfəndiyev, Əmirxan Xəlilov, Mürşüd Məmmədov, Əsrail Mustafayev, Vaqif Arzumanlı, Kamil Vəli Nərimanoğlu, Vaqif Yusifli, Aydın Məmmədov, Nadir Cabbarov, Namiq Babayev, Rasim Tağıyev, Qurban Bayramov, Aydın Dadaşov, Kamal Abdullayev, Şirindil Alişanlı, Rəhim Əliyev, Kamran Əliyev, Zaman Əsgərli, Nazif Ələkbərli, Nizaməddin Şəmsizadə, İsa Həbibbəyli, Arif Əmrəhoğlu, Tehran Əlişanoğlu, Bədirxan Əhmədov, Nizami Cəfərov, Məti Osmanoğlu, Rahid Xəlilov, Alxan Bayramoğlu və b.

«Azərbaycan» jurnalının «tərcüməyi-hal»ının dördüncü dövrü 90-ci illərin əvvəllerindən, yəni Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin komandanlığı ilə müstəqillik qazandığı günlərdən başlayıv...

Və bu günlərin ən mühüm hadisələrindən biri Azərbaycan Yazıçılar Birliyinin, eləcə də onun ədəbi orqanlarının yaşaması, öz fəaliyyətlərini davam və daha da inkişaf etdirməsi üçün dövlət tərəfindən kifayət qədər maddi dəstəyin göstərilmesidir. Bunun neticəsidir ki, milli müstəqillik illərində «Azərbaycan» jurnalı İntiqam Qasızmadənin redaktorluğu (və yüksək peşəkarlığı, demokratizmi, zəhmətkeşliyi) ilə ardıcıl, lazımı keyfiyyətdə nəşr olunur.

Akademik Bəkir Nəbiyev yazar:

«Bu gün «Azərbaycan» jurnalının əməkdaşları, müəllifləri və oxucuları minnətdarlıq duyğusu ilə xatırlayırlar ki, digər ədəbi orqanlar kimi imkansızlıq ucbatından bağlanmaq təhlükəsi ilə üzbüüz qalanda ölkə Prezidenti Heydər Əliyevin tapşırığı ilə onlar üçün büdcədən vəsait ayrılmış, ədəbi fəaliyyəti qarşısında yaşıł işiq yandırılmışdı. Anar yaxşı deyir ki, 8-10 ildə ədəbiyyatımızı yaşadan, onun əsrlərdən gələn işığını sönməyə qoymayan nəşrlərin başında «Azərbaycan» jurnalı durur... Müəyyən dövrlərin ideoloji senzura təzyiqlərinə baxmayaraq, indiki zamanın maddi problemlərinə rəğmən jurnal öz yüksək amalını - ədəbiyyatımızı və deməli, dilimizi, mənəviyyatımızı yaşatmaq vəzifəsini layiqinçə yerinə yetirir».

Əlbəttə, «Azərbaycan» jurnalının əsas missiyası cari ədəbi prosesi bütün miqyası ilə əks etdirmək, ən uğurlu poeziya, nəşr, dramaturgiya, tənqid və ədəbiyyatşunaslıq yaradıcılığı nümunələrini nəşr edib azərbaycanlı oxuculara çatdırmaq olmuşdur. Bununla belə, jurnal Azərbaycan folklorunu, xüsusilə onun peşəkar yaradıcılıq hadisəsi olan aşiq poeziyasını, Nizami, Nəsimi, Xətai, Füzuli, Vəqif, Mirzə Fətəli, Əli bəy Hüseynzadə, Mirzə Cəlil kimi klassiklərin əsərlərini çap etməklə həm şifahi, həm də yazılı qaynaqlarla əlaqələri sağlam saxlamağa çalışmış, dəyərli elmi tədqiqat məqalələrilə milli ədəbi təfəkkürün dərin qatlarına ardıcıl işiq salmışdır.

«Azərbaycan»ın, heç şübhəsiz, ən böyük xidmətlərindən biri də dünya ədəbiyyatının ən maraqlı nümunələrinə öz səhifələrində geniş yer verməsidir. Yada salsaq ki, ingilis, fransız, alman, ispan, rus, ərəb, fars, türk və s. dillərdə yazılmış klassiklərin bir çoxunun əsərləri tərcümə edilərək ilk dəfə məhz «Azərbaycan» jurnalında çap edilmişdir, onda təsəvvür etmək çətin deyil ki, jurnal bu sahədə nə qədər böyük xidmət göstərmüşdir. Və onu da əlavə eləmək lazımdır ki, son illər tərcümələrin mütləq əksəriyyəti rus dili vasitəsilə yox, birbaşa orijinaldan edilməklə keyfiyyətçə xeyli yüksəlməkdə, vaxtilə müəyyən ideoloji səbəblərlə yasaq olunmuş əsərləri də əhatə etməkdədir.

Özünün 90 yaşıını arxada qoyub 100-ə yaxınlaşan «Azərbaycan» jurnalı Azərbaycan ədəbiyyatının nə qədər tarixidirsə, heç şübhəsiz, o qədər də gələcəyidir... Bütün miqyası, ideya-estetik fundamentallığı və milli ictimai təfəkkürə əhəmiyyətli təsiri ilə...



◆ Nə s r

Məmməd ORUC

ZƏNG



◆ **Hekayə**

...On ildən bəri onu üzən böyrək ağrıları payız girən gün yenidən baş qaldıranda və o, anlayanda ki, ölüm deyilən kabus o qədər də uzaqda deyil, qeybdən qulağına gələn səs əcəl zəngidi, vəsiyyətini elədi, amma yeganə oğluna yox, nəvəsinə, çünki çoxdan bu əqidəyə gəlmışdı ki, nəvəsi oğlundan tədbirlidi, vəsiyyətinə əmel edəcək...

Yatağa düşəndən sonra da hər səhər gündəlik qəzetləri - dövlət qəzetləri də içində olmaqla - alıb varaqlamaq, bəzi yazıları oxumaq şakərindən qalmamışdı, amma nəvəsi xaricə ezamiyyətə getdiyindən son günlər gündəlik qəzetləri izləyə bilmir və bütün günü ona elə gəlirdi ki, nəsə itirib...

Ona görə də bu sabah məhlələrində təzə tikilmiş məsciddən gələn əzan səsini qulağı çalan kimi yataqdan qalxdı, çünki məhlədə ondan başqa da gündəlik qəzetlərin azarkeşləri vardı, bilirdi ki, yubansa, istədiyi qəzetlərin hamısını ala bilməyəcək.

Çarpayının soyuq dəmirində tutub sol ayağını döşəməyə basanda, elə bil beyninə iynə soxdular və başa düşdü ki, yox, bu gün də gündəlik qəzetləri oxuya bilməyəcək.

Böyrəklərindəki, mədəsindəki, kəmər yerindəki ağrırlara alışmışdı, amma ayaqlarındakı, əsasən də sol ayağındakı ağrıya alışa bilmirdi. Kimi deyirdi ki, ketanol iynəsi vurdur, kimi deyirdi ketanol mazı çek. O, artıq bu məsləhətləri dönə-döne sınaqdan çıxarmış, amma faydasını görməmişdi.

...Axır zamanlar itirib-axtaran da yoxdu, ona görə də qəfil telefon zəngindən diksindi, çünki aradabir arayanlar da ev telefonuna yox, mobilinə zəng vururdular.

Ayağa qalxa bilməyəndə, telefona doğru iməkləmək qərarına gəldi, çünki ola bilərdi ki, nəvəsi xaricdən zəng vursun. Nəvəsi harda olur-olsun, gündə bir dəfə də olsa, onu arayır, kefini soruşurdu.

Otağa dolan səs rəsmi olduğu qədər də səmimi idi. Səs sahibinin üzündəki, gözündəki təbəssümü qeyri-adi bir qüvvə bir anlığa ona göstərdi:

-Sizi narahat eləyən Qələndərdi, Emin müəllimin referenti, - dedi, - saat on tamamda Emin müəllim sizinlə danışacaq, xahiş edirəm evdən çıxmayın.

Soyuq otaq da sanki bu xəbərdən isindi, amma birdən-birə aqlına gəldi ki, zəng vuran tələbə yoldaşlarındandı, onunla məzələnmək isteyirlər. Çünkü Emin müəllim hara, o hara? Arada vəzifə pilləleri ilə üzüshağı ən azı on məmur var. Nazir öz sözünü ona bu məmurların biri ilə çatdırı bilmir? Ona görə də, ehtiyatla da olsa, soruşdu:

-Kimdi danışan?

-Size dedim axı, Qələndər müəllimdi, nazirin referenti.

Bu dəfə səsdəki rəsmiyət onu qorxutdu. Çünkü o nazirin Qələndər adında referenti olduğunu, əlbəttə, bilirdi. Telefonun aynasında qalan nömrədən də bildi ki, zəng hardan vurulub.

Uşaq kimi sevinirdi, ayaq üstə dura bilsə, bəlkə də, qol qaldırıb oynayardı. Bir-birinə bənzər suallar isə üstünə qoşun kimi gəlirdi: görəsən nazirin yadına hardan düşüb? Görəsən, nə deyəcək, nə soruşacaq?

Bayır çıxməq, sevincini kiminləsə bölüşmək istəyirdi. Kim olur-olsun. Son illərin sevilən bir mahnısında olduğu kimi, sevinci paylaşanda gözəl olur...

Birdən-birə xeyli yüngülləşdiyini yataqda hiss elədi. Amma başa düşə bilmədi ki, ağrılarını unutdurən, canından misqal-misqal da olsa çıxardan nədi?

Şalvarını, köynəyini geyinmək üçün özü kimi xəstəhal arvadını qonşu otaqdan çağırmadı, özü geyindi. Ən xoş duyğunu isə gözlərini yumub sol ayağını döşəməyə basanda yaşadı: dabarı sancmadı.

Belini də ağrısız-filansız dikəltdi.

Amma bununla belə, birinci, ikinci, üçüncü addımını qorxa-qorxa atdı və anladı ki, yixilmayacaq, bayır çıxıb ən azı qəzet köşkünə qədər gedə bilər.

Son zamanlar harasa getmək zorunda qalanda əsa götürürdü, amma indi divarla qapının çatında dərhal gözə çarpan əl ağacını götürmədi. Arvadının iliyinə, sümüyünə kimi işləyən soyuq səsini qapını ehmalca aralayıb açanda eşitdi:

-Hara?

Bayaqdan elə bilirdi ki, arvadı yatıb və bu sabah onu yuxudan ayıldan zəngdən də xəbər tutmayıb.

-Qəzet almağa.

-Bəs dünən yerindən tərpənə bilmirdin?

İstədi söyləsin ki, hər anın bir hökmü var, amma fikirləşdi ki, cavab verməsə yaxşıdır, çünkü nə isə desə, arvadının daha bir tikanlı sorğusunu eşidəcək.

Bayır çıxıb qapını ehmalca örtəndə yenə arvadının səsini eşitdi:

-Çörək də alarsan.

Qapıdan aralanandan sonra bir də ona görə geri qayıtdı ki, saatını götürsün, axı, bir saatdan sonra nazir onunla danışacaqdı və o, bu vədədən qabaq evdə olmalı idi.

İçərisinə latin əlifbasıyla «London» yazılmış bu cib saatını atası Böyük Vətən mühəribəsindən qayıdanda götürmişdi və indi də o işlədirdi.

Saatı masanın üstündən götürən kimi qulağına tutdu ki, görsün çıqqıldayı, ya çıqqıldamır? Çünkü bu saat vaxtı-vaxtında qurulmayanda, vaxtı-vaxtsız da yatırıdı.

Bayırda hava küləkli və eyni zamanda dumanlı, çıskınlı olsa da, ona elə gəldi ki, görünə görünən, canlı-cansız, nə varsa, hamısı üzünə gülür.

Bəlkə, bunun bir səbəbi də, son bir həftəni evdən çıxmaması - çarəsizlikdən yataqdan qalxmaması ilə bağlı idi.

* * *

-Göz dəyməsin, yaxşılaşmışan! - Çoxdan dostlaşlığı, onun kimi yetmiş haqlamış qəzetsatan dedi, - yerinə de fikir verdim aralıdan, deyəsən, düzəlirsən?

Bu sualın cavabını gülümsəməklə, yüngüləcə başını tərpətməklə bildirdi və:

-Bu gün aldığı qəzetlərin, jurnalların - həm rusca, həm azərbaycanca - hərəsindən bir nüsxə...

Arabir zarafatlaşlığı, atmaca atdığı bu qəzetsatanın yanında eliaçıqlığını, səxavətini bunca nümayiş etdirdiyi birinci dəfə idi.

-Pul tapmışan?

Qəzetsatanın bu sualını da gülümsəməklə qarşılıdı və onun səliqə ilə dəstələdiyi qəzetlərin, jurnalların haqqını ödəyib köşkdən aralandı.

Qarşı tərəf sovet dönməndə salınmış və içərisində bir neçə yelləncək quraşdırılmış bağçadı və hər yerdə olduğu kimi, ağaclarının çoxusu qocalmış, susuzluqdan, baxımsızlıqdan yanmış bu bağda da yarpaq tökümü başlamışdı; sübh şəhinden islanmış yarpaqları ele bil külək ona görə qovurdu ki, bu bağçadan çıxartsın. Neçə illər qabaq səhərlər bu bağçanın ətrafına qaça-qaça ən azi on dəfə dolanırdı ki, qaməti əyilməsin, bəzi tay-tuşları kimi qarnı çıxməsin, amma müxtəlif xəstəliklər baş qaldıranda bu adəti tərgitməli oldu, yadındadır, ayaqlarındaki ağrılar da o zaman başladı və öz sözü, bundan sonra da həkim tayfasının qarmağına keçdi və artıq ona ele gəlirdi ki, cavanlıqdan məşğul olduğu ədəbiyyat qədər də təbabətdən xəbərdardı; ürəyi, başı, beli ağrıyanlara dərhal məsləhət verə bilirdi.

Bu bağçadakı sıniq-salxaq skamyalardan birinin üstündə oturub ən çox oxuduğu «Futbol» qəzeti vərəqləməyə başlayanda qəzetiñ səhifələrinə və eləcə də əlinə yağış damcılادı və o, yerindən qalxdı. Amma belə tez evə qayıtməq niyyətindən vaz keçdi, çünkü ayaqları artıq yer tutduğundan bir qədər də havada olmaq istəyirdi..

Çörək dükanına səmt beş-on addım atmışdı ki, qarşısına onun kimi aradabir yazı-pozu ilə də məşğul olan dostu Həzi həkim çıxdı.

-Yadındadı on il qabaq, əlində əsa, yanına gələndə sənə dediyim söz?

On il qabaq ona atılan atmacaların, ibarələrin, demək olar ki, hamisini yadından çıxartsa da, həkimin ərkə dədiyi o sözü unutmamışdı: «cırıldayan araba çox gedər». Bu kəlməni həm də ona görə unutmamışdı ki, bu atmaca yadına uşaq vaxtı gördüyü, mindiyi öküz arabalarını salmışdı. O zaman obalarında at-ulaqdan başqa yeganə minik vasitəsi bu arabalar idi və bu arabaların cırıldamayani yadına gəlmirdi.

-Bu gün lap yaxşısan, rəngi-rufun da düzəlib, - Həzi həkim həmişə olduğu kimi zarafat ovqatında dedi, - özünü nəzərdən saxla, son zamanlar yapon təbabəti də bu nəticəyə gəlib ki, insan ən ağır zərbəni insanların gözündən alır...

Əlbəttə, o, belə şeylərə inanmirdi, amma bilirdi ki, yaxşılaşması ilə bağlı həkimin müşahidəsi səbəbsiz deyil: o, tam sərbəst, əsasız ayaq üstə durmuşdu və ayaqları, xüsusən də sol dabanı sizildamırdı.

Aradabir atan yağış tutmasın deyə bir şam ağacının altındakı skamyada oturanda, Həzi həkim təzyiqölçən aparatdan başqa bəzi tibb alətləri gəzdirdiyi nimdaş, meşin çantasından əl güzgüsü çıxartdı.

-Sən canın, bir yaxşı-yaxşı özünə bax, gözlərin işiq saçır, - dedi, - nə olub sənə? Sən deyən ağrılar sənin yaşıdlarının hamisində var, qocalığın ilkin xəbərdarlığı - sümüklərin, oynaqların sizildamasıdı.

Güzgüyə baxmaqdan xoşu gəlirdi, çünki fotosəkillərindən fərqli olaraq, güzgү onu cavan göstərirdi.

-Mən yazan dərmanları qəbul eləyirsənmi vaxtlı-vaxtında?

O, astadan:

-Hə, doxtur, qəbul eləyirəm, - dedi, amma söyləmədi ki, hərdənbir xəberin insan mənəviyyatında yaratdığı ovqat yüz adda dava-dərmanın səfəsindən artıq olurmuş. Hə, o artıq anbaan anlayırdı ki, can çəkən anında canlanmasına səbəb nədir?

Sonra Həzi həkim qara, meşin çantasından sürtülməkdən damaları bu payızın yarpaqları kimi solub-saralmış şahmat çıxardı və:

-Bəlkə, ötən günləri yada salaq? - dedi. - Bir oyun oynayaq, həm də bu sabahın cana məlhəm havasını doyunca udaq.

Həzi həkim həm də şahmat həvəskarı idi, cavaniğında yarıslara getmiş, dərəcə almışdı və indi də münasib rəqib tapmayanda özü ilə oynayındı və o, dəfələrlə bunun şahidi olmuşdu.

O, ürəyince olan bu təklifdən sonra döş cibindən saatını çıxardanda Həzi həkim dərhal narazılığını bildirdi:

-Nə oldu? Məni görəndə saatə baxırsan?

Və o saatə nə üçün baxmasının səbəbini səsi titrəyə-titrəyə, həm də ona görə dilinə gətirdi ki, şadlığını paylaşın.

Bu söhbətin tamamında sanki həkimin Günəş doğmuş üzünü qara bulud topası aldı və o, bu bulud topasını üzündən qova-qova:

-Xoş xəbərdi, təbrik, nə qəlbindən keçir, istə, lap fəxri ad, ad alanların hansı səndən artıqdı, - dedi, - istə, utanma, bizi elə geri salan utancaqlığımızdı, abır-ismət gözləməyimizdi, gərək bu cəmiyyətdə sırtıq olasan, qapıdan qovanda, pəncərədən giresən.

* * *

O, Həzi həkimin söylədiklərinə qismən şərik olsa da, gözlənilən vaxtda baş tutan və təxminən on dəqiqə sürən mükəlime zamanı nazirdən heç nə istəmədi, hətta hərdən tam səmimiləşən bu söhbət zamanı nazir ona ipucu versə də, o, bu ipdən tutmadı.

-Mən Sizdən çox razıyam, - dedi, - heç nəyə də ehtiyacım yoxdur.

«İnişil ziyarətə getmək istəyirdiniz, o zaman nə isə alınmadı, o niyyətdən daşınmamışınız ki?».

Bu, nazirin müləyim, mərhəm ahənglə dediyi söz və verdiyi suallardan biridi.

...İnişil, həqiqətən, o, belə bir sevdaya düşmüdü, əsl müsəlman kimi o da öz müqəddəs ziyarətini Məkkədə başa vurmaq, Ərəfat dağında şeytanı daşlamaq istəyirdi, amma elə həmin ilin axırında iki dəfə bıçaq altına düşdü, mədəsini kəsib çıxartdılar, sonra da ayaqları və xüsusən də sol ayağı gecə-gündüz sizildamağa başladı və o, ister-istəməz, fikrindən daşındı. Ona görə də dəstekdə ondan cavab gözləyən nazirə:

-Çox sağ olun, minnətdaram, - dedi, - ziyarətə səhhətim yol verməz.

Güman eləyirdi ki, səhhəti haqqında nazirin də məlumatı var, çünki son zamanlar hər yerə qarmaq atan internet saytları onun əməliyyat olunması, əməliyyatlardan sonraki durumu haqqında da məlumatlar yayılmışdır.

«Özünüzdən muğayat olun...»

Bu, nazirin telefonda ona dediyi son söz oldu və bu sözün tamamında da artıq hər şeydən hali olan, onun kiminlə danışdığını başa düşən arvadı düşdü üstünə:

-Niyə ev istəmədin? Uşaqların, gəlinlərin, nəvələrin hamısı bu evə propiskadı, üst-üstə gələndə iyirmi bir nəfərə çıxır, bəyəm iyirmi bir nəfər bir mənzildə yaşaya bilər? Gərək elə uşaqlarımın da canı mənim kimi kirayələrdə üzülə?

O, iş yerində növbəyə dayanandan sonra hökumətdən mənzil almışdı və hələ o mənzilin ilkin oboyunu da dəyişməyə imkan tapmamışdı.

Arvadının qəzəblə, hikkə ilə, ayaqlarını döşəməyə cirpa-cirpa, qab-qacağı bir-birinə vurub cingildədə-cingildədə söylədikləri, necə deyərlər, bu qulağından girib o biri qulağından çıxırdı. Çünkü nazirin zəngindən sonra içində dolaşan hərarət ruhundan çəkilməmişdi və elə bil onun bu dünyada ehtiyacı dava-dərmana yox, bu zəngə imiş...

İnsult keçirəndən sonra evdə kölgə kimi dolanan arvadına əmr də verdi:

-Mənim çayımı, çörəyimi gətir!

Son zamanlar yalnız pendir-çörəkdən və bir stəkan şirin çaydan ibarət olan səhər yeməyini iştahla yeyir və sonra da Həzi həkimin resepti ilə aldığı həbləri atırdı. Amma bu sabah zəqqutun kimi o acı dərmanları da içmədi...

Yenə evdən çıxməq istəyirdi, çıxməq, harasa getmək, çünkü ayaqlarındaki ağrılar çəkilmişdi. Keçən il Təbrizdə qəbuluna düşdüyü təbib isə, Həzi həkimdən fərqli olaraq, demişdi: «Sənin bütün ağrıların əsəblərinə bağlıdır, əsəblərini qoru». Və sonra da təbəssümə soruşmuşdu: «Sənin dərdin nədi?»

Dərdi çox olduğundan, əslində, özü də bilmirdi ki, dərdi nədi?

* * *

Bir neçə saatdan sonra günlərlə susan mobil telefonuna zənglər gəlməyə başladı və məlum oldu ki, nazirin ona telefon açmasından bütün ölkənin xəbəri var; üzdə olan internet saytları bu xəbəri bütün dünyaya yayımlayıb.

Ertəsi gün isə bu məlumatın qəzetlərdə də yer aldığıni, hətta bu xəbərlə bağlı başlığın birinci səhifələrə çıxarıldığını gördü. Hətta qəzetlərdən biri nazirin onunla telefon mükaliməsini olduğu kimi dərc etmişdi.

Əlbəttə, sevinməyə dəyərdi. Üçcə gün qabaq bir bədxahı onun barəsində elə həmin qəzetdə yazmışdı, yazmışdı ki, bir sənətçi kimi diridir Ölüb...

Demək, dözməyə dəyərmış.

Fikirləşirdi ki, nazirin bu zəngi onun qürub etməkdə olan həyatında səhər günüşi kimi doğub və bir anda həyatının bütün rənglərini dəyişib. Və həm də fikirləşirdi ki, bu, əcəl zəngidi - bu dünya ilə hesablaşmaq üçün ona edilən xəbərdarlıqdı, verilən möhlətdi. Fikirləşirdi ki, görəsən, bu dünyada əcəl zəngini eşidən olubmu? Doğrudanmı, dastanlarda olduğu kimi, o, ilxisini qeyb etmiş bir atın kişnərtisine bənzəyir?..

ÇƏKİLİŞ

◆ Hekayə

Qarı dalbadal, sonra da aramsız çalınan, onu xeyallarından ayıran maşın sıqnalına biganə qalmasa da, kiminsə dilindən öz adını eşidəndə yerindən di-kəlib pəncərəyə yaxınlaşdı və burnu yulğun doqqaza dirənmiş qara maşını, maşından düşüb maraqla ətrafa boyunan cavan oğlunu, o oğlan kimi də dar-düdük şalvar geyinmiş qızı, orta yaşılı, ətli-əndamlı qadını gördü və aynanın bir tayını aralayıb soruşdu:

-Kimi axtarırsız?

Onun cavabını qadın verdi:

-Səni axtarıraq, Nübar xala, bu cavanları - oğlanla qızı nişan verdi, - Bakıdan göndəriblər, şəhidimizin haqqında veriliş çəkəcəklər, - dedi, - sənin də, mənim də borcum onlara kömək etməkdi, düş aşağı.

Qadının iltifatı qarının xoşuna gəldi, çünkü bu sayaq müraciət tərzi ilə o, aradakı bütün sədləri, sınırları silmiş olurdu; və həm də şəhidə sahib çıxırı.

Gözləri nurdan qalsa da, qadını tanıdı; səsindən, səsindəki zabitədən tanıdı. İcra hakimiyyətinin yerli nümayəndəsi Cəvahir xanım idi. Son zamanlar bir neçə dəfə bu həyətə müxbir tayfası gətirmişdi, hamisində da buna bənzər təvəqqə ilə.

-Bir az yeyin tərpən! - Cəvahir xanım altdan-yuxarı baxa-baxa səsləndi, - müxbirlərimizin vaxtı məhduddu.

Nübar qarı astadan dua elədi və ucadan, - İlahi, Kərəminə min şükür, - dedi və əllərini sinəsi bərabərində çarpazlayıb göy üzünə açdı.

Göy üzündə günbatana doğru sürünen qara, boz buludların arasında gizlənmiş Günəş arabır özünü göstərsə də, istisini, hərarətini yerə - yerin hələ saralmamış otlarına, çiçəklərinə yetirə bilmirdi. Payızın ikinci ayı idi, hara baxırdın xəzəldi, sabah şəhindən islammış xəzəl...

Qarının əllərini göyə açıp şükür etməsi səbəbsiz deyildi, çoxdan istəyirdi ki, onun da şəhid olmuş oğlu haqqında televiziya verilişi çəksinlər, çünkü bir neçə dəfə belə verilişlərə tamaşa eləyəndən sonra bu qənaətə gəlmüşdi ki, onun sonbeşiyi Elmar da belə bir hörmətə, izzətə, şərəfə layiqdi.

Sonbeşiyinin necə şəhid olması haqqında deyilənlərə yox, qəzetlərdə yazılınlara inanırdı. Yazmışdılар və hələ də yazırıldılar ki, cəsur bir soydan olan Elmar, şəhid olacağını bilə-bilə gecə vaxtı düşmənin kazarmasına yol tapıb, kəmərindən asdığı qumbaranı partladıb və içəridə nə qədər daşnak tör-töküntüsü varsa, hamisindən axırına çıxıb.

O qəzetləri oğlunun nişanəsi kimi gəlinlik sandığında saxlayırdı, amma həmişə də fikirləşirdi ki, beş-on adamin oxuduğu qəzet yazısı hara, cümlə el-əbanın gecə-gündüz baxdığı televiziya hara? Hətta, kənddə yaşasa da, Bakıda çox yerə əli çatan qardaşı oğlunun ağızını aramışdı və anlamışdı ki, belə bir televiziya verilişi çəkdirməyə gücü çatmaz. Və elə bu səbəbdən də icra nümayəndəsinin gətirdiyi xəbər bir anda ona payız gırəndən canına, ən çox da ayaqlarına çökmüş ağrıları unutdurmuşdu və o, üst mərtəbədən həyətə düşəndə, bir qayda olaraq, yarındığı dəyənəyə əl atmadı.

Qonaqlarını gülər üzlə, xoş sözlə salamlayandan sonra da qarının ürəyi soyumadı, onları bir-bir qucaqlayıb öpdü və hiss eləyəndə ki iltifat naminə daha heç nəyə gücü çatmir, bir kənara çəkilib siqaretini sümürən sürücündən ərkə soruşdu:

-Suyun şirin gəlir, ay qırışmal, - dedi, - bizim Qaz Əlinin törəməsi deyilsən ki? Əslində, bu sorğu da qonaqların qırışığını açmaq üçündü.

Sürücü başını yüngülçə tərpətməklə qarının sözünü təsdiqləyəndə, Nübar qarı sözünün ardını da ərkə gətirdi:

-Onda gəl samavara od sal...

Qədimliyi görkəmindən bilinən samavar da, xırda-xırda doğranmış odun da həyətin ortasında - göz qabağında idi, amma qonaqlara bələdçilik eləyən icra nümayəndəsi samavar səhbətinə bir kəlmə ilə son qoydu.

-Samavar vaxtı deyil, Nübar xala, - dedi, - sənə anlatdım axı, qonaqlarımızin vaxtı məhduddu, bu gün çəkilişi başa vurub şəhərə qayitmalıdilar.

Şəhərdə doğulub böyüdüyü görkəmindən - ütülü saqqalından, topa kəkilindən bəlli olan cavan oğlan üçayaqlı çəkiliş alətini quraşdırmağa başlayanda icra nümayəndəsi qonaqları ev sahibinə bir daha təqdim elədi, amma daha ətraflı.

-Nicat bəy bizim şəhidimizin haqqında çəkilecek verilişin həm rejissoru, həm də operatorudu, Moskvada oxuyub, bizim rayonun da vurğunu, Ülkər xanım isə, - yönünü caydaq kameramandan bir qarış da hündür qızı tutdu, - verilişin aparıcısı, yəqin ki, onu televizorda çox görmüsən.

Bu kəlmənin tamamında qarı üzünə gülümsəyən, bir əlini tez-tez gözünün üstünə düşən sapsarı telinə çəkən qızı bir də nəzər saldı.

İcra nümayəndəsi soruşdu:

-Televizora baxırsanmı?

Nübar qarı bu suali sualla qarşılıdı:

-Bəs işimin adı nədi? - Və bir qədər fikrə gedəndən sonra «televizorun» ünvanına xoş sözlər söylədi, - yaxşı ki o var, yoxsa mənim kimi tək qalan adamların bağıri çatlayar.

-Niyə nəvələrindən birini gətirib yanında saxlamırsan?

Bu sual isə qarının min bir yarasının min birini də birdən qopartdı:

-Nəvələrim odu ey.. dünyanın o başında, Surqutda, - dedi, - hamısı da rusca oxuyur, rusça oxuyan uşağı da burya necə bağlamaq olar?

Sibirin neft aşkarlanmış şəhərlərində, qəsəbələrində Nübar qarının altı oğlu qol-budaq atmışdı. Əvvəlcə böyük oğlu Ağacan getdi, sonra Balaşirin, Knyaz, Vahid, Ayaz, Ayvaz... Ata yurdunda qalan yalnız Elmardı. Nübar qarı Elmardin faciəsinə görə özünü qınayırdı, - Sibir sövdəsına düşəndə qabağına tir atmasayıdım, indi o tifil də oralarda qol-budaq olmuşdu, - deyirdi.

Aparıcı qız soruşdu:

-Bəs qız övladınız yoxdu?

-Yoxdu, - Nübar qarı təəssüfle bildirdi, - qurban olduğum əzəldən mənim qismətimə qız yazmayıb, amma heyif deyil qız, - dedi, - gədələrimdən on üç nəvəm var, üçcəciyinin üzünü görmüşəm.

Söhbətə kameraman da qarışdı:

-Şəkilləri varmı Sizdə?

-Hə, şəkilləri var, - qarı cavab verdi, - istəsəz, göstərə bilərəm.

-Əlbəttə, göstərərsiniz, onları da verilişə salariq, - aparıcı qız dedi, - indi bizim telekanala Sibirdə də baxırlar...

Nübar qarı bunu biləndə, təsəvvüründəki veriliş öz sanbalını, dəyərini birə-bəş artırdı.

Çəkiliş alətlərini sazlamaqda olan kameraman da söhbətə sualla qarışdı:

-Nübar xala, gəlinlərin rusdu?

Qarı ani gülümşədi və:

-Hansı millətdən istəsən var; biri rusdu, ikisi tatardı, biri çəçen qızıdı, biri qumukdu, biri də yakutdu, - dedi, - gözü qiyıqlardandı.

İcra nümayəndəsi də bu söhbətə qarışdı, özü də ikibaşlı, solaxay bir sualla:

-Hansından razısan, Nübar xala?

Qarı fikirləşmədən cavab verdi:

-Hamisindan, hamısı Allah bəndəsidi, hamısı Allaha tapınır, hamısı o bir Allahı deyib durur.

Kameraman əllərini bir-birinə vurub şappıldatdı.

-Nübar xala bizim adamdı, lap diplomat kimi danışır, - dedi, - əsil tolerantdı.

Qarı «tolerant» sözünü birinci dəfə eşitsə də, anladı ki, bu kəlmə də onun xeyrinədi.

İcra nümayəndəsi bu söhbətə də qarışdı:

-Məncə, bu dialoqları verilişdə səsləndirmək lazımdı, - dedi, - həm veriliş udar, həm də biz...

Ele bil sürücü bu söhbətlərdən bir şey anlamadığı üçün aralanıb həyətdən yulğundan toxunmuş hasarla ayrılan bağçaya girdi və gövdəli, qollu-budaqlı heyva ağacının ən yuxarı budaqlarında göz oxşayan heyvalardan birini tullanıb üzmək istədi və Nübar qarı yarızarafat, yarigerçək dedi:

-Bacarırsansa, hamısını dər, - dedi, - amma yardarlığı; yarısı sənin, yarısı da mənim.

-Məncə, çəkilişə başlamaq olar, - aparıcı qız gözünü kameramandan ayırmadan dedi, - Nübar xala da açılışib, yaxşı danışır, bize əziyyət verməyəcək.

Bu alxış da qarının ürəyində bir işq yandırdı, cuxura düşmüş, xırda, göy gözlərini nura gətiirdi və o, obyektivin ona tuşlandığını görünçə təbəssümlə dilləndi:

-Bəs əynimi dəyişməyimmi?

Artıq kameranın arxasına keçmiş operator aparıcıya baxa-baxa, demək olar ki, bu söhbətə son qoydu:

-Belə yaxşdı, təbii alınar.

Çəkiliş üçün lazım olan bir cüt kətili sürücü üst mərtəbədən endirəndə icra nümayəndəsi altdan-yuxarı:

-Mənə də stul gətir, Tapdıq, - dedi, - deyəsən, burda axşamlayacaqıq.

-...Başladıq!

Nübar qarıya elə gəldi ki, onu, obyektivi sehirli bir göz misalında üstünə tuşlanan kameradan, əqrəb iskileti kimi qoftasının yaxasına bərkidilmiş səsyazandan çox, bu amiranə səs seksəndirdi.

-Danış, Nübar xala, - aparıcı müləyim səslə dedi, - mən səni sorğu-sualla çətinə salmaq istəmirəm, nə istəyirsən danış...

Aparıcının mulayim səsi, üzündəki, gözlərindəki təbəssüm qarını bir qədər toxxtasə da, hiss elədi ki, titrəyən yalnız dizləri deyil, həm də dili, dodağıdı. Titrək səslə soruşdu:

-Nə danışım?

Aparıcı qız kameramana göz-qışla nə anlatdısa, o, kameranın obyektivini göy üzünə, sonra da xeyli aralıda göy üzünə qovuşmuş daqlara tuşladı.

-Elmarın əsgərliyə getməsindən danış, - aparıcı dedi, - o xoş xəbəri necə qarşılıdız? Elmari necə yola saldı? Məclisə kimlər gəlmişdi? Aşiq nə çalıb-oxudu? Kimlər xeyir-dua verdi? Hamısını danış...

Qarı barmağını səsyazana tuşlayıb zorla eşidilən bir səslə soruşdu:

-Çəkir?

-Yox, hələ çəkmir, - aparıcı cavab verdi, - çəkəndə sənə xəbər verəcəm.

Və bu sözlə elə bil qarının çiynindən dağdan ağır yük götürüldü.

-Qızım, Allahdan gizlin deyil, səndən nə gizlədim, mən heç Elmarın əsgərliyə getməsini istəmirdim, - dedi və bu sözün tamamında, aparıcının, eləcə də kameramanın üzünə qonan təbəssümədən bir şey anlamadıqından elə bu məcrada da sözünə davam elədi, - uşaqlarımın atasına, onda bu dünyada idi, dedim, a kişi, apar camışı çat, gədəni qurtar, bir camış nə olan şeydi ki? Şükür, balağı da dişidi, bir-iKİ ilə anasından gəlimli camış olacaq.

Həyətin bir küncündə buynuzlarından hörüklenmiş camış sanki bu söhbəti anladıqı üçün ucadan böyürdü və bir qədər aralıda burnuna buruntağ vurulmuş balasına doğru dartındı.

Aparıcı qız kinayə ilə soruşdu:

-Bəs sonra?

-İnsafən, kişi maaa yox demədi, camışı iki, ya üç dəfə, yanında balağı, həyətdən də çıxartdı, nə bilim, yalan-gerçək, maaa da dedi ki, camışı alan yoxdu, indi qanıram ki, goru çatdamış məni aldadırmış, camışı kəl yanına aparırmış, cünki elə o günlərdə camış südünü azaltdı, bildim ki, höyrə gəlib, boğazdı...

Qarının doluxsunub susduğunu görən aparıcı bir də onu eyni sualla söhbətə çəkdi:

-Bəs sonra?

-Sonra da nə olasıdı, qızım, camış, odu ey, gözümüzün qabağında göz dağı, narkom kimi balam da torpağın altında, qarışib min ilin ölülerinə.

Sürücünün hansı məqsədlə söhbətə qarışması anlaşılmadı:

-Qəhrəmanlıq heç zaman unudulmur!

Qəfildən icra nümayəndəsi stuldan dikəlib qeyzlə dilləndi:

-Mən əsla yol verə bilmərem ki, bizim rayondan belə bir söhbət çıxsın. Mən jurnalist deyiləm, amma bilişəm ki, belə şeyləri efirə vermək olmaz.

Aparıcı qız:

-Əlbəttə, olmaz! - dedi, - bizim veriliş ibret üçündü, ibret dərsliyidi, bizim verilişə əlli milyon soydaşımız baxır, on milyonu burda, qırx milyonu burda, qırx milyonu da Arazın o tayında - Quzeydə.

Nübar qarı aparıcı qızın Arazın o tayını, bu tayını, o tayının, bu tayının insanlarını üz-üzə qoymaqla nə demək istədiyini anlamasa da, qandı ki, artıq-əskik danışıb. Ona görə də:

-Ay başına dönüm, sən dedin gədənin əsgərliyə getməsindən danış, mən də danışdım da, mən bisavad arvadam, - dedi, - indi necə istəyirsən, Sizə necə lazımdı, eləncik danışım, dünya dağılmadı ki?

Kameraman da narazılığını dilinə gətirdi:

-Əlbəttə, dünya dağılmadı, dağıla da bilməz, - dedi, - amma boş yerə bizim vaxtimız gedir axı...

Nübar qarı bir qədər də müləyim səslə:

-Nə istəyirsiz, onu deyim, bala, mərəkə açmayaq burda, - dedi və bu minvalla da aparıcı qız Nübar qariya nə söylemək, nə danışmaq lazımlı olduğunu anlatmağa başladı...

Nübar qarının həyətində baş verən hadisələrin sorağı bu ucqar dağ kəndini dolaşmaqdə, bu kənddə qalan insanları - əsasən, qocaları, qarılırları və barmaqla sayılan uşaqları bu həndəvərə toplamaqdə idi. Uşaqlar həyətə, çəkiliş meydançasına çəpərin o üzündən tamaşa etməklə kifayətlənsələr də, qocalar, qarılırlar içəri keçmişdilər, kimisi oturacaq əvəzi altına vedrə qoymuşdu, kimisi də siniq-salxaq kətil, kötük. Və hiss olunurdu ki, hamının istəyi eynidi: obyektivə düşmək, ekranda görünmək...

Nübar qarı isə qapısındaki qələbəlikdən məmnundu, şaddı və ürəkdən istəyirdi ki, bu təntənəyə hamı gəlsin, bu çəkilişi hamı görsün...

Bayaqdan bəri qocalardan, qarılardan gözünü çəkməyən kameraman da, nəhayət ki, dilləndi:

-Mən bu qədər fotogeniçni insanı heç vaxt bir yerdə görməmişəm, - dedi, - heç biri də bir-birinə bənzəmir.

Söhbətin nədən getdiyini kəsdirən icra nümayəndəsi vəzifəsinə uyğun təmkinlə:

-Bura rayonumuzun ən tolerant kəndidid, - dedi, - belə də olmalıdır.

Aparıcının Nübar qarı ilə apardığı təlim isə hələ ki, bəhrə vermirdi və aşkarca hiss olunurdu ki, qız hövsələdən çıxıb.

-Denən ki, hələ uşaqlıqdan Elmarın ən böyük arzusu əsgərliyə getmək idi.

-Deyə bilmərəm, bala...

-Niyə?

-Çünki Elmarın ən böyük arzusu Sibirə, qardaşlarının yanına getmək idi, bunu da hamı bilir...

-Onda denən ki, Elmardan başqa da altı oğlum var, altısını da bu Vətənə qurban demişəm.

Sözün bu yerində Nübar qarı da hövsələdən çıxdı.

-Sən niyə bu el-elatı mənə güldürmək isteyirsən, qızım, - dedi, - mən ağızma elə söz almamışam axı, heç almaram da, dünya dağıla.

Kameraman aşkarca sezilən təəssüflə içini çəkəndən sonra aparıcıya rus dilində nə isə dedi və onların bu sayaq mükələməsi əsla xoşuna gəlmədi.

-Ən çox hansı xörəyi xoşlayırdı?

Bu sualdan sonra Nübar qarını fikir aparanda kameraman kameranın arxasına keçdi və ucadan elədi:

-Çəkirəm ha...

Sorğu-sualın birdən-birə mətbəx səviyyəsinə enməsi qarının ürəyincə olmasa da, sualı cavabsız qoymadı:

-Ən çox dovğa xoşlayırdı, yarpızlı dovğa.

-Axırıncı dəfə ona dovğa bişirdiyin yadindadırırmı?

-Əlbəttə, yadimdadı, əsgərliyə gedən gün, hələ bir banka da yoluna qoymuşdum.

-Tüfəng ata bilirdimi?

-Ata bilirdi, amma ovçuluğa meyilli deyildi, uşaqlıqdan ağaclarla mehir salmışdı, yadimdadı, hələ üçüncüdə oxuyanda üç gilasa göz calağı qoydu, üçü də tutdu.

Kameraman ucadan qışkırdı:

-Velikolepno! - Və sonra sözünün ardını gətirdi, - prodoljayte takim obrazom!

Kameramanın sózünü başa düşənlər anlamayanlara tərcümə elədi və Nübar qarı başa düşdü ki, kameraman çəkilişdən razıdı.

-Məktub yazirdımı əsgərlidən?

Nübar qarı gözlərindən gilələnən yaşı qara qoftasının qolu ilə siləndən sonra cavab verdi:

-Nə yatdı ki, nə yuxu görə, - dedi, - birinci məktubundan bir həftə sonra cənazəsi geldi.

Kameraman yenə mükələməyə qarışdı:

-Nübar xala, ümumi işin xətrinə gel sən bizi bir yaxşılıq elə, denən, Elmar yazırkı ki, ay ana, mənə iki cüt əlcək toxu, bir cütü özümə, bir cütü də, atasız-anasız bir dostum var, ona...

Qarı udqundu və nə isə söyləmək istəyəndə, qaralıb, qırışsa da hələ təravətini saxlayan sıfətinə qızartı çökdü və:

-Yox, başına dolanım, - dedi, - məni günaha batırma...

Bu dəfə qarını nə qədər qəribə də olsa, bu söhbətə heç bir dəxli olmayan sürücü dindirdi:

-Nə yazırı o məktubda, Elmar? Yadındadı?

-Əlbəttə yadimdadır, - qarı bir qədər tərəddüdlə cavab verdi, - yazırı ki, qurtarın məni bu cəhənnəmdən.

Aparıcı heyrət içində üzünü kameramana tutub qışqırdı:

-Stop!

Amma kameraman rus dilində nə dedisə, aparıcı qız yalnız başını bulamaqla kifayətləndi. Rusca anlayanlar bu kəlməni rusca bilməyənlərə tərcümə eləyəndə isə qarı anladı ki, onun dilindən çıxanları onsuza qayçılıyacaqlar, amma yenə də bu qənaətə gəldi ki, dilinə yalan gətirməsin, çünki müqəddəs kitabda yazılınlardan çox səthi xəbərdar olsa da, yalanın o dünyadakı cəzasını bilirdi.

Aparıcı isə tənbəhini yağış kimi yağdırmaqdır idı.

-Sən bizim isimizi burursan, Nübar xala, - dedi, - burma, biz onsuza bu verilişi çəkməliyik, bu bizim sədrin tapşırığıdı, ona da kim tapşırıb, bilmirəm..

Əslində, bu sual Nübar qarını da düşündürdü, o, fikirləşirdi ki, gündə bir şəhid xəbəri gəlir, bəyəm hamının haqqında televiziya verilişi çəkirlər?

Hardasa yaxınlıqda çalınan mobil telefonun qeyri-adi səsi diqqət çəkəndə Nübar qarı üzünü artıq üfürə-üfürə samavarı alısdırmış sürücүyə tutdu:

-A gədə, qalx o telefonu gətir, görüm kimdi?

Artıq kameranın arxasından çəkilib siqaret çəkməkdə olan kameraman aşkarca sezilən məsxərə ilə:

-Nübar xalanın mobili də variymış ki, - dedi və aparıcıya göz vurdu. Və aparıcıdan qabaq bu söhbətə icra nümayəndəsi Cəvahir xanım qarışdı:

-Niyə də olmasın, - dedi. - Nübar xalanın donuzu kəmdi.

Cəvahir xanımın atmacası qarının ürəyindən xəbər verdi, çünki o, ümumiyyətlə, sızlamağı, gileylənməyi sevmirdi, Sibirdə qol-budaq atmış oğulları da onu korluq çəkməyə qoymurdular.

Qarı mobil telefonu sürücünün əlindən qapıb qulağına dayayanda aparıcı üzünü kameramana tutdu:

-Çək, - dedi, - bu kadr bize lazım ola bilər.

-Əlo! Əlo! Əlo! - Nübar qarının yaşına görə yoğunlaşmış səsində sevincdən çox həyəcan duyulurdu. - Sənsənmi, qadam? Bildim elə, ürəyimə dammişdə ki, bu gün zəng vuracaqsan... mən lap yaxşıyam. Bize də qonaqlar gəlib Bakıdan, Elmarın haqqında kino çəkirlər.

Əlbəttə, Nübar qarı kino ilə televiziya verilişinin fərqini bilirdi, amma istəyirdi ki, bu xəbər məhz kino kimi sədd-sınır tanımınasın.

Nübar qarının bir xeyli davam eləyən söhbətindən hamiya ayan oldu ki, Nefteyuqansk şəhərindən zəng vuran ortancı oğlu Knyazdı və qarı söhbətini yekunlaşdırıbmamış, Cəvahir xanım aparıcıya və eləcə də kameramana anlatdı ki, qarının ortancı oğlu Knyaz məşhur jurnalistedi, Rusiyada əməkdar mədəniyyət xadimidi, Yuqra Muxtar Dairəsində deputatdı.

Bu məlumatlara birini də sürücü əlavə elədi:

-Deyilənə görə, Putin də xətrini istəyir onun.

Nübar qarı qurbətdə yaşayan oğlanlarını, gəlinlərini, nəvələrini adbaad, bir-bir sorusandan sonra Knyazına bir sual da vermək istədi: bu çəkilişdə əli varmı? Amma fikirləşdi ki, yox, bu sual bütün kəndi-kəsəyi qapısına toplamış bu televiziya verilişinə - bu çəkilişə kölgə sala bilər.

Kameraman soruşdu:

-Nübar xala, oğlanların Sibirdən sənə hər gün zəng vururlar?

-Hər gün olmasa da, günaşırı... Niyə soruştursan ki?

Kameraman narazılıqla başını buladı.

-Bir də zəng vursalar, biz batdıq...

-Niyə?

-Necə niyə? Bizim vaxtımız gedir, axı, biz bu gün çəkilişi yekunlaşdırmaçıyıq, axı, hələ qəbiristanlıqda da çəkiliş aparmalıyıq, məktəbdə də şəhidə dərs demiş müəllimlərdən bir neçəsini dindirməliyik, - və yönünü bu çəkilişə elə bir veriliş kimi tamaşa eləyən insanlara çevirdi, - bəlkə bu aqsaqqallardan, ağbirçəklərdən də şəhidin haqqında söz demək istəyən oldu, - və çal-çəpərdən boylanan uşaqları nişan verdi, - bu cavanların da yəqin ki, şəhid haqqında sözü var.

Bu xatırlatma Nübar qarının ürəyince olmasa da, etirazını da bildirmədi:

-Məsləhət Sizindı, - dedi, - mən Size yol göstərməyəcəm ki?

-Onda söhbətimizi davam etdirək, - kameraman dedi və üzünü aparıcıya tutdu, - başlayın!

Şəhidin uşaqlığı ilə bağlı bir-birindən sadə sualları cavablandıranda qarının sıfəti, xüsusən də gözləri elə nurlandı ki, kameraman bir daha məmənunluğunu bildirdi:

-Velikolepno!

Aparıcının növbəti sorğusu isə qarını kövrəltdi:

-Gözaltı var idimi?

-Vardı deməyə dilim gəlmir, yoxdu da söyləyə bilmərəm, - qarı qəhərdən boğula-boğula cavab verdi, - döş cibində bir qız şəkli gəzdirirdi, bir dəfə üzümə üz bağlayıb soruşdum ki, bu kimdi? Güldü, dedi ki, Aydan Şənərdi. Şəkə bir də zəndlə baxdım, dedim ay qırışmal, əlimdə çömçə görüb məni dovğa bulayan bilmə, «Çalıquşu»ndakı Aydan Şənəri mənə tanıdacaqsan?

-O şəkil dururmu?

-Yox, özüylə əsgərliyə aparmışdı.

-Yəqin şəhid olanda cibindəymiş.

-Nə bilesən...

-Bəs, cibinə baxmadınız?

-Cənəzəni gətirənlər tabutu açmağa qoydular ki, hələ bir cibinə də baxaq? Dedilər ki, özümüz yuyub kəfənləmişik...

Sorğu-sualın belə bir məcrada davam etməsi aparıcıdan və kameramandan başqa hamını ağlatdı, hətta icra nümayəndəsi Cəvahir xanım da göz yaşlarına xəsislik etmədi və sonra gedib lüləyinli əlüzyuyanda üzünə su vurdur.

Kameraman xəbərdarlıq elədi:

-Çəkirəm ha, davam eləyin.

Aparıcı hər tərpənişdən gözünə düşən telinə düyü vurandan sonra arxaya itəledi və növbəti sualını verdi:

-Elmarı dünyaya gətirəndə neçə yaşıınız vardi?

Qarı nədənsə bu sorğunu da təbəssümə cavablandırırdı:

-Öz yaşıımı deyə bilmərəm, başına dolanım, amma böyük oğlum qırx beşi keçmişdi...

-Onda belə çıxır ki...

Nübar qarı onu sözünü bitirməyə qoymadı.

-Gəl, bu söhbəti çox çözələməyək, başına dolanım, - dedi, - məni utandırırsan...

-Elmarın körpəliyindən bir nişanə qalıbmı? Bəlkə beşiyi, ya bir köynəyi, papağı?

-Yox, başına dolanım, elə şeylər qalmayıb, amma, - qarı bir qədər fikrə gedəndən sonra dilləndi, - bir yaşıının tamamında dədəsi başını qırxdı, sapsarı, ipək kimi teli vardi, bax o tükü saxlamışam.

Kameraman yenə səsini qaldırdı:

-Velikolepno!

Nübar qarı bu dəfə kameramanın nə demək istədiyini tərcüməsiz də başa düşdü, ürəkləndi və soruşdu:

-Gedib gətirimmi? Əlçatan yerdədi - sandıqdadi.

-Gətir, - kameraman dedi, - gətir ləntə alaq, mən hələ belə epizod çəkməmişəm.

Qarının çaparaq evdən gətirdiyi nimdaş bağlamadan çıxan bir qom qarğıdalı saçığı kimi sarı tükə, nədənsə, hamı bir qədər də yaxından baxmaq istəyirdi, hətta tükə əl vurmaq istəyənlər də vardı. Görünür, elə bu səbəbdən də icra nümayəndəsi səsini qaldırdı:

-Elə eləməyin ki, Sizi bu həyətdən çıxardaq! - dedi, - görmüsüz çəkiliş gedir?!

Bu xəbərdarlıqdan sonra araya çökən sükütu daha zirək görünən qocalardan biri pozdu:

-Mənəcə, şəhidin, qəhrəman eloğlumuzun bu nişanəsini sandıqda yox, rayonun Şöhrət və Diyarşunaslıq muzeyinə vermək lazımdı.

Yenə icra nümayəndəsi dilləndi:

-Bax, bu oldu əsl aqsaqqal sözü.

Bu arada samavar qaynatmaqda olan sürücünün dilindən çıxan söz nədənsə diqqət çəkmədi:

-Qəhrəmanlar unudulmur!

Kameraman isə Nübar qarını dile tuturdu ki, bir qom tükü əlinə alsın, siğallasın, iyəsin, öpsün və bu vəziyyətdə də onu lenta alsın.

Nübar qarı bir qom tükü əlinə alsa da, dərhal da qaytarıb bağlamaya qoydu və başını elə bir tərzdə buladı ki, kameraman bir də bu söhbətin üstünə qayıtmadı.

Aparıcı isə etirazını bildirdi:

-Yox, Nübar xala, sən bu veriliş üçün can yandırırsan...

Nübar qarı ürəyini deşən sözü dilinin ucunda dedi və elə dedi ki, heç kim eşitməsin:

-Mən artıka deyiləm...

* * *

Qara-boz çaylaq daşları döşənmiş ensiz yolla qəbiristanlığa gedən izdihamın önündə uşaqlar, axırında əldən düşmüş əli əsalı qocalar, qarilar gedirdi. Bu qocalar, qarilar elə bil bir-biriləri ilə bəhsə girmişdilər, təngnəfəs olsalar da, çalışırdılar ki, izdihamdan geri qalmasınlar. Yolun sağında, solunda sıra ilə düzülmüş evlərin çoxusunun darvazasından iri qifillar asılmış və iri həflərlə müxtəlif mənalar daşıyan iki kəlmə yazılmışdı: ya «satılır», ya da «kiraye verilir». Yalnız tək birçə darvazaın üstündəki yazı rusca idi və başqa məna daşıyırı: «Vo dvore zlaya sobaka».

Bir qədər hündürə qalxandan sonra qırmızı göbələyə bənzəyən evlər arxada qalandı kameraman ayaq saxlayıb sinə dolusu nəfəs aldı və qoluna girmiş (guya sürüşüb yixilmamaq üçün) aparıcıya dedi:

-Heyif deyil belə yerdə yaşamaq! Görürsən dumanı?

Dərəyə çökmüş duman meşəni, meşədən çox dənizə bənzədirdi, amma yelkənsiz, gəmisiz, ölü dənizə.

-Hər şeyi görürem, - aparıcı cavab verdi, - amma indi insanlar belə yerdə yaşamaq istəmirler...

-Amma min illər boyu yaşayıblar.

Bu söhbətə də gözlənilmədən Nübar qarı son qoydu:

-Min illər boyu indiki kimi gözəl şəhərlər olmayıb, qadam, gözəl şəhərlər gözəl qadınlar kimidi..

İcra nümayəndəsi əlini qarının kürəyinə çekdi:

-Ay Nübar xala, - dedi, - sənin belə şeylərdən də xəberin varmış?

Qarı başını aşağı salıb gülümsədi. Kameraman isə:

-Mən əhd eləmişəm, - dedi, - təqaüdə çıxandan sonra gəlib belə bir dağ kəndində yaşayacam...

Aparıcı başını buladı:

-Belə deyənlər çox olsa da, əməl eləyəni görməmişəm hələ.

Kameramanın kamerası ilə yanaşı digər alətlərini də sürücü götürmüştü və hiss olunurdu ki, o da bununla qurrələnir.

Camaatin maraq göstərdiyi şeylərdən biri də bu kamera, bu qurğuları axı, möcüzə - kino deyilən şey onların sayesində meydana gəlirdi.

Nübar qarı, adına İsveçrə deyilən yerlə müqayisə olunan bu kəndə beş-on günlüyə gelənlərin də söhbətlərini dəfələrlə eşitmışdı, ona görə də ayaq saxladı, bir qədər arxaya qaldı ki, görsün yaşıdları nə danışırlar? Bu gün qulağı çalan hər kəlmə ondan ötrü məna kəsb eləyirdi, axı, hələ bu oymaqların heç bir şəhidi haqqında televiziya verilişi çəkilməmişdi.

Kəndin qəbiristanlığı da özü kimi qədimdi. Üstündəki yazılar, işarələr pozulduğundan bəzi qəbirlərin yaşıni bizim eradan əvvəllərə yozanlar az deyildi. Amma təzə qəbirlər, mərmər baş, sinə daşları dərhal diqqət çəkirdi.

Qəbiristanlığa gələn yolda bu izdihama qoşulan əbali, araqqınlı kişi salavat çevirib, cümlə bu torpaqda uyuyanların şərəfinə fatihə verəndə və kameraman da dərhal üçayaqlı kamerasını quraşdırıb onu çəkməyə başlayanda Nübar qarı aparıcıya yan aldı və astadan qulağına piçildədi:

-Qızım, o dostuna denən bunu çəkməsin.

Aparıcı da elə qarı kimi piçiltiyələ soruşdu:

-Niyə?

-Çünki o, julyin biridi, ömrü türmələrdə keçib, indii də mollalıq eləyir.

Camaatin diqqətində olan - əlbəttə, gözəlliyyinə, uca boyuna, məlahətinə görə, - aparıcı, qaridan bir qədər aralanmaq üçün onu sakitləşdirmək qərarına gəldi:

-Nübar xala, sən narahat olma, - dedi, - onsuz da burada çəkilişə düşənlərin hamısı efirə getməyəcək, sən nəyi desən, kəsib çıxardarıq.

Nübar qarı aparıcının səmimiyyətinə inandı və bu qələbəlikdə ona ərklə daha bir xəbərdarlıq elədi:

-Heç məktəb direktorunu da çəkməyin, doqquzuncuda oxuyanda Elmari sinifdə o saxlatdırdı, indi nə üzlə danışacaq? Nə deyəcək?

Aparıcı qız bir daha qarını toxtatmaq üçün dilinə gələni üyüdüb-tökdü:

-Nübar xala, bu verilişin yiyesi sənsən, - dedi, - sən nə desən, o da olacaq...

Aparıcının Nübar qarını başından etməkdə bir məqsədi vardı: onunla şəkil çəkdirməyə can atan məktəb uşaqlarının, əsasən saçı bantlı qız uşaqlarının könlünü sindirməsin.

Mollanın «əhli-qübərun» şərəfinə oxuduğu «Quran» ayəsindən sonra palid, qovaq ağaclarının saralmış yarpaqlarına qucaq açmış qəbiristanlığa girəndə, ayrıca - nizamla düzülmüş şəhid məzarlarına tamaşa eləyəndə kameraman astadan aparıcıya dedi:

-Mən dövriyin heç yerində belə gözəl qəbiristanlıq görməmişəm, - dedi, - mənim buradaki ölülərə paxılılığım tutur, inanırsan?

Kameramandan, aparıcıdan aralanmayan Nübar qarının qulağı bu sözü də çaldı və bu qənaətə gəldi ki, bu kameraman nə qədər gözəgəlimli, zirək bir cavan olsa da, başdan səqqətdi.

...Qəbiristanlıqda aparılan televiziya çəkilişində vəziyyət o zaman son dərəcə gərginləşdi ki, Nübar qarı kameramana axıracan qulaq assa da, onun tapşırığından qəti imtina elədi.

Kameramanın sözündən belə çıxırdı ki, qarı əvvəl oğlunun başdaşını, sonra sinədaşını qucaqlayıb ucadan hönkürməlidir və sinədaşına həkk olunmuş ağını - bayatını həzin səslə dilinə gətirməlidir.

Nübar qarı hiss eləyirdi ki, bu o qədər də çətin bir iş deyil; ən azı ona görə ki, oğlunun cənazəsi gələn gün bayatı öz dilindən çıxmışdı və əzbərindəydi, amma ona elə gelirdi ki, belə bir addım atsa, xəcalətdən olər.

Kameraman iradını aşkar şəkildə bildirdi:

-Sən necə anasan? - dedi, - şəhid balanın başdaşına əlin dəyəndə gözündən bir damla yaş da çıxmadı, hönkürüb ağlamağın bir yana.

Əslində, kadr çəkilmişdi, başdaşına yaxınlaşan qarı oğlunun əsgər libasında qara mərmərə həkk olunmuş şəklini öpmüşdü və başdaşını cibində gətirdiyi daşla bir neçə dəfə taqqıldadaraq dilinin ucunda nə isə söyləmişdi və indi qarının ağılına da gəlmirdi ki, yenidən, bu boyda el-obanın gözü baxa-baxa başdaşına yaxınlaşa bilər, o ki qaldı həzin səslə ağı deməyə.

*Əzizim şanlı gəldi,
Şöhrətli, şanlı gəldi.
Mən balamı gözlədim,
Köynəyi qanlı gəldi.*

Şəhidin haqqında ətraflı bəhs edən qəzetlər bu ağını bir ağız ədəbiyyatı örnəyi kimi dəyərləndirmişdilər, amma qarı əmindi ki, bu onun öz dilindən çıxbı, heç vaxt, heç yerdə eşitməyib...

Kameraman:

-Bu bayatını bizim sinədaşından çəkib göstərməyimiz yerinə düşür, Nübar xala, - dedi, - amma sənin dilindən çıxanda olur şedevr - xariqə!

Nübar qarı, əlbəttə, kameramanın nə tələb etdiyini başa düşürdü, amma fikirləşirdi ki; bu söhbəti çözələməyin yeri deyil, hamı onlara baxır, hamının gözü onların ağızdındadır, ona görə də etiraz əlaməti olaraq başını bulamaqla kifayətləndi.

İcra nümayəndəsinin icazəsilə kamerası önünə keçən orta boylu, enlikürək, orta yaşılı məktəb direktoru yönünü şəhidin başdaşına çevirəndən sonra:

-Bizim icra başçımız Rafiq Rəhimovun gözəl bir sözü var, - dedi, - o, həmişə söyləyir ki, ot kökü üstə bitər...

Bu məşhur atalar sözünün icra başçısının adı ilə bağlanması Nübar qarının xoşuna gəlməsə də, gileyini bölüşməyə bir simsar tapmadı, çünkü kameramana və elecə də icra nümayəndəsinə - Cəvahir xanıma boz üzünü göstərəndən sonra insanlar ondan aralanmışdır.

Məktəb direktoru:

-Bizim Elmarın dayısı da yaxın keçmişdə qəhrəmanlıq göstərib, şəhid olub, amma Qarabağda yox, uzaq Əfqanistanda.

Belə bir qələbəlikdə sonbeşik qardaşının anılması qarının ürəyincə olsa da, hər deyəndə yaşarmayan gözlərinə yaş gətirdi: yüksək rütbəli zabit kimi sovet ordusunda xidmət eləyən qardaşının Əfqanistandan gətirilmiş tabutunu da, Elmarın cənazəsi kimi açmağa qoymamışdır.

-Nə deyim? - Məktəb direktoru qəhərli bir səslə sözünə davam elədi, - Elmar məktəbimizin gözü idi, şəkli heç vaxt Şərəf lövhəsindən düşməzdi, dəfələrlə olimpiadalarda başımızı ucaldıb...

Nübar qarı bilirdi ki, bütün bu deyilənlər ağı yalandı və elə bir ağı yalandı ki, bunlardan bütün kənd camaatının xəbəri var.

Məktəb direktoru öz nitqində icra başçısından daha bir sitat gətirəndən sonra Nübar qarı ona qulaq asmırıldı, fikirləşirdi ki, lap pul gücünə də olsa, onu bu verilişdən çıxartdırınsın, çünkü hər şey yadında idi: doqquzuncuda oxuyanda Elmarı sinifdə o saxlatdırmışdı. O ki qaldı pula, - tez-tez saysa da, sayı təxmini yadında idi, Knyazın Sibirdən göndərdiyi pulları xərcləməyə yer tapmirdi, yiğirdi və heç özü də bilmirdi ki, hansı gününə yiğir? Niyə axı, yiğdiqca yiğmaq, artırmaq istəyir?

Məktəblilər adından şəhid haqqında danışmaq üçün kamera öününe direktorun oğlu keçəndə də Nübar qarı yan-yörəsində giley-güzarını bildirməyə bir adam tapmadı.

Direktorun, atasından gurultulu danışan oğlu şəhidin haqqında xeyli ibarəli ifadələr işlədəndən sonra dedi:

-Elmarın həyatı bizim üçün örnəkdi, biz gənclər Ali Baş Komandanın əmrini gözləyirik ki, doğma Qarabağımızı düşməndən təmizləyək!

Yenə də kamermanın izdihamın gurultusuna qarışan səsi eşidildi:

-Bax bize belə çıxışçılar lazımdı! Super!

Nübar qarı ürəyində, - ot kökü üstdə belə bitir bax, - dedi, - dədəsindən də beş addım qabağa gedəcək...

Kamerman kamerasının ayaqlarını bir-bir qatlayıb qutusuna qoyandan və kamerasını çiyninə aşırından sonra izdiham dağıılmağa başlayanda icra nümayəndəsinin mobil telefonuna zəng gəldi və bu zəngdən sonra da Cəvahir xanım ucadan elan elədi ki, heç kim yerindən tərəpənməsin, şəhid haqqında söz demək üçün icra başçısı özü gəlir.

Bu xəbər Nübar qarının eynini açsa da, fikirləşirdi ki, qonaqlar onun adına gəlib, burda vaxt itirməkdənsə, gedib onlara bir döşəmeli plov süzsün. Və elə bu niyyətlə də Cəvahir xanımı yanaşıl rüsxət istəyəndə, icra nümayəndəsi qəti etiraz elədi.

-Dağdan ağır kişi sənin oğlunun məzarı başında söz deməyə gəlir, sən də getmək isteyirsən? Elə şey olar? Bəlkə səni soruşdu, bəlkə sənnən bir xatirə şəkli çəkdirmək istədi, mən nə cavab verərəm?

Bu sözün ağlına batması öz yerində, həm də bu qənaətə gəldi ki, çəkilişlə bağlı giley-güzarını başçuya eləyər, axı, onu tanırı. Elmarın qırxında gəlmışdı və ona öz diliyinə camaatın yanında demişdi ki, nə işin olsa, mənə xəbər elə...

Payız günəş boz, qara buludların arxasında dolana-dolana artıq özünə elə yer eləmişdi ki, günün hansı vədəsi olduğu bilinmirdi. Xərif külək aradabir güclənir və saralmış yarpaqları qəbiristanlığā, qəbirləri bir-birindən ayıran ciğirlərə səpələyirdi. Aradabir yağış damcılayırdı və fikir-xəyal aparmış Nübar qarını da bu damcılardan biri ayıltdı və o anladı ki, heç kimin haqqında giley-guzar eləyə bilməz! O, giley-guzar etmək üçün doğulmayıb.

Birdən-bira güclənən sisqa yağış izdihamı daşıtmadı, əksinə, qol-budağıyla qəbiristanlığın üstündə çətirə çevrilmiş palidların dibinə yiğdi. Hamı bu yağışdan danışındı: kimi deyirdi xeyirdi, - mal-heyan örüşdən ac qayıtmaz, kimi də deyirdi ziyandı, - gərək indidən soba yandırasan...

Bu arada yenə icra nümayəndəsinin mobil telefonuna zəng gəldi və bu zəngdən sonra da məlum oldu ki, başçı gəlməyəcək, onu təcili Bakıya çağırıblar, camaatdan üzr istəyir.

Çıskın yağışın bir qədər güclənməsinə baxmayaraq, adamlar palid ağaclarının altından aralanıb iki-bir, üs-bir dağıllışmağa başlayanda məlum oldu ki, qonaqları - kamermanla aparıcı qızı və eləcə də icra nümayəndəsi Cəvahir xanımı məktəb direktoru qonaq aparacaq və Nübar qarı əmin oldu ki, artıq əsas kadrları çəkilmiş verilişle bağlı nə aparıcıya, nə də kamermana söz deyə bilməyəcək. Onlarla vidalaşanda yalnız verilişin efirə gedəcəyi vədəni soruşdu. Elə o gündən də o vədəni gözləməyə başladı və o günlərin birində bu qənaətə gəldi ki, həyatı mənalandıran, ömrü işıqlandıran şeylərdən biri də nəyisə gözləməkdi...

“Azərbaycan” - 95



HİDAYƏT

Azərbaycan Respublikasının
Qırğız Respublikasında fövqəladə və
səlahiyyətli səfiri,
yazıcı-dramaturq

Yüzə nə qaldı ki?

“Azərbaycan” mənim mənsub olduğum ədəbi nəslin ilk gənclik illərində də yetkin, professional səviyyəli toplu idi və şübhəsiz, orda çap olunmaq o vaxtin əli yenicə qələm tutan şairlərinin, nasirlərinin, publisistlərinin arzusuydu. Mən yeniyetməlik çağlarından bu dərginin oxucusu idim, tez çap olunurdum (Azərbaycandan kənarda yaşasam da!) və ardıcıl çap olunurdum. O illərdən bəri jurnalda çalışmış çox insanları bu gün də xoş təəssüratla xatırlayıram.

Bir məqamı xüsusiə qeyd etməliyəm: amansız, vahid sovet senzurası (“Qlavlit”i) dönenində “xalq düşməni”, “antisosialist”, “siyasi korluq”... vaxtlarında (oxu: ovunda!) jurnalın naşirləri həmişə müəlliflərin “yanında”, onun mövqeyində dayanırdılar. Bu baxımdan bir epizod unudulan deyil.

“Burdan min atlı keçdi” publisistika kitabında ön sözümdən sətirlər düşür bura: ... “Ədəbiyyat və incəsənət” qəzeti xeyli çək-çevirdən - ixtisar edəndən, “xatalı millətçilik” ifadələrini, cümlələrini pozandan sonra Qlavlitdən (senzuradan) keçirərək, qorxa-qorxa əsərin bir parçasını dərc elədi.

“Azərbaycan” jurnalı “Burdan min atlı keçdi”ni bütövlükdə çapa hazırla-yarkən “Qlavlit” “xatalı”paragraphaları hesablamada və pozmaqdə daha qabağa getdi, hətta vəziyyət o yerə gəlib çatdı ki, əsərin çapını dayandırmaq istədim.

Lakin mərhum istedadlı şairimiz, o dövrdə “Azərbaycan” jurnalının baş redaktor müavini, dostum İsa İsmayılovda və məsul katib İntiqam Qasimzadə çapı dayandırmamağı xahiş etdiler, dedilər: “Yazının bu şəkildə də çap olunması bizim günlər üçün hadisə sayılmalıdır”. Baş redaktor Yusif Səmədoğlu da mənə telefon açdı, əsərin çapına razılıq verməyimi məsləhət bildi. Razı oldum, amma bir şərtlə: qeyd verilsin: jurnal variantı. Onlar da məmənnuniyyətlə razılaşdırılar və əməl elədilər.

Bələliklə, “Burdan min atlı keçdi”nin jurnal variantı “Azərbaycan”ın 1988-ci il, 1-ci sayında çap olundu. Ədəbiyyatımızın, mədəniyyətimizin, elmimizin çox simaları, sadə ziyalılar bu əsərlə maraqlandılar, müsbət fikirlər söylədilər. Fikirlərdə iki məqam xüsusişlə vurğulanırdı:

-Qərbi Azərbaycanda soydaşlarımızın qədimdən yaşaması, böyük mədəniyyət, elm yaratması, bəşəri sivilizasiyaya qoşularaq yüksək intellektə iyilənməsi;

-son iki əsrde erməni şovinizminin güclənməsi, ayrı-seçkilik, deportasiya siyaseti, türk-Azərbaycan toponimlərini dəyişdirərək tarixin saxtalaşdırılması proseslərinin açıq və ya üstüortülü şəkildə göstərilməsi.

Bu iki məqam əsərin canında və ruhunda, senzuranın nəzərindən qaçan səhifələrində qalmışdı, ona görə də İrəvanda çox soyuq qarşılandı, şovinistlər açıq etirazlarını bildirdilər.

Əsər 1989-cu ildə çap olunan “Sabaha çox var” kitabıma salınanda da senzuranın qələmi “itiydi” hələ... Lakin bununla belə, jurnal variantından fərqli olaraq, bəzi parçaların çıxarılmamasına nail olduq...

“Burdan min atlı keçdi” sonralar təkrar nəşr olundu, başqa dillərə çevrildi. Ancaq ilk jurnal variantının çapı, Sovetlər Birliyinin çöküşü ərəfəsində (1989-cu ildə) “Sabaha çox var” kitabında dünya işığına çıxması ciddi maraq doğururdu.

Ancaq o illərdə yaranan elə əsərlər vardı - “Qlavlitin” təlimatına görə, çapı sadəcə “mümkün deyildi”. “Bu dünyanın adamları” qəmli komediyası kimi! Onu demək yetər - “KQB” 1983-cü ildə yazılan bu əsəri mənim özümün rəhbərlik etdiyim C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bağladı. İllər sonra - müstəqillik çağlarımızda əsərlə birlikdə İntiqam Qasimzadəyə məktub da göndərdim:

“İntiqam, əzizim,

“Bu dünyanın adamları” o dünyada - Sovet kommunist rejiminin öz içindən, hiss edilmədən yavaş-yavaş çökəməyə başladığı vaxtlarda - ötən əsrin səksəninci illərinin əvvəllərində yazılıb və “təbii” olaraq o vaxtlar səhnəyə çıxmasına qadağa qoyulub. Hətta mənim rəhbərlik etdiyim C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da! Səbabını o vaxtlar Ermənistən DTK-sının sədri mənə açıq və səmimi dedi. İrəvan aeropportunun deputat otağında təsadüfən görüşdük və DTK şefi (bu, həmən DTK sədri idi ki, Ermənistən müstəqilliyinin ilk illərində vəhşicəsinə öldürüldü) mənlə mehriban salamlaşaraq:

-Necəsan? Teatrın işləri yaxşıdır, bilirəm, özün təzə nə yazırsan? - soruşdu.

-Təzə yazdıqlarımı qoyursunuz ki, səhnəyə çıxın? - Elə-bələ söz atdım, gözləyirdim desin ki, nə danışırsan, nə məsələdir, bizim xəbərimiz yoxdur.

“Qlavlit” bizim boynumuza qoymasın...

Amma o, sakitcə-sakitcə gülərək:

-Deyirlər, sən Sovet hökumətini yuxırsan...

DTK şefinin səmimi etirafı xoşuma gəldi. Özüm də hiss etmədən qəhqəhəmi saxlaya bilmədim:

-Yəni Sovet hökuməti elə zəifdir ki, mənim bir pyesimlə uyixlsın?

DTK sadri uğunub getdi...


Dünyanın bütün dillərində “perestroyka” deyilən, ana dilimizdə o illərin özündə də “yenidənqurma” sayığım və mətbuatda da beləcə yazdığını dövrü mən artıq Bakıda yaşayurdum. Milli Akademik Dram Teatrımızın o vaxtkı rəhbərliyi əsəri oxudu, xoşlarına gəldi, amma başladılar - orasını kəsək, burasını kəsək... “Qlavlı” belə deyəcək, Mərkəzi Komitə elə deyəcək... Əlbəttə, mən razılışmadım.

Bu epizodları niyə xatırladım? O dünyyanın adamları - istər yüksək vəzifəlilər olsun, istər sadə insanlar, anlayırdılar ki, mövcud idarəetmə sistemi əsassız qadağalar üzərində qurulub, bilirdilər - belə davam edə bilməz, amma etiraz etməyə heyləri qalmamışdı (heyləri olanlar otuz-qırxinci illərdə güllələnmişdilər). Əhalinin mütləq böyük əksəriyyəti nifrət edirdi rejimə, amma hamı paradda, təntənəli iclaslarda əl çalmaq zorunda qalmışdı. İnsanlar ikili həyat yaşadırdılar - iclaslarda, çıxışlarda, cəmiyyətdə üzdə bir cür görünürdülər, şəxsi həyatlarında, öz qənaətlərində və maraqlarında ayrı cür, ümumiyyətlə, işdə bir cür, əməldə ayrı cür. Bu həqiqətlər əks olunmuşdu həmin pyesdə - Sovet həqiqətlərinin yetmişinci illərin sonundan başlayan dövrü. Bu da ki, şübhəsiz, “KQB”ni “Bu dünyyanın adamları”na münasibətdə adı müşahidəçi rolunda saxlaya bilməzdi.

İntiqam, səninlə mənim yaşıdlarum, bizdən sonraki neçə nəsil yaşayıb həmin ağır mənəvi irtica illərini. Ancaq bugünkü tamaşaçılarımızın və oxucularımızın ən gənc nəslisi - 20 Yanvardan, 26 Fevraldan sonra dünyani tanımağa başlayanlar xəbərsizdilər o dünyadan. Buna görə də bu gün artıq əbədiyyətə qovuşan sənətkarımız Həsən Turabov mənim pyeslərimin birini Akademik Milli Dram Teatrının səhnəsində tamaşaaya qoyulması istəyini bildirəndə mən “Bu dünyyanın adamları”ni məsləhət gördüm. Çünkü, əvvəla, dediyim kimi - bugünkü yeniyetmələrin və gənclərin kifayət qədər təsəvvürləri yoxdur o dünyada - nəhəng imperiyada mövcud olmuş qadağalar, repressiyalar rejimindən. İkincisi - bu gün də insanlar var o dünyyanın - imperiyanın, heç olmasa, o sistemin həsrətini çəkirlər, hətta bu məqsədlə siyasi qruplar və təşkilatlar yaratmaqdan da çəkinmirlər.

Dördüncü mövsümdür ki, tamaşa uğurla göstərilir.

Pyes 1983-cü ildə necə yazılsa, eləcə də səhnəyə qoyulub və həmin ilk variantı sənə təqdim edirəm, bircə proloqdan və epiloqdan başqa. Bu iki



parça, yeri gəlmişkən, maraqlı tamaşa yaradan rejissor Mərahim Fərzəlibəyovun xahişi ilə yazılıb. Əsərin qəhrəmanları təxminən iyirmi il sonra görüşərək ötən çaglara bu günün pəncərəsindən baxır, öz səhvlərini etiraf ediyir, itirdiklərimizə təəssüflənlərlər.

Biz artıq tarixə gömülülmüş o sistemi olduğu kimi bu günün və sabahın nəsillərinə çatdırmalıyıq, heç nə əksiltmədən, heç nə artırmadan, necə olubsa - eləcə çatdırmalıyıq.

Bu günün, sabahın nəsilləri tanışınlar o cəmiyyəti.

Kim qayitmaq istəyirsə, qayıtsın (mümkünsə əgər - qayıtsın...).

“Bu dönyanın adamları”ni “Azərbaycan” jurnalının oxucularına da çatdırmaqda məqsədim budur.

Hidayət

2 mart, 2003”

Əsər də, məktubum da “Azərbaycan”da nəşr olundu.

Müstəqilliyyimiz bərpa olunandan sonra “Azərbaycan” jurnalında sovetlər dönməmində yazılmış yalnız orijinal əsərlər deyil, həmin illərdə edilmiş tərcümələrim də dünya işığına çıxa bildi (XIX əsr ingilis və island poeziyasından).

... Ad günün mübarek, doğma “Azərbaycan”!

Yüzə nə qaldı ki?

Gün olsun - iki yüz illiyin bayram edilsin.

17 noyabr, 2017

Bişkek

“Azərbaycan” bütün ədiblərimiz, şairlərimiz üçün məktəb, “yazıcılıq akademiyası” olmuşdur. Aramızdan gedən yazıçılarımız da, ... biz də “Azərbaycan” da yaşayırıq, yaşayacağımız.

Süleyman Rəhimov

◆ P o e z i y a



Gülnarə CƏMALƏDDİN

* * *

Sən bilməzsən
quşcuğaz
bilməzsən
necə dönür evinə
əliboş qayıdan kişi
Əlləri daşdan ağır olur
necə yaziq olur
necə fağır olur
evinə əliboş qayıdan kişi

Sən bilməzsən
quşcuğaz
bilməzsən
necə baxır körpəsinin
kadınının üzünə
sonra
sonra barmağının ucuna
ən ağır günah işləmiş kimi
Kim deyir ki kişilər ağlamır
quşcuğaz
kişilər də ağlayır
ağlayır amma
kişilərin göz yaşını
yanağından yağış yuyur
külək aparır

kişiñerin göz yaþını
 kimse görmüþ qadınından savayı
 Sənin nə vecinə
 səninki bir ovuc dəndi
 uzağı bir tıkə çörək
 Hardan oldu alıb dimdiyinə
 çəkiləcəksən yuvana
 Sən bilməzsən
 quşcuğaz
 bilməzsən
 bu dünyada
 hər gün
 nə qədər kişi
 çörək ağacından asılır
 neçəsi çörəyə basılır
 neçəsi dözməyib satılır
 Gecələr kədərlı üzlər girər yuxusuna
 bir də ac qurdalar
 hər gün evinin kandarında
 neçə yol ölüb
 dirilər
 evinə əliboş qayıdan kişi

* * *

Qəm eləmə
 qurban olum
 Çətini atıb getməkdi
 atıb gedərəm
 Uzağı ya bir il çəkər
 ya bir ömür boyu
 axır ki unudarsan
 Adımı damcı-damcı yığıb ovcuna
 səpərsən ardımca getdiyim yola
 Çətini alışmaqdı yoxluğuma
 Qəm eləmə
 qurban olum
 Uzağı ya bir il çəkər
 ya bir ömür boyu.
 Axır ki alışarsan

* * *

Burnumdadı
 kürən otların saman qoxusu
 O illər necə də sadəlövhəcəsinə sevərdim
 göy üzünü

quşların nəğməsini
 bir də anamın çörək ətri verən əllərini
 Ovuclarımda uşaqlığımın kədərli üzü
 doyunca seyr edərdim pəncərə arxasından
 dağların dalında günəşin batışını
 Məhellə qarısı kimi tanıydım
 amma bu qədər gənc
 və amansız bilməzdim ölümü
 Kimsəsiz ev kimi
 xatırlayıram o illərin payızını
 Ölüncə unuda biməyəcəyəm
 payız arılarının çaldığı ayrılıq kamançasını
 və bir də heç vaxt ağlımdan silinməyən
 ayrılığına ağladığım adamların qəmli üzünü
 Divardakı əsgər şəkillərindən anlamışdım
 müharibələrin yaxşı bir şey olmadığını
 Vəllərə qoşulmuş
 kolxoz kəllərinin
 ümidsiz gözlərində
 tanıdım köləliyi
 Azadlığı daha çox sevdim
 xırman atlarının belindəki
 qırmanç izlərini xatırladıqca

* * *

Sənə bənzədirəm payızı
 Bir az yağışından
 bir az yığışından
 bir az gəlişindən
 bir az gedışindən
 Bəlkə ona görə payızı
 bu qədər çox sevirəm
 ana

* * *

Ad yazılıb daş üstünə,
 Alın yazım qaş üstünə,
 Hər nə desən baş üstünə,
 Başdan o yanası varmı?!

Qəlbi dağlar içimdədi
 Bilinməz nə biçimdədi
 Gözlərin yaş içindədi,
 Yaşdan o yanası varmı?!

Bu dünya zalim tamaşa
 Az qaldı əlhəmdim çasa
 Daş olub sığindım daşa,
 Daşdan o yanası varmı?!

* * *

Əlvida
 illərdi görüşünə tələsdiyim
 tut ağacı
 Uşaqlığımın ən gözəl xatirəsi
 Eşitdim səni də kəsiblər
 bu il qış sərt keçib deyə
 Əlvida
 ətəyimizə qoz töküb
 bizi kiridən
 ceviz ağacı
 səni də baltalayıblar
 Əlvida
 köhnə ucuq divarına
 kömürlə ismimi cızdığım
 sevimli məktəb
 səni də söküb
 yerinə bələdiyyə binası tikiblər
 Əlvida
 içində hind kinolarına baxıb
 məsumca ağladığım
 köhnə kirəmitli klub
 Səni də uçurub yerində çayxana tikiblər
 Salam
 kənd qəbiristanlığı
 Bircə sənə dəyməyiblər
 toxunmayıblar
 çünkü sən ən təzəsi
 və ən köhnəsiyidin bu kəndin

MƏN BELƏ SEVİLMƏKDƏN

Səni and verirəm Allaha
 məni belə sevmə
 Mən belə sevilməkdən
 elə çox qorxuram ki
 Ya mən vaxtsız ölrəm
 ya sən çıxıb gedərsən
 Qalaram ayrılıqların umuduna
 Allah da baxmaz üzümə
 Səni and verirəm Allaha
 məni belə sevmə
 Mən belə çox sevilməkdən
 elə çox qorxuram ki

* * *

Düşmən tapdağındaki yurd yerlərinə

Hardasınız
 Divarlara şeirlər
 Ağaclarla isimlər
 torpaqlara rəsmlər çəkən
 uşaqlar
 Divarları sökdülər
 Ağacları kəsib tabut düzəldilər
 Torpaqlara ölüm şekli çəkdilər
 İndi divarlara başqa şeirlər yazar
 Ağaclarla başqa adlar
 Küçələrə başqa rəsmlər çəkər
 Çəkər başqa uşaqlar

* * *

Çalma
 qərib ozan
 calma
 bu havanı
 Bu havaya
 qol götürüb
 oynayaram
 Qorxuram
 oynayaram
 bu dağlımışda
 Dəli deyərlər adıma

* * *

Mən müharibələrin yeyib bitirdiyi
 bir zamanın uşağıyam
 kapitan
 Xəyallarında kasib bir koma
 içində nəm odun çatdayan isti bir soba
 sobanın üstündə mənimtək əzaları
 soyuqdan sizim-sizim sizildayan çaydan
 və şorba qoxusu verən qazan
 Mənə sevgidən söz etmə
 kapitan
 Mən çoxdan
 lap çoxdan unutdum sevməyi
 yaşıma başıma baxma
 Biz səngərlərdə ölümlə sevişdik
 üz-üzə,

göz-gözə yatıb-durduq
 Hər axşam növbəmizi gözlədik
 hər sabah yalnız sağ qaldığımıza sevindik

* * *

Şəhid-şəhid torpaqların artdıqca
 yaranı bağlaya bilmirəm
 vətən
 Çəkib gözümün üstüne
 sən məni gözünün üstündə saxladığıntı
 gözdən uzaq
 gözümün üstündə
 saxlaya bilmirəm
 vətən
 Bir ovuc torpaqsan
 beş arşın ağsan
 işgal olmuş İrəvansan
 əsir düşən Qarabağ
 Qarşıda
 dost var
 düşmən var deyə
 səni ürəyincə
 səni ürəyimcə ağlaya bilmirəm
 vətən



OXULARIN NƏZƏRİNƏ!

2018-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300

“Azərbaycan” - 95



Vilayet QULİYEV

*Azərbaycan Respublikasının
Macaristan Respublikasında
fövqəladə və səlahiyyətli səfiri,
tənqidçi, ədəbiyyatşunas, tərcüməçi*

Azərbaycan qədər yaşayacaq “Azərbaycan”

2018-ci ilin yanvar ayında onilliklər boyu ölkəmizdə hər bir ədəbiyyat adamına, hər bir yaradıcı şəxsə yol yoldaşlığı edən, klassik və müasir Azərbaycan ədəbiyyatının, milli ədəbi-bədii fikrin, ictimai-mədəni və mənəvi-estetik inkişafımızın güzgüsünə çevrilən “Azərbaycan” jurnalının 95 yaşı tamam olur.

Balaca bir araştırma aparanda bu “böyük” yubiley arxasında nisbətən kiçik, yalnız jurnalla yaxından maraqlananların diqqətini çəkən, necə deyərlər, nəşrin metbəxinə bələd olanların fərqinə vara bildikləri iki “mini-yubileyin” gizləndiyini də görmək, aşkar çıxarmaq mümkündür.

Müxtəlif vaxtlarda dövrün, zamanın tələbi, ideologyanın istiqaməti, mövcud rəhbərliyin istəyi ilə ad dəyişdirən (yaxud dəyişdirmək məcburiyyəti qarşısında qalan) jurnalın öz nəşrini qulağımızın və gözümüzün öyrəndiyi adla, vətənimizin şərəfli adı ilə davam etdirməsinin 65 ili də tamam olur.

“Azərbaycan”ın 95 illik baş redaktorları arasında bu vəzifəni ən uzun müddət əldə saxlamağı bacaran gözəl qələm dostumuz, tənqidçi, ədəbiyyatşunas, tərcüməçi İntiqam Qasimzadə isə mühüm ədəbi postdakı fəaliyyətinin 20 ilini başa vurur. Bu da əslində, ilk baxışdan göründüyü kimi, balaca məsələ deyil. Jurnalın bir əsre yaxınlaşan mövcudluq tarixinin beşdə bir hissəsi heç vaxt özünü son dərəcə böyük, mühüm işlə məşğul bir adam, “ədəbiyyat bossu” kimi göstərməyə can atmayan İntiqam müəllimin adı, zəhməti, məsuliyyəti ilə bağlı olub...

Az qala yadimdən çıxmışdı - mənim jurnalla əməkdaşlığımın 35 illiyi...

Aspirantlıq dövründə, böyük ədəbiyyata gəlmək iddiyasına düşdürüümüz gənclik çağlarında adımızın, imzamızın “Azərbaycan” jurnalının müəllifləri sırasında görünməsi bizim üçün - özlərimi ötən əsrin 70-80-ci illərinin yeni yaradıcı qüvvələri sayanlar üçün az qala qeyri-adi uğur, əlçatmaz zirvə anlamında idi. İndi, bəlkə də, qəribə görünə bilər. Amma o zamanlar “Azərbaycan”ın səhifələrində məqalə nədir, adı bir resenziyası işiq üzü görənlər də özlərini az qala ədəbi bomonddan, “klassiklərdən” ayırmırlılar. Çünkü “Azərbaycan” parlaq brend idi, yüksək ədəbi etalon sayılırdı. Jurnal 70-80 min tirajla nəşr edilirdi. Abunə yolu ilə ölkənin ən ucqar kənd və qəsəbələrinə qədər yayılırdı. Qəzet köşklərində yeni saylarının görünməsi ilə yoxa çıxmazı bir olurdu. Təbii ki, belə populyar və sevilən mətbə orqanda yazı çap etdirmək həm ədəbi aləmdə, həm də sıravi oxucular arasında (hələ mən “yuxarı dairələri” və “ədəbiyyatın taleyi həll edənləri” demirəm) tanınmaq baxımından qeyd-şərtsiz uduşlu variant idi.

Jurnalda ilk yazımın necə çıxmاسının tarixçəsini yaxşı xatırlayıram.

1960-ci illərin əvvəllərində Azərbaycan EA öz dövrü üçün cəsarətli və uzaqqörən addım atmışdı - SSRİ EA-nın müxbir üzvü, Leninqrad universitetinin professoru, şərqşunas-alim, "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyasının müəllifi Yevgeni Eduardoviç Bertelsin şəxsi kitabxanasını satın almışdı. Alimin onilliklər boyu xüsusi diqqətlə topladığı qiymətli əsərlərin çoxu Azərbaycan EA-nın Əsaslı Kitabxanasında saxlanırırdı. Mövzumla heç bir əlaqəsi olmasa da boş vaxtlarında oradan bəzi kitablar sıfariş edib oxu zalında nəzərdən keçirirdim. Onların arasında XIX əsr ingilis diplomatı və şərqşunas Sir Gore Auslinin 1846-ci ildə Londonda nəşr olunmuş "Biographical Notices of Persian Poets" ("Fars şairləri haqqında bioqrafik qeydlər" kitabına təsadüf etdim.

Müəllif özü kifayət qədər maraqlı şəxsiyyət idi. Gəncliyində fars, ərəb, sanskrit dillərini mükəmməl öyrənmişdi... 1810-cu ildə Böyük Britaniyanın İrana səfiri təyin olunmuşdu. Tehranda ingilis diplomatik missiyasına rəhbərlik etdiyi dövrde dəfələrə türk əsilli fars hökmardarları - Fətəli şah Qacar, onun oğlu Abbas Mirzə ilə görüşmüştü. 1813-cü il Gülistan sülh müqaviləsinin işlənilə hazırlanması və imzalanma prosesinə yaxından qatılıb. Onun Rusiya ilə Qacarlar arasında vasitəciliyindən, təbii ki, Azərbaycanı iki hissəyə parçalayan Rusiya imperiyası daha çox qazanc götürmüştü. Bəlkə də bu səbəbdən "xidmətləri" müqabilində növbəti 1814-cü ildə Sankt-Peterburqda olarkən Aleksandr Nevski ordeni ilə təltif edilmişdi. 1812-ci il Vətən müharibəsinin qəhrəmanları da daxil olmaqla 1812-1814-cü illərdə bütün imperiya üzrə həmin ordenə cəmisi 48 nəfərin layiq görüldüyünü nəzərə alsaq, düşünmək olar ki, səfir Auslinin Rusiya karşısındakı "xidmətləri" o qədər də kiçik deyilmiş...

Bunlar öz yerində... Sir Gore Ausli din və ədəbiyyatla da maraqlanıb. Onun ümumi nəzarəti və redaktəsi altında Henri Martin və Mirzə Seyyad xan tərəfindən xristianlığın müqəddəs kitabı İncilin bir hissəsinin - "Əhdid-

Cədid"ın fars tərcüməsi hazırlanmışdı. Frankis Gladvinin tərcüməsində Sədinin "Gülüstan" poemasının 1842-ci ildə Londonda işq üzü görməsində Şərq Əsərlərinin Tərcüməsi Cəmiyyətinin sədri və dövrün tanınmış fars dili mütəxəssisi kimi Gore Auslinin mühüm xidməti olmuşdu. Ömrünün sonuna qədər Şərqiñ tədqiqini (təbii ki, Britaniya imperiyasının maraqları müstəvisində!) həyatının əsas işi saymışdı.

Elmi yaradıcılığının zirvəsi kimi gördüyü "Fars şairləri haqqında bioqrafik qeydlər" diplomat-alimin ölümündən iki il sonra çap olunmuşdu. Əsərlə yaxından tanışlıq zamanı onun orijinal xarakter daşımılığı, bir çox yerlərdə Dövlətşah Səmərqəndinin məşhur "Təzkirət-əş-şüəra" əsərinin ingiliscəyə sərbəst tərcüməsi olduğu meydana çıxdı. Başqa bir prinsipial qüsür isə Nizami Gəncəvidən tutmuş Saib Təbriziyyə qədər bütün türk-Azərbaycan şairlərinin istisnasız şəkildə klassik fars ədəbiyyatının nümayəndələri kimi qələmə verilməsi idi.

Kitab və müəllifi haqqında geniş təqədi məqalə yazdım. Yazı hazır idi, amma harada çap etdirəcəyimi bilmirdim. Elmi rəhbərim, akademik Məmməd Cəfərə apardım. Yəqin ki, məndən dissertasiyamın növbəti fəslini gözləyirdi. Məsələyə heç dəxli olmayan başqa bir yazı gətirdiyimi görüb sanki bir az ruhdan düşmüş, incilmiş halda üzümə baxdı. Amma, deyəsən, mənim daha çox ruhdan düşdürümü görüb kağızları götürdü, "Evdə baxaram" - dedi.

Ertəsi gün özü məni çağırıldı. Yazımı maraqla oxuduğunu, çox bəyəndiyini bildirdi, harada çap etdirmək istədiyimi soruşdu. Cavabımı gözləmədən "Bəlkə, Akademianın Xəbərlərinə verək? - deyə təklif etdi. - Mötəbər nəşrdir".

"Əgər "Azərbaycan" jurnalında çap etdirə bilsək, daha yaxşı olardı" - deyə mən yazı üzərində işləməyə başladığım gündən ürəyimin dərinliklərində yaşatdığını munis arzunu dilə gətirdim. "Həm də bir az populyar üslubda qələmə alınıb. Bu şəkildə Elmi Xəbərlərə o qədər də uyğun gəlməz".

Cəfər müəllim heç nə demədən telefonu götürüb "Azərbaycan" jurnalının baş redaktoru Əkrəm Əylisliyə zəng vurdu. Amma işin tersliyindən onu yerində tapmaq mümkün olmadı. Az qala, "Azərbaycan" yüksəkliyi ilə bağlı ümidi itirmək istəyirdim ki, təbiətca çox həssas insan olan elmi rəhbərim vəziyyətdən çıxış yolu tapdı: qələm-kağız götürüb Əkrəm Əylisliyə bir "zapiska" yazdı.

Akademik M.C.Cəfərovun "zapiskasının" daşdan keçən sənəd olduğunu söyləməyə ehtiyac yoxdur. Çünkü baş redaktor onu gözdən keçirən kimi məqalənin jurnalın yaxın saylarından birinə daxil edilməsi ilə bağlı göstəriş verdi. "Azərbaycan"la artıq dördüncü onilliyə qədəm qoyan əməkdaşlığım belə, bir az da "yuxarıdan tapşırıqla" başlandı. Təbii ki, sonrakı yazılarımın çapı üçün xüsusi təqdimata, yaxud telefon zənginə ehtiyac olmadı. Çünkü artıq ədəbi aləmdə müəyyən qədər tanınırdım. "Azərbaycan"dakı debütümün hansısa nüfuzlu şair, yaxud yazıçı barəsində 1-2 səhifəlik ənənəvi resenziya ilə deyil, mədəniyyət və ədəbiyyat tariximizlə bağlı iri həcmli bir araştırma ilə başlamasının Ədəbiyyat İnstitutundakı tay-tuşlarım arasında yaxşı mənada heyrət, hətta bir az həsəd hissi doğurduğunu da burada ayrıca qeyd etməliyəm.

Sonrakı illərdə jurnalda nisbətən asan çap olunmağımın başqa bir səbəbi isə onun əməkdaşları - İsa İsmayıllzadə, İntiqam Qasızmədə, Məmməd Oruc, Vaqif Yusifli, Nemət Veysəlli, Natiq Səfərli, Dilsuz və b. ilə müəyyən dostluq əlaqələrinin qurulması idi. Mehriban, səmimi, sadə və korifeylik iddiasından uzaq jurnal "ailesinə" necə daxil olduğum indi təfərrüatı ilə ya-


dimdə deyil. Amma doğrusunu deyim ki, gənc tənqidçi, ədəbiyyatşunas və tərcüməçi kimi bu dostanə münasibətlər-dən qürur duyurdum və ölkənin 1 sayılı ədəbi jurnalını ərsəyə gətirən yaradıcı insanlarla istədiyim vaxt görüşüb-söhbətləşə bilməyim, ədəbiyyat haqda danışmaq imkanına malik olmağım məni öz gözündə ucaldırdı.

Müxtəlif vaxtlarda jurnalda ədəbi-tənqidli məqalələrim, reseñiyalarım, filoloji araşdırımlarım, dünya ədəbiyyatından tərcümələrim işq üzü görüb. Hər mətbü yazımı böyük yaradıcılıq qələbəsi kimi qarşılaşdım ilk gənclik illərində də, bütün qapıların üzümə açıq olduğu indiki dövrdə də “Azərbaycan”da çap olunmağı həmişə şərəf saymışam. İndi də bu fikirdəyəm.

1988-ci ilin payızında meydənlarda “Qarabağ!” hayqırın yüz minlərlə soydaşımızın hələ 70 il əvvəlki müstəqil milli dövlətimizin mövcudluğundan, onun himnindən, gerbindən, bayraqından, ordusundan, parlamentindən, idarəcilik institutlarından bixəbər olduğu vaxtda Baş redaktor Yusif Səmədoğlu riskə gedərək mənim tərcüməmdə Amerika tarixçisi Tadeusz Svyatoxovskinin bu gizli həqiqətləri meydana çıxaran “Rusiya Azərbaycanı. 1905-1920. Müsəlman cəmiyyətində milli eyniyyətin formallaşması” kitabından ayrı-ayrı fəsillərə jurnal səhifələrində yer vermişdi. Sonralar Milli Məclisdə deputat həmkarım olan görkəmli yazıçıımız Yusif Səmədoğlunun vətəndaşlıq hünərini həmişə minnətdarlıqla yad edirdim.

“Azərbaycan” jurnalını artıq yarım əsrə qədərdir ki, oxuyuram. Əvvəllər sadəcə bir ədəbiyyat heyranı, sonra isə ədəbiyyat adamı kimi... Onun cildləri, səhifələri şeirimizin, nəşrimizin, tənqid və ədəbiyyatşunaslığımızın, bədii tərcümə və publisistikamızın, bir sıra hallarda hətta humanitar elmi fikrimizin antologiyası, ensiklopediyasıdır. Bu jurnal yarandığı gündən sağlam təməl üzərində ucalıb, bütün göstərişlərə, direktivlərə baxmayaraq, siyasi-ideoloji deyil, ədəbi-bədii tribuna olub. Zamanla ayaqlaşmağa çalışıda, heç vaxt zəmanəyə bab olmağa can atmayıb. Ədəbiyyatın yüksək vəzifə və amalını hər şeydən uca tutub.

Bir neçə il bundan əvvəl 1920-ci illərdə, dövrün tələbi əsasında “Maarif və mədəniyyət” adı ilə ədəbi aləmə qədəm basan jurnalımızın yaranmasında müəyyən xidmətləri olan, onun ilk və feal müəlliflərindən biri kimi tanınan türkiyəli ədəbiyyatşunas Mühiddin Birgənin 1923-1924-cü illərdə burada çap edilmiş məqalələrini gözdən keçirirdim. Ümumtürk ədəbiyyatı, ortaç türk dili, Azərbaycan türk ədəbiyyatında dünyəvilik və



xəlqilik, millilik və demokratizm, humanizm və bəşərilik haqqında söylənən və bu gün də əhəmiyyətini itirməyən saxta ideologiya və mənəsiz “izmlərdən” uzaq saf, səmimi fikirlər, jurnalın başlanğıc mərhələdən seçdiyi doğru-düzgün istiqamət məni xoş mənada heyrətləndirdi. Sevindim ki, az qala 100 il bundan əvvəl “Azərbaycan” belə bir zəmin, belə bir bünövrə üzərində ucalıb. Ona görə də hətta zorakı eksperiment nəticəsində “Revolusiya və kultura” adlandırıldığı vaxtlarda da milli dəyərlərdən uzaqlaşmayıb, “Vətən uğrunda” vuruşub, şüurlarda, zövqlərdə inqilab etməyə çalışıb, mədəniyyət yayıb və sonda mahiyyət etibarı ilə həmişə “Azərbaycan” olub. Və belə qalacaq!

Mətbuatın taleyi, populyarlığı həmişə insan - oxucu amilindən asılı olub. İlk anadilli qəzetimiz - “Əkinçi” ağır günlərini yaşayanda böyük şairimiz Seyid Əzim Şirvani Şamaxıdan üzünü bütün Azərbaycan türklərinə tutaraq “Səy edin, ey gürühi-niksifat, Ta bizim “Əkinçi” etməyə vəfat” - deyə onları milli mətbuatın keşiyində dayanmağa çağırırdı.

Şükürlər olsun ki, “Azərbaycan” jurnalını heç bir “vəfat” təhlükəsi gözləmir. O, tezliklə 100 yaşıńı başa vuracaq, ikinci yüzilliye qədəm qoyacaq, böyük ədəbi missiyasını, gərəkli ənənələrini daha şərəflə davam etdirəcək.

Amma yeganə “qalın” ədəbi məcmuəmizin əvvəlki şöhrətini geri qaytarmaq barədə ciddi düşünmək lazımdır. Fikrimcə, bu təkcə nəşrin səviyyəsini yüksəltmək, onun sehifələrində oxucuların zövqünə cavab verən əsərlər çap etmək üçün hər cür zəhmətə, fədakarlığa hazır olan redaksiya əməkdaşlarından deyil, həm də jurnalda çap olunan müəlliflərdən, daha geniş miqyasda isə oxuculardan asıldır. Yaşı yüzə çatacaq “Azərbaycan”的 niyə yüz min oxucusu olmasın? **Milli ədəbiyyat və mədəniyyətin, ana dilimizin daha geniş yayılmasına və zənginləşməsinə aparan yollardan biri və deyərdim ki, ən böyüyü “Azərbaycan”dan keçir.** İnsanlarımızın, ilk növbədə isə, gənclərimizin bu ünvana qayıtmaları olduqca zəruridir.

...Azərbaycan adını daşıyan mətbu nəşrin yaradılmasına hələ XIX əsrin 90-ci illərində təşəbbüs göstərilib. 1891-ci ildə ilk mətbuat məqnatları adlandıra biləcəyimiz Ünsizadə qardaşlarından Kiçiyi - Kamal Ünsizadə Qafqaz Mətbuat Komitəsinə müraciət edib “Azərbaycan” adlı qəzet çıxarmaq istədiyini bildirmişdi. Və aydın məsələdir ki, icazə ala bilməmişdi... O zamandan başlayaraq müxtəlif vaxtlarda **Vətənimizin şimalında və cənubunda “Azərbaycan”** adı daşıyan bir neçə qəzet, jurnal və məcmuə nəşr olunub və olunmaqdadır. Bu adla çıxan mətbu orqanlar arasında hələlik ən stajlısı, ən uzun ömürlüsü doğma “Azərbaycan” jurnalımızdır... Onun adını özünə ünvan götürdüyü Vətənimiz kimi əbədiyyətə qədər yaşayacağına inanır, bunu arzu edirəm.

Budapeşt, 5 noyabr 2017-ci il

◆ N e s r

Mübariz CƏFƏRLİ

SƏMADAKI QUYU

◆ Povest



Ya dirisən, ya ölü - üçüncü yol yoxdu...

Hind məsəli

Yollar çoxdu...

Müəllif

İş ki tərsə düşdü, ən xırda məsələdə də özünü göstərməlidir; həmişə maşını saxladığı söyünün kölgəsində qara «Mersedes» dayanmışdı. Ayrı yer tapınca ürəyində özünü də söydü, «Mersedes»in yiyesini də...

Maşından düşüb köhnə binanın dördüncü mərtəbəsinə istinin canına yaydığı əzginliyi vecinə almadan qalxdı; gözünə dağ kimi görünəni gərək bir nəfəsə addiyasan.

Rastlaşdırqları ilə ağızucu salamlaşış addımlarını yeyinlətdi. Heç kəslə çənə vurmağa həvəsi yox idi. Qəhvəyi meşin qapını yeknəsəq-yeknəsəq itələyib içəri girəndə katibə özünü yığışdırıb əlindəki balaca güzgünü yazı makinasının altına itəldi və çəşqin-çəşqin ayağa durdu.

- Hardadı? - səsi köntöy çıxdığından yaziq qız özünü itirib döyükdü, qeyri-ixtiyari əlini saçlarına çəkdi və başı ilə üstünə səkkizguşəli ulduz naxışlanmış qapıya işaret elədi:

- Yerində...

- Təkdi?

Qız ürkək-ürkək əyləşdi və gülümsünüb:

- Hə, - dedi. - Bayaqdan sizi axtarrırdı.

Beş ulduzlu qapını açıb içəri girdi. Axtardığı uzun stolun başındaki kresloda əyləşib gözlərini kompüterə dikmişdi, deyəsən, maraqlı bir oyuna qarışmışdı başı. Çönüb taxta qapını tiqqıldatdı.

- Gəl, gəl, - kresloda oturan yanını azca qaldırsa da durmadı, üstəlik, kresloda yayxandı. - Tapılmışan, - o, irəli yerimək istəyirdi ki, əyləşən yerində qurcalanıb: - O qızə denən bizə çay getirsin, bura da heç kəsi buraxmasın...

Geri qayıtmalı oldu, kabinetə girib kresloya ən yaxın yumşaq stula oturandasə, kreslodakı tənbəl-tənbəl əsnəyib:

- Bu da özünü dartmaqdı. Guya, camaat əldən-ayaqdan gedir mənim qəbuluma düşməkdən ötrü, - dedi.

O, qımışdı:

- Özünü mənə göstərirsən?

Müsahibi vecsiz-vecsiz əlini yellədi:

- Yox əşı, zarafat eləyirəm. Nə var, nə yox?

O, çıyinlərini çekdi:

- Heç nə. Mən sənnən bir xəbər öyrənməyə gelmişəm...

- Hə... - kreslodakı mızıldanıb susdu, deyəcəklərini fikrində götür-qoy eləyirdi, bir qərara gələ bilmədiyindən, araya uzun, darixdırıcı sükut çökdü. Bu arada katibə çay gətirdi. Qızə dilucu: «sağ ol» - deyən olmadığından qaşqabağını salladı.

Nəhayət, qənsərindəki əyləşdiyi kresloda sağa-sola hərlənməkdən bezikib onun üzünə baxdı və əlindəki qələmi stolun üstünə qoyub, elə onun sırsifətinə tamaşa eləyə-eləyə armudu stəkanı qabağına çəkəndə o, özünü yiğışdırıldı; bu diqqətin dalınca ciddi söhbətlər başlamalıydı, həmin danışqlara çoxdan hazırlaşsa da, hər halda, arxayınlışmaq quzunu qurda verərdi, amma insafən, nə qarşısındaki qurda bənzəyirdi, nə onun özü əmlik quzuydu. Yox, hələ ağır söz-söhbətə nərdivan atıb yüngülvari keçid eləmək fikrindəydi, çayı qaynar-qaynar dodaqlarına yaxınlaşdırıb stəkanı nəlbəkiyə qoyanda da vaxt qazanırdı. - Mobil telefonun işləmir? Bayaqlan üç-dörd dəfə zəng vurmüşəm sənə.

O, sırsifətini turşutdu, tarımlaşmağın mənası yoxmuş, müsahibi onun əsəblərini yoxlayırdı.

- İsləyir, evdə qoymuşam, yadımdan çıxıb...

- Elə baxma mənə, Arif, mən səni heç vaxt aldatmamışam...

- Amma o yaramaznan məni sən calaşdırın...

- Adamları tanımaq olmur, nə biləydim hansı yuvanın quşudu? Üzdə hamı maskalanıb olur peyğəmber övladı... Dəxli yoxdu, ürəyini buz kimi saxla, sən pulunu alacaqsan, onnan heç nə qoparda bilməsəm, özüm verəcəm. Çünkü mən zəmin durmuşdum.

Arifin köpü yatdı, elə biliirdi çənə-boğaza çıxacaq, önündəkisə, necə deyərlər, taleyi ilə barışb suçunu boynuna alırdı. Əslində: «Get tullanmağının dalınca» - cavabını alsayıdı, zərrəcə təəccübəlməzdi. Bir az dilxor da oldu, bilmədi necə üzrxahiq eləsin, dili də dolaşdı:

- Bağışla məni, Arif, - öz adını çəkdi çəşdiğindən. - ... Ənvər... Bağışla,.. Duz-çörək kəsmişik. Ancaq mənə pul lazımdı. Başa duş...

- Pul kimə lazım deyil ki? Bir az səbr elə, hər şey düzələcək.

Arif mütiliklə:

- Yaxşı, - dedi. - Amma bütün günahlar səndədi...

Ənvər yenə gülümsündü:

- Bilirəm.

Arif onun hara yozduğunu anlayıb tələsik dilləndi:

- Yox, yox, öz işimə görə demirəm...

Ənvər heyrətləndi:

- Bəs... - Sözünün ardını deməyib çaydan bir qurtum aldı.

- Sən hamidan qabaq yaratmışdin «Müstəqil Hüquqşunaslar Assosiasiyyası»nı. Ancaq indiyəcən bir yerə çıxıb özümüzə gün ağlaya bilmədik. Ətrafa baxıram, dünənki uşaqlar at oynadır, qəzet səhifələrindən, televiziya ekranlarından düşmürələr. Filan keçmiş nazirin, filan sabiq prokurorun hüquqlarını müdafiə eləyirlər. Vurulmuşların müdafiəçisidilər. Reklam da reklam dalınca... Bizsə yatmışıq. Nə sağa işləyirik, nə sola. Ümmühiyyətlə, sənin kimə işlədiyin belli deyil. Bəs haçan hərekətə gələcəksən, a kişi? Nə vaxtacan biz qəpik-quruş sayacağıq, hə?

Ənvərin üzünə həlim, xoş təbəssüm qonmuşdu, sanki yenicə dil açan körpə danışındı və deyilənlərdən çox «körpə»nin danışmağı onu sevindirirdi. Hayif ki, «körpə»yə cavab vermək lazım idi. Ən bezikdirici iş adı məsələləri xirdalamaqdı. Armudu stəkanda qalan yarımcıq çayı başına çəkib Arifə:

- Çayını iç görüm... - dedi.

Arif hövsələsizliklə əlini yellədi:

- İçmirəm, boğaza yiğib məni hər şey...

Ənvər siqaret yandırdı:

- Uşaqsan, vallah, - alışqanı əlində fırlatdı. - Adın Arifdi, özün bəbəsən, - alışqanı stola qoyub külqabını çekdi qabağına. Bir qızım var, ərdədi, Almaniyaya köçüb, yaşılmışa yaxındı, yüngülsaqqaqlıq mənə yaraşmaz... İyirmi adama maaş verirəm burda. Deməli, iyirmi ailə saxlayıram. Səncə, azdi bu? - siqaretdən dərin bir qullab vurdu. - O ki qaldı tez-tez reklam olunan vəkillərə, dırnaqarası həqiqət carçılarına, hamısı dəllaldı onların, aradüzəldəndi, işin yiyəsindən pul alıb prokurorun, məhkəmənin haqqını verirlər, öz paylarını da qabaqcadan götürürler, əldəqayırılma məhkəmədə də işi udurlar... Dalışınca reklam gəlir... Sənə deyim ki, reklama da pul xərcleyirlər. Neujeli, sən bunları başa düşmürsən, iki ikidi bu...

- Başa düşürəm, ancaq biz də o yolnan gedə bilərdik...

- Yox - yox - yox... - Ənvər «yox»ları artırıqca səsini yavaşıldırdı, sonda tamam piçiltiya keçdi. - O, uşaq oyunudu, bizlik deyil. Səbr elə, axırda yenə biz qazanacaqıq. Bekara şeydi, iqtidar, müxalifət - hamısı oyundu, hamı bir ələ oynayır...

- Elə indi də anlaşıılır oyunlar...

- Ay bərəkallah, - Ənvər yarımcıq siqaretini külqabıya basdı.

- Qınama məni, Ənvər, mənə pul lazımdı, uşaqlar böyüüb, yemək istəyir, geyinmək istəyir, yoxsa belə əl-ayağa düşməzdəm...

- Acmışan? - Ənvər burnunu sığallaya-sığallaya soruşdu.

Arif çəşdi:

- Nə mənada?

- Çörək yemisən günorta?

- Yox, - Arif başını buladı.

- Onda gedək sənə bir qonaqlıq verim. Həm də dərdləşərik, görək başımıza nə gəlir.

Aşağı düşəndə Ənvər deyindi:

- Bu dolama pilləkən axırıma çıxacaq. Bura lift qoydurmaq lazımdı.

- Çixib düşməyin də cana xeyri var. İdməndi... - Arif Ənvəri irəli buraxıb arxadan pilləleri enə-enə dedi.

- Nə idmanbazlıqdı. Əsl qocalıq əllidən sonra başlayır, - Ənvər ağır-ağır nəfəs ala-alə dilləndi. - Əllidən sonra biləcəksən qocalıq nədi. Neçə yaşın var sənin?

- Qırx üç.

* * *

Ənvərin maşınıyla getdilər həmişəki yerə. Hərdənbir gəlirdilər yol kənarındaki meşəliyə. Onlar bir-iki tas nərd oynayınca sıfarişləri hazır olurdu. Yeyib-içəndən sonra Ənvər sürücüsünə zəng vururdu ki, gəl dalımızca. Çay içə-icə nərd oynayıb yeməyi gözləyirdilər. İri şam, küknar, söyüd ağaclarının budaqları titrəməsə də, kölgəsi adamin canına sərinlik hopdururdu, çünkü o ağacların altında əyləşənlər meşəlikdəki qədimlikdən, möhkəmlikdən böyüüb yekelib həyatı qayğılara yuxarıdan baxırdılar. Ayrı vaxt gözünü qaraldıb ürəyini sıxan qayğılar adama boş və mənasız görünürdü. Ənvər arın-axayıñ oynayırdı ki, uduzub onun kefini durultsun. Bilirdi ki, Ənvər nəardin ustasıdı, amma udub-uduzmaq vecinə deyildi, o, başqa oyunları düzüb qoşmaqda mahirdi, çalışırdı özü qurduğu oyunlarda çəşib qalmasın. Özü düzəltdiyi labirintdən çıxa bilməyən sənətkarın taleyi həm ağlamalı, həm

gülməlidi. Deyəsən, Ənvər Arifin qırışığının açıldığını görüb zərləri nərdin üstünə qoydu və daşları qarışdırıb:

- Bəsdi daha, - dedi. - Gedək fəvvarenin yanına... Burda gəzişməyin cana xeyri var...

Arif qalxdı. Ətraf kəndə bənzəyirdi, amma «kənd» yolun, magistralın qıraqındaydı, maşınların səsi ağacların səssiz «piçilti»sına mane olurdu, yan-yörədəki qoyun-quzu, toyuq-cüce isə müasirləşib şəhər heyvanlarına çevrilmişdi. Bəlkə heyvanlar ölümə məhkumluqlarını duymuşdu, qəflətən kimsə gəlib əlini istənilən heyvana uzada bilərdi ki, mən bu quzunun kababını gözləyirəm, yaxud mən bu çil toyuğun qızartmasını xoşlayıram. Müştərilərin barmağı heyvanlar üçün əcəl zənciriyydi.

- Burnunu sallama, - Ənvər meşəliyin ortasında düzəldilmiş fəvvarenin mərmər hasarının üstündə oturub siqaret yandırdı. - Pulun yarısını verəcəm bu gün sənə, qalanını da bir həftəyə alacaqsan, - yuxarı düymələri açıq, qısaqol köynəyinin cibinə qoydu alışqanı və siqareti sümürüb: - Yalançı fəvvaredi bu, fantani-filanı yoxdu, elə sudu da axır, amma axar su adama rahatlıq gətirir, - dedi. - Rəhmətlik anam...

- Allah rəhmət eləsin, - Arif onun sözünü kəsdi.

- Allah ölenlərinə rəhmət eləsin, rəhmətlik anam yaman dindardı, namaz qılırdı, oruc tuturdı, yuxu gördümü, hökmən sübh tezdən bulaq başına enərdi ki, yuxusunu suya danışın. «Su müqəddəsdi» - deyərdi. Həqiqətən belədi, ya yox, bunlar mənlik deyil, bircə onu biliyəm ki, bu yalançı fəvvare həmişə dadıma çatır, sakitləşdirir məni. Əslində, yeyib-içməkdən, nərd oynamaqdan çox, bu ölgün fəvvarenin yanında oturmağa gəlirəm. Gəlirəm ki, rahatlanım. İçimdən rahatlanım. Başa düşürsən?

Arif onun yanında əyləşib nədənsə, fağır-fağır inildədi.

- Hə.

- Nə yaziq-yaziq dillənirsən? - Ənvər dupdurdu suyun altındaki hamar çay daşlarına, qəmbərlərə baxıb, əlindəki yarımcıq siqareti yere atdı və tapdalayıb söndürdü. Daşların, suyun yaratdığı təmizliyə xələl gətirmək istəmirdi. Siqareti yolun qıraqında çəkmək olardı. Onsuz da orada manqalların, közərən kömürün tüstüsü göz acısdırırdı, ancaq o tüstü bura, bu lal fəvvarenin yanına çatmırıldı, heç qoyun-quzu, toyuq-cüce də hərlənmirdi buralara, deyəsən, bu mərmər hasarla dövrələnmiş səssiz, sakit, həzin axarını itirməyən fəvvare (əslində, indi ona fəvvare demək düzgün deyildi) onu araya-ərsəyə gətirənlərin yadından çıxmışdı, hər halda, Ənvər heç vaxt bu yalancımı, doğrucusunu bulağın başında heç kəsi görməmişdi. - Elə bildim sevinəcəksən ki, işin düzəlir, pulunu alırsan...

Arif ayağının altına baxdı, bozumtul torpağın otları saralıb tamam seyrəlmişdi, sapsarı saralıb kökündən qopan otlar torpağa qarışmışdı, ot-ələfin yaşılı vaxtında da heyvan ayağı dəyməmişdi bura ki, otları saralmağa qoyması, elə sütül-sütül, şirəli-şirəli gövşəsin. Bura bəndələrin və heyvanların unutduğu yerdidi. Ya da sahibləri heyvanları gözdən iraq qoymurdu ki, it-bata düşər. Həm də heyvanlar gərək müştərilərin gözünün qabağında olaydı. Seçmək imkanının artması müştərilər üçün əyləncə, bir növ, allahlıq iddiasıydı, burda işləyənlərdən ötrüsə - baş ucalığı. Qurbanlar rəngarəngləşdikcə cəlladların qüdrəti də çoxalır, ən azı, özləri özlərinə nəhəng görünürler.

- Bilirsən, Ənvər, pul hər şeyi həll eləmir...

Ənvər qanrlılıb çəpəki ona baxdı.

- Sağ ol, filosofluğa keçmişən, neçə gündü baş-beynimi aparırsan, rəngin-zadın qaçıb, indi də forslanmağa başlamışan.

- Yox, bu gün verəcəyin pulu alacam, bu öz yerində...

- Ay bərəkallah, naz-qəmzə lazım deyil... - Ənvərin dodaqları qaçıdı.

- Gülmə, gülmə, qulaq as, sözümüz kəsmə, bu gün su üstünə gəlməyimiz, sənin rəhmətlik ananı yadına salmağın təsadüfi deyil...

Ənver özünü yiğisdirib ciddiləşdi və:

- Allah ölenlərinə rəhmət eləsin... - dedi.

- Aramızda yaş fərqi çox olsa da, həmişə sənə dost kimi baxmışam, üstümdə haqq-sayıñ çoxdu, sənə «müəllim»-zad da deməmişəm. Yəqin, bundan sonra da deməyəcəm təklidkə. Amma indiyəcən nə sən mənim evimdə olmusan, nə də mən sənin. İncimə, mən belə şeyləri xoşlamıram. İngilislər demişkən: evim mənim qalamdı. Pulu ona görə sənnən götürəcəm ki, arvad sıxır məni. Bir-iki şey almalıyam. Səninlə açıq danışmağımdan təəccübənmə, məqamı yetişib. Vaxtını almıram ki? - Arif nəzakətdən çox, fikrini cəmləməyə möhlət qazanmaqdən ötrü soruşdu.

- Yox, işində ol, vaxtimiz boldu...

- Biz ona görə su üstünə gəlmışik ki, mən sənə yuxumu danışım. Çünkü olanlar mənə yuxu kimi gəlir. Əslində, heç bilmirəm hardan başlayım: Mənim bir qardaşım vardi. Özümdən on yaş kiçik. Çox ağıllı uşaqqı, amma balacılıqda atamnan qəzaya düşmüşdü, beyni silkələnmişdi. Ondandı, ya nədəndisə, xasiyyətdə bizlərə oxşamırdı. Kitab-dəftər əlindən düşmürdü, çox bilikli idi, di gəl, hərdənbir elə sözlər danışındı ki, mat-məəttəl qalırdıq, özümüzü eşitməzliyə vurub dərinə getmirdik, çünkü o sözlərin, o qəfil kəlmələrin arxasında qorxunc, əcaib, daha doğrusu, qeyri-müəyyənən naməlumluğun dayandığını duydurdum. Elə dərrakəli uşaqqdan günlərin birində sakitcə: «Beşdən üç çıxanda neçə eləyər?» - soruşsaydın, çəşib qalardı. Çiyinlərini çəkib deyərdi ki, bilmirəm. O, instituta qəbul imtahanları verəndə biliyindən arxayın olsaq da, qorxurduq ki, «tormozlanma» baş verər beynində, elə birinci imtahanandan “iki” alıb aləmi qatıb-qarışdırar. Çünkü o uğursuzluğun dalınca xoş olaylar gözlənilmirdi. Ancaq narahatlığımız əbəsmiş, heç bir tormozlanma-filan baş vermədi, qardaşım qəbul imtahanlarının ikisindən «beş» aldı, ikisindən azad olundu. O vaxt qayda beləydi. Bu öz yerində. Qardaşım oldu tələbə, günlərin birində dərsdən qayıdanda dedi ki, bizim fəlsəfə müəllimimiz yoxa çıxıb, yetmiş üç yaşı vardi kişinin, elmlər doktoruydu, tək-tənha yaşayırı, heç evlənməyibmiş, ailəsi-zadı da yoxdu. “Bilirəm”, - dedim. - “Eşitmişəm bizim uşaqlardan. Tapılacaq, qoca kişiyydi, yəqin maşın altında-zadda qalıb, aparıb hardasa basdırıblar. Aləm dəyib bir-birinə. Tanınmış adamdı axı. Yuxarıdan tapşırıblar ki, ya kişinin ölüsünü-dirisini tapıb günahkarları cəzalandırırsınız, ya da işinizlə vidalaşmalı olacaqsınız. Vəssalam...”

- Hə, hə... - Ənvər içini çekdi. - Dumanlı xatırlayıram, professor Ağazadəni deyirsən? Deyəsən, bu barədə material da getmişdi hansısa qəzetdə...

- Bilmirəm, amma Maqsudgil aparırdı həmin işi, - Arif qəfil söhbəti dəyişdi.

- Daşın üstündə oturmağın sənə ziyanı olmaz ki?

- Əşı yox, söhbətinə elə, - Ənvər uşaq kimi ayaqlarını yellədi.

- Yaziq Maqsud, tanıyırdın da onu, yəqin. Yaman qorxaq adamdı. Mənnən oxumuşdu, tələbəlikdən eləydi, cavan vaxtında infarkt da onu qorxaqlığına görə vurdu. Hər nəydisə, Allah rəhmət eləsin...

- Allah rəhmət eləsin Maqsuda, - qımışdı Ənvər. - Bizim də söhbəti xeyrə calasın. Yaman ölüldən danışırıq...

- İstəyirsen danışmayım?

- A kişi, yox, sözgəlişi dedim, bənd olma...

- Maqsud vermişdi şalvara, deyirdi, məni işdən qovacaqlar, arvadla ac qalacağıq. O vaxt Maqsud təzəcə evlənmişdi, gözəgəlimli arvadı vardi. Toylarında da olmuşdum onların. Sözümüz məğzi budu ki, qardaşım məsələni

açanda, mən hər şeydən xəbərdardım, amma qardaşım iri, qəhvəyi gözlərini üzümə dikib arxayın səslə:

- Tapa bilməyəcəklər o kişini, - dedi.

- Niyə? - soruşdum, ürəyim düşdü ayağımın altına, özlüyümdə dedim, sütülüdü, gedib kruqa-zada düşər, sonra gəl bu cəncəldən qurtar, qardaşı türmədə, özü hüquqşunas. O vaxtlar belə şeylərə ciddi fikir verirdilər, özün yaxşı bilirsən. Qorbaçovun hakimiyyətə gəlməyinə az qalırdı.

- Çünkü onu aparıblar, - dedi sakit-sakit.

Lap çəşib qaldım, kəkələdim qeyri-ixtiyari:

- Ö...öldürüblər? Kim aparıb?..

- Aparıblar...

- Sən tanıyırsan aparanları? Pul isteyirlər?

Gülüb barmağı ilə tavanı göstərdi:

- Onlar aparıb.

- Onlar kimdi?

- Yuxarıdağılar.

Çiyinlərimdən dağ götürüldü, sinədolusu nəfəs alıb dodaqlı:

- Şükür Allaha, - dedim, söhbəti dərinləşdirməmək üçün qardaşımın da cavabını verdim. - Ola bilər, elə onların əməline oxşayır, - guya, gəlmələrin yerdən adam aparmağı mənim üçün adidən-adi xəberdi.

Kim aparmışdı, başına nə gəlmişdi bilmirəm, Ağazadənin ölüsunü-dirisini tapmadılar, Maqsudun da xoruzunu verdilər qoltuğuna, elə həmin vədələrdən ürək xəstəliyinə düşdü. Kimin kimi aparmağı məndən ötrü elə ciddi məsələ deyildi, yəni mənə dəxli yoxdu baş verənlərin, ancaq qardaşım sonralar elə sözlər danışındı ki, eşitdikcə tüklərim biz-biz olurdu, boğazım quruduğundan, əvvəlcə səsimi çıxara bilmirdim, toxtatandasa, az qala ayaqlarına düşüb piçiltıyla:

- Sən Allah, bu sözleri orda-burda danışib başımıza bəla açma. Yalvarıram sənə. Necə yəni, SSRİ dağılacaq, Azərbaycan müstəqil dövlət olacaq, necə yəni qan su yerinə axacaq, müharibə başlayacaq? Əzizim, canım-gözüm, mənim yanımıda nə xətrində de, amma orda-burda ağızından qaçırmıa. Məni, bütün ailəmizi zərbə altında qoyarsan. Eştdin? - soruşturdum.

- Eştdim, - deyirdi mütiliklə.

- Ağziyirtiqqliq ələməzsən ki?

- Yox.

Əl çəkmirdim:

- De mama canı.

Uşaq kimi gülümsünürdü, ağızı gedirdi qulağının dibinə:

- Mama canı... - deyirdi. Deyəsən, qorxmağımın səbəbini düz-əməlli anlamırdı.

Rahatca köksümü ötürürdüm.

İndisə peşman olmuşam. Mən sonralar ayıldım. Qardaşımın dedikləri birər-birər başımıza gələndə... Onda da gec idi. Gör nələr soruşa bilərdim, nələr öyrənə bilərdim. Ən azi, xəbər alardım ki, bu həngamələrin axırı necə qurtaracaq, bu qan-qada, bu müharibə necə başa çatacaq? O qədər suallar fikirləşirəm ki indi. Bir zamanlar mənə nağıl kimi görünürdü. Ya qəzaya düşdüyündən, beyninin silkələndiyindəndi, ya ayrı səbəbi vardi, bilmirəm, bircə buna əminəm ki, məndən on yaş kiçik qardaşım adı adam deyilmiş. Bizim hamımızdan çox bilirmiş. Bize əlçatmaz görünənlər ona əyanmış. Hayif ki, onu tanımaq üçün nələrisə itirməliyimşəm. Daha doğrusu, onu tanımaqdən ötrü onun özünü itirməliyimşəm. Həm də dediklərini həyatımızda birər-birər yoxlamalıymışam. Bilirsən də, peşəmizdən yaranan xəstəlikdi bu. Faktı bizim üçün əsas, fakt!

Ənver fikirli-fikirli burnunu siğallayıb mızıldadı:

- Cəm halında danışma, peşənin məsələyə dəxli yoxdu. Adamnan adama fərqli var...

Arif siqaret yandırdı, dərin bir qullab vurub tüstünü ciyərlərinə çekdi:

- Sənnən söz güləşdirmək fikrində deyiləm, - siqaret qutusunu oturduğu mərmər hasarın üstünə qoydu. - Sənin dediklərində də həqiqət var, mənim yerimə başqası olsayıdı, bəlkə də dərinə gedib nələrisə öyrənə bilərdi. Başa düşürəm səhv eləmişəm, ancaq o zamanlar ekstrasens, falçı, öncəgörən dəbdə deyildi axı. Hamımız ateist tərbiyəsi almışdıq. Elmi ateizmdən imtahan vermişdik.

Ənver piqqıldıdı:

- Yenə hamımız? Özündən danış, - əslində demək istəyirdi ki, mətləbə keç, sənin hansı yuvanın quşu olmağın mənə bəlli, dabbaqda gönüne bələdəm. Di gəl, müsahibini həvəsdən salmaq istəmirdi ki, ürəklə nəql eləsin, bəlkə danışılanların içinde özünə haçansa gərək olacaq hadisələr tapacaqdı. Saxla samanı, gələr zamanı. Ən qiymətli «saman» sözdü, ağlagelməz, ilk baxışda dəyərsiz görünən xəbərlərdi. Amma bazarına, məqamına düşəndə adı kəlmə elə qiymətə qalxır ki, dünyanın ən bahalı incisi onun yanında qəlp görünür. Əslində, səbrlə qulaq asıb yadda saxlayan zərgərdi. Saf-çürük eləyib qızılı qumdan ayırmalı sonrakı işdi.

- Sən Allah, sözümü kəsib fikrimi qarışdırma, qoy ürəyimi boşaldım.

Ənver təslim oldu:

- Buyur, qardaş, buyur...

- Baş verənlər mənə yuxu kimi gəlir, mən yuxunu həqiqətdən, e, daha doğrusu, həqiqəti yuxudan ayırmalıyam. Günlərin birində onun «mən qohumlarımızı axtarmalıyam» - deməsi də ağlışigan deyildi, ancaq demişdi, çünkü mən bir yuxarı baxmışdım, bir aşağı baxmışdım, sonra gözlərimi ortaya - ona zilləmişdim, yenə qəhvəyi gözlərindən heç nə oxumaq olmurdu, baxışlarından məsumluq yağırdı. Görəsən, bu məsum baxışlı bigiburma - yekəlmüşdi, boy-buxunda məni keçmişdi, - bilirdimi ki, mən təkcə onun sözsöhbətlərindən yox, fağır baxışlarından da çəkinirəm. Özümü kəndirin üstündə güc-bəla ilə dayanan naşı kimi hiss eləyirəm; gec-tez yixılacaqdım, aşağıdasə alov dilimləri şahə qalxmışdı. Hardan biliydim ki, yuxarı-aşağı-ortaya baxdığım dəm yixılma, yumalanma vaxtı yaxınlaşır?

“Hansı qohumlarımızı, ay qaqaş?” - soruşdum, istəmirdim heyrətlənməyimi başa düşüb geriləsin, irinli yaranı deşməmiş sağaltmağa çalışmaq uzun həngamədi, həm də gərək yara deşiləndə can iyiyəsi aşırıdan qovrulmasın. “Ata sağ, mama salamat, mən burda, qohumlarımız evlərində, hərənin öz ev-eşiyi. Sən kimi axtaracaqsan? Kim itkindi ki?” Mən yaziq onun müəmmalı söhbətlərini heç kimlə bölüşə bilmirdim, indi gör mən nələr çekmişəm, Ənver. Deyəsən, məndən başqa heç kəsə açmırıñ ürəyini, evdəkilər məsələdən xəbərsizdi, institutda da işləri yaxşı gedirdi. Səsə salıb qaşınmayan yerdən qan çıxardım, ləp korlanardı, Allah eləməmiş, aparıb salardılar dəlixanaya, qonum-qonşuda, işdə-gücdə, el-obada biabır olardıq. Əksinə, özüm tapşırılmışdım ki, nə sözün varsa, orda-burda birçə kəlmə dillənmə, gəl mənə boşalt ürəyini. Nə biləydim ki, onun danışdıqlarına dözmək hər oğulun işi deyil! Mənim ayrı çıxış yolum yox idi, dözməliydim. Zaman hər şeyi yoluna qoymalıydı. Demə, vaxt azmiş, zamana-filana güvenməyə dəyməzmiş... “De, de, gizlətmə, kimi axtarmaq fikrinə düşmüsən, ay qaqaş?”

- Nadiri...

- Nadir kimdi? - qohum-əqrəbəda belə adam yadına gəlmirdi. Bir Nadir kişi vardı, anamın dayısı, o da beş-altı il qabaq rəhmətə getmişdi.

- Qohumumuz...

Boğazım qurudu, deyəsən, gözüm görə-görə qardaşım havalanırdı axı...

- Mamanın dayısını deyirsen?

Qəhqəhə çəkdi:

- Dəli olmuşan? O, çoxdan ölüb...

Mən də gülməyə başladım, əslində, əlacsızlıqdan gülürdüm.

- Bəs?

- Qohumumuz Nadiri, - gülməyini kəsib təkrarladı.

- Hansı qohumumuz?

- O vaxt bize gəlməmişdilər kənddən?

Çiyinlərimi çəkdim:

- Haçan? - kənddən qonağımız gəlməyi yadına düşmürdü.

- Mən balaca olanda... - keyləşdiyimi görüb xirdaladı. - Gecə gəlmışdilər.

Məhərrəmin oğlu Nadir... Gecə yarısı... anası, oğlu, arvadı... Bir az oturub getdilər. Gecəni bizdə qalmadılar...

- Bildim, bildim. Onlar sənin nəyinə gərekdi ki?

İki ayağını bir başmağa dirdi:

- Biz onları tapmalıyıq.

- Biz, yəni kim?

- Sənnən mən. Vaxtı yetişəndə mən onları axtaracam. Sən mənə kömək eləyəcəksən. Yaxşı?

- Yaxşı. Nadiri tapmaq asan məsələdi. Yaşadığı ərazi məlum, famili, atasının adı məlum. Burda çətin heç nə yoxdu...

- Söz verirsən?

- Hə.

- Aldatmazsan ki?

- Yox.

- De mama canı?

- Mama canı...

Qəfil ya başım gicəldi, ya otaq hərləndi, bilmirəm, gözlərimə qaranlıq çökdü, yaxşı ki, bircə an çəkdi bu, amma o bircə anda elə qardaşımı üzəüz oturduğum yerdəcə çox mətləblərdən hali oldum. Sanki kimsə qulağıma aydınca, kəlməbəkəlmə piçildədə beynimdən keçənləri:

«Bu xəmir çox su aparacaq...»

* * *

- Mən qəsdən ailəmiz haqqında yerli-yataqlı danışmırəm, dədəm nəçiydi, anam kimdi, həm səni yormaq istəmirəm, həm də onların olacaqlara aidiyəti yoxdu. Qardaşım idi əsas! Elə ata-anamı da qardaşımın dərdi öldürdü. Ancaq indi söyləyəcəklərimdə heç nəyi atüstü, başdansovdu nəql eləmək olmaz. İncə bir məqamı ötürsəm, nələrsə sənə qaranlıq qala bilər. Gəlib çıxmışq Nadirin bizim qapını döyüyü gecəye.

Yox, çəşdəm, gərək əvvəlcə sənə deyim Nadir kimdi, sonra Nadirin bize gəldiyi gecəni danişaram. Burası var ki, Nadir bize gələndə mən orta məktəbdə oxuyurdum, qardaşım heç məktəbə də getmirdi. Di gəl, o, məndən yaxşı yadda saxlamışdı o gecəni. Mənə həmin gecədən elə şeylər danişdi ki, matim-mutum qurudu. Nadirin anasının, arvadının, balaca oğlunun adını dəqiq yadında saxlamışdı. Bilmirəm, hara yozum, amma kor-kor, gör-gördü, sanki elə o gecə uşaq ağlıyan duyubmuş ki, haçansa Nadiri axtarmaq fikrinə düşəcək. Mat qalmalı burasıydı ki, Nadir başının dəstəsiylə bize təşrif buyuranda qardaşım balaca idi, hələ qəzaya düşməmişdi, hələ beyni silkələnməmişdi. Nə isə... Əvvələ qayıdaq, kim idi Nadir?..

Bəzək-düzəksiz desəm, Nadir atamın əmisi oğlu idi, o əmisinin ki, ikinci dünya müharibəsindən qabaq Azərbaycanın şimal bölgəsinə aparmışdı tale onu, orda evlənmişdi atamın əmisi, sonra da ölmüşdü. Deyirlər, beyni

xərçəngindən dünyasını dəyişibmiş. Əlli yaşında. Ölənə yaxın gətiriblər şəhərə, aparıblar həkimə-filana, xeyri olmayıb. Bunları Nadir bize gələndən sonra atam üstüörtülü danışmışdı, o vaxtacan bilmirdik ki, atamın Məhərrəm adında əmisi olub. Bizim qohumlar çox aralı düşmüşdülər, ayrılıq içlərindəki sevgini alovlandırmamışdı, olan-qalan közü də söndürüb külə döndərmişdi. Məzələnmirəm, ancaq qohumlarımızın soyuqluğundan danışanda, məni gülmək tutur, çünki elə qohum-əqrəbamız var ki, onları görsem, tanımaram. İstər ata tərəfdən, istər ana... Elə Nadirin özünü də bircə dəfə o gecə gördüm, indiyəcən baş açmırıam ki, Nadir o boyda şəhərdə gecə gözü bizim evi necə tapmışdı, atam Nadiri qapının gözlüyündən necə tanımışdı?

Həmin qış gecəsi Nadir anası, arvadı və altı-yeddi yaşlı oğlu ilə bize gəlmişdi, sonralar gələnləri qardaşım adbaad sadalayırdı, Nadirin anası Cəvahir idi, oğlu Mircəlal, arvadının adını da qardaşım dəqiq demişdi, yadimdə qalmayıb düz-əməlli. Ya Sədaqətdi, ya Səadət. Nəyi uzun-uzadı beynində, içində, üreyində gəzdirirsənsə, ən gözlənilməz məqamda büdrəyirsən. Əlbəttə, Nadirin arvadının adını çasdırmağımı büdrəmə saymaq olmaz, çünki o qadın qətiyyən xəyalıma gəlmir, ikinci-üçüncü dərəcəli adamdı o bizim hadisədə, düzünə qalsa, Nadiri çıxsaq, gələnlərdən bircə anası dumanlı xatirimdədi, onun da özü yox, tünd sarı kəlağayı. Qalan detalları sonralar qardaşım yerli-yataqlı söyləmişdi... Amma deməmişdi ki, Nadirgil axtarış tapmaq nəyinə lazımdı. Necə ki, indiyəcən baş açmırıam Nadir qəfil bize niyə gəlmişdi, gəlmişdə, niyə yarımcı saatdan sonra anasını, arvad-uşağıni elə kəndcisayağı haraylamışdı ki, di yiğisin gedək, yolcu yolda gərək. Yəni, qış gecəsi bizim onları saxlamağa imkanımız yox idi? Əvvəlcə ordan-burdan, yaşadığın kəndin təbiətindən, gözəlliyindən-filanından danışib heç kimə macal vermirdi ağızını açısn. Çay içə-içə şokoladdan, zoğal, gilənar mürəbbəsindən dada-dada çəlimsiz bədəninə uyumayan cod səslə qayıdırkı ki, kənd ayrı alemdi, mer-meyvə ağacların budağında quruyur, pomidor-xiyarı biz qışın oğlan çağında da bostandan dəririk, eşi, bir gelin də bize. Yadımdadı ki, Nadirgil gedəndən sonra atam yorğun, yuxulu səslə:

- Yaman gopçuymuş Nadir, - demişdi.

Anam da dodaqaltı deyinmişdi ki, kənddə bolluq dusa, görən niyə əli ətəyindən uzun gəliblərmiş? Ancaq getməmişdən Nadir atama göz-qas eləyib eyvana çıxartmışdı, orda nə söhbətləşmişdilər, bilmirəm, qonaq otağına qayıdanda Nadir səsini xırp kəsmişdi, guya bayaqdan dil-dil ötən adam deyildi, araya süküt çökmişdü, birdən-birə Nadirin oğlu ağlamağa başlamışdı, uşağı birtəhər ovudandan sonra lapdan Nadir ayağa qalxıb atama:

- Yaxşı, əmoğlu, salamat qalın, - söyləyəndə, sövq-təbii atam ayağa duranda Nadir anasına: - Di qalxin, yolcu yolda gərək... - demişdi.

Atam yalan-gerçek dil-ağız elemeyə macal tapınca görmüşdük Nadirgil kandardadıllar. Bu arada oğlunun stolun üzündən götürdüyü konfeti də əlindən alıb qardaşına uzatmışdı Nadir. Qardaşım konfeti götürməmişdi, onlar gedəndən sonra görmüşdük ki, şokoladı qoyub asılıqanın mebelli taxtasının üstünə. Daha doğrusu, qapını örtəndə asılıqanın taxtasının üstündə güclə, «yixila-dura» qalan konfet yere düşmüştü.

Hə, bir də Nadirin papağı xatirimdəydi, anasının örtüyü kəlağayı rəngində malət papağına bənzər papağı vardı Nadirin. Nəhayət, son akkord: Nadirgil gedəndən sonra anam atamdan soruşmuşdu:

- Nə deyirdi o sənə balkonda?

Atam əlini yelləmişdi.

- Heç nə...

Anam dərinə getməmişdi.

Vəssalam, bu da Nadirgilin bize gəlməsinin qısa xülasəsi, xatırlayanda çəş-baş qalıram ki, qeyri-adi heç nə yoxdu arada. Hardan biləydim ki, Nadirin bize gəlişi, yeddimərtəbəli sözlərlə desəm, bütün həyatımı dəyişəcək.

- O vaxtdan Nadiri görmədim, nə o bize gəldi, nə mənim yolum oralara düşdü ki, doğrudan-doğruya onun dediklərinə, meyvə-tərəvəzin qışın oğlan çağınınan bağ-bostandakı tağların-budaqların üstündə qaldığına tamaşa eleyim.

İllər ötdü, Maqsudun toyunda bir qızla tanış oldum ki, yadına düşəndə hələ də özümə gələ bilmirəm. Mən gərək o qızla evlənəydim, o qız mənim yarımlı idi, gülümsemə, elə indi də ürəyimdən qara qanlar axır, yarımı da sən fikirləşdiyin mənada demirəm, yeni o qız elə bir Allah bəndəsiydi ki, mənim üçün yaranmışdı, mən başqa yolu seçməklə özümü aldatdım, çünki bu dünyaya hərənin bir yarı gəlir, birləşmək qismətində yoxdusa, demək, yanındakı ömrünü zəhərə döndərəcək. Lap ürəyini çıxarıb sənə bağışlasa da... Yəqin fikirləşirən ki, kələfin ucunu itirmişəm, nala-mixa vururam, kimin qızını istəyirdinsə, hansı Allah bəndəsi ürəyinə yatmışdisə, evlənəydin, day «yarım-yarım» deyib uşaqlıq eləmək neyçün? Burda Nadirin, yaxud qardaşının suçu nədi, ümumiyyətlə, onların sənin evlənmək məsələnə nə dəqli? İlk baxışda heç bir bağlılıq görünmüür.

Bu həngaməni qardaşım o qızla, Sevda ilə birinci görüşümüzdə çıxardı. Elə bil nəinki qızla görüşdürüyümüz, daha doğrusu, görüşəcəyimiz gündən, hətta saatdan da xəbərdarmış. Hərdən fikirləşirəm ki, bütün olaylar qəsdən qurulma şeylərdi, nədən ötrüsə məni sınağa çəkmək üçündü. Mən o sınaqdan necə çıxdım, məni sınağa kimlər çəkirdi, anlamıram. Qardaşımın mənim üçün yazüb anama verdiyi məktuba məhəl qoymadım. Yazıq arvad zərfi açmamışdı. Əvəzində mən məktubu oxuyub cin atına mindim.

- Bu uşaq əməlli-başlı gicdi, - özümü saxlaya bilmədim. - Zərrəcə o yan-bu yanı yoxdu. Cidanı çuvalda gizlətməklə deyil ki...

Anam qorxdu:

- Nolub?

Əlimi yellədim.

- Heç nə, görüşə çağırır məni. Saat beşdə Yasamal qəbiristanlığına, - hirsimdən açdım sandığı, tökdüm pambığı. - Yazır ki, mən Nadiri axtarmağa gedirəm, sənnən hökmən görüşüb məsləhətləşməliyəm...

Anam quruyub qaldı.

- Nadir kimdi?

- Heç kim, - kandardakı güzgüyə baxıb sinədolusu nəfəs aldım. - Gopçu, yalançı...

Arvad əl çəkmədi:

- Niyə axtarır ki qardaşın onu?

Ağlıma tutarlı cavab gəlmədi, qapıdan çıxanda:

- Ay mama, mən nə bilim, - dedim, - lap başımı itirmişəm...

Başımı itirməmişdim, başım ayrı yerə işləyirdi; saat beşdə Sevda ilə görüşməliydim. Rəhmətlik Maqsudun toyundakı tanışlığı nəzərə almasaq, bunu bizim ilk görüşümüz saymaq mümkünüdü. Hardan biləydim ki, həm də son görüşə gedirəm. Tələsməyə dəyməz... Fələk öz hesabını daha dəqiq aparır...

Demə ki saç-saqqalım ağarır, uşaqlarım məktəbə gedir, mən köhnə palan içi eşələyib, gedən qatarın dalınca qaçıram. Qatarsa gözdən itib... Mən o yay günü saat beşdə Yasamal qəbiristanlığına getmədim, Sevda ilə görüşə yollandım.

Qızı ötürüb evə qayıdanda gecə yarı idi, evdəkiləri yuxudan oyatmamaq üçün zəngi basmadım, öz açarımla açdım qapını. Ancaq anam yatmamışdı.

- Qardaşın evə gəlmeyib...

- Gələr harda olsa, - dedim çəkmələrimi soyuna-soyuna. - Yəqin institutda başı qarışıb, tələbələrnən kinoya-zada gedib...

- Bu gün bazardı axı...

- Tem boleye... - anamı sakitləşdirmək istəsəm də, nigarandım.

Anam da özündə-sözündə deyildi:

- Nəsə damıb ürəyimə, - qonaq otağındakı stolun, həm də stol arxasında oturanın, yəni mənim başıma fırlana-fırlana piçıldı. Bir yerdə qərar tuta bilmirdi. - Sən getdin onun dediyi yerə?

- Hara?

Ayaq saxlayıb üzümə baxdı:

- Kağızda yazmışdı e...

Nədənsə düzünü demədim:

- Hə... Getdim...

- Nə isteyirdi?

Yerimdə qurcalandım:

- Heç nə... Yarım saat gözlədim, gəlib çıxmadi.

Anam inildədi:

- Başıma xeyir... Allah xeyirliyə calasın...

Söhbəti dəyişdim:

- Az, qorxma, bəbə-zad deyil ki, yekə kişidi, - «kişi» dedim, atam yadına düşdü. - Kişi hardadı?

- Həyətə düşüb...

- Görmədim evə gələndə...

- Yazıq özünə yer tapmir, bayaqdan on dəfə aşağı düşüb. Yəqin dayanacağa sarı gedib, yolun qırığına... - Stul çəkib mənimlə üzbeüz əyləşdi.

- Acsan?

- Yox, - deyib siqaret yandırdım.

- Bəlkə, milisə xəbər verək? - qorxa-qorxa xəbər aldı.

- Milçəyi file döndərməyin, ehtiyac yoxdu, harda olsa, gəlib çıxar, - büllur külqabını qabağıma çəkib gülümsündüm. - Heç mənə görə belə narahat olmamışız ömründə. Nolub sizə birdən-birə?

Anam səsini yavaşıldı:

- O, sənin tayın deyil axı... Bilmirsen ki, başı ... e... beyni silkələnib...

Siqaretin külünü külqayına çırkıb:

- Baş-beynin məsələyə nə dəxli, - dedim yorğun-yorğun. - Baş başına haranın daşını salsın? Çayın var?

Anam qalxanda soruşdum:

- Ora-bura zəng eləmisən?

- Hara? - ayaq saxladı.

- Xalasıgilə-zada...

- Oralara gedən deyil axı...

- Bir zəng vur, soruş...

Amma heç bir zəngin, milisin-filanın xeyri olmadı. Qardaşımı tapa bilmədik. İzsiz-tozsuz, səssiz-soraqsız yoxa çıxdı. Yox, lənət şeytana, bir-iki gün ötəndən sonra mən onun kitab-dəftərlərini eşib-eşmələyəndə bir kağız da tapdım, səliqə ilə qatlanıb dərsliklərin arasına elə qoymuşdu ki, diqqəti cəlb eləsin:

«Bilirdim gəlməyəcəksən...»

Mənə yazılmışdı, altına da tarix qoyulmuşdu. İtkin düşən günün səhəri... Belə çıxırdı ki, gizlincə evə gəlmışdı, kağızı kitablarının arasına qoyub getmiş-

di. Əlbəttə, gülməliydi. Yəqin ya günləri çasdırmışdı, ya qəsdən düz yazmamışdı. Anamın verdiyi zərfdəki kağızdasa tarix-filan yox idi. Kitabların arasındakı kağızı cırıb tulladım ki, ələ düşməsin. Kağızdakı ikicə kəlmənin aləmə yayılması ziyanlıydı. Beləcə, qardaşım getdi. Hara, necə, nə təhər - ağlaşıgmaz məsələdi. Diridi, ölüdü, burası da müəmmədi. Anam iki ayağını bir başmağa dirəmişdi ki, itməyindən altı ay keçir, heç olmasa əməlli-başlı yas saxlayaq, molla getirek, ehsan verək, pal-paltarını yiğib-yumurlayıb, qəbiristanda ədəb-ərkanla dəfn eleyib başdaşı qoyduraq, ürəyim soyusun. Güclə yolundan döndərdim arvadı.

- Ay mama, - dedim. - Sən deyənləri eləmək o deməkdi ki, qardaşım ölüb, biz onnan əlimizi üzmüşük. Amma mən ölüsünü-dirisini gözümlə görməyənəcən, aqlaşmanı-filanı yaxına qoymayacam. Allaha da acıq gedər bu. Əlimizdə onun ölümüylə bağlı heç bir sübut yoxdu axı. Yasamal qəbiristanlığını qarış-qarış gəzdik, Nadirgılın kəndinə xəbər yolladıq. Dedilər, ay eviniz yixılmasın, nə qohum-qardaşbazlıqdır, Nadiri ilan çalıb meşədə. Başları qarşıqıldı. Day nə istəyirsən, ay mama? Allah qardaşımı əlimizdən alıb, məsələhətdisə, haçansa qabağımıza çıxarıacaq. Çay gəlməmiş çırmalanmağın nə mənası? İnsanı yaşadan ümidi, sənin dediklərini eləmək ümidiimizi boğmaqdı. Bu ölkə iyəsiz deyil ki, milisi var, silisi var, gec-tez tapacaqlar qardaşımı. Arxayın ol. Bilirəm nə deyirəm. Beş-üç adam da mən tanıyıram. Özümə görə hörmətim var orqanlarda. Bütün əlaqələrimi işə salacam.

Əlaqə-zad yalan söhbətmış. Heç kəs kömək eləyə bilmədi. Qardaşım tapılmadı ki, tapılmadı.

- Bəs o qız necə oldu? - Ənvər fikirli-fikirli soruşdu.

- Hansı qız? - Arif duruxdu.

- Evlənmək istədiyin...

- Qardaşımın məsələsi ortaya çıxandan sonra o qızı görmək də istəmirdim. Kağızdakı: «Bilirdim gəlməyəcəksən», - kəlmələri təkrar-təkrar beynimdə dolanırdı. Sanki məni ələ salırdı, lağla qoyurdu qardaşım. «Bilirdim» - kəlməsinin arxasında çox mətləblər dayanırdı, ancaq nədənsə o kəlmədə ironiya, rişxənd, istehza duyuram mən. Hərdən mənə elə gəlir ki, kimsə yanımıdadı, bütün hərəkətlərimə göz qoya-qora gülümsəyir. Yanımdakından nəsə gizlətmək müşküldü. Ürəyinə başqa şeylər gətirmə, neçə ilin dostuyuq, mənim ağlıma da bələdsən, lap dünən-srağagün baş verənləri deyəcəm sənə. Mənim balaca bir darağım vardı, qara rəngdə. O daraqla bığımı darayardım. Olur hamida belə şeylər... Adı, ucuz nədisə, öyrəşirsən, ondan ayrıla bilmirsən, təsadüfən hardasa unudanda gecə-gündüz axtarırsan. Baxırsan ki, itirdiyinin təzəsini almaq qəpik-quruşdu, narahatlığa dəyməz, di gəl, təzə aldığının səninkı olmağına, doğmalaşmağına illər gərəkdi. Əger illər təzəni sənə həqiqətən doğmalaşdırı bilsə... Səndə doğma eşya olmayıb?

- Olub, - Ənvər yuxulu kimi əsnədi. - Cavanlıqda şırmayı təsbehim vardı, itirdim...

- Təsbeh başqa, - Arif münasib sözlər tapa bilmədiyindən əlini yellədi. - Nə isə... Təsəvvür ələ ki, kandarda güzgüyə baxa-baxa bığımı darayıram, birdən daraq əlimdən düşdü döşəməyə. Mən darağı düşdürüy yerdə gördüm, əyilib götürmək istəyəndə daraq yox oldu. Axtardım, evdəkilərə də tapşırdım ki, diqqətli olun evi yiğişdiranda, qara darağım itib. Daraq tapılmadı... Axır zamanlar yuxum da ərşə çekilib, yatmaqdan qorxuram, mürgüləyən kimi qardaşımı Görürəm yuxuda. Daha əvvəlki deyil, böyüüb, kişiləşib, sanki ömrü hansı formadasa davam eləyir. Biği da qalınlaşdır. Heç mən də qabaqkı Arif deyiləm, sən demişkən, adım Arifdi, özüm bu qat-qarışqlıqdan baş açmırıam. Lopabığ qardaşım harasa çağırır məni? «Gəl yanımı, vədə tamam-

dı». Elə vaqədəcə neçə kərə soruşmuşam, hardasan, hara gəlim? Necə gəlim? Cavab bir qırğa, işarə də eləmir. Dinməzcə gülümsünür, mən də yuxudan hövlnak oyanıb görürem ki, tərin-suyun içindəyəm. Çixıram eyvana, siqareti siqaretin oduna yandıra-yandıra səhəri dirigözlü açıram. Mənim yerimə kim olsayıdı, çoxdan dəlixanaya düşərdi, mənsə hələ möhkəməm. Amma belə getməz. Gec-tez korlanmaliyam, dözümün də həddi-hüdudu var. Sümüyə direnib bıçaq.

Ənvər ayağa qalxdı:

- Dur, dur, hər şeyi ürəyinə salma, vasvasılıqdan pis xəstəlik yoxdu. Bir az üzdən get... Beş-on il öncə nə olub, nə olmuyub, keçib-gedib... Əsas indiki dolaşıq zəmanədə batmamaqdı. Hələ ki, bataqlıqda yan-yörəmiz. Dala baxsan, yolu çasdırıb batacaqsan, - əlini Arifə uzatdı və Arif onun toppuş əlindən tutub qalxdı. - Mənnən sənə böyük qardaş məsləhəti: axşamlar yüz-yüz əlli vur yatmamışdan, xeyrini görəcəksən...

- Sınamışam, onda qəti yata bilmirəm, elə oyaq vaxtı qardaşım gəlir gözümün qabağına. Dinməz-söyləməz dayanır, dayanır, gülümsünür... Sonra da yox olur.

Yanaşı gedirdilər nərd oynadıqları stola sarı, addımları xırda və ləngərli idi.

- Səni qorxutmaq istəmirəm, - Ənvər qoluna girdiyindən Arif addımlarını tamam yavaşdırıb onun yerisinə uyğunlaşdı. - Ancaq belə getsə... - Ənvər susub uyarlı sözlər axtardı. - Belə getsə, axırı pis qurtaracaq. Ehtiyatlı ol...

- Nədən ehtiyatlı olum?

Ənvər ciyiinlərini çekdi:

- Nə bilim... Həkimə getməmisən?

- Yox.

- Düz eləyirsən, çox açıb-ağartma... Hər şey yoluna düşəcək. Ənvərin qayğıından kövrəlmüşdi, əslində, Ənvər onun yoxluğunu arzulamalıydı ki, pul-para dava-şavasından canı qurtarsın. Demə, bu təngnəfəs, kök, balacaboy kişi həqiqətən xətrini istəyirmiş.

- O gün də oturmuşam qonaq otağındaki stolun arxasında, qəzet oxuyuram, qəfil gözüm divana sataşanda diksindim. Mən həm stol arxasındaki stulda əyləşib qəzet oxuyurdum, həm də ədəb-ərkanla divana yayxanmışdım. Gözüm divandakı «mən»ə sataşınca qorxmağa, quruyub qalmağa, qımäßigənmağa macal tapmadım, divandakı mən qalxıb qəzet oxuyan mənə elə daxil oldu ki, qəzet oxuyanın ruhu da incimədi. Divanda oturan da, qəzet oxuyan kimi, ev paltarındaydı, yeni idman formasında...

- Heç nə bilmirəm, vapşə, sən belə şeylər danışmasan yaxşıdı, - Ənvər ayaq saxladığından, o da dayandı. - Eşitdin?

- Eşitdim.

- Ay sağ ol, - süfrə başına çatmışdlar, Ənvər «ay sağ ol»u uzada-uzada deyəndə ofisiant boşqabları stola düzürdü.

Üz-üzə əyləşəndə Arif Ənvərin üzünə baxıb:

- Ancaq mən hökmən getməliyəm Nadirgilə... - dedi və gözlədi ki, Ənvər hövsələdən çıxacaq. Ənvərsə, deyəsən, tamam əldən düşmüşdü, səsində yüz yaşlı qoca yorgunluğuvardı:

- Özün bil, bəlkə də xeyri olar sənə. Kənd, təmiz hava, sərin, bağ-bağat, mer-meyvə ... Amma çalış tək get ki, orda heç nə sənə şəhərin hay-küyün, his-pasın xatırlatmasın. Qayıdanda görəcəksən baş-beynin tərtəmizdi... - meyvəqabından bir salxım üzüm götürdü.

- Mən səni çox istəyirəm, Ənvər, - Arif də meyvəqabından bir armud götürüb dişlədi. - Bilmirəm pulu sənnən nə üzlə alacam. - Ənvər qəhqəhə çekdi, yekə qarnı atılıb-düşdü, əlindəki üzüm salxımını stola qoydu. Gülməyin ardınca öskürək boğdu onu. Nəhayət, toxtayıb:

- Kefsən e, sən, - öskürəkdən qızarmaş sir-sifəti öz təbii rəngini alırdı. - Gedərdim səninlə kəndə, mənim də təzələnib təmizlənməyim pis olmaz, hayif ki, işlərim çoxdu, sənin pul məsələni axıra çatdırmałyam...

- Düz deyirsən, mənim tək getməyim məsləhətdi...

Arifin sözləri Ənvərə toxunsa da, dillənmədi, ətrafa boyanıb aq köynəkli, kəpənək qalstuklu oğlanı çağırdı əlinin işaretisi ilə. İdmançıya oxşayan - amma nərmənəzikdi, gimnasta bənzəyirdi - oğlan yaxına gəldi:

- Nə lazımdı, dayı?

- Nooldu sizin kabablar? Hardadı Əhməd? - Ənvər həmişə onun qabağına yüyürən orta yaşlı «dil pəhləvanı»nı soruşdu. - Hara yoxa çıxdı?

- Burdadı, ay dayı, kababçıların başının üstündə durub ki, ətin siz bəyənən yerlərini versinlər.

- Çox çəkər?

- Yox, beşcə dəqiqə, - ofisiant getdi.

Araya sükut çökdü və Arif ełə gəldi ki, bir də heç vaxt önungəki kişini görməyəcək. Qəfil ağlına gələnlərdən xoflanıb Ənvərə baxdı, Ənvər onun mat baxışlarından şəklənib başını tərpətdi:

- Nolub?

- Heç... - Arif içini çekdi, sonra dilini dinc saxlaya bilmədi. - Ənvər, sən Allah, özünə bax... Canına fikir ver...

Ənvər əlini yelləyib:

- Əcəl gələndə, neyləsin bəndə? - filosofluq elədi...

* * *

İki gün sonra günün günorta çağrı maşını zərbələ qabaqdakı taksiyə dəydi. Ełə bir ciddi problem yox idi. Əyləci basmaqla olaydan yaxa qurtarmaq mümkünündü. Amma sanki əl-ayağı bircə dəqiqəliyə iflic olmuşdu. Həm də, deyəsən, irəlidəki sarı taksinin şoferi əhlikefdi, qəzanı satın alırdı; şəhər yerində qəfil əyləci basmaq xamlıqdı axı... Bunun nəticəsi ełə belə də olmaliydi; lapdan dayandın, kimsə üstünə çıxmalıdı. Heç onun özünə də bəraət yoxdu, sükan arxasında saçlarına dən düşən sürücü uşaq kimi hər əylənən maşının dalını əncirə döndərməməliydi. Hələ desən, əyləcsiz-filansız da qəzadan qaçmaq olardı. Yol boşdu, maşını azca sağa-sola döndər, qurtardı getdi. Vuran da, vurulan da maşından duşub «toqquşma nöqtəsi»nə gəldilər və bir xeyli əzik maşınlara baxıb gözlərini döydülər. Taksi şoferi qarayanız, göygöz kişiyydi, başı da tamam keçəl. Gün işığında işim-işim işildiyirdi, sanki yağlamışdilar kəlləsini. Bilinmirdi özü qırxdırıb başını, ya anadangəlmə keçəldi. Nəhayət, maşının əyilmiş qabaq nömrəsinə baxa-baxa robotsayağı dilləndi:

- Kənddən gəlmisin?

Keçəl başını tərpədib:

- Hə, - dedi, üzündə zərrəcə təessüf, dilxorçuluq əlaməti görünmürdü. - Necə ki?

- Bomboş yolda nahaqdan tormoz atmazlar.

Kişi höcət eləmədi, yekə əllərini qara, düyməsiz köynəyinin sinəsinə sildi, ovçu tərləmişdi yeqin:

- Olan olub, keçən keçib, nə qədər ki, it-qurd görməyib, çək maşınını qabaqdakı stayankaya, sonra rahat oturaq tindəki çayxanada, görək başımıza nə gelir.

«Düz deyir» - fikirləşdi Arif. Bütün hallarda günah özündəydi, şişirtməyə dəyməzdidi. Boş yolda qabaqdakı maşının üstünə çıxməq da naşılıqdı.

Yerdəki suya işaret etəyib:

- Necə gedim? - ciyinlərini çekdi. - Radiatorum da deşilib.

Keçəl ərklə əlini irəli uzatdı:

- Dilxor olma, stayanka iki addımlıqdadı, sür get, elə tindəki çayxanada gözləyərəm səni...

Arif bir yoluñ qırağındakı üç-dörd stollu balaca, müşterisiz çayxanaya, bir özünü arın-arxayıñ aparan keçələ baxdı və dinməz-söyləməz maşına əyləşib motoru işə saldı.

Geriyə piyada qayıtdı. Keçəl qovaq ağacının altındakı taxta, uzunsov, iki-nəfərlik stulda oturub ayağını ayağının üstünə aşırımışdı. Deyəsən, kölgə, xəfif meh canına yağ kimi yayılmışdı. Qayğısız-qayğısız ətrafa göz gəzdirirdi. Şalvari qısa olduğundan, sağ ayağı topuqdan yuxarı görünürdü. Corab da geyinməmişdi. Elə ucuz, üstüaçıq yay ayaqqabısı vardı ayaqlarında, vəssalam.

Arif keçəlle üzbeüz yerini rahatlayanda, qənşərindəki onun armudu stekanını çayla doldurub:

- Şəhər gözəldi, - mızıldadı və çayniki stolun üstünə qoydu.

Arifin ürəyində qayışbaldır kişiyyə qarşı kin-küdərət yoxdu, varlığını özəyi, mənbəyi naməlum süstlük bürümüşdü, necə deyərlər, başına gələnlərlə qarışmışdı. Amma hər halda, dünyəvi işləri də yoluna qoymaq lazımdı. Müdriliklərdən: «Sadə məsələlərə diqqətlə, qəliz, mürəkkəb işlərə sadə yanaş», - deyənlər olub...

- A kişi, indi neyləyək?

Kişi mat-mat ona baxdı:

- Necə neynəyək?

- Qəza məsələsini... Necə düzəlişək?..

Kişi gülümsündü, deyəsən, ağızında dişləri yox idi, ancaq danışanda duyulmurdu, guya ömründə ağızı diş görməmişdi və dişin nə olduğunu bilmirdi.

- Düzələr e, xırdaçı olma, çayını iç, - kişi armudu stekana işarə elədi. - Dünya malına görə qəm yemək axmaqlıqdı...

«Bu kəndçi şəhərin göbəyində mənə ağıl öyrədir. İşə bax!» - fikirləşdi və yönəmsiz-yönümsiz:

- Haralisan, a kişi? - soruştı.

Kişi haralı olduğunu deyəndəsə özünü yiğişdirib piçiltiya keçdi.

- Orda mənim qohumum yaşayır. Nadir...

- Bilirəm, bilirəm, bizim kənddəndi, «Köç» kəndinnən, - kişi tez-tələsik razılıqla başını tərpədə-tərpədə dilləndi. Beş-on il bundan qabaq ilan vurmuşdu onu.

Arif kişinin dediklərini təsdiqlədi:

- Düzdü, düzdü, özüdü ki var. Dünya həqiqətən çox kiçikmiş.

Kişinin gözləri parıldadı, sanki baxışlarından qığılçım çıxdı:

- Əlbəttə...

- Amma danışığının kəndçiye oxşamırsan...

- Nolub ki kəndçilərə? - deyəsən, kişi incidi.

- Heç... - Arif içini çekdi. - Nə olubsa bizə olub... - qısaca ara verib gözləri yol çəkə-çəkə davam elədi. - Mən məmnuniyyətlə o yerlərə gedərdim.

- Gedək, - kişi himə bəndmiş kimi onun kəlmələrini göydə qapdı. - Mən onsuz da bu gün kəndə qayıtmalıyam.

Lapdan Arif özünü yorğun hiss elədi, ancaq adı, həmişəki süstlük deyildi bu, yorğunluqdan ləzzət alırdı vücudu. Yarıyüxuluydu, bir anlığa baş verənlərdən uzaqlaşdı, duydugu, anladığı buydu ki, keçəlin yerində oturub ayağını ayağının üstünə aşiran qardaşdı. Hayif ki, qardaşının dediklərini düz-əməlli eşitmirdi, çünkü qardaşı ağızını açmırıldı, Arifin qulağına gələn səslər tamam uzaqlardan yayılırdı, həm də o səslər adı danışığa yox, əks-sədaya bənzəyirdi. Elə bil qulağındaki güclə anlaşılan sözler ətrafa dəyib təkrar-təkrar səslənirdi.

«Gel...»

«Alın yazısından qaşa bilməzsən...».
 «Göy yerin, yer də göyün hakimi...».
 Gözlərini açanda keçəli öündə gördü, demə, qeyri-ixtiyari kirpikləri bir-birinə pərcimlənibmiş...
 - Adın nədi sənin?
 - Əkiz, - kişi armudu stəkandakı çaydan bir qurtum alıb stəkanı nəlbəkiyə qoydu.
 - Qəribə adın var. Mənimki Arifdi...
 - Bilirəm, - kişi yerin altından-üstündən agah təbəssümlə qımışdı, yenə dişsiz ağızı göründü.
 - Hardan? - Arif təeccübəndi. - Biz tanış deyilik axı...
 Kişi də mat qaldı:
 - Özün dedin...
 - Haçan?
 - Bayaq...
 Arif başını buladı:
 - Yadımdan çıxıb...
 - İsti vurub səni... - kişi keçəlinə siğal çəkə-çəkə dedi. - Adamın huşunu da başından çıxarırbürkü... - Mətləb üstünə gəldi. - Gedək?
 Arif çəşqin-çaşqın:
 - Hara? - soruşdu.
 - Mənnən kəndə getmək istəmirdin?
 Arif gülümsündü:
 - Vallah, düz adama oxşamırsan sən... Adi adama bənzəmirsen. Heç kəndçi də deyilsən bəlkə?
 Müsahibi zarafata saldı.
 - Şoferlik beynəlmiləl sənətdi. Onlara nə kənd, nə şəhər... Day çox götür-qoy eləmə. Onsuz da saqqızını oğurlayıb aparacam səni. Qonağım olarsan...
 Arif sövq-təbii:
 - Mən Nadiri görməliyəm, - dedi.
 Keçəlin sıfəti kölgələndi:
 - Nadiri də görərsən...
 Arif səsini yavaşdırıb dodaqaltı:
 - Getməliyəm, bu qarışqlığa son qoymaq lazımdı, - dedi.
 Kişi təsdiqlədi:
 - Düzdü.
 - Sənin maşının əzilib axı, kəndə necə gedəcəyik?
 Kişi əməlli-başlı heyrətləndi:
 - Mənim maşının əzilib? Bu hardan aqlına gəldi?
 - Ay kişi, ay canım-gözüm, ay Əkiz, biz burda niyə oturmuşuq?
 Əkiz əşyayı-dəlil kimi armudu stəkanı əlinə götürdü:
 - Çay içməyə...
 - Yox, onu demirəm, çaydan əvvəl, necə tanış olmuşuq...
 Əkiz stəkanı nəlbəkiyə qoyub:
 - Sən öz maşınınla vurdun mənim maşınımı arxadan, - sözləri kəlməbəkəlmə xirdaladı.
 Arif kələfin ucunu tapdığına sevindi:
 - Ay sağ ol! Atan rəhmət!
 - Atam sağdı.
 - Nolar, Allah canını sağ eləsin, diriyə də rəhmət düşür. Deməli, maşınlar əzildi...
 - Yox, sənin maşının əzildi, radiatorun da deşildi. Mənimkinə heç nə olmadı.

- Özüm gördüm, dəli-zad olmamışam ki... Sənin taksinin baqajı içəri yapışmışdı. Arxa nömrən ikiqat əyilmişdi. Buferin də iki bölünmüşdü. Ola bilməz ki mənim maşının o kökə duşsün, səninki əzilməsin. Tank-zad sürürsən bəyəm?

Əkiz əli ilə maşını göstərdi:

- Nə deyirəm ki... Odey, maşın yolun qırığında dayanıb. İnanmırsan get bax...

Arif ayağa qalxıb maşının yanına getməyə ərinmədi, maşının arxasında gözəgəlimli cızıq da yoxdu. Yerə baxdı, gün asfalta axan suyu çoxdan qurutmuşdu. Arifin boğazı da qurumuşdu, bir-iki ağız yüngülçə öskürdü. Nefəsi çatmırıldı.

- Yeni məni qara basıb? - nədənsə, qorxa-qorxa piçildədi. - Gözümnən gördüm axı...

- Qarabasma deyil bu, - Əkiz yanında durub bir gözünü yummuşdu, sol gözüyle Arifə yox, günəşə baxındı. Amma günəşin şüaları onun açıq gözünü qamaşdırırdı. - İsti vurub səni... - Əkiz göye baxa-baxa davam elədi.

Arif lapdan ağlına gələnlərə sevinib:

- Bura bax, Əkiz, - kişi baxışlarını ona dikəndə: - Bəlkə, - dedi, - heç mənim də maşının əzilməyib?

Əkiz soyuqqanlıqla:

- Səninki əzilib, - dedi. - Gedək?

Onsuz da Əkizin sözündən çıxa bilməyəcəkdi, bunu bütün varlığıyla duyurdu, söhbəti adı məcraya yönəltməksə mümkünündü. Çünkü Əkiz soyuq, quru danışanda Arifin canını yorğunluq bürüyürdü.

- Nə alacaqsan məndən yol haqqına?

- Heç nə, səni qonaq aparıram. Adam qonaqdan pul alar?

- Nə vaxt qayıdacam?

- Haçan istəsən...

- Mən Nadiri görməliyəm orda...

- Görərsən...

- Verdin çayın pulunu? - Arif çayxanaya sarı boylandı.

- Verdim.

- Mən evə dəyməliyəm, arvada xəbər verməliyəm, dəyişək götürməliyəm.

- Gedərik evə, ordan da kəndə...

- Arvad-uşaq bağdadı, amma gərək evə gedib arvada heç olmasa zəng vurum. Vay!..

Əkiz diksindi:

- Noldu?

- Mobil telefonum qalıb maşında...

- Gözləyirəm, get götür...

Arif əlini yellədi:

- Əşı, cəhənnəmə, qoy qalsın...

- Gedək? - Əkiz Arifin razılaşacağıni bilmiş kimi, qapını açıb sükan arxasında oturdu.

Arif onun yanında əyləşib:

- Əvvəl evə apar məni, - dedi. - Ancaq, sən Allah, demə ki, mənim yaşadığım mənzili tanıyırsan...

Əkiz qaşqabağını salladı:

- Demərəm.

- Özün də başa sal görüm, maşının niyə əzilməyib, sirri nədədi?..

Əkiz gülümsündü:

- Gərək əziləydi?

- Branirovannı maşın deyil axı, adı taksidi. Axı gözümnən gördüm əziyi...

Əkiz motoru işə salıb yerindən tərpətdi:

- Hər gördüğünə inanma...

* * *

Əkizdə dəvə səbri varmış, Arifin evə gedib-qayıtmağı bir saat çəkdi. Həmin bir saatı Əkiz maşında mürgülədi. Tərs kimi, binanın kölgəsini qoyub günün altında saxlamışdı maşını. Pəncərələr açıq olsa da, adamın nəfəsi alışırı. İçəri isti meh vururdu. Dilxor idi Arif. Arvadıyla yenə sözü çəpleşmişdi. Telefonadaca münasibətlərini aydınlaşdırmağa çalışıb köhnə palan içi eşələmişdilər. Axırda o, sonu görünməyən deyişmədən bezikib dəstəyi yerinə qoymuşdu və sonra yadına düşmüşdü ki, kəndə gedəcəyini deməyib. Zəngin əsas səbəbini unudub.

Maşın şəhərdən çıxanacaq heç biri dillənmədi. Arifin beyni məşğuldu, olub-keçənlər ona yuxu kimi gəlirdi. İnsan qanadsız quşdu. Kim deyə bilərdi ki, tanımadığı adamın maşınınə minib kəndə yollanacaq? Əsil yuxu bundan qabaq baş vermişdi və elə maşındaca, sürücünün yanandaca birdən-birə bütün ömrü Arifə röya kimi göründü. Və bircə şeydən dalağı sançıdı. Beyninə məşhur atalar məsəli girmişdi: «Ziyanın yarısından qayıtmaq da xeyirdi». Onun həyatı bu məsələ hesablanmışdı, o, bu məsəli əlində bayraq eləmişdi. Demə, məsəlin özü yarımcıqmış. Anlayanda gec olurmuş: gərək xeyrə də getsən, ziyanı da getsən, yolundan dönməyəsən, axırına çıxasan. Elə ziyanın yekəsi getdiyin yolu qayıtmadı. Bu fikir qardaşı itən vaxtlar ağlına gəlsəydi, Sevdadan üz döndərməzdi.

Geri qanrlılıb arxa oturacağın üstünə qoyduğu idman çantasını açdı, bir qutu sıqaret çıxartdı. Sıqaret yandırb qutunu bardaçokun üstünə qoydu. Dərin bir qullab vurub Əkizə:

- Nöş danışmırısan? - dedi. - Şoferlər söhbətcil olur, sən kimə oxşamışan?..

Əkiz gözünü yoldan çəkmədən:

- Bilənlər danışmir, danışanlar bilmir, - dedi.

- Oho! Sufiliyə keçirsən, xəbərim var, amma filosofluq eləmə. Yorğunam, elə boş-boşuna danışmaq istəyirəm.

- Darixma, az qalıb...

Arif ətrafa göz gəzdirəndə gözlərinə inanmadı, yolu yarılmışdılar.

- Neçəyənən sürürsən sən? - sürət göstərən saygac işləmədiyindən başını sola çevirib sürücəyə baxdı.

Əkiz:

- Qorxma, - dedi, - mənim yanımıda sənə heç nə olmaz. Bizim olmayanların dərdini çəkmə...

Bir anın içində doğrudan-doğruya sakitləşdi, içini xoş bir rahatlıq, sərinlik bürüdü, hətta damağındakı yarımcıq sıqareti bayırə vizıldatdı.

- Nadir nağayırır, nəyənən məşğuldu, qocalar yeqin? - bu sözləri də kef havasına hüdülədi.

- Nadir çoxdan ölüb... - Əkiz gözlərini yoldan çəkmirdi.

Arif qulaqlarına inanmadı:

- Necə yəni ölüb?

- Ölüb də, ölüb başa düşürsən? İlən vurdub onu...

- İlən vurmağın mən də bilirdim. İlən vuran ölər?

- Əcəli gələn ölər...

- Bəs bayaqdan nösün demirdin? - Arif təəssüfləndi. - Mən hökmən görməliydim Nadiri...

- Görərsən, darixma...

- Necə görəcəm? - Əkizin sözləri Arifə boş və mənasız göründü, zarafatdışa, yerinə düşməmişdi.

Əkiz:

- Səbr elə... - mızıldadı həvəssiz-həvəssiz.

Arif susub yola baxdı və birdən ona elə gəldi ki, maşının təkərləri asfalta dəymir. Ancaq nəsə deməyə gücü çatmadı. Heyi-hərəkəti kəsilmişdi, bu gün ovqatı dəyişkən olmuşdu, bir anın içində gah özünü yüpyüngül, göyun yeddinci qatında hiss eləmişdi, gah əzginlikdən ağızını açmağa da ərinmişdi.

Yorğun-arğın yola baxdıqca oturduğu yerdə yuxu basırdı Arifi. Gözləri qeyri-ixtiyari qapanırdı. Deyəsən, yuxu da göründü. Lakin gördüyü yuxu yumulu gözlərinin qabağında idi, daha doğrusu, göz qapaqları ilə gözlərinin arasında. Və elə yuxulu-yuxulu başa düşürdü ki, yanındaki keçəllə bu yolu getməliyim, əgər xoşluqla gəlməsəydi, iş zor yönünü alacaqdı, axırda onsuz da tabe olacaqdı, tabe olmaliydi. Elə qüvvələr var ki, onlara müqavimət göstərməmək məsləhətdi. Əlbəttə, göz qapaqları ilə gözünün arasındaki göyümtül halələrin - bir-birinin içindəki kiçik halələr böyüyüb, böyüyüb böyükələrə qarışırı, böyükələrə birləşirdi və yox olurdu, qaralırdı - yaranıb itməsi heç nədən xəber verə bilməzdi, amma kiçik halələr böyüyəndə o halələrin düz ortasında ölezik işq peyda olurdu və o ölgün işqdan gələn səs Arifin beyninə dolurdu: «Sən kimi görmək istəyirsən?...»

Arifin əvezinə göy rəngə çalan halqaldan çağşın səslər gəlirdi:

«Qardaşımı...».

«Nadiri...».

«Professor Ağazadəni...».

Bu yerdə halqalar halqalara, rənglər rənglərə, səslər səslərə qarışaraq itirdi. Sonra göz qapaqları ilə gözünün arasındaki göyümtül halqaların düz ortasında cürbəcür fiqurlar görünürdü, o, fiqurlardaki namütənasib cizgiləri güclə sezirdi, amma həmin fiqurlarla heç vaxt, heç yerdə rastlaşmamışdı, seze bildiklərini hansısa dünyəvi fiqura oxşatmaqdan ötrü onları üç-dörd yerə bölmək lazımdı. Birdən-birə fiqurlar da itdi, kiçik halqalar böyüyə qovuşsa da, böyük halqanın kölgəsi əslində bir olan haləni bir neçə bitişik halqa kimi göstərirdi və halqa get-gedə daha sürətlə fırlanırdı. Arif gözünün içində baş verənlərə tamaşaçı kimi baxırdı. Fırlanan halqanın içindəkilər indi apayındı. Sevda idи halqanın ortasındaki, ətrafi dayanmadan fırlansa da başı gicəlib - eləmirdi. Özü də zərrəcə dəyişməmişdi. Sonra Sevdanın yerində professor Ağazadə göründü. Qəribədi, ömründə Ağazadəni görməsə də, halqanın ortasında özündən razılıqla dayanıb fikrə gedən kişinin professor olmağına əmindi. Gördüklerinin səsini eşitmirdi, ya da onların Arifə deyiləsi sözü yoxdu. Nadirə dilini dinc saxlamadı:

«Ay kişi, gəl çıx da...».

«Yalan deyir, inanma ona...» - bu da qardaşının səsiydi, amma qardaşının sir-sifətinə qara kölgə düşmüdü, çohrəsi görünmürdü...

Sonra özünü də fırlanan halənin ortasında gördü, özünə kənardan baxdı, baxdı, gördü ki, tamam qocalıb, ariqlayıb, üzünün dərisi sallanır, nəsə demək istəsə də, səsi xırıldayır, kəlmələri anlaşılmır. O, özü öz gözünün içindəcə özündən atasına çevrilmişdi, halqanın ortasındaki atasıydı.

«Ata, sən burda neynirsən?...» - demə, o da gözünün içindəkilərlə əlaqə yarada bilermiş. Atasının dodaqları tərpənsə də xırıltılı səs tamam kəsildi. Deyəsən, gözünün içindəkilərlə əlaqəyə girməyə cəhd göstərmək yasaqmış. Qaydanı pozmuşdu. Halqalar tamam itdi, yerində silkelənib gözlərini açdı. Əkiz sükan arxasında idi. Maşın asfalt yolla şütyürdü.

- Çatmışıq?

Əkiz:

- Çatırıq, - deyib sükanı döndərdi, maşın torpaq yola buruldu.

- Kənddəyik, deyəsən... - ətrafda evlər görünməsə də, Arif mızıldadı.

- Dayanırıq indi, qabaqdakı ikimərtəbəli evin yanında.
 - Haradı ki ora?

- Həm yeməkxanadı, həm qonaq evi, - Əkiz maşının sürətini azaldıb iri, həmiyəşayıl meşə ağacları ilə əhatə olunmuş hasarsız evin qabağında əylədi.

- Mən acmışam, çörək yeyib dincimizi alarıq, sonra yolcu yolda gərək.

- Hələ çatmamışlıq sizin kəndə?

- Bura bizim kənddi...

- Bura meşədi axı? - Arif təəccübələ ətrafa boylandı.

- Evlər burdan iki addımlıqlıdadı, - Əkiz maşından düşdü.

Arif dərinə getmədi. Yəqin Əkiz ona qonaqlıq vermək fikrindədi. Amma adına qonaq evi, yeməkxana deyilən yerin nəinki artırmasında, heç həndəvərində də ins-cins gözə dəymirdi.

Arif məhrəm adam kimi Əkizin qoluna girdi.

- Heç kəs yoxdu?

- İçəridədilər... - Əkiz arın-arxayıñ cavab verdi.

- Mən yorulmamışam, sən maşını samolyot kimi sürürsən, hərdən elə bilirdim təkərlər asfalta dəymir, - saatına baxıb heyrətsiz-filansız, - şəhərdən bura on beş dəqiqəyə gəlmışık, - dedi.

Əkiz onun qolundakı saata ötəri baxdı:

- Sənin saatın dayanıb...

Arif saatı qulağına apardı, işləmirdi.

- Tfu... Bu da yapon texnikası... Hamısı yalançı reklamdı, - deyininib yan-yörəsinə göz gəzdirdi. Ağacların yarpağı da ürpəmirdi, ölgün bir sərçə civiltisi belə eşidilmirdi. Əkiz irəli yeriyb yaşıl qapını itələdi, ardınca da Arif çəkinə-çəkinə içəri girdi. Otaqdakı nəhəng, uzunsov stolun arxasında ağ saqqalı sinəsinə çatan qoca oturmuşdu.

Əkiz içəri girib Arifi göstərdi:

- Getirdim.

Qoca razılıqla başını tərpədəndə Arif çəşqin-çəşqin:

- Kimi getirdin? - soruşdu.

- Səni, - Əkiz sadə izah elədi. - Atama söz vermişdim ki, şəhərdən qonaq gətirəcəm. Yaman qonaqpərvərdi...

- Atandı?

- Hə...

- Xoş gəlmisən, yaxın gəl... otur, - qocanın canı suluymuş, gur səsi qalın, naxışlı, bomboz divarlara dəyib əks-səda verdi. Arif keçib qocanın yanında əyleşdi, Əkiz də onunla üzbüüz. Qoca stolun başında ağayana görkəmdəydi.

Arif boynunu irəli uzadıb pıçılıyla:

- Atan buranın direktoru? - Özü də inanmadı soruştuguña.

Əkiz qəhqəhə çəkib gülə-gülə təsdiqlədi:

- Hə.

Otaqda stoldan və stolun yanına hər iki tərəfdə səliqə ilə düzülən stullardan başqa heç nə yoxdu, döşəmə də vurulmamışdı, torpaqdı, tavansa hündürdü, bayırdan belə hündür olmağı nəzərə carpmırdı.

- Acmışan? - yenə qocanın səsi gurladı.

Arif Əkizə baxıb avtomatik:

- Hə, - dedi.

- Nə yemek isteyirsən?

İlk ağlına girəni dilinə gətirdi:

- Dolma... Yarpaq dolması... - Arifin cavabına qoca ilə Əkiz anı baxışdırılar.

Arif onların «oğurluğunu» tutan dəmdə ağlına gələnlərdən donub qaldı. «İlahi, bu otağın pəncərəsi yoxdu, bəs bura işlə hardan düşür?...». İçəridə nə elektrik, nə neft lampası gözə dəyirdi. Bu dəfə beynindəkiləri deyə bilmədi,

otağın o başındakı balaca qapı açıldı - Əkizlə Arif iri qapıdan girmişdilər, açılan qapıda adam boyuna uyarsızdı - hündür, cavan bir qadın əzilib qapıdan keçdi və əmrə müntəzir dayandı. Qadının qara, uzun paltarının ətəyi yerlə sürüñürdü. Qoca qadına:

- Dolma gətir... - dedi, qadın dinməz-söyləməz əyilib otaqdan çıxdı.
- Mənim adım Arifdi, - istəmirdi ki, araya sükut çöksün.

Bu dəfə qocanın səsi xırıldadı:

- Bilirem.

- Başım o qədər qeylü-qallar çəkib ki... Bir qızə evlənməliydim, əvəzində başqa yolhan getdim. Qardaşım keçdi qabağıma. Yox, ağliniza pis fikir gəlməsin, sadəcə, həmin qızın ucbatından qardaşımı itirdim. Sonra əksinə, qardaşımın ucbatından sevdiyimi itirdim, başqasını aldım. Ancaq gərək axıracan gedəydim, elə istəklimlə evlənəydim, ər-arvad olaydıq...

Qocanın çöhrəsinə qonan təbəssüm yalnız gözlərindən sezildirdi, çünkü sırsifətini saqqal basmışdı və o solğun rəngi qarışmış gözlərdəki hiyləger təbəssüm Arifi sanki yuxudan oyatdı... «Mən nə danişıram, ay Allah! Nə olub mənə?».

Qoca sağ əlini tüksüz başına çəkib guya ciddi-ciddi:

- Sənə arvad lazımdı? - soruşandasə tamam pərt olub mızıldadı astaca:
- Yox, elə sözgeliş... - səsi qırıldı.

Əkiz uğunub getdi, Arif dillxor-dillxor stola göz gəzdirəndə dolma vardı hər üçünün qabağında, hələ desən, iri qara piyalələr də doluydu.

- Bunları kim getirdi? - çəşqinqılıqla süfrəyə işaret etdi.

Qoca cavab verməyib yeməyə girişmişdi, Əkizsə gülməkdən yaşarmış gözlərini silirdi.

- Kim getirdi yeməyi? - Arif təkrarladı.

Əkiz sakitləşib:

- Qulluqcu, - dedi.
- Mən görmədim... - Arif çiyindərini çəkdi.

Əkiz gülümsündü:

- Sən yuxulusan...
- Bəs bu nədi? - qara piyaləni göstərdi.

- Çaxırdı.

- Mən içən deyiləm axı... - qiymətini artırmaq üçün yalan danişdı.

Əkiz boynunu irəli uzadıb ağızını Arifin qulağına yaxınlaşdırıldı:

- İcməsən, atam inciyər, özü düzəldib. Aləm şeydi...

Yəqin çaxırın iyindən keflənibmiş, yoxsa, gic-gic çənəsini boş qoymağının heç bir izahı yoxdu, hələ də pərt idi, çalışırdı yemək-içmək söhbəti eləsin, təki Əkiz bayaqqı «arvad» məsələsini yada salmasın. Qocadan çəkinməyə dəyməzdi - hərçənd elə o, bircə sualiyla Arifi yerində oturmuşdu - kişinin diqqəti boşqabındaydı, dolmadan ötürürdü, arabir çaxırdan qurtumladırdı. Arifsə dolmanı yeyib gözəci süfrə başındakılara baxanda onlar bir-birlərinə qaş-göz eləyib hiylərcəsinə qımışırdılar. Süfrədən əl götürmüştülər, qoca dinc dayana bilmirdi deyəsən, indi də saqqalını tumarlayırdı. Arifin yeyib qurtardığını görüb:

- Necədi, - soruşdu. - Xoşuna gəldi?

Hərçənd qonaqdan yediyinin dadını soruşmazlar, amma çar-naçar cavab verməli idi:

- Çox dadlıdı, yaman acmışdım, sağ olun. Süfrəniz bol olsun.

Qoca əl çəkmədi:

- Dolma yaxşı yeməkdi. Bilmirsən yarpağa bürünən nədi...

Bu dəfə Arif qocanı pərt eləmək istədi:

- Hayif ki, qatlıq yox idi.

Qoca təəccübəndi:

- Sən qatıq istəmədin axı... Gətirsin?
- Yox, sağ olun...
- Onda çaxırı iç...

Arif piyaləni əlinə götürdü, piyalənin içi də üstü kimi qara olduğundan çaxırın rəngi bilinmirdi.

- Sağ olun, sizin sağlığınızı, - deyib çaxırı birləfəsə başına çəkdi, az qalmışdı nəfesi kəsilsin, içdikcə qurtarmırı, piyaləni yarımcıq süfrəyə qoymağın özünə sığışdırırmırı. Bu sınaqdan çıxməsaydı, qocanın gözlərindəki, Əkizin sırsıfətindəki yekəxana, özündənrazı təbəssüm heç vaxt silinməyəcəkdi.

Nəhayət, boş piyaləni stolun üstünə qoyub qocaya baxdı, başı yüngülçə hərləndi. Qoca az aşın duzu deyilmiş. Çaxır adıyla süfrəyə qoyulan yaman tünddü. Bir piyalə çaxırla başı hərlənən oğul deyildi Arif. Bədə dostları həmişə yarıyolda qalardılar. Amma nə bu həna o hənadandı, nə də bu çaxır o çaxırdan...

- Gəzmək isteyirsən? - qoca gözünün birini yumub soruşdu.

Hər halda, ağacların altında təmiz hava ala-alə gəzişmək pəncərəsiz otaqda əyləşib için-inç hırıldanşanlarla çənə vurmaqdan min pay yaxşıydı.

- Hə, - deyib ehtiyatla ayağa durdu, qorxurdu ki, büdrəyər...

Qoca yəne saqqalını tumarlayıb:

- Pulu da ver... - dedi.

Arif heyrətləndi:

- Nə pul?

Qoca soyuqqanlılıqla:

- Yeyib-İçdiklərinin pulunu, - dedi.

Arif çəşqin-çəşqin Əkizə baxdı, Əkizin üzündən heç nə oxumaq olmurdu, elə gülümsünürdü, vəssalam.

- Nə qədər verməliyəm? - əlacsız-əlacsız xəbər aldı.

- Otuz manat...

«Allahcız oğlu Allahsız, saç-saqqalından utanmir, bir boşqab dolma, bir piyalə çaxır, otuz manat...» - fikirləssə də, geriyə yol yoxdu. Süfrəyə otuz manatı saymazyana atdı ki, qoca ilə Əkizi pərt eləsin. Onlarınsa dünya veclərinə deyildi. Dönüb getmək istəyəndə qoca əliylə bayaq qadının girdiyi alçaq qapını göstərdi:

- Bu qapıdan çıx... Gəldiyin yerdə maraqlı bir şey yoxdu.

Arif alçaq qapıya çatanda qoca yənə dilləndi:

- Nə istəsən, utanma, hər şey istəyince olacaq...

Arif hirs-hikkəsini güclə boğub çöndü:

- Mən heç nə istəmirəm, - dedi və balaca qapını itəldəti.

Burda da ins-cins gözə dəymirdi, göz işlədikcə uzanan meşəydi, saralmış otların üstündə ayaq izləri gözə dəyməsə də, torpağa qarışmış ölgün otların yaratdığı ciğir adama: «keç məndən» - deyirdi. Qəfil üreyini xofabənzər kədər bürüdü, yadına arvadının dedikləri düşdü.

- Qardaşının yanına gedəsən səni... Heç qayıtmayasan... Dəli, başdanxarab...

Birdən-birə ona elə gəldi ki, çıxdığı balaca qapıdan aralanıb bu evdən uzaqlaşsa, bir də qayıtmayacaq. Ev gözdən itdisə, qurtardı, daha dönmək sevdasını başından çıxart. Bu evdə alverçixasıyyət adamlar qərar tutsa da, hər halda, ev özü bütün daş-divarı ilə dayaqdı ona. Bircə uzaqdan görünməyi bəsdi...

Bura iri qapıdan girdiyi yer kimi deyildi, burda ağacların nəfesi duyulurdu, yarpaqlar titrəşirdi, quşlar səs-səsə verirdi. Quşların səsini çıxsaq - hərcənd nə səmada, nə budaqlarda qanadlılar gözə dəymirdi - yarpaqların titrəyişini sərin mehin, yüngül küləyin qalxmasına da yozmaq olardı, intəhası, ətrafdakı

səsdən və hərəkətdən savayı bu səmtdə ağaclar, kollar, saralıb ölgünləşmiş otlar belə, canlı və duyumluydu. Bəlkə də Arif özü dəyişmişdi. Bir boşqab dolmaya bir ətək pul versə də, yediyi doğrudan-doğruya ləzzətli idi. Yeyib-içdiyinin pulunu vermək də pis iş deyil, minnətlə olmaqdan qat-qat yaxşdı. Bəlkə qoca pulu elə Arifin rahat nəfəs almağı xatırınə istəmişdi? Həm də, gələndə ayıq idi, indi içkili. Deməli, istər-istəməz hər şey ona gözəl görünəcəkdi, qoçanı da, Əkizi də, elə arvadını da xoş ovqatla yadına salacaqdı.

Lapdan içinə quş yüngüllüyü doldu, dodaqaltı zümrümə eləyə-eləyə irəli yeridi...

* * *

Hava istiləşirdi, köynəyinin yuxarıdakı iki düyməsini açsa da, nəfəsi çatmırı, bürkü meşəni ağuşuna almışdı. Yorulmaq bilmədən addımlayırdı, hara yol aldığı sorusaydalar, çəşib qalardı. Ciğrı da itmişdi, arxadakı ev də çoxdan görünməz olmuşdu. Meşənin dərinliklərinə doğru irəlilədikcə bürkü daha dözləməz gəlirdi ona. Elə bil kölgədən buğ, tüstü qalxırdı, çoxillik ağaclar nəfəsini qisib günün sinmasını gözləyirdi. Ancaq, deyəsən, bu yerlərə axşam düşmürdü. Hesabla indiyə gün batmaliydi.

Duymurdu, hiss eləmirdi yorulduğunu, dayansayıdı, ayaqlarının sızlılışından addım atmaq nədi, heç ayaq üstə dura bilməyəcəkdi. Bir yandan susuzluq əhədini kəsməkdəydi, hərdənbir elə yeriyə-yeriyə kollardan moruq dərib ağızına aparırdı, kolun tikanları barmağına batırdı, içinde qaynayıb dodaqlarını qurudan yanğı azalmırdı. Tez-tez dili ilə dodaqlarını yalaması başaldatmaqdı, çünki dili də quruyurdı...

«Mənə Sevda deyirsən, dili qurumuş!» - deyəsən, arvadının qarğışı tutmuşdu onu.

«Adəm övladı alqışnan yaranmayıb ki, qarğışnan öle... - beynindəkiləri haçan, kimdən eşitdiyini xatırlamadı. - Amma alqış da, qarğış da izsiz-tozsuz keçib getmir...».

Qəfil ayağı yumşaq yerə dəydi, dayandı... Zəhrimər, topuğacan girmişdi bozumtul palçığa, şalvarının balaqları bataqlığa bənzər palçığın içindəydi. Dövrə vurub quru yerlərə addımlamalı oldu, batığının «başına» hərlənib palçıqlı manəəni arxada qoydu. Üstüaçıq yay çəkmələri, şalvari tanınmaz hala düşsə də, ayaqları üfunət qoxusa da əhvali pozulmamışdı, palçıq vardısa, deməli, içməli su da yaxındaydı...

Ağacların sıx yerindən düzəngaha çıxdı, dairəvi idi yetişdiyi yer, ətrafi ağaclar, kollar bürüsə də, dairəvi, düzəngah saralmış otların və günəşin qızmar şüalarının məskəniydi. Və bir də düzəngahda başdaşılara bənzər saysız-hesabsız adsız-yazısız daşlar adamın bədənini soyudurdu. Xofdanmı, istidənmi, az qala qaça-qaça düzəngahı keçdi, tələsdiyindən bir-iki dəfə ayağı daşlara ilişdi, sariya çalan bozarmış daşlar torpağa yaprixmişdilar. Yaxşı ki səntirledi, yixilsayıdı, dura bilməyəcəkdi.

Ağacların arasına girəndə addımlarını yavaştı, yan-yörəsinə göz gəzdire-gəzdire yeriməyə başladı. Qulağı su şırlıtı almışdı, qorxurdu, hansısa bulağın yanından ötüb keçər, görməz çeşməni. Şırlıtı səsi getdikcə yaxınlaşırıdı, deyəsən, elə düz su üstünə səmtlənmişdi.

Palçığı qurumuş balaqları daş kimi şax durduğundan ayaqlarını çizirdi, ayaq barmaqlarının arasındaki palçıq xırda daşlara çevrilib barmaqlarını əzirdi və o, ayaqlarını yerə daha ehmal qoymağa məcbur olurdu.

Zənni onu aldatmamışdı; düz bulaq başına çıxdı, ancaq su çox aşağıdaydı. Kəsik konusvari yerdə durmuşdu, aşağı enə-enə, suya yaxınlaşa-yaxınlaşa halqa daralırdı və o, yixila-dura aşağı düşə-düşə anlayırdı ki, yuxarı qalxa bilməyəcək, ancaq ayrı çarəsi, fikirləşməyə halı qalmamışdı. Get-gedə düşmək çətinləşirdi, nəhayət, yerimək tamam mümkünzsüzləşdi, yixilib yumbalana-

yumbalana daş kimi suya düşdü. Su buza bənzəyirdi, sanki üzəri nazik buz bağlamışdı, amma yox, buz bağlayanın şırıltısı eşidilə bilməzdi. Buz lap qayaqtək zərif olsa da... Bir müddət suyun içində hərəkətsiz qaldı, soyuq canına-qanına hakim kəsiləndə sudan çıxıb iri daşın üstündə oturdu, şalvarının əteklerini temizlədi, ayaqlarını yudu, bədəninə yapışmış yaş köynəyini əynindən çıxarıb sıxdı və mənasız iş gördüğünü anlayıb - onsuz da bütün paltarı su içindəydi - köynəyi çiyninə atdı, köynəyin cibindən yaş sıqaret qutusu düşdü, qəfil xatırladı ki, həqiqətən qəribə bir gün yaşayır; bura gələndən bircə sıqaret də çəkməmişdi. «İlahi, sumkam qaldı Əkizin maşınınında», - bədənidən gizilti keçidi, düzdü, çantasında qiymətli bir şey yoxdu, amma o çantanı Ənvər bağışlamışdı Arifə və ən əsası, Arif o qəhvəyi dəri çantaya öyrəşmişdi. Əməlli-başlı heyif siləndi, çünkü fəhmən duymuşdu ki, bir də Əkizi görməyəcək. Əkizi görəsəydi də, idman çantasını tapacağı sual altındaydı. Əkizi tapmaqdən ötrü bu quyuyabənzər dərədən çıxməq gərəkdi. Su axırdısa, deməli, hardasa oyuq, suyun sizdiği yer vardi. Tələsmişdi, dərəyə enməsəydi də oyuqdan axan su - hərçənd suyun axlığı yeri hələ müəyyənləşdirə bilməmişdi - hardasa, yaxınlıqda üzə çıxmaliydi. Dərəyə enməyə ehtiyac yoxmuş, dərə canlı tələsiyim... Dilxor-dilxor dupdur suya, suyun altındaki xırda, rəngarəng qənbərlərə baxdı. «Əcəb yerdə axşamladıq...». Axşama xeyli vardi. Gecə vəhşi heyvanlar insan izi hiss eləyib bulaq başına enəcəkdi, onu parçalayıb ləzzətli, buglanan isti ətini dişlərinə çəkəcəkdi, üstündən də dupdur, bumbuz bulaq suyu içəcəkdi və nəhayət, yeyib-içib ağırlaşandan sonra görəcəkdi ki, yuxarı qalxa bilmir, elə qalibin də ölümüne fərman verilib...

Dərənin divarlarında əl-ayaq ilişdirib yuxarı dırmanınğa səy göstərmək üçün heç bir çıxıntı, təbii pilləkənvari daş-filan yoxdu. Bir neçə dəfə yuxarı dırmaşınğa səy göstərsə də, alınmadı, bilirdi zəhmətinin əbəsliyini, əvəzində yumbalanıb suya düşərdi təzədən. Deyirlər, meşələrdə meşəbəyi at oynadır, ondan xəbərsiz budaqdan bir yarpaq da qoparmaq müşküldü. Amma iki daş arasında meşəbəyinin buralardan keçməsi və keçəndə əyilib dərəyə baxması ağlaşılmazdı. Boğulan saman çöpündən yapışar. O da son çarədən bərk-bərk tutmayıdyı, o çarəyə sığınmalıydı. Səsinə... Uşaqlıqda tar calmağa meyilliidi, musiqi məktəbinə də getmişdi iki ilə yaxın, amma bitirmədi məktəbi, sonralar evlerinin bir küncündə qalan tarı qardaşı maraq xatirinə dinqildatdı və nəhayət, tar ömrünü müəmmalı şəkildə başa vurdu: yoxa çıxdı. Deyəsən, tar calmağın daşını atmağının əsl səbəbi oxumaq həvəsindəndi, uşaq xoruna üzv də yazılmışdı, deyilənə görə, yaxşı səsi vardi, yetkinlik yaşına çatandasə səsi kallaşdı, xırıldadı, iş bundaydı ki, bülbül kimi ötsəydi belə, oxumağın daşını atacaqdı, xor-mor zəhləsini tökmüşdü. Lap solist olsayıdı da, oxumağa barmaqarası baxacaqdı. İndisə tar, kaman, xor, müğam məqamı deyildi, nəfəsi çatdıraqca, gücü gəldikcə bağırıb aləmə, lap dəqiqi, meşəyə haray salmalydı. Çixmayan cana ümid çoxdu. Ümidsizlik özü küfr sayılır. Yuxarı baxanda gözü qaralsa da, səsə heç bir maneə yoxdu, əksinə, dağa-daşa dəyib əzəmətli bir əks-səda verəcəkdi. Düzdü, əks-sədanın əzəməti, gücü-qüdrəti ilk çıçırtının, özülün, özəyin təpərindən asılıydı. Hayif ki, vaxtında səsinin qeydinə qalmamışdı. Saxla samanı, gələr zamanı. Bu deyim əşyalara aid olunsa da, elə insan xatakerinə, sağlamlığını, qabiliyyətinə uyarlı hesab eləmək mümkündü. Ancaq, deyəsən, xariqülədə hadisə üz vermişdi, bəxti üzünə gülmüştü, yuxarıda qaraltı seziliirdi, qaraltı hərekətdəydi, tərpenirdi. Gözlərini ovuşturub yuxarı diqqətlə baxdı, səsini qorxudan çıxartmadı ki, bəlkə vəhşi heyvan-zad olar dərənin başındakı. Gözü baxdığı səmtə alışandasə yuxarıdağının baxışlarını ona zillədiyini görüb ürəkləndi.

- Ey!.. - çəkinə-çəkinə çağırıldı, qorxurdu qara basa, gördüyü ilgimvari bir şey ola...

- Hi-hi... - yuxarıdan piqqıltılı gülüş eşidildi. - Sən də suya düşmüsən?. - yüz ilin tanışları kimi soruşdu yuxarıdakı.

Arif:

- Suya yox e, quyuya... - hövsələsi çatmadı. - Təksən?

- Hə... - kişinin kefi doqquz vururdu, səsi istehzalı idi.

- Kənd burdan uzaqdı? - əlini yuxarı qaldırıb tullandı, amma bilirdi ki, nahaq, bekara əziyyətdi atılıb-düşməyi. Hərəkətlərilə yuxarıdakına anlatmaq istəyirdi ki, quyudan çıxmaga çalışır. - Tək məni necə çıxardacaqsan? - soruşanda ürəyi əsdi, qorxdu ki, kişi qəfil: «cəhənnəm ol, necə düşmüsən, eləcə də ölü qal orda, mən səni niyə çıxarmalıyam? - çımxıracaq, - dərdim-azarım azdı». Və çıxıb gedəcək.

- Çixardaram, qorxma. Nabələdlər ora tez-tez düşür, - yox, yuxarıdakı Allah-Tanrı bəndəsiymiş, ancaq hər ehtimala qarşı onu həvəsləndirmək lazımlı idi:

- Pulum var, çıxart məni, nə qədər istəsən, verərəm.

Bu dəfə də yuxarıdan gülüş səsi geldi.

- Hi-hi... Pul mənim nəyimə gərəkdi?..

«Yuxarıdakı Əkizin atasından qat-qat insanpərvərdi...» - ağlına gelən dəbdəbəli fikirdən sonra alış-veriş söhbətini yiğisidirdi:

- Onda kömək elə...

Yuxarıdan atılan yoğun kəndirin səbəbini anlasa da, dili dinc durmadı:

- Sən məni tək necə çəkəcəksən? Gütün çatmaz axı... - belə deyə-deyə kəndiri gözdən keçirib əliylə siğalladı, elə bil gözəyari bilmək istəyirdi ki, kəndir onu saxlayar, ya yox...

- Qorxma, kəndiri belinə bağla, bir ucunu atımın tərkinə keçirmişəm. At çıxardacaq səni. Mən ordan çox adam çıxartmışam, çəkinmə. Kəndiri belinə möhkəm bağla... - Yuxarıdakı sözünü qurtarınca Arif kəndiri belinə bağlayıb bərayi-ehtiyat ikiqat düyünləmişdi. Kişi başını quyunun qıraqından çəkdi, araya sükut çökəndə Arifin canını qorxu aldı. Yaxşı ki, kişinin dünyadanrazi, mehriban səsi qısa sükutun belini qırdı. - Hazırsan?..

Arif sevincək:

- Hə, - çığırdı və ip yavaş-yavaş yuxarı dərtildi, yuxarı qalxdıqca bədəni aşağı, suya meyllənirdi. Ruh göye, bədən yerə can atırdı...

Kim inanardı ki, bu balaca, çəlimsiz, daz - tamam keçəl deyildi, elə dazlaşmışdı, peysərindəsə ağ tüklər vardı - eynəyi az qala bütün sıfətini örtən - böyüdücü şüşənin altından kirpiksiz gözləri əyri görünürdü - kişi can-cəsədinə uyuşmayan yüngüllükə onu quyudan çıxaracaq?

- Sağ olun, - ayrı söz tapa bilmədi. Tez-tələsik belindəki kəndiri açdı, tələskənlikdənmi, gözlənilməz, qəfil qurtuluşdanmı, əlləri əməlli-başlı əsirdi.

Kişi:

- Dəyməz, - dedi və əlini ağ atın belinə vurdu. - Sən get, day sənlik iş yoxdu, - yüngül, zəif zərbədən at finxırıb götürüldü və ağacların arasında görünməz oldu.

- Bilmirəm size necə təşəkkür eləyim, - hələ də söz tapmırı. - Meşəbəyisiniz? - soruşduğuna özü də inanmadı, vid-fasonundan, səliqəli ger-geyimindən «meşə adamı»na oxşamırdı. Bircə atla «danişmağı» olmasayı...

- Yox, professoram, indi «Ehtimal nəzəriyyəsi»ylə məşğul oluram, - kişi at götürüldüyü səmtə getməyə başlığından, Arif də onunla yanaşı addımlamalı oldu.

- Şəhərdə yaşayırsınız?

- Yox, elə burda. Yaşım keçib, şəhərin səs-küyük mənlik deyil...

- Şəhər məni də bezikdirib, amma dərindən fikirləşəndə, harda gün keçirməyin fərqi yoxdu, bezikməyimizin günahı özümüzzdədi...

- Sənə kim dedi ki, mən bezmişəm?..

Arif pərtləşib duruxdu, deyəsən, burdakıların məqsədi onu utandırmaq idi, onun pis vəziyyətdə qalmasından Əkizin atası da, elə «Ehtimal nəzəriyyəsi» ilə məşğul olan eynəkli professor da ləzzət alırdı.

- Pərt olma, özünü günahkar saymağın özü də günahdı, - eynəkli ürəkoxuyanmış, amma üzrү günahından betərdi. Arif özünü tamam itirdi:

- Mən günahkar deyiləm, bədbəxtəm...

- Aha... - professor addımlarını yavaşıtdı.

Arif sövq-təbii davam elədi:

- O vaxt qardaşımı itirdim, sevdiyim qızı itirdim, qardaş itkisindən sonra bilə-bilə sevdiyim qızdan ayrıldım. Bilmirdim bu itkiləri ağır keçirəcəm. Yaram sizim-sizim sizildiyacaq. Heç olmasa qardaşımın qəbrini görseydim... Raziyam ki, o, müharibəyə gedib Qarabağda şəhid olaydı. Onda hər şey təbii axarı ilə gedərdi. Ölüm hamı üçündü. Mən də ölüb gedəsiyəm əcəlim gələndə... Pozulmayan...

Professor onun sözünü kəsdi:

- Hər şey hərəkətdən asılıdı. Hərəkətin elə sürəti yarana bilər ki, zaman sıfra bərabərləşər, ölüm anlayışı yox olub gedər - ayaq saxlayıb altdan-yuxarı Arife baxdı. Əl-ayağı, baş-bədəni də bapbalacayıd, xirdasümük kişiydi, yaşını təyin eləmək elə boy-buxununun balacalığına görə çətindi, bir məsələ ayındı ki, Arifdən böyükdü, Əkizin atasından kiçikdi. Kişi hələ də Arifi süzməkdədi. Arif: «Bu başdanxarabdı ki...» - düşündü və ağılna gələnlərdən utandı. Müsahibi onu ölümdən qurtarmışdı, ahil adamdı, həm də ürəkoxuyandı axı... Lənət sənə, kor şeytan! Yaxşılığa yamanlıq... “Bu kişi dünyanın ən yaxşı adamı”... - qəsdən beynindən keçirdi ki, öündəkinin doğrudan-doğruya fikir oxumaq bacarığı vardısa, əvvəlki fikirlərini sonradan qəsdən düşündükləri qat-qarışq salsın. Balacaboy kişisə hələ də mat-məettəl donuxub qalmışdı, elə bil nəyə görəsə əməlli-başlı təəccübənmişdi. Nəhayət:

- Heç nə başa düşmədin? - soruşdu və birdən-birə səsinin ahəngində yazıqlıq, zavallılıq duyuldu.

- Yox, - Arif ələcəsizliqdan yan-yörəsinə boyhana-boyhana çıyılerni çəkdi, guya qəfletən gözünə oyanma əşyası, ayılma predmeti görünəcəkdi və baş verənlər, daha doğrusu, professorun ürəyindən keçirdiyi sualın (bəlkə də sualların, hərçənd onun konkret nəyi, yaxud nələri nəzərdə tutduğunu anlaya bilmirdi, cavab bir yana, sualın özü qara haləyə bürünmüştü) cavabı ona əyan olacaqdı... Ətrafda cəlbedici heç nə yox idi demək düzgün deyildi, şəhər adamına ucsuz-bucaqsız meşənin hər ağacı, hər kolu, hər budağı, hər ciğiri, suyu - su məsələsini açıb-ağartmayaq, köynəyinin, şalvarının nəmi canından təzəcə çıxırdı - havası təzə-tər, əsrarəngiz görünürdü, amma «oyanma əşyası» bu yerlərdən uzaqdaydı. Ya bəlkə lap gözünün öündəydi, sadəcə, görə bilmirdi? Ya vəlvələdən, ya zəlzelədən Arifin etirafı müsahibinin kefini tamam pozmuşdu, sanki bayaq adı kəlmələrə diş ağardan adam deyildi, səsi də yavaşmışdı, Arif onun piçiltisini güclə eşidirdi:

- Əvvəldən heç nə anlamamışan?

Arif içini çəkib başını «yox» mənasında silkələdi.

- Gəl dalımcə, - kişi belə deyib addımlarını elə yeyinlətdi ki, Arif yeriyə-qaca onunla güc-bəla ilə ayaqlaşırkı, lapdan belə yeyin addımlaması Arifi heyretləndirmişdi. Yaş məsələsi öz yerində, ancaq süreti göz qırpmında artırı bilməyin özü, müəyyən həddə ilk addımdan yetişmək bacarığıydı möcüzəli. Qəfil Arife elə gəldi ki, öündəkinin ayaqları yerə dəymir. Yaxşı ki, birdən yeyinlədiyi kimi qəfil də yol ayında, lap dəqiqi, yanları otlu-yosunlu ciğırlar ayında dayandı. Arif professor kimi lapdan dayanmağa öyrəşmədiyindən, səntirləyib yerə dəydi, əllərini irəli verib dikəldi və nə

elədiyini bilmədən qeyri-ixtiyari ovuclarını şalvarına sürtüb çar-naçar gülümsündü:

- Yixildim...

Kişi onun sözünə ip atmadı.

- Yol ayricidi bura, belə getsən, - əli ilə sağı göstərdi, asfalta çıxacaqsan. Ordan da dön şəhərə... Mən bu tərəfə, - öz yolunu göstərdi əks istiqamətdə, - getməliyəm. Yolumuz ayrılır, - sağollaşmadan ayaqlarına güc verdi və Arif ağzını açıb qımıldanmağa macal tapmamış gözdən itdi.

Amma imkanı olsaydı, bacarsayıdı, onu ölümdən qurtaranın dalınca qaçardı. Çünkü professor gedəndən sonra Arifin gözləri qaraldı, sanki peysərinə gürz vurdular, başı hərləndi, çöməlib oturdu, yarıyüxulu olsa da, beynindəki fikirlər aydınıldı. «Professor Ağazadə idi rastlaştığım...». Dərindən nəfəs aldı. «İlahi, başım niyə ləng işləyir? Kişinin adını da soruşmadım»... Dikəlib göstərilən cığırla könülsüz-könülsüz addımlamağa başladı, kişinin ardınca getmək mənasızdı. Meşədə adam axtarmaq lüzumsuz görünse də, məsələ bunda deyildi. Ağazadə - kişinin Ağazadə olduğunu zərrəcə şəkk-şübhəsi yox idi - onun əlindən çıxmışdı, ləp düzü, özü onu əldən buraxmışdı, əldən verilənin təzədən qarşısında peydə olması mümkünüszdü, ona cığır göstərilmişdi, burda özfəaliyyət yersizdi. Bəlkə öz cığırında onu yeni olaylar gözləyirdi? Addımlarını yeyinlədə-yeyinlədə üst-başına əl gəzdirdi, köynəyinin ətəyini şalvarına salıb yuxarı düyməsini bağladı. Adamı əyin-başına, geyim-keçimən görə qarşılıyırlar, ağılna görə yola salırlar. İş burasındadı ki, cır-cindr içində olanı qarşılamaq nədi, heç üzüne də baxmırlar. Yola salmaqdan söhbət gedə bilmez. Yola salmaq üçün qarşılamaq gərəkdi. Fantastik bir məqama yetişirik; geyim beyinin qapısıdı. Mərhələli düşüncə tərzilə zəncirvari, ilk baxışdan bir-birindən tamam fərqlənənlər arasında bağlılıq tapmaq mümkünkündü. Get-gedə addımlarını daha yeyin atırdı, yerimirdi, qaçırdı və qaça-qaça əmin idi ki, yüyürdüyü yolda da onu kimsə, nəsə gözləyir. «Baş ləng işləyə bilməz, baş ya işləyir, ya işləmir»... Ömründə belə bərk qacmamışdı, şəhərdə siqareti siqaretin oduna yandıran adam üçün bu əsl sensasiya idi, nəfəsi təngiyib-eləmirdi, əksinə, yüyürdükçə sanki içindəki bütün ağrı-acılar illərlə pas atıb qaralmış qurum kimi canından çıxırdı. «Hani bəs onlar?.. Yəqin qabaqda gözləyirlər... Gəlirəm, gəlirəm, səbr eləyin»...

Öndəsə heç kim, heç nə yox idi, enli, günün altında par-par parıldayan asfaltı qızmış magistraldı. Şəhərə uzanan yolda maşınlar sürətlə şütyürdü, təkərlərin yeknəsəq səsi qulağına dolub yolun kənarında qəfil lal-mat dayananı silkələyirdi. «Kino qurtardı... Yox, kino qurtarmadı, lənt qırıldı»... Daha meşəyə dönməyə üzü gəlmirdi. Kimin yanına dönəcəkdi? Qalırdı bircə çıxış yolu: şəhərə qayitmaq...

* * *

Şəhərə çatanda gecəydi, yol boyu yuxu onu ağuşuna almışdı, şirin yuxuya getmişdi, vaqəf-filan da görməmişdi, şəhərə yetişəndə sürücünün səsinə oyandı, pul vermək üçün qurcalananda sürücü:

- Düş, düş, - dedi. - Sənin pulunu veriblər...

Gözlərini ovuştura-ovuştura təəccübə:

- Kim verib? - soruşdu.

- Yanında oturan keçəl kişi...

- Hansı kişi?

- Əşı, yolda düşən... - sürücü hövsələsizliklə dilləndi. - Düş görüm, işim-gücmə var...

Balaca avtobusda ondan savayı sərnişin qalmamışdı. Ayağını yerə qoyanda başı yüngülvari hərləndi. Ağzı zəhər dadırdı, susuzluqdan ciyəri yanındı. Köşkdən pivə alıb başına çəkdi. Yangısının yatmasıyla yanaşı, eyni də açılırdı.

Şəhər səssiz idi, göy üzünə ağ gecə buludları tül pərdə çəkmişdi, təkəm-seyrək ulduzlar göz vurub tezcə də yox olurdular, sanki şəhərin səs-küyü içi-nə çəkilmişdi. Elə bil tanımadığı yerə düşmüşdü, ya o dəyişmişdi, ya şəhər...

Düzdü, gecə düşəndən sonra ağıllı adamın bürküdə, boğanaqda nə işi? Kef havasında veyllənmək istəyənlər uzaqbaşı özlərini dəniz kənarına verədilər. «İnsan qanadsız quşdu, ağılı, fikri-xəyalı onu min yerə çekir». Söhbət isti-soyuqdan getmirdi, heç nə baş-ayaq dayanmamışdı, hər şey həmən-həməndi, o, özü dəyişmişdi, ətrafa, yan-yörəsinə, bu vaxtacan adı bilib fikir ver-mədiklərinə şübhəyəbənzər maraqla baxırdı. Neçənci fürsətdi əldən verdiyi? Bilmirdi, çəşib qalmışdı. Harda səhv eləmişdi? Hansı addımı atmamışdı? İllər-lə beynində gəzdirdiyi Ağazadə ilə, qardaşı ilə bağlı məqamlar niyə əsl vaxtında, dərədə suya düşüb professorla görüşəndə yadından çıxmışdı? Nəydi şürurunu kirecləşdirən? Bunlar bir qırağa, adı etik normaları belə unutmuşdu. İlk kərə rastlaşış tanış olduğu adamın adını soruşmaq aqlına gəlməmişdi. Bəlkə Ağazadə söhbəti nağıldı? İndiyə Ağazadənin yaşı səksəni ötməliydi. Yəqin çoxdan dünyasını dəyişmişdi. Həm də Ağazadə «fəlsəfə» mütexəssisiydi, meşədə gördüyü «Ehtimal nəzəriyyəsi»ylə məşğuldu. «Fəlsəfə» ilə «Ehtimal nəzəriyyəsi»nin birbaşa bağlılığı yoxdu. Yaşadığı binanın qabağına piyada necə gəlmışdı? Dalağı sancdı, mənzilin açarı çantasında qalmışdı. Qeyri-ixtiyari əlini şalvarının cibinə atandasa rəng-ruhu özünə gəldi, açar şalvarının cibində olmamalıydı, ancaq ordaydı. Yekə, iri açarları şalvar cibinə hansı ağıllı qoya bilərdi? Əgər açarlar cibindəydisə, niyə hiss eləməmişdi, niyə bu yeknəsəq açarlar onu zərrəcə narahat eləyib budunu əzməmişdi?

Məhəllə blokların qabağında dayanıb xisənlaşan qonşularla doluydu, amma heç kəs onunla salamlaşmırıldı. «Bunlara nolub?» - fikirləşsə də, əsas oydu ki, mənzilin açarlarını itirməmişdi, çünkü bağ yollanıb səhərəcən arvadının deyintisine qulaq asmağa həvəsi yox idi. «Ölsələr də heç kəsi dindirən deyiləm...» Əslində, qonum-qonşu ilə uzun-uzadı çənə döyməklə işi yoxdu, amma quruca salama nə söz? Gözlərini bərəldib altdan-altdan baxırlar, heç birinin cinciri çıxmır, hələ desən, get-gedə məhəlləyə sakitlik çökür. İndiki zamanda sayılmaq üçün gərək vəzifə adamı olasan... Hörmət-filan məsələsi yalandı. Adamlar hörməti də, yaltaqlığı da qorxudan eləyir...

Bloka girib liftin düyməsini basdı. İşləmirdi... Yeddinci mərtəbəyə qalxınca əldən-ayaqdən düşdü, sanki yarım günün yorğunluğu qəfil özünü bürüzə verib bütün bədənini süstləsdirdi. Ayaqlarından xoş bir gizilti keçdi. İndi yaxşıca yuyunub duşa girmək lazımdı, sonra da kəlləni atıb yatmaq. Gecənin xeyrin-dən gündüzün şəri yaxşıdı...

Yorğunluq özünü hərtərəfli bürüzə verirdi; key-key qapının zəngini basırdı, evdə adam olmadığı yadına düşəndəsə gec idi. Qapı açılmışdı. Önündə lay divar kimi nəhəng bir adam durmuşdu. Gör-gövdəsinə arxayı olmayan gecə vaxtı qapını tanımadığı adamın üzünə açmazdı. Deyəsən, əzələləri tarım dayanmış bədənini nümayiş elətdirməkdən zövq alırdı. Əynində tül kimi nazik, ağ, dar mayka vardi.

- Nə lazımdı? - səsi də ağıyanadı, elə bil xox gəlirdi ki, sözünü de, baş-beynim aparma, bu dəqiqə əncirə döndərərəm səni...

- Heç nə... - Arif özünü itirdi. - Bura yetmiş yeddinci mənzil deyil?

Pəzəvəng başını tərpətdi:

- Yetmiş yeddidi...

- Bəs siz kimsiz?

- Piyansan, kişi, ya adam dolamışan? - yekəpər sakitcə, lakin hökmə dillənib bir addım irəli yeriyəndə Arif sövq-təbii azca geriləyib ətrafa boylandı. Zərrəcə şübhə yoxdu, həmin blokdu, həmin qapıydı, ağ rəngli dəmir qapının üstünə səliqə ilə qaynaqlanan rəqəmlər də həmin-həmində: yetmiş yeddi...

- Yox, bağışlayın, səbriniz olsun... - Arif özünü siğortaladı, gözü hələ də yekəperin gündən qaralmış möhkəm qollarında idi. O, bədəniylə qapının ağızını tamam kəsmişdi deyən gözücü da olsa, içəri baxa bilmirdi. - Axı, bura mənim mənzilimdi, mən yaşayram burda...

- Əstəğfürullah, gecə vaxtı dəliyə ilişmədik, a kişi, yolunnan get, məni hövsələdən çıxartma, üç ildi burda yaşayıraq biz, - yekəperin üzünə səbəbi məlum olmayan təbəssüm qondu. - Doxsan səkkizdə almışq bu evi...

- Nə? - Arif qəfil çıçırandı yekəper əməlli-başlı diksindi. - Neçənci ildə?

- Doxsan səkkizdə... - yekəper gözlərini döyə-döyə təkrarladı.

- İndi neçənci ildi ki?

Müsahibi qəhqəhə çəkdi və güle-gülə:

- Elə bilirsən polis-zad çağıracam? Yox, - deyib ciddileşdi. - Yumruğu vuracam başına, canın çıxacaq, - yekəper onun sinəsindən yüngülçə itələdi. - Cəhənnəm ol, piyaniska, get adamını tap, - qapını örtüb arxadan qifilladı və Arif qiflin yeknəsəq səsini eşitdi.

«Doxsan səkkizdə»... - hələ də key-key qapıya baxırdı, içine birdən-birə buz yeritmişdilər sanki, sinəsi istiləşdikcə içindəki buz ərimirdi, əksinə, enli uzunsov tixac kimi gah boğazının yolunu kəsib nəfəs almağa imkan vermirdi, gah da mədəsində ani və şiddetli ağrılar yaradırdı. «Bəs mənim uşaqlarım - oğlum, qızım?...» - bədənidən gizilti keçdi. Meşədəki kimi, hər şey ona başayaq göründüyündən aşağı düşmək əvəzinə bir mərtəbə yuxarı qalxdı. Hərəkətlərində robotsayağı avtomatiklik vardı... Sarı qapının zəngini basandaca toxtayırdı...

«Əger Sənəm xala sağıdisa, hökmən qapını açacaq...» - əslində qətiyyəti başaldadıcydı. İnanmındı ki, Sənəm qarı indiyə sağ qala. İllərin say-hesabını itirsə də, qarının yaşama ehtimalı azdı. İkincisi, qarı əvvəlki kimi yenə bu mənzildə tək-tənha yaşasayıdı belə, yəqin gecənin bu vədəsində qapını açmayıacaqdı. Düzdü, əvvəller Sənəm qarı onlara tez-tez gələrdi, arvadı ilə səhbətləri tuturdu. Arvadı təklikdə dəfələrlə demişdi ki, diplomatiyan olsun, bacar, Sənəm qariya xoş üz göstər, heç kəsi yoxdu, tək arvaddı, bu gün-sabah oləcək, qoy mənzilini bizə vəsiyyət eləsin...

Amma heç arvadı da diplomat deyildi, peşəkar olsaydı, halalca əriylə birtəhər yola gedərdi...

Qarida şir ürəyi varmış, arxadan zəngi basanın kimliyini də soruşmayıb qapını açdı. Həm də tez açıldı qapı, sanki qarı kandarda dayanıb qapının zəngini gözləyirmiş...

Qarı dəyişməmişdi, təkcə boyu balacalaşmışdı. Heç qapının gözlüyündən baxmağa da qədd-qaməti imkan verməzdı. Qorxmazlığının səbəbi aydınla; itirəcək heç nəyi qalmamışdı. İki dünyanın sakiniydi, bir ayağı qalmışdı bəridə...

- Kimsən, ay bala? - yox, səsi canlıydı, dipdiriydi. - Gözüm yaxşı seçmir, rəhmətlik Arifə oxşadıram səni...

Arifin dili-dodağı təpidi, anlaşılmaz sözlər kəkələyib yerində ləngər vurdı, divardakı köhnə, lampasının ətrafında iri hörmümkər tor bağlamış branın qabağında dayandığından, ətraf qaranlıqlaşmışdı...

- İşığın qabağında durma, - arvad əlini nazılıb yumşaq pərquya dönmüş ağappaq saçlarına çəkdi. - Kimi istəyirsən?

Arif bir addım gerilədi, qapının ağızı işıqlandı. Və sanki həmən bircə addımla, ətrafdakı işıqla bahəm Arifin ürəyinə təper gəldi, qəfil beyninə girənləri dilinə gətirdi:

- Mən Arifin böyük qardaşıyam...

Qarı qapının ağızından çekildi:

- Keç içəri, bala...

Arif: «sağ olun» - deyib içəri girdi və qarı qapını örtə-örtə:

- Adın nədir sənin? - soruşdu.
- Alim...

* * *

Sənəm qarının evində heç vaxt olmamışdı və ağılına da gəlməzdi ki, haçansa onun mənzilinə ayaq basacaq. İntəhası, ağılına gəlmeyənlər başına gəlirdi, başına gələnlərsə ağlaşığmadı. Deməli, iki min birinci ilin yayı idi, onun gedib qayıtması altı il çəkmişdi. Sənəm qarının söylədiklərinə inansa, onu düz-əməlli itirib-axtaran olmamışdı. Gah demişdilər qəzaya düşüb, pulpara məsələsinə görə başını əkiblər, yəqin çoxbilmişliyi üçün aradan götürübllər. Sirri ən yaxşı saxlayan ölüldərdi. Hər halda, onun yoxa çıxmazı arvadından ötrü göydəndüşmə olmuşdu, istədiyi yarı pərvərdigar yetirmişdi, arvad ev-eşiyi satıb, uşaqları da götürüb Türkiyəyə köçmüdü, guya neçə illərdi istəklisi yaşayırımış orda, indi qovuşublar. Arif özü də arvadından ötrü dəli-divanə deyilmiş, guya neçə dəfə yataqda arvadını Sevda çağırıbmış. Qadın üçün ən tutarlı, ən ziğli şillədi bu. Sənəm qarının dedikləri Arife adidən-adi görünürdü, qəribəsi buydu ki, qarı danışdıqca, o, olanları kənar adam kimi dinləyirdi, guya doğrudan-doğruya öz-özünün qardaşı idi, guya həqiqətən olub keçənlərin ona birbaşa aidiyyəti yoxdu.

Ayrılanda qarı, yalan-gerçək, dil-ağız elədi ki, gecə vaxtı hara gedirsən, heç olmasa bir stəkan çay iç...

Amma onun nə çaylıq hali vardı, nə də bir yerdə sakit otura bilərdi. Nə isə eləmək lazımdı. Ancaq nə? Əvvəlcə bu mənzildən çıxıb aşağı düşmək gərəkdi. Sonra?.. Sonrası nagüman olsa da, qaradan artıq rəng yoxdu, yol özü onu harasa aparıb çıxarmalıydı...

Gedib qayıtmağı yarım gün çəksə də - ötən altı ilin ona dəxli yox idi, Sənəm qarigilin dəhlizindəki iri aynaya da baxmışdı; zərrəcə dəyişilib-əleməmişdi, elə əvvəlki Arifdi - yaddasını sınağa çəkdi. Ən salamatı Əlinin pivəxanasında boğazını yaşılayıb hər şeyi saf-çürük eləməkdi. Tərs kimi, gecə-gündüz açıq olan qəlyanaltıxana bağlıydı. Məhəllə adamları yollarını burdan salırdılar. Həmişə hay-küylü olurdu yaşadığı bina ilə üzbeüz qəlyanaltıxana. Əlinin pivəsi adnan idi. İndisə qapısına yekə, gözqaraldan dəmir qifil asılmışdı, içəridəki işqlar da sönmüşdü. Bəxtin yatdı, sən də yat! Çayda cimmək fikrinə düşsən, çay quruyacaq. Bəlkə, hansısa günahının əvəziydi çıxırdı qabağına? Dilini dinc saxlamayıb yaxlılıqdakı kişilərdən (kişilərin arın-arxayıñ söhbətləşmələrindən məhəllə adamları olduğu bilinsə də, Arif onları tanımadı) xəbər aldı:

- Bura niyə bağlı? - pivəxanaya işaretə elədi.

Yaşlı kimi onu maraqla sözüb yüz ilin tanışı kimi:

- Xəberin yoxdu? - soruşdu.

Arif çıyılerni çekdi:

- Nədən?

Kişi səbrlə izah elədi:

- Gecə on ikidən sonra belə yerlərin işləməsini qadağan eləyiblər...

Arif mızıldadı:

- Bu da təzə çıxdı...

Daha onun sözünə ip atan olmadı.

Geri döndü, tez-tələsik pillələri ikibir-üçbir qalxıb Sənəm qarının qapısının zəngini basdı. Qarı yenə sorğusuz-filansız qapını açdı:

- Nolub, ay bala?

Arif tövşüyə-tövşüyə:

- Bağışlayın, Sənəm xala, olar sizdən zəng eləyim?

Qarı qapının ağızından çekildi:

- Öz evindi...

İçeri girib dəhlizdəki dolabçanın üstündəki telefonun dəstəyini qaldırdı.

Nömrələri yiğib narahat-narahat gözlədi. Birinci zəng, ikinci zəng, üçüncü, dördüncü, nəhayət, beşinci zəngdə o başdan dəstəyi götürdülər...

- Alo... - yuxulu və yorğun qadın səsiydi...

- Salam...

- Salam.

- Bağışlayın ki, gec zəng vururam. Amma bu çox vacibdi...

- Buyurun, - qadın diqqət kəsildi.

- Ənvər müəllim evdədi? Yatıbsa da oyadın, xahiş eləyirəm...

- Ənvər müəllim... - qadının səsi qırıldı. - Gedib...

- Hara gedib?

- Bağışlayın, kimdi onu soruşan?

- Dostudu, Arifdi, - adını deyəndə gözücü yanını kəsdirib dayanan Sənəm qariya baxdı, qarı əhvalını pozmadı, deyəsən, "Arifi" "Alim" eşitmişdi.

- Bildim, Ənvər çox danışmışdı sizdən...

- Çağırın zəhmət olmasa, - Arifin hövsələsi daralırdı.

- Hayif ki, çağırı bilməyəcəm...

- Niyə?

- Bəs, siz bilmirsiniz?

- Nəyi?

- Ənvər müəllim rəhmətə gedib...

Ömründə inanmadı ki, balaca, gombul kişinin ölümü ona təsir eləyər, bu-na inanmaqdən ötrü ölüm xəbərini eşitmək gərəkmiş. Yan-yöresinə göz gəzdirib rəngi getmiş kətilə oturdu, demə, kətil naxələfmiş, altında əsim-əsim əsib cir-cir cırıldayırdı. Belə yerdə oturmaqdansa ayaq üstə durmaq məsləhətdi...

- Alo... - o başdakı qadın sükutdan bezikdi deyəsən...

- Coxdan rəhmətə gedib?

- İli keçən ay çıxdı.

- Allah rəhmət eləsin.

- Allah ölenlərinizə rəhmət eləsin.

- Gecəniz xeyrə qalsın.

- Gecəniz xeyrə qalsın, - qadın dəstəyi yerinə qoydu, o başdan kəsik siqnallar eşidildi, Arif hələ də dəstəyi əlində saxlamışdı. «Daha heç kəsə bel bağlamağa dəyməz. Nə sənədim var, nə ev-eşiyim, nə də arvad-uşağım. Kimi, necə inandırasan ki, mən kəndə gedib qaydırınca altı il ötüb? Yarım gün, yoxsa altı il?

Qarının gözü ondaymış:

- Nolub, ay bala? - soruşanda anladı.

- Heç nə, qardaşım rəhmətə gedib...

- Bir qardaşın da vardı?

- Hə, böyük qardaşındı...

Qarı xırda, tum gözlərini ona dikib sağ əlini ağızına apardı:

- Mən Arifin qardaşı olduğunu bilmirdim. İkişi birdən peydə oldu, - qarının səsindəki istehzaya bürünmüş inamsızlıq Arifin iliklərinə işlədi, o, gözlənilmədən özündən çıxıb əlini qapıya apardı:

- Ay arvad, qəmişini çek də, nə sorğu-suala tutmusan məni, - qapını itələyib bayırı çıxdı, axırıncı kəlmələri bayırda, qapını örtəndən sonra dedi və yəqin ki, qarı onun dediklərini eşitmədi, səsini eşitdisə də sözləri ayırd eləyə bilmədi. - Mən nə hayda, sən nə hayda...

* * *

Hələ qarşıda oləzik bir çıxış yolu da vardı; maşını qoyduğu dayanacaq. Ancaq orda, dayanacaqda işlərin yağı kimi gedəcəyinə, yəni heç olmasa

keçmişin nişanəsi kimi əzik maşını görəcəyinə ümidi yoxdu. Ümidi qalmasa da, ilğima bənzər nəsə varılmış, yoxsa dayanacağa gəlməsinə heç bir ad qoymaq mümkün deyildi. Bəlkə də gedəsi yeri olmadığından, səhər açılanan vaxt öldürmək fikrindəydi. Çıxmayan cana ümid çoxdu, maşını tapsa da, tapmasa da, daha dalınca gözü qalmayacaqdı, əlini maşından birdəfəlik üzəcəkdi. Burda da onu uğursuzluq gözləyirdi. Maşından danışmağa dəyməzdi, çünki dayanacaq özü yerli-dibli yox idi. Dayanacağın yerində park salınmışdı, parkda hələ də adamlar vardı, parkın ortasındaki fəvvərə onun yadına məşədəki bulağı salırdı. Bircə şey aydınlaşı ki, axtardıqlarını tapa bilməyəcəkdi. Axtardıqlarının hərəsi bir dərədəydi. Gök həmən göydü, ulduzlar da həməndi, ay da işıqlıdı, bədirlənib, aydınlaşıdı, parkdakı işığa ehtiyac yoxdu, bəs görəsən onun yolu niyə qaranlıqdan keçir?

Skamyaya yayxananda yenə topuqlarından gizilti keçdi, ayaqlarını irəli uzadıb gözlərini yumdu. Əkizlə yediyi dolmanın üstündə olsa da, acmamışdı, amma yorğundu. Hənirti gəldi, gözlərini açanda gördü yanında qoca bir kişi əyləşib, əlində də bel. Çəlimsiz qoca oturanda bel boyda görünürdü, maykasının üstündən nazik yay pencəyi geyinmişdi, yəqin bu, qocanın işgüzar formasıydı. Pencəyinin qabağı tamam açıqdı, bədəninin tüksüz qızılımtıl dərisi qırışmışdı, sallaqdı.

- Sən də onlardansan? - Arif qısqacı qocaya baxıb vecsiz-vecsiz dilləndi, sanki bundan sonra tufan qopsa da ona isti-soyuğu olmayıacaqdı və ümumiyyətlə, daha yer üzündə baş verənlərin, ləp dəqiqi, baş verə biləcəklərin ona zərrəcə dəxli yoxdu.

Qoca burnunu çekdi:

- Kimlərdən?
- Əkizgildən... - Arif ayaqlarını qatlayıb yerini rahatladi.
- Yox, Əkiz kimdi, mən bu parkın bağbanıyam. Həm də fantana baxıram.

Lazım olanda yandırıram, gecələr söndürürəm.

- Ay kişi...

- Ay bəli...

- Qabaqlar burda maşınlar üçün stayanka yox idi?

- Harda? - qoca fikrə getdi.

- Bu parkın yerində...

Qoca gülümsündü, Arif sezdi ki, qocanın mırıq da olsa dişləri var.

- Qabaqlar nösün, dünən-isrənin söhbətidi. Yekə stayanka vardı burda, maşınlar gecə-gündüz dururdu. Balaca maşınlar, böyük maşınlar... Nədi ki?

- Heç... - Arif yerində qurcalındı. - Sözgəlişi xəbər aldım.

Qoca qalxdı:

- Gecdi day, gedim fantanı söndürüm, - getmək istəyəndə ayaq saxladı. - Meylin varsa, fantana tamaşa elə. Duranda nə verərsən, verərsən...

- Yox, ehtiyac yoxdu, - Arif tənbəl-tənbəl əshnədi, yuxusu gəlirdi deyəsən.

Qoca söhbəti dəyişdi:

- Bu gün də atıblar, atəşkəs pozulub, Allah axırını xeyrə calasın...

Arif qımışdı:

- Hələ də atəşkəsdi?..

Qoca belini çıynınə aldı:

- Dədən yaşındayam, Aydan-zaddan gəlmisən, ya məni ələ salmışan? - və deyinə-deyinə çıxb getdi. Bir azdan fəvvərənin səsi kəsildi, parkın işıqları söndü.

Arif ayağa durub magistral yola çıxdı. Bu yolla o, yarım gün önce kəndə getmişdi, qayıtmağı altı il çəkmişdi, indisə yolda maşın-filan gözə dəymirdi, ətrafi süküt bürümüşdü, səhər yatırdı, bu yuxuda, bu vəqəedə hansıa ritmik, həzin taqqılıt şəhərin yuxusuna haram qatırdı, intəhası, şəhər bu həzin səsə

öyrəşmişdi, heç nə eyninə gəlmirdi. Yox, dünyəvi taqqılıt-filan nağıldı, yanında fayton vardı, o, səki ilə addımladıqca bomboş yolda onun yerinə uyarlı atlar da asta-asta yorğalayırdı.

- Gecə vaxtı sən də müştəri axtarırsan? Mənim pulum azdı, - elə kef havasına nəsə deyib sükutun buzunu əritmək üçün dilləndi.

- Pul lazımdır, hara getmək istəyirsən?

- Kəndə...

- Otur...

- Sənin atların iki günə ancaq çatdırar məni mənzil başına, - faytonçunun sıfətini yaxşı sezə bilmirdi, sağ yanağına kölgə düşürdü.

- Otur, gözünü yumub açınca ordasan...

- Yox, bir dəfə getdim, altı il itirdim, daha tanımadiğim adama yoldaş olmaram...

- Axı sən məni tanıyırsan... - faytonçu üzünü ona çevirdi.

- Əkiz! Sənsən?! - Arif heyrətləndi. - Bu nədi gəldi mənim başıma?

- Otur, hər şey üreyince olacaq...

- İnanmiram, - ölgün-ölgün, həvəssiz-həvəssiz desə də faytona əyləşdi, hər halda, gecə küçədə veyillənməkdənsə, faytonda mürgüləmək faydalıydı.

Lakin, deyəsən, düz-əməlli mürgüləməyə imkanı olmadı, gözlərini yenice yummuşdu ki, Əkiz onu silkələyib oyadı.

- Çatdıq, düş...

Key-key ətrafa baxdı:

- Haradı bura?

Əkiz yolun kənarını göstərdi:

- Bu çığırnan işiq gələn səmti tut get, atam səni gözləyir.

- Azmaram? - soruşdu.

- Yox, aydınlıqdı, cığır özü səni aparacaq.

- Bəs sən?

- Mənim işlərim çoxdu, - Əkiz atları qırmancladı, atların ayağı yerdən üzüldü. Fayton ucurdu. Bir andaca gözdən itib ağımtıl buludlara qarışdı.

Arif gözlərini ovuşturub:

- Əstəğfrullah, - piçildədi və çığırı əlinə alıb meşəyə girdi.

İçində sərinlik və quş yüngüllüyü vardı. Əslində, meşə, yabanı ağacların kölgəsi onu vahimələndirməliydi, lakin elə bil yerin-göyün sahibinə çevrilmişdi, faytondan düşəndə qəlbinə dolan ürkəklik yox olub getmişdi, arabir fit çalıb meşənin sakitliyinə haram da qatırdı. «Hə, həmən evə çatdıq, indi qapını itələyib içəri girecəm, Əkizin atasını stolun arxasında görəcəm. Qabağında da bir parç çaxır. Görəsən, qocanın adı nədi?...»

Qoca, həqiqətən, uzunsov stolun arxasında əyləşib yuxulu gözlərini qapiya dikmişdi.

Arif içəri girən kimi yorğun-yorğun:

- Gəlmisən, - dedi. - Bəri dur...

Arif mütililiklə qocanın qənşərində dayandı.

- Nə istəyirsən? - qoca saqqalını tumarlaya-tumarlaya xəbər aldı.

Arif qəfil beyninə girənləri köntöy-köntöy dilinə gəttirdi:

- Arvad istəyirəm...

- Pulun var?..

Arif ciblərini eşələyib:

- Pulum azdı. İndi nə evim var, nə arvad-uşağım, - dedi. - Heç kiməm mən... Evimin açarlarını da tulladım getdi.

Qoca onun son sözlərini qulaqardına vurdu:

- Pulları ver bura... Day sənə pul-para gərək olmayıcaq...

Arif cibindəki pulların hamısını verdi.

Qoca yenə balaca qapını göstərdi:

- Burdan keç...

Arif qapını açdı və əyilib bayırə çıxdı. «Bunun heç adını soruşmağa dəyməz, dərdi-azarı puldu»...

... İrəlidə bir qız addımlayırdı, addımlarını yerə basdırıqca yüþüngüllükə havaya qalxırdı, qızın əynində tül kimi nazik paltar vardı, apaydın Ay işığında əzaları qabarsa da, incəliklə sezilmirdi. Arif qızı qəfil yaxalamaq isteyirdi, meşə gözəlinə sürpriz eləmək fikrindəydi, ancaq ona çata bilməyəcəyini görüb çar-naçar dilləndi:

- Dayan! - səsi əks-səda verdi:

Qız dayandı.

Arif ürəkləndi:

- Yaxın gəl...

Qız onun bir addımlığında durdu.

- Sən kimsən?

Qız cavab əvəzinə başını qaldırıb Arifə baxdı, Arifin boğazı qurudu:

- Sevda?..

- Mənəm...

Bilmirdi neyləsin, gördüyüne inanmındı.

- Bilirsən mən səni niyə axtarmadım? Balaca qardaşımın məsələsi düşdü araya. Heç nədən baş aćmadım, aradan çox sular axdı, illər keçdi... - sözünü tamamlamayıb qızın əlindən tutdu. - Əsas odu ki, indi bir yerdəyik.

Qız gülümsündü.

- Elədi...

- Gedək burdan...

Əl-ələ tutub yanaşı addımladılar, bir xeyli gedib düzəngaha çıxdılar, düzəngah yazısız başdaşlarına bənzər daşlarla doluydu. Arif qızın belindən yapışmışdı ki, daşlara ilişib yıxılmasın, qızın nəfəsini duyurdu, burnunu qızın tər boyun-boğazına sürtürdü.

Lapdan qarşılara cavan bir kişi çıktı, kişi elə acıqlıydı ki, ona düz-əməlli fikir verə bilmədilər.

- Bura mazaqlaşmaq yeri deyil, əkilin burdan, - deyəsən, kişinin əlində yoğun çomaq da vardı. - Buların boyalarına bax, hərəkətlərinə bax, - çomağı yuxarı qaldırı, - uşaqsız, uşaq qələtinizi eləyin...

Və onlar götürülüb ayaqlarına güc verdilər. Nəfəsləri kəsilənəcən qaçıb, nəhayət, tövşüyə-tövşüyə dayandılar. Üzlərindəki, sir-sifətlərindəki sevincin, şıltاقlığın, təbəssümün nuru gecənin aydınlığına qarışmışdı. Nəfəslərini dərib yenə əl-ələ tutdular və yanaşı addımladılar.

Arif birdən-birə dayanıb:

- Deyəsən, azmişq, - dedi. - Gəl qayıdib çomaqlı kişidən yolu xəbər alaq...

Qız onun qolunu dardı:

- Yox, irəli gedək. Eyni səmtə gedib, dönmədən irəliləsək, gec-tez harasa çatarıq...



◆ Şairin arxivindən



Anar HƏBİBOĞLU

İKİ İNSAN, İKİ ÜRƏK ARASI

Yağış yağır tənbəl-tənbəl yay günü,
Sərinləyir ayrılığın havası.
Necə gəlim, bu yol yaman uzundu,
İki insan, iki ürək arası...

Heç olmasa səslə məni, çağır da...
Bəlkə ruhum bir quş oldu çağırısan.
Xəbərin yox, gözlərimdən hər gecə
Tənbəl-tənbəl yağış olub yağırsan.

Daha məni bir itirib gəzən yox,
Mən Allahın yaddan çıxan bəndəsi...
Qırx ildi ki, dilimi də udmuşam,
Ürəyimin ağrısını kim desin?

Başım üstə bulud kimi dayanma,
Sərinləyir ayrılığın havası.
Gör nə uzun məsafəymiş, İlahi,
İki insan, iki ürək arası...

QORXMA, SƏNİ SATMARAM

Qorxma, səni satmaram,
Məhəbbəti baha qız.
Ürəyimdə təkcə sən,
təkcə sənsən daha, qız.

Dərdim vardı, böлəsən,
Nə çəkirəm biləsən.
Səni görüm öлəsən,
Hər dəfə dönə-dönə
Yalvardım Allaha, qız.

Bir nəğməydim, oxundum.
Bəlkə, şirin yuxundum.
Saçlarına toxundum,
Onları da əlimlə
batırdım günaha, qız.

Ürəyimdə nə varsa,
Götür get hamısını.
Çırpıb sindırma ancaq
qəlbimin qapısını.
Qorxma, səni satmaram,
Məhəbbəti baha qız.
Gözlərini yum, yaşa,
Çıxmasam sabaha, qız.

ÖMÜR KEÇDİ, GÜN KEÇDİ

Saçlarımıda dənə bax,
Bir baxmisan, yenə bax,
Qocalıram, mənə bax,
Çıxdı əlimdən həyat,
Qaldım quru yerdə mən.
"Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən."

Yolunu azdı ağlım
Araq ilə, nəşəylə.
Bir tale yazdı ağlım,
Ayılanda gördüm ki,
Yaman dayazdı ağlım.
Düşdüm yaman dərdə mən,
"Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən"

Ölüm haqqı, "salam" de,
Uydurub bir yalan de,
Bir tapdanmış yolam de,
Boğulmuşam min dəfə
"Arazda" mən, "Kürdə" mən,
"Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən"...

Qaçırdım, haqladılar,
Götürüb bağladılar,

Qəfəsdə saxladılar,
Burda, qəfəs içində
pişik də mən, şir də mən,
"Ömür keçdi, gün keçdi,
cavan olmam bir də mən."

Qəlbim "qocalar evi",
Tanrı inciyib, küsüb.
Nə qədər çağırıram,
Dinmir ki, susub, susub.
Mənim atam anama
bir məhəbbət uduzub.
Baxırsan, təmiz eşqdi,
ancaq hər tərəfdə mən...
"Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən"...

Ömür keçdi...
Sən yaxşı neyləyəsən,
Yatdım bir ömürdə mən.
Gah şair, gah da "alkaş",
Batdım bir ömürdə mən.
Həyatımı şeirə
Satdım bir ömürdə mən.
Nə yaxşı ki, alanlar
Oxumurlar yazımı.
Bu çəkən Tanrı deyil,
Şeytan çəkir nazımı.
Özün bil, uca Tanrı,
Göydə Sənsən, yerdə mən,
"Ömür keçdi, gün keçdi,
Cavan olmam bir də mən"...

GÜLÜM, ÖMÜR YOLDAŞIM

Gülüm, ömür yoldaşım, ciyində daşıdığın,
Mənim nazımı çəkən illəri ver, daşıyım.
Hər gün süfrəmi açan, o müqəddəs, o fağır,
Saçımı sığallayan əlləri ver, daşıyım...

Axi, sənçün nə fərqi mənim necə bildiyim?
Bütov bir ömür boyu baxıb seçə bildiyim,
Bir vaxt qaranlıq axşam, zülmət gecə bildiyim,
O ağaran, dən düşən telləri ver, daşıyım.

Güçüm çatan bir yükü götürə bilmədiyim,
Kövrək, könül bağçanda bitirə bilmədiyim,
Sənlə ilk görüşümə gətirə bilmədiyim,
Qəlbində tikan olan gülləri ver, daşıyım.

Mən indi yük altında dəvə kimi donqaram,
 Yazağzı günəş altda əriyəcək son qaram.
 Gəl, sən vecinə alma, dünyada yoxam, varam,
 Sevgimizə baş əyən günləri ver, daşıym.

20.09.2013

* * *

Səlim Babullaoğluna

Qürbətdə sənin
 təsəlli dolu sözlərin
 yadına düşdü qəfildən.
 İlk baxışdan
 Sərt görünən
 üzünün cizgiləri
 gəldi gözümün qarşısına,
 dost.
 Zəng edib səninlə
 dərdləşmək istədim bir az.
 Ancaq
 telefon nömrəni
 unutmuşam, Səlim.
 Qanıma işləyib
 unutqanlıq azarı,
 unutmuşam, Səlim,
 Hətta Vətənə aparan
 bütün yolları...
 soyuqdu qərib yerin
 Ən isti odası da
 ürəyim üzüyür, Səlim,
 mənə yaman çətindi...
 bir iş bacarmayan
 əllərimdən
 bir də "Rauf" adından
 Zəhləm gedir indi...
 Başımı götürüb
 qaçmadığım bir yer
 qalmadı, qardaş.
 Uçmadığım bir röya,
 açmadığım
 bir qapı
 qalmadı, qardaş.
 Doğma həyatımın,
 doğma taleyimin də
 mənə yad olduğunu
 anladım bu qərib ölkədə,
 anladım necə də
 tənhayam mən.
 Sənədlərimi yoxlayan

polislər
 tənhalığımın üstü
 açılanda
 dondular heyrətdən...
 Heyif,
 telefon nömrəni
 unutmuşam, Səlim.
 Sənilə danışsaydım,
 toxtayardı ürəyim.
 İntiqam Qasimzadəyə,
 Vaqif Yusifliyə
 salam de.
 Fikrət Qocaya da,
 Xəstə olsam da,
 hələ sağam de...
 Bir də,
 Səlim,
 yolun "Yaşıl bazara"
 düşsə,
 alverçi "Rauf"u görsən,
 ona deyərsən
 muğayat olsun
 şairlərdən...
 Məmləkətin xətrinə...

Xabarovsk

SEVDİYİN QADININ ADI

Xatirələri yandırmaq lazımdı
 od vurub yandırmaq.
 Sinəndən daş kimi
 asılan xatirələri.
 Söykənib ürəyinin
 çat vermiş divarlarına
 bir-birinə
 qışilan xatirələri.
 Sevdiyin qadının
 adını unutmusansa,
 unutmusansa
 uzun barmaqlarının
 titrəyən nəgməsini,
 göz yaşlarında
 boğulan, hiçqırın səsini,
 demək, sən xoşbəxtsən, dostum...
 Kölğətək yaşayırsan
 vağzalda, küçədə, tində.
 Sən azad və hürrsən
 büsbütün günah içinde.
 Xatirələri yandırmaq lazımdı...
 Taxta döşəməyə sərilmış

ağappaq mələfə.
 Yaman tanış gəlir sənə bu film,
 Gözlərini yumsan da
 Öpüşlərin dəyir hədəfə.
 Sonra uzun barmaqların
 titrəyən nəğməsi,
 səsi, səsi, səsi...
 İçində bir tonqal
 alışır birdən-birə.
 sevdiyin qadının
 adını unutmusansa...
 Bəs bu yanın nədi?
 -Xatirə...

ÖMRÜMÜ

Biləm ki sən məni bağışlamısan,
 Sənə həsr edəcəm qalan ömrümü.
 Bir gün məzarına hönkürəcəyəm,
 Bir qara buludtək dolan ömrümü.

Bəlkə, gizli-gizli ağladım, bəlkə,
 Onunla əhd-peyman bağladım bəlkə,
 Bu gedən qatarı saxladım bəlkə,
 Bir milyon sırrı var yalan ömrümün.

Bir günü, bir ayı, ili qalmasın,
 Tikani, çiçəyi, gülü qalmasın.
 Elə yandıracam, külü qalmasın,
 Xatırlayammasın balam ömrümü.

Quruyan bulağam, sönən ocağam,
 Dərddəndir, dönübdür sinəm ocağıa.
 Gütüm də qalmayıb bağışlamağa,
 "Ömrümü" əlimdən alan ömrümü...

Sən bilsəydin mənə necə çətindi,
 Bir quş olub uçacaqdın yanına.
 Necə gücsüz, necə yazığam indi,
 Qürbət bütov daraşıbdı canıma.

Bir gün ömür soyunanda lüt-üryan,
 Anlayırsan eybəcərdi, kifirdi.
 Bu eybəcər, bu kifir həyatımın
 harasını sevirdin?...

Buz bağlayıb təbəssümün üzündə,
 Ürəyini gülə-gülə qırıblar.

Bir dövlətdə yaşayırsan özün də,
Yadlar onun xəritəsin cırıblar.

Sən bilsəydin mənə necə çətindi
Yad evində, yad ocaqda qızınmaq.
Niyə bizim alnımıza yazılıb
Tənə altda çörək pulu qazanmaq?!

DƏNİZ, BALIQ, QAĞAYI

Dəniz üstüaçıq yatıb bu gecə,
Üstündən sürüşüb duman - mələfə.
Uçur dimdiyində qağayıların
balıqlar ilk dəfə, sonuncu dəfə...

Balıqlar xoşbəxt də, qağayılar tox...
Ucalmaq şərəfdi can bahasına.
Bərəlmış göz kimi boylanıb baxır
Dəniz balığına, qağayısına...

Tor atma şipşirin xatirələrə,
Xoşbəxt balıqları ürkütmə, ürək.
Götürmə onları axır səfərə,
Uça bilmirsənsə qağayıltək...

Xabarovsk, 2013

“Azərbaycan” - 95



Paşa ƏLİOĞLU
*AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun direktor müavini*

“AZƏRBAYCAN” - KÖHNƏ DOST

“Azərbaycan” jurnalının tirajının on minlərlə hesablandığı dövrlərini də xatırlayıraq, maliyyə vəziyyətinin çətinləşdiyi, tirajının aşağı düşdüyü vaxtlarını da. Bütün bu müddət ərzində bir mətləb dəyişməz qalmışdır: Ədəbiyyatımız necədir, jurnal da elədir, dərgi ədəbiyyatımızın, poeziyamızın, nəsrimizin, ədəbiyyatşunaslığımızın, ədəbi tənqidimizin ümumi mənzərəsini güzgü kimi eks etdirməyə həmişə nail olub. Bu məsələdə “Azərbaycan”ın digər ədəbi jurnal və qəzetlərimizlə müqayisədə imkanları daha üstün olmuşdur. “Azərbaycan” on illərdir ki, iri həcmli əsərləri, romanları oxuculara çatdırmaq imkanına malik olan yeganə ədəbi orqanımızdır. Son dövrlərdə ayrıca bir nömrəsini xalq yazıçısı Elçinin həqiqi mənada nəsrimizdə yeni söz olan “Baş” romanına həsr etməsini jurnalın cəsarətli və uğurlu addımı hesab edirəm. Şəxsən mən bu əsəri jurnalın həmin nömrəsində oxumuşam.

“Azərbaycan” illərdir ki, biz müəlliflərin imzasını ölkəmizdə və xaricdə geniş oxucu auditoriyasına tanıtmaqdadır. Buna görə biz ona

minnətdar olmalıdır. Şəxsən mən 1980-ci ildən bu dərgidə çap olunuram. Bir əhvalatı danışmaq istəyirəm. 1983-cü ildə, erməni millətçiləri Qərbi Azərbaycan torpaqlarından həmvətənlərimizi sixışdırıb çıxarmağa başladıqları dövrdə oralarda əlyazma və əski çap kitablarının olub-olmadığını öyrənmək məqsədi ilə öz təşəbbüsümlə ezamiyyətə getmişdim. O zaman Ədəbiyyat İnstytutunda işləyən tələbə dostum Arif Acalov isə həmin bölgələrin folklor materiallarını toplamaq üçün mənimlə səfərdə idi. (Əslində bu səfərdə mən ona qoşulmuşdım). Ermənilər yaşayan məntəqələrdən keçəndə çalışırdıq ki, azərbaycanlı olduğumuzu bildirməyək. Çünkü Ermənistən adlanan respublikanın hər yerində antiazərbaycan şüərləri, hədə-qorxular, “Rədd olsun türklər!” sözləri səslənməkdə idi. Biz Qərbi Azərbaycanın bir sıra bölgələrini kənd-kənd gəzib əsasən folklor materialı topladıq, qəbiristanlıqlardakı daşlar üzərində yazılmış bayatıları, şeir parçalarını köçürüdük, aşıqlara qonaq olub onların əsərlərindən müəyyən qədər yazıya aldıq. Buralarda əlyazma və əski çap kitablarının sayı az idi, olanları da o qədər böyük maraq kəsb etmirdi. Yادimdə qalan odur ki, bu gərgin, qorxulu günlərdə belə yerli azərbaycanlı əhali iradəsini, təmkinini, ləyaqətini qoruyub saxlamışdı, bizi də gülər üzər qarşıladılar. Tanışlıq verdikdən sonra məlum oldu ki, Ağbabanın - Amasyanın ziyalıları məni 1980-ci ildə “Azərbaycan” jurnalında çap edilən şeirlərimdə tanıyırlar. Onların evlərindəki kitab rəflərində jurnalın ayrı-ayrı nömrələri kitab kimi düzülmüşdü. Sevindim ki, bizi “Azərbaycan” jurnalı birləşdirir. Sonrakı illərdə xarici səfərlərimdə ziyalıların evlərindəki kitab rəflərində jurnalın nömrələrinin ən görkəmli yer tutduğunu görmüşəm.

“Azərbaycan” jurnalı çoxları kimi mənim də köhnə dostumdur, hər nömrəsini izləyirəm. Əvvəlcə şeirlərim, sonralar isə məqalələrim, xatirələrim dərginin səhifələrində işıq üzü görüb. Məni jurnalda yaxınlaşdırın bir məqam da var. Atam - şair Əli Kərim Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstytutunda təhsilini bitirdikdən sonra on iki il burada işləyib, şeir şöbəsinin müdürü vəzifəsində çalışıb. (Ondan əvvəl bu vəzifədə jurnalın indiki Baş redaktoru İntiqam Qasimzadənin atası, həyatdan vaxtsız köçmüş şair, tərcüməçi Büyükağa Qasimzadə çalışmışdır). Jurnalın əməkdaşlarından mərhum İslam İbrahimovu da yaxşı tanıydım, qonşumuz idi.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, ədəbiyyatımız necədirse, “Azərbaycan” jurnalının materialları da elədir. Hansısa bir dəyərli yazının dərgiyə təqdim edilib çap edilməməsi hadisəsi, mən bildiyimə görə, olmayıb. Əksinə, baş redaktorun, redaksiya üzvlərinin ayrı-ayrı müəlliflərin jurnalala yeni yazı verməmələrindən gileyləndiklərini görmüşəm.

Sovet dövrünün miflərindən biri də bu idi ki, bəzi yazarlarımız, şairlərimiz senzuranın, rejimin qadağalarına görə dəyərli əsərlərini çap etdirməyib sandıqda saxlayırdılar. (Baxmayaraq ki, sovet dövründə də bir sıra çox dəyərli ədəbi nümunələr, hətta senzuranın bəzi tələblərinə də tam cavab verməyən əsərlər belə çap edilmişdi). Müstəqillik dövrü bu mifi ortadan götürdü, məlum oldu ki,

sandıqlarda o qədər də çox şey yox imiş. Başqa məsələdir ki, vəziyyəti yaxşı bilən o dövrün müəllifləri yazlarını daxildəki senzuradan keçirdikdən sonra mətbuata təqdim edirdilər. Şair və yazarlar yaşadıqları dövrə münasibətlərini bildirərkən eyhamlardan, işarələrdən istifadə edirdilər. Yazıçı ilə anlayan oxucu arasında xüsusi anlaşma dili var idi. (Qeyd edək ki, orta əsrlər ədəbiyyatımızda da bir çox “təhlükəli” fikirlər rəmzlər, alleqoriyalar dili ilə anladılırdı). Müstəqillik dövrü gəldi və bütün bu eyhamlara ehtiyac ortadan götürüldü. (Bəlkə, belə demək lazımdır: eyhamların çoxuna ehtiyac ortadan götürüldü). Məncə, indi yazıçı və şair olaraq yazıb-yaratmaq əvvəlki dövrlərdən daha çətin olubdur. Nədən və necə istəyirsə yazmaq imkanı əldə edən müəllifin qarşısında duran çətinlikləri biz indi-indi anlamağa başlamışıq. Əvvəlki romantika yoxdur. Və əslində yaranmış indiki vəziyyətə görə taleyimizə minnətdar olmalıyıq. Bu gündü “Azərbaycan” jurnalının dənilməz bir təqdirəlayıq cəhəti var: Mövqeyindən asılı olmayaraq hər kəsin əsərlərini bu dərgidə çap etdirmək imkanı vardır. Yetər ki, əsər keyfiyyətli olsun. Jurnalın səhifələrində tarixə, ədəbiyyat tarixinə, teatrşünaslığa, sənətsünaslığa aid məqalələrə də, publisistik yazınlara da rast gəlmək olar. Jurnalın bu təkrarsız simasının yaradılmasında, materiallara obyektiv, yalnız yüksək bədii zövq baxımından yanaşaraq onları təqdim edən, yeganə meyarı ideya və bədii xüsusiyyətlər olan, müəlliflərlə və oxucularla səmimi, təmənnasız münasibət qura bilmüş redaksiya kollektivinin - Baş redaktor İntiqam Qasızmədənin, baş redaktor müavini Südabə Ağabalayevanın, Vaqif Yusifli və başqalarının xüsusi xidmətlərini qeyd etmək istərdim. Bizim “Azərbaycan” jurnalına bu yüksək səviyyəni saxlamaqla yeni-yeni yaradıcılıq uğurları, redaksiya əməkdaşlarına sağlamlıq, uzun ömür arzulayıram.



*Süurlu həyatımın böyük bir hissəsi bu
jurnalla əlaqədə keçmişdir. O mənim üçün
mənəvi, bədii qida mənbələrinəndən biri
olmuşdur.*

Məmməd Arif



Qan TURALI

Yazıcı

Nəsillərin jurnalı


Bizim evdə “Azərbaycan” jurnalları vardi. Mən evdəki kitablarla bərabər, bu jurnalları da böyük həvəslə oxuyurdum. Lakin çox qəribəsi budur ki, çox yaxşı yaddaşım olmasına baxmayaraq, bu əsərlərin müəlliflərini xatırlamırdım. illər keçəcəkdi, sonra ədəbi mühitin qaynar günləri başlayacaqdı və o əsərlərin müəlliflərini bir-bir tapacaqdım. Misal üçün, Seyran Səxavətin “Sanatoriya” romanını. Seyran müəllimlə tanış olandan sonra biləcəkdir bu romanı Seyran müəllimin yazdığını. Bir dəfə nəyinse üstündən Azad Qaradəreliyə bir əhvalat danışacaqdım. Uşaq ikən “Azərbaycan” jurnalında oxuduğum bir hekayəni. Azad müəllim deyəcəkdi ki, mənim hekayəmdir. Adı “Sovxa” idi hekayənin. Bir sözlə, illər keçdikcə müəlliflərin adları və əsərləri mənim yaddaşımda qoşalaşacaqdı.

Bir romanın müəllifini isə əsla xatıraya bilmirəm. Hüseyn Cavidin “Şeyx Sənan”ını oxuyur qəhrəman və daim bu haqda düşünür. O əsərin məndə yaratdığı dərin mənəvi təəssürat illərdir ki, mənimlədir, hələ də yaddaşım onu hifz edir. Bu mənada uzunömürlü “Azərbaycan” jurnalı ilə bağlı da mənim öz uşaqlıq hekayəm, mənim üz xatirələrim var. Hər bir yazıçıımızın, oxucumuzun da şəksiz ki, bu xatirələri vardır.

“Azərbaycan” jurnalının tarixi eləcə də Azərbaycan ədəbiyyatının tarixidir. Mən çox təəssüf edirəm ki, jurnalın çap olunduğu 95 ili tarixi və estetik mənada təhlil edən monoqrafiyalar yazılmayıb. Halbuki ədəbiyyat tariximizin “Azərbaycan” jurnalının nəşrləri prizmasından öyrənilməsinə böyük ehtiyac var. Çünkü “Azərbaycan” jurnalı tarixin amansız dövrlərini görüb, zamanın rüzgarları ilə bəzən sarsılıb, bəzən isə intibah tapıb. Bu jurnalda Azərbaycan ədəbiyyatının bütöv nəsilləri keçib. Bu mənada “Azərbaycan” jurnalının özünün ciddi tədqiqata cəlb olunmasına böyük zərurət görürəm.

“Azərbaycan” jurnalı yalnız tarixin yadigarı deyil, o, həm də bu günün ədəbi prosesini əks etdirir. Azərbaycan ədəbiyyat tarixinin “Azərbaycan” jurnalına ehtiyacı var. “Azərbaycan” jurnalı ən böyük tarixi olan ədəbi nəşrimizdir. Onu gələcək ədəbi nəsillərə də sanballı, elitar və səviyyəli formada ötürmək bizim vəzifəmizdir. Axi, “Azərbaycan” jurnalı elə Azərbaycan ədəbiyyatıdır.

... peşman deyiləm



Mən düz 42 ildir ki, burda - "Azərbaycan" jurnalındayam; 1976-ci ilin yanварında ədəbi işçi kimi işə götürülmüşəm. İlk gündən yazılıclar mühiti ilə bağlı elə bir problemim olmayıb, şair ailəsində dünyaya göz açmışdım, qələm əhlinin çoxu uşaqlıqdan tanıyordu məni. Üstəlik, 60-cı illərin ortalarından ara-sıra tənqid məqalələr yazırdım və özünü öymek olmasın, elə ilk yazılarımdan ədəbi ictimaiyyətin diqqətini cəlb edə bilmışdım. Bununla belə, jurnal işi mənimcün təzə idi; həyəcan hissi qarşıq bir məsuliyyətlə gəlib-gedirdim işə. O zaman mənə ilk ürək-dirək verən şair Qabil oldu, əlimi sixib təbrik elədi və dedi ki, "bura işə gəlməkdə yaxşı eləmişən, öz doğma evindir, Böyükəga müəllim də (atamı deyirdi) elə bu jurnalda işləyirdi. Bura ədəbi mühitin ən qaynar yeridir, ədəbiyyatda nə yaranır, burdan gəlib keçir. Ədəbiyyat adamı üçün burdan yaxşı iş yeri ola bilməz; işindən bərk yapış, gözün orda-burda olmasın". Qabilin bu sözləri necə həkk olundusa mənim beynimə, dəfələrlə partiya, dövlət işlərinə, perspektivli vəzifələrə dəvət olundumsa da, jurnaldan heç yerə getmədim. Düz də eləmişəm. Maraqlı insanlarla, görkəmli yazılıclarla işləmişəm burda; İsmayıllı Şıxlı, Əkrəm Əylisli, Cabir Novruz, Yusif Səmədoğlu mənim Baş redaktorlarım olublar. Cox şey öyrənmişəm onlardan; əlbəttə, bir naşir kimi də.

Mən həyatımı jurnalda həsr etməyimə peşman deyiləm. Burda mən gözəl ziyalı insanlarla: yazılıclar, alımlar, başqa sənət adamları ilə ünsiyyətdə olmuşam, onların hörmətini qazana bilmışəm. Şübhəsiz, məndən narazilar da az olmayıb - bunlar yazılarını qaytardığımız müəlliflərdir əsasən. Nə etmək olar?! İşimizin xüsusiyyəti budur..!

Mən və mənim yoldaşlarım gördüyüümüz işin məsuliyyətini hər zaman hiss edirik. Bilirik ki, mötəbər bir jurnalın varisləriyik, son dərəcə diqqətli və ədalətli olmalıdır. Xüsusən istedadlara qarşı. Şəxsi münasibətlərdən yüksəkdə durmalıyıq. Kimliyindən asılı olmayaraq, hər bir müəllifin uğurlu yazısına öz uğurumuz kimi sevinməyi bacarmalıyıq. Bunu bacarmayanlar ədəbi-bədii jurnallardan, qəzetlərdən kənar durmalıdırlar.

Jurnalımız bu sayı ilə özünün 95 yaşına vida deyib 96 yaşına qədəm qoyur. Qədəmlərin hər zaman uğurlu olsun, bizim doğma "Azərbaycan"ımız.

İntiqam QASIMZADƏ
“Azərbaycan” jurnalının Baş redaktoru,
Əməkdar incəsənət xadimi

◆ P o e z i y a



NARINGÜL

MƏNƏ

Bir damla oxşarım yoxdur
Məndən gizlətdiyim mənə.
Uçmağa qanad taxıram
Gildən düzəltdiyim mənə.

Gözlərimdə dənizə çıx,
Yu dərdini, təmizə çıx,
Məndən gözəl dayə də yox
Hər gün izlətdiyim mənə.

Saçlarımı günə sərdim,
Köksünə sığmadı dərdim,
Bir topa bulud göndərdim
Dağa bənzətdiyim mənə.

Köçürəm, candan köçürəm,
Qərib məkandan keçirəm,
Gedib qurbətdə düşürəm
Burda gözlətdiyim mənə.

ÇIXDIN MƏNİ ÖZÜNDƏN

Bu şəhər qupqurudur,
Gün boydan, dərd dizimdən.
Yuyub sıxdım canımı,
Asdım göyün üzündən.

Aya bax nə girdədir,
Nə yerdə, nə göydədir,
Saçlarım süpürgədir,
Toz süpürür izindən.

Küləklər əzizlədi,
Göz yaşım dənizlədi,
Xatirən də bizdədi,
Hara getdin gözüm dən?

Bu qadın qəm kimidir,
Dağlarda çən kimidir,
Sovrulmuş dən kimidir,
Biri qaldı yüzündən.

Toplanandıq, cəm idik,
Çıxdın məni özündən.
Öpürəm sən əvəzi,
Ayrılığın üzündən.

KÖCÜN MƏNDƏN

Necə deyim... tam deyiləm,
Daş deyiləm, dam deyiləm,
Mən sizlik adam deyiləm...
Keçin məndən, keçin məndən.

Yollarda azmiş biriyəm,
Yorulub bezmiş biriyəm,
Əkin yeri, xış yeri yəm,
Ayrılığı biçin məndən.

Küləyəm, səhrayam, boşam,
Azad gəzən qurdam, quşam,
Çadır-çadır qurulmuşam,
Köçün məndən, köçün məndən.

Sonunda hər şey yalandı,
Talandı nə var, talandı,
Dünya boynuma dolandı,
Açın məndən, açın məndən...

MƏNİM ƏLLƏRİM ÖLSÜN...

Mənim sevgim kiçikdir,
Lap olsun toz dənəsi,
Qalxıb göyün üzünə
Göydən külək ələsin.

Atsam əlim qurusun,
Sussam dilim qurusun,
Mənim suyum bulanıb,
Axıb çayım durulsun.

Oyuncaq gəmi idi,
Suya düşdü həvəsim,
Bir qara bulud boğdu,
Daha gəlməz nəfəsim.

Əlimin əli yoxdu,
Sevgimi daşa vurdu.
Mənim əllərim ölsün,
Bu sevgini unudum.

Eh, sənin nə vecinə,
Açma dərdin sinəsin.
Mənim ömrüm dağlır,
Üzü təsbeh dənəsi...

ÖMRÜMÜZ

Pöhrə kimi budayıb tökdülər ömrümüzü,
Hansi payıza düşdü bizim yarpaq ömrümüz?
Bəlkə də xəritədir, bəlkə sərhəd xəttidir,
Neçə yerə bölündü bizim torpaq ömrümüz.

Gəlimli, gedimliydi, başı qarışq idi,
Qarşısında hanası, ipi qarışq idi,
Hər tərəf qaranlıqdı, tək dünya işiq idi,
Getməyə yeri yoxdu, oldu qonaq ömrümüz.

Bu da bir tale idi, bu da bir naxış idi,
Bir tərəfi bahardı, bir tərəfi qış idi,
Hərəsi bir tərəfə uçub gedən quş idi,
Sonunda bir yuvaya oldu ortaqlıq ömrümüz.

İLAHİ

Duymadı dostlarım da, duymadı düşmənim də,
Ürək süfrə deyil ki, açıb tökəm, İlahi.
Mən səni görəmmirəm, bilmirəm hayandasın,
Mən də sənin kimiyəm, mən də təkəm, İlahi.

Göyünün tavanı yox, yağış damır çətrimdən,
Yonuram qələm kimi, qəm boylanır sətrimdən,
Göylərin qar xətri var, ayrılib gedəmmirəm,
Bəlkə, bu buz çadırdan bir ev tikəm, İlahi.

Mənə xəritə göndər, bu yollarda azıram,
 Sən verdiyin düz ömrü hər gün tərsə yozuram,
 Üzrlü say, sən Allah, yenə alın yazıram,
 Səninlə aramızda bir yol çəkəm, İlahi.

ADAMLAR

Bir topa buluddular,
 Göyləri ovutdular,
 Arxamca su atdırılar,
 Üz tutduğum adamlar.

Kiçilib xal oldular,
 Susdular, lal oldular,
 Hey qeylü-qal oldular
 Ovutduğum adamlar.

Görən hara getdilər,
 Hansı düzdə bitdilər,
 Gözlərimdən itdilər
 Unutduğum adamlar.

Əvvələ gəlmədilər,
 Dərdimi bölmədilər,
 Tam ola bilmədilər,
 Qayıtdığım adamlar.

* * *

Əllərin də öldü bir may səhəri,
 Sənin nə vecinə dünya kiçildi.
 Sonuncu məktubdur mənim ürəyim...
 Əllərin açmayan yazçıçıyidir,
 Çıxart əllərini qarın altından.
 Qar da soyutmadı ürəyimizi.

Yenə günəş doğar bir may səhəri,
 Gəzib axtararıq kəpənəkləri.
 Yaddaşı olmaz ki kəpənəklərin...
 Eh! Biz də düşərik bizdən uzağa,
 Oxu uzaqlarda, oxuya bilsən
 Sonuncu məktubdur mənim ürəyim...

* * *

Qadın da vətən kimidir...
 Sevəni var,
 Satanı var,

Atanı var,
Aldadıb baş qatanı var...

Qadın da vətən kimidir...
Əkəni var,
Bicəni var,
Köçəni var,
Tapdalayıb keçəni var.

Qadın da vətən kimidir...
Bir tərəfi ölümdür-itimdir,
Sahibi olmasa, yetimdir.

DARİXDİM

Ömrüm balıq ömrü, balıqçı ömrü,
Nə fərqi, ov ömrü, ya ovçu ömrü,
Tilova salmışam yalançı ömrü,
Atdım tilovumu gölə, darıxdım.

Görüşüb ayrılan yoldu adamlar,
Gözümdə saralıb-soldu adamlar,
Böyük bir tunelə doldu adamlar,
Düşdüm adam olan yerə, darıxdım.

Soyundum əynimdən zamanı atdım,
Olanımı atdım, qalani atdım,
Gözlərimi yumdum, günü qapatdım,
Yolu belə tapdım, belə darıxdım.

Cəm idim, çıxıldım, yenə tək oldum,
Uçdum göy üzünə, çərpələng oldum,
Qırıldı qanadım göydə, ləng oldum,
Bütün ömrü verdim yelə, darıxdım.

SƏNƏ ŞEİR YAZIRAM

Üstü bağlı otaqda
Gözləyirəm gün çıxa.
Sənə şeir yazıram
Tavana baxa-baxa.

Məndən gözəl bilən yox
Darıxmağın yolunu.
Gəl birlikdə darixaq,
Boynuma sal qolunu.

Bu sevgiyə uzağı
Bir şeir yazmaq olar.

Evimin mətbəxinə
Bir şeirlik yolum var.

Qapıda qonşu qadın
Sözü sözə calayır.
Sənə şeir yazıram,
Heyf, yarımcıq qalır...

Açıram pəncərəni,
Külək saçımı yayır.
Üz-gözümə toxunur,
Xoşbəxtlik pıçıldayıır.

Sənə şeir yazıram,
Oxu görüm, necədir?
Mən özüm köhnəlirəm,
Arzularım dirçəlir.

ÖMRÜMƏ

Elə bağlanıbdır, kılıdlənibdir,
Gündüz girə bilməz axşam ömrümə.
Şana barmaqlarım buz salxımıdır,
Əllərim isinməz bu şam ömrümə.

Hanı deyirdilər, sağ-salamatam,
Əl atsam, əlimə sağ tıkəm gəlməz.
Məndə çiçək açmaz, zəmi cücərməz,
Göydən yerə enən daşam ömrümə.

Bir topa buludtək çıxıb qarşıma,
Gah suya çevrilir, gah göz yaşına,
Gedib çatammıram mənzil başına,
Qanadı qırılmış quşam ömrümə.

Ən gözəl məkandır nəfəs dərməyə,
Əcəb yol tapmışam gedib-gəlməyə,
Qapısı, bacası yox ki, döyməyə,
Elə pəncərədən düşəm ömrümə.





Xatırə NURGÜL

SONUNCU SAKİN

Sevə,
ayrıla,
unuda bilməməyin acısını yaşayıram bu an,
durub uzun-uzadı yollara baxmağın
təəssüfünü.

Pəncərədən qaranlığa əl etməyin,
səhər qatara əyləşib
nəyə və ya kiməsə görə
harasa getməyin
naməlumluğunu yaşayıram.

Bir şəhərin sonuncu sakini kimi yəm...
Yəni o qədər təklik ki,
öz səsimi eşitməyin karlılığını,
öz əllərimi görməyin korluğunu yaşayıram.

Yorğunluğumu yaşayıram bu an...

"QIŞ HAQQINDA MÜHAZİRƏ" SİLSİLƏSİNĐƏN

Qar yağır ağır-agır,
qar yağır fağır-fağır.

Sən yayı gözləyirsən...
Bir parça günəşə,
bir qucaq isti havaya
siğınırsan fikirlərində.
Elə mən də...

Gecəyə də yağır qar,
səhərə də,
şəhərə də,
ömrə də.

Bu qar
qara quldur kimi kəsib yolu,
saxlayıb zamanı.

Nə irəli gedə bilmək,
nə geri dönməyin mümkünsüzlüyünü
yaşadır qar.

və anladıq ki,
yaxşı deyil qar olmaq.
üzü üstə düşüb,
ayaq altda qaralmaq.
Yaxşı deyil,
heç deyil...

Qar yağır
ağır-agır,
fağır-fağır.
Bir parça günəş,
bir qucaq isti hava,
bir ovuc uşaq əli haqda
nağıl danışıram sənə
evimizdəki sobanın işığında.

Heyrətlənmisən uşaq kimi...

ÇIXIB GETMƏKDİ AYRILIQ

"Bir az öncə" kəlməsinin
"bir vaxtlar" anlamına
çevriləməsidi ayrılıq,
uzaqlığın ölçülüməsidi.

"Yaddaşimdə kimsə var"
düşünməkdir ayrılıq,
fəsillərin olmadığı məkanda yaşamaqdı,
üşüməkdir.
"O"nun da hardasa üzüdüyünü
düşünməkdir.

Haminin çıxıb getməsidi ayrılıq...
havalaların,
adamların,
yolların,
saatların,

mənim -
çıxıb getməyimizdi ayrılıq.

Bizim tərk etdiyimiz yerdə
sənin qalmağındı ayrılıq.
Bızsız qocalmağındı...

TƏKRARLAR

Sonra güllələyib köynəkləri
qadınlara güləcəklər.

Daha sonra toplayıb qadınları
qara-qara çadırlar quracaqlar,
qorxulu nağıllar uyduracaqlar.

Daha sonra da
qaragöz yavrular doğulacaq
qara çadırlarda
qurulan arzularda.

Lap sonra
ölənlər yuxuya dönəcək,
ölməyənlər qorxulu həyat işaretlarına.

Amma alan olmayıcaq
qara çadırların intiqamını...

QARĞALAR YUVASIZ QALDI

Savaş aldı dünyani...
Yolub saçlarını küləyə verdi
yetim qalan analar.
İndi necə baxasan
oyuncaqları güllələnən körpələrin üzünə...

"Dözün" dedi dağlar -
çəkilib ağlamağa
evimiz də yox artıq.

Meşəsiz ağaç kimidi indi dünya.
Qırılıb tökülmüş budaqları
ocaq olacaq nə vaxtsa
savaşın bitəcəyi yerdən
başlayacaq həyata...

Elə kədərliyəm ki, ata,
bayaq dağıdılan evimizin damında
yaşayan qarğalar da
yuvasız qaldı.

İNSAN XATİRƏLƏRİ İLƏ BÜTÖVDÜ

Uzaqlarda qaldı
divarlara adımı yazdığını günler.
Həyat bəzən elə qəddar olur ki...

Unutduğum anları gündəliklərdən oxumağın
qəribə hissini yaşayıram indi.
İnsan xatırəliylə bütövdü,
xatırlaya bildiyi qədər bütöv...

Adımı yazdığını divar kağızımızın
rəngini unutmuşam, ana.
Bəlkə sən xatırlayasan,
yenə ümid verəsən bəlkə
"Unutmaq ən yaxşı dərmandır" deyə.

Baxıram gündəliyə...
unutmamaq üçün nə yazım,
kimi yazım:

*"02 may 2017 -
hərfləri tanımır hələ
divarları yazan balaca qızım"*

ÇIXIŞ YOLU

Çıxb getmək də olar
çantani,
yaylığını,
çətirini,
səhər yeyə bilmədiyin buterbodu,
diş firçanı,
gözlərini,
əllərini,
ayaqlarını,
səsini,
gülüşünü,
baxışını,
yerişini də götürüb
qapını son dəfə örtmək,
özünü ötürmək
və çıxb getmək
uzaqlara,
unudulmaqlara.
Sənin tanıdığını,
amma hələ səni tanımayan ayrılıqlara...



◆ Y e n i t ə r c ü m ə l ə r ◆

Radek KNAPP

(Avstriya)

Cənab Trombka və iblis

◆ Hekayə



Müasir Avstriya yazarı Radek Knapp 1964-cü ildə Polşada anadan olub, 1976-ci ildə anası ilə Avstriyaya köçüb, Vyana universitetinin felsefə fakültəsini bitirib. 1994-cü ildə çapdan çıxmış "Franio" hekayələr kitabı müəllifinə böyük uğur qazandırıb. Onun "Portağallı ördək", "Cənab Kukun məsləhətləri", "Kağız pələng" romanları dönyanın bir çox dillərinə tərcümə olunub.

Cənab Trombka ömrü boyu qadınların vurğunu olmuşdu. Cavanlıqda vaqon bələdçişi işləmişdi. İkinci dərəcəli vaqondakı bir frölyn ona göz-qas eləsəydi, qatarın səfərə hazırlanmasını on beş dəqiqə gecikdirə bilərdi.

Polşa dəmiryolçularının uniforması ona elə yaraşırdı ki, qatar tərpənməmişdən əvvəl son dəfə kuponin pəncərəsindən bayıra baxanlar onu gəmi kapitanına oxşadırdılar. Bu uniformada nəzərə çarpmayan bircə şey vardi ki, o da iplə boynundan asdığı fit idi, onunla qatarların yola düşməsinə işarə verirdi. Ancaq qadınlar arasında böyük uğur qazandığına görə Trombka məhz bu fitə borclu idi. Səhər tezdən, yerindən durmamış məşhur melodiyaları bu fitlə məşq edir, öyrənirdi. Hətta "Yarasa"nın çətin bir yerini əzbər öyrənmişdi. Həmin yerini ki, yaşı iyirmi beşdən az olan qadınları əvvəlcə düşündürür, sonra da narahat etməyə başlayırdı.

Cənab Trombka hər hansı bir frölynin xoşuna gəlmək üçün riskə getməkdən də çekinmir, heç kəsin bacarmadığını eləyirdi. Hətta, az qala, buna görə bir dəfə çox sevdiyi işini də itirmişdi. O vaxt Varşavadakı böyük Mərkəzi vağzalda işləyirdi və mənasız bir şeyin üstündə vağzal rəisi ilə mübahisəyə girişdiyi üçün az qalmışdı işdən qovulsun.

Vağzal rəisi Novak - Trombkanın müdirinin adı belə idi - iki şeyin dəlisi idi: araq şüşəsinin və bir də Maks adlı cins itinin. Novak itini o qədər sevirdi ki, özünə bişirdiyindən ona da verirdi. Əger nahara toyuq şorbası olurdusa, ikisi də ondan yeyirdi. Əriştə hazırlanırdısa, deməli, ikisinə də bundan pay düzürdü. It öz payını stolun altında həzm-rabedən keçirəndə Novak da yavaş-yavaş çəngəllə boşqabındakı yeməyi qarışdırır, hərdən də Maksi tumarlayırdı.

Hansı səbəbdənsə Maksın vağzal idarəsində işləyən frölaynlarla arası yox idi, itlərə xas olmayan tərzdə onları qorxudurdu. Qızlardan hansısa ayaqyoluda oturanda, Maks asta-asta ora sürünür, dal ayaqları üstə qalxaraq burnunu arxa divardakı balaca pəncərəyə sürtürdü. Heç nədən xəbərsiz frölyn təbii ehtiyacını ödəyərkən ona doyunca tamaşa eləyən it qəflətən elə ulayırdı ki, səsi bütün vağzalda eşidilirdi. Zavallı frölynin ürəyi ayağının altına düşürdü. Tələsdiyindən düyməni də tapa bilmir, elə oturduğu kimi də bayırə qaçırdı. Bütün sərnışılın gözü qabağında perronla qaçış idarəyə girir və ətəyini düymələmədiyi bir yana qalsın, başşagının sağ tayını yolda itirdiyini görəndə şoka düşürdü. Maks da, heç nə olmamış kimi, sakitcə evə gedirdi. Novak xörek bişirib onu gözləyirdi.

Axırda frölynlar Trombkadan kömək istədilər. Vağzal rəisiinin itindən elə qorxurdular ki, hətta ona tapança da alıb vermək istədilər, ancaq Trombka ürəyi yumşaq adam idi və dedi ki, özü nəsə fikirləşər.

Bir axşam Maks növəti "hükum"undan sonra evə tərəf yorğalayanda, Trombka onun qarşısına çıxdı. Əlindəki kolbasa ilə iti şirnikdirib yük vaqonlarından birinə saldı. Maks işin nə yerdə olduğunu başa düşəndə artıq gec idi; Trombka qapını bağlayıb, cəftəsini vurmuşdu. Sonra da həmin vaqonu yarım saat sonra Berlinə yola düşməli olan qatara bağladı. Beləliklə, Maks duzlu kələmlə dolu vaqonda bir gün, bir gecə bütün Polşadan, eləcə də Almanıyanın yarısından keçib ulaya-ulaya Berlinə yol aldı.

Vağzal rəisi Novak düz bir həftə günahkar axtardı, ancaq heç kəs Trombkanı satmadı. Rəis axırda başa düşdü ki, Maksın üzünü bir daha görə bilməyəcək və ümidsizliyə qapılıraq içkinin də daşını atdı. Bu hadisə ona elə pis təsir elədi ki, yarım ildən sonra Lublindən olan bir bələdçi qadınla evləndi.

Ondan fərqli olaraq, Maksın kefi kök idi. Sağ-salamat Berlinə çatmışdı. Oranın vağzal rəisi onu özünə götürdü və it əvvəlki tərzdə yaşamağına davam etdi. Bəlkə də, fərq bircə onda idi ki, indi idarədə işləyən almanın frölynlarını qorxudurdu. Ancaq ondan çox da incimirdilər, çünki belə cins it, həmişə olduğu kimi, yenə də almanın zəif yeri idi...

Yuxuda olduğu vaxt nəzərə alınmasa, heç bir kişi cənab Trombka kimi qadınlara valeh olmayı bacarmazdı və o, həmişə kiminsə qəlbini fəth eləməyi planlaşdırırsa da, həmişə arzusuna çatsa da, qəribə idi ki, heç vaxt evlənməyi düşünmürdü. Tanış olduğu qadından doyanda, sevgilisi üçün bir ayrılıq mahnısı çalır, çəşbaş qalmış qızın yanağından öpür və aradan çıxırı.

Məlum məsələ idi ki, frölynların bəziləri inadkar idi, onun fitinə, fit sahibinin dediklərinə fikir vermirdilər. Belə hallarda Trombkanın iş yerini təcili dəyişdirməkdən başqa çərəsi qalmırıldı. Bu minvalla iyirmi beş yaşına çatanda bütün ölkəni dolaşmış oldu. Polşa bəs eləməyəndə beynəlxalq dəmir yolu xətlərinə keçdi. Almanıyanı, Avstriyani gəzdi, tez-tez Praqada gecələdi, hətta fransızca bir kəlmə bilməsə də, kiminsə qəlbini fəth eləmək üçün uzaq Parisə gedib çıxdı.

Bunlara baxmayaraq, Polşanın əyalətlərində işləmək ona daha çox xoş gəlirdi, çünki bütün dünya elektrik sisteminə keçsə də, oralarda paravozlar, xoşbəxtlikdən, hələ də kömürlə işləyirdi.

Əlbəttə, onu da nəzərə almaq lazımdı ki, hərdən qazanda yanacaq qurtarırdı və belə olan halda qatar meşənin ortasında qalırdı. Trombka da bu cür hadisələrdən yaranırdı. Qurşağacan soyunub, əlində balta, paravozdan düşən birinci özü olurdu. Ancaq meşənin dərinliklərinə - ən yaxşı ağacların olduğu yerlərə getmək əvəzinə, nə üçünsə ikinci dərəcəli vaqonların yaxınlığında işə başlayırdı. Tətilə gedən gənc qızlar, adətən, bu

vaqonlarda olurdular. Onlar aşağı salınmış pəncərələrdən maraqla Polşa Dəmir Yolları İdarəsi adından yaxındakı balaca tozağaclarını doğrayan bələdçiye baxır, bir-birini dümsükleyərək ona işarə edirdilər.

- Ona baxın, lap buğa kimidir! - deyirdilər. - Nə möhkəm beli var! Tonqalının başı göylərə çatar!

Polşanın hər əyalətində məhəbbət dilinin öz jarqonları var və onları da hamı başa düşmür. Ancaq eşitdiyi sözlər Trombkanın canına sarı yağı kimi yayılır, daha da qızışır, ikinci tozağacının üstünə cumurdu. Qızlar da ona baxıb heyrətə gəlirdilər, çünkü hər şey bir yana, Trombka Polşa dəmir yollarının ən ariq bələdçisi idi...

– 2 –

Trombka otuz yaşına çatanda uniformasından və bir də əmanət kitabçasındaki iki min zlotdan başqa bir üstünlüyü də vardi ki, o da on səkkiz yaşındakı oğlan kimi görünməsi idi. Elə həmin dövrde də onu Anin adlı balaca bir stansiyaya rəis göndərdilər. Anində bir neçə ərzaq mağazası, adı köhnədən qalmış “Üç it” meyxanası, yüz nəfərlik kilsə və bir məktəb vardi. Trombkanın işləyəcəyi stansiya qəsəbənin kənarındaki təpəlikdə idi. Yaxınlıqda balaca çay axırdı, bir kilometr uzaqda isə ensiz talalarla Ratibora qədər uzanan meşə başlayırdı. Trombkaya verilən balaca mənzil həm də onun idarəsi idi. Bircə işçisi vardi ki, o da çoxdan burada yoldəyişən vəzifəsində işləyən Koralik idi. O, indiyə kimi buradakı bütün işləri tək görmüşdü. Həmin bütün işlər də ondan ibarət idi ki, bayırı çıxıb, Krakov sürət qatarı buradan keçənə kimi yaşıl işığı əlində tutub saxlasın. Qatar da üç gündən bir Anindən keçirdi.

Əlbəttə, bu işi Koralik tek də görə bilərdi, ancaq zəmanə dəyişmişdi və baş İdarə də qərara almışdı ki, Polşadakı bütün vağzalların öz rəisi olmalıdır.

Trombka gəldiyi gündən Koraliklə növbələşərək Krakov süret qatarı gülə kimi keçib gedənə kimi perronda dayanırdı. Onun işi yalnız bundan ibarət idi, vəssalam...

Ancaq kimin üçünsə sakit, mürgülü yol qovşağı hesab olunan bir yer başqası üçün həyatını yüz seksən dərəcə dəyişən bir məkana çevrilə bilərdi. Trombkada da belə oldu. Müəllimə Malinka barədə eşidəndən sonra taleyi dəyişdi.

Malinka Aninə bir il əvvəl gəlmışdı, məktəbdə biologiya dərsi deyirdi. Ancaq hansı səbəbdənsə Anində hamı bu dərsin adına anatomiya deyirdi. Onun harada doğulduğunu bilən yox idi. Özü deyirdi ki, Varşavadan gəlib. Ancaq istəsə, deyə bilərdi ki, heç yerdən gəlməyib, çünkü Anin kimi yerdə insanların içki düşkünüñə, ateistlərə çevrildiyi böyük şəhərləri yaxşı tanımadılar.

Malinka məktəbdə yaşayırırdı. Birinci mərtəbədəki mənzili böyük idi və yaxşı da təchiz olunmuşdu. O, elə ilk gündən sübut elədi ki, doğrudan da, Varşavadan gəlib. Gözəl mebelə, Anində ellə toxunulan süfrələrə maraqlı göstərmədi. Heç dolab da istəmədi. Otaqda bircə rəf vardi ki, oraya da kitablarını yiğmişdi. Şəxsi əşyalarını isə ağızı qifilli balaca bir qutuda saxlayırdı. Ancaq qutu o qədər balaca idi ki, ora iki köynək güclə yerləşərdi. Onun şəxsi əşyalarının nə qədər olduğunu kim bilərdi? Bəlkə, varşavalıların, ümumiyyətlə, şəxsi əşyaları olmurdu?

İyirmi beş yaşına çatmış olsa da, oğlan dostu yox idi. Nə kinoya gedir, nə də kiminləsə məktublaşırırdı. Heç vaxt gələcəkdən danışmır və özünü də həyatdan zövq almayan adam kimi aparırırdı.

Buraya gələndən bir neçə ay sonra başına qəribə işlər gəlməyə başladı. Bir səhər hamamda çımrəkən boru deşildi, qaz fişilti ilə içəri dolmağa başladı. Özünü itirən Malinka birtəhər geri çevrilib köməyə adam çağırıldı. Həmin gün üçüncü mərtəbədə yaşayan məktəb direktoru Miodek təsadüfən evdə olmasaydı, qız yəqin boğulacaqdı.

Heç bir ay keçməmiş ikinci bədbəxt hadisə baş verdi. Kimsə onun çantasındaki ziyansız vitamin həblərini qorxulu yuxu dərmanı ilə dəyişmişdi. Son anda xəbər tutmasayıdı, indi harada olduğu bilinməzdi.

Camaat bu işlərə təəccübənməyə başlayanda özü boynuna aldı ki, kimsə onun qəsdinə durub. Bu adam neçə illərdir ki, onu izləyir. Az qala, bir dəfə Malinkanı Varşavada az qala öldürəcəkmiş. Onun əlində Aninə köcüb. Ancaq həmin adam buraya da gəlib çıxb, çünkü Malinka haqqında hər şeyi bilir.

Bədbəxt hadisərin sayı artıqla, ondan şübhələnməyə başladılar. Necə ola bilərdi ki, həmin adamı indiyəcən Anində görən olmamışdı? Axı, belə balaca yerdə yad adam o dəqiqə nəzərə çarpır, ya da nəsə bir iz buraxır, ifşa olunur... Onu yalnız Malinkanın təsvirləri ilə tanımaq olardı.

Ancaq bu təsvirlərin özü də dəqiq deyildi, biri o birinə uyğun gəlmirdi. Gah deyirdi, qarasaq kişidir, gah deyirdi, səfilin biridir, gah da deyirdi ki, vətəninə qayidian əsgərdir. Şübhələr artdı və axırda şayiələr gəzməyə başladı ki, Malinka həqiqəti gizlətmək üçün bu müəmmalı adamı özündən uydurub. Həqiqət isə bundan ibarət idi: həyatdan bezdiyi üçün Aninə gəlmışdı ki, burada özünü öldürsün.

Bütün bunlarla bərabər, Anində ona inanan, hətta yazığı gələnlər də vardı, ancaq çox adam ondan qaçırdı. Malinkanın özünün bu barədə nə düşündüyünü isə bilən yox idi, çünkü o haqda heç vaxt danışmırı.

Cənab Trombka Malinkanı Aninə gələndən bir ay sonra görə bildi; təsadüfən küçədə rastlaşdı. Adətən, işdən sonra Koraliklə "Üç it" də pivə içirdilər və elə indi də ora gedirdilər. Malinka, əlində bazarlıq zənbili, qarşılara çıxdı, yanlarından keçib bir-iki metr irəlidəki mağazanın vitrini önündə dayandı. Trombka onun arxasında baxıb Koraliki dümsüklədi:

-Bu, kimdir belə?

-Özünü öldürmək istəyən müəllimədir, - Koralik geri dönmədən piçildədi.

Trombka dayandı, qızı başdan-ayağa süzüb dedi:

-Heç eləsinə oxşamır. Koralik, sən bir onun cins şalvarına bax! Belə dar cins geyinən heç vaxt özünə qəsd eləyə bilməz. Bir ona bax...

Koralik tərəddüdlə geri döndü, Malinkaya baxa-baxa başını tərpətdi:

-Bəlkə də, sən deyəndir. Ancaq ətək geyinən qızlar daha çox xoşuma gəlir.

-Ah, siz yoldəyişənləri yaxşı tanıyıram, - Trombka gülümsədi, - sizin təsəvvürünüzdə qadınlar yalnız ətək geyməlidir. - Sonra da Koralikə baxdı: - Sən niyə piçilti ilə danışırsan?

Qoca yoldəyişən qulaqlarının ucuna kimi qızardı, Trombka yenə Malinkaya tərəf baxdı:

-O dəqiqə bilinir ki, bu qadının qəlbində kişi üçün yer var, sadəcə olaraq, bu balaca qəsəbədə oraya yol tapan yoxdur.

Koralik bir də dönüb qızı baxmağa macal tapmadı, Trombka tez fitini çıxarıb dodağına yaxınlaşdırıldı, bir macar rapsodiyası səsləndi. Trombka bu melodiyani hər təsadüfə qarşı səhərlər məşq eləmişdi, gözəl də çalırdı. Onca saniyədən sonra fiti eftiyatla cibinə qoydu.

-Gözəl melodiyadır, - Koralik onu təriflədi, - təşəkkürler.

Trombka bu hərəkətinin qızı xoş gəlib-gəlmədiyini öyrənmək üçün sına-yıcı nəzərlərlə ona tərəf baxdı. Ancaq Malinka ya kar idi, ya da Trombkaya

istədiyi sevinci bəxş etmək istəmədi. Trombkanın çaldığı melodiyaya fikir vermək əvəzinə, diqqətlə vitrinə baxırdı, sənki orda çox maraqlı nəsə tapmışdı.

-Bu qız çox gözəldir, - Trombka başını yırgaladı, - kaş indi geri çevrilib qaş-göz eləyəydi, Koralik! Ancaq biz iyirminci əsrədə yaşayırıq, ona görə də hər şeydən ötrü geri dönüb baxmırlar. Bu qızın on at da qoşsan, başını geri döndərə bilməz, halbuki, belə gözəl musiqini kimin çaldığını bilmək üçün ürəyi gedir.

Sənki onun dediklərini təsdiqləmək üçün Malinka yerindən tərpəndi, küçənin o biri tərəfinə keçdi. Trombkanı bircə baxışla da sevindirmədi. Qız tini burulub gözdən itincəyə qədər kişilər onun arxasında baxdırılar.

-Xoşbəxtlikdən, mən on doqquzuncu əsrədə dünyaya gəlmışəm, - Koralik dilləndi, - Geri dönüb baxsaydı, mənə də pis olmazdı...

-Burda nə var ki, - Trombka barit kimi partladı, - görmürsən, tələsirdi?! Küçədə tinlər çoxdur, kimsə geri çevrilmədən onların birinə döñə bilər... Düz demirəm?

Koralik başını qasıdı:

-Tez ol gedək, əgər "Üç it"ın yaxşı stolları tutulmuş olsa, deməli, günahkar sənsən...

– 3 –

Yaz gəldi. Meşədən qalxan qatran iyi Anini bürümüşdü. Hətta heç kəsin olmadığı gözləmə zalı da bu qoxu ilə dolmuşdu. Gecələr pəncərələri də açıq qoymaq olurdu. Elə bil yayın istisi idi, ancaq bürkü deyildi. Cənab Trombka vaxtının çoxunu stansiyada keçirirdi. Darixdığı üçün yaxın ətrafda gəzişir, xəyalə dalırdı. On çox da Malinka barədə düşünürdü. Məmnuniyyətlə onunla söhbət edərdi, ancaq buna necə başlayacağını bilmirdi. Bu vaxta qədər qızla çox rastlaşmışdı. Hətta bir dəfə delikates mağazasında onun arxasında növbəyə də durmuşdı, ancaq bir şey çıxmamışdı. Qız, ümmüniyyətlə, ona fikir vermirdi. Nə qədər istəsə, fitini cikkildədə bilərdi. Nə onun özünü, nə də fitini vecinə alırdı. Kim bilir, bəlkə, doğrudan da, kar id?!

Nəhayət, bir təsadüf Trombkanı çoxdankı arzusuna çatdırıldı; həsrətində olduğu görüş baş tutdu. Düzdür, istədiyi kimi olmadı, ancaq, hər halda, alındı.

Hadisə bir aprel səhəri baş verdi. Cənab Trombka yenice səhər yeməyinə oturmuşdu ki, qəflətən kiminsə köməyə çağırın harayını eşitdi. Pəncərədən baxanda gördü ki, kimsə çaya düşüb, özü də üzə bilmir. O, suda əl-qol atır və bununla vəziyyətini bir az da çətinləşdirir, sahilə yaxınlaşmaq əvəzinə ortaya - dərin yerə tərəf gedirdi.

Trombka çox fikirləşmədən bayıra cumdu. Yaşadığı yerdən çaya iki yüz metr olardı və onun sahile belə tez çatdığı heç vaxt olmamışdı. Boğulan adamı tanıya bilmədi, ancaq o dəqiqə gördü ki, paltarlıdır. Trombka bir göz qırıpında boğulan adama qədər olan məsafəni hesabladı və özü də paltarlı suya atıldı. Trombka özünü yetirəndə, artıq həmin adamın gücü tüketmişdi, yoxsa onu çəkib çıxarmaq çətin olacaqdı. Bütün gücünü toplayıb adamı sudan bir-iki metr kənara dardı və onu ehtiyatla arxası üstə çevirəndə mat qaldı: qarşısında uzanan Malinka idi!

Qız nefəs alsı da, gözləri yumulu idi. Trombka tez onun nəbzini yoxladı. Nəbzi yavaş vursa da, ahəngdar idi. Ancaq huşu özündə deyildi. "Bədbəxt hadisələrin qurbanlarını ilk növbədə danışdırmaq lazımdır!" - deyə nə vaxtsa "Təcili yardım" kurslarına getmiş Trombka öz-özünə mizildədi. Qızın baxdı və

bu arada nə deyəcəyini fikirləşdi. "Fərq etməz, həmişə olduğu kimi, yenə də məni eşitməyəcək", - deyə ürəyindən keçirən Trombka bir az yüngülləşdi.

-Səhər yeməyindəydim, - o, sözə başladı, ancaq səsində inamsızlıq duyulurdu. - Birdən sizin səsinizi eşitdim... Yeni kiminsə köməyə çağırıldıqını eşitdim... Yeri gəlmışkən, köməyə çağıranda səsiniz kişi səsinə oxşayırıdı... - Trombka ehtiyatla qızə tərəf baxdı, Malinkada tərpəniş hiss olunmurdu. - Bir həftə əvvəl sizi küçədə gördüm. Ətək geymişdiniz, halbuki, çox vaxt şalvarda olursunuz. Bu günkü kimi... Şəxsən mənə elə gəlir ki, qadınlar şalvar geysə, daha yaxşı olar. Varşavada bir dostum vardı, həmişə deyərdi ki, ətək geyən qadınlardan uzaq gəz, onlar nəyisə gizlətməyə çalışırlar. Qız cins geyirə, deməli, hər şeyi üzədədir. Ətək tələdir. Ağlın başına gələndə görürsən ki, özünü böyük bir bəlaya salmışan. - Trombka bir necə dəfə başını yırğaladı, huşunu itirmiş Malinkaya söylədiyi monoloq öz xatirələrini oyatdı. - Dostumun adı Koşka idi. Məndən çox böyük idi, təqaüdə hazırlaşırıdı. Düzünü desəm, niyəsə qadınlardan xoşu gəlmirdi. Özü də çox içirdi. Onda şef vağzalda qorxunc bir it saxlayırdı. Həmin it bir gün Koşkanın ordenini yemişdi. Hə, hə, uniformasından qoparıb yemişdi. Koşka onu dəmir yolundakı iyirmi illik xidmətinə görə almışdı və həmişə də döşündə gəzdirirdi. Orden yoxa çıxandan sonra ərizə yazdı ki, təzəsini versinlər. Ancaq Koşkanı ələ salıb güldülər, o da içki düşkünü oldu... - Trombka əyilib Malinkaya baxdı: - Siz də muzeydəki şəkildə gördüyüm su pərisinə oxşayırsınız. Ancaq onun əynində cins yox idi...

Bu anda Malinka tərpəndi. Deyəsən, huşu yavaş-yavaş özünə qayıdırı. Bir az keçəndən sonra gözlərini də açdı. Trombka bu əlamətləri narahatlıqla qarşılıdı:

-Salam, necəsiniz? - deyə kəkələdi.

Malinka key nəzərlərlə etrafa baxdı:

-Mən hardayam? Siz kimsiniz? - onun səsi xırıldayırdı.

-Boqumil Trombka, vağzal rəisi...

Malinka gözlərini xilaskarına zillədi. Trombkaya ələ gəldi ki, sözləri qızə bir az təsir edib.

-Ürəyim bulanmağa başlayır, - deyə qız azacıq yanı üstə çevrildi. Dodaqlarının yan tərəfindən bir-iki damcı yaşıl rəngli maye süzüldü. Praqanın armud likörü rəngində idi.

Trombka ədəb xatırınə baxışlarını stansiyaya tərəf çevirdi. Malinka təzədən arxası üstə uzandı, başını qaldırıb dirsəkləndi. Sifətinin rəngi yavaş-yavaş qayıdırıdı.

-Özünü yaxşı hiss edirsınız?

-Təşəkkür edirəm... Deyəsən, elədir...

Qız yan-yörəsinə boylandı:

-Çox huşsuz qaldım?

-Bəlkə də, üç-dörd dəqiqə...

-Deməli, üç-dörd dəqiqə...

Trombka başını qاشdı:

-Ola bilsin, soruşmaq yerinə düşmür... ancaq.... necə oldu ki, çaya düşdünüz? Özü də paltarda?

-Bilmirəm necə oldu... Ancaq öz-özümə düşmədim... itələdilər...

-İtələdilər? - Trombka gülümsədi. - Kim itələdi?

-Gəzməyə çıxmışdım... - Qız xatırlamağa başladı. - Gəzə-gəzə gəlib çaya çıxdım. Hava gözəl idi, heç kəs də görünmürdü. Fikirləşdim ki, sahildə bir az otursam yaxşıdır. Birdən hiss etdim ki, kimsə arxamda dayanıb. Geri dönmək istədim, ancaq gec idi. İki qüvvətli əl məni qaldırıb suya tulladı.

-Yəqin, div olub...

-Çalışdım ki, batmayım. Ancaq üzə bilmirəm, ona görə də qorxdum, köməyə çağırdım. Siz olmasaydınız, bəlkə də, boğulmuşdum...

-Bəs onu görmədiniz? - Trombka soruşdu.

-Necə? Çalışırdım ki, batmayım, gözümə heç nə görünmürdü.

Trombka bir qədər fikrə getdi, sonra dedi:

-Şəhərdə sizin haqqınızda çoxlu şayiələr gəzir.

Malinka qəflətən acı-acı güldü:

-Deyirlər ki, mən özümü öldürmək isteyirəm? Hamısını özümdən uydururam?

Trombka başını tərpətdi, Malinka bir az bundan əvvəl, az qala, boğulduğu çaya baxdı:

-Siz də bu deyilənlərə inanırsınız? - deyə ani fasılədən sonra soruşdu.

-Xeyr! Əvvəllər inanırdım, indi isə yox... - Trombkanın özü də bu açıq etirafına təəccübəndi.

Malinka onun üzünə baxdı:

-Niye birdən-birə inanmadınız?

-Bilmirəm... - Trombka, doğrudan da, bilmirdi, ancaq elə bil kimsə qulağına piçildiyirdi ki, qız düz deyir.

-Sizi itələyən ya dəlidir, ya da qatil. Kimdənsə şübhələnirsiniz?

Malinka gülümsədi:

-Dəqiq bilişəmsə, şübhələnmək nəyə lazımdır...

-Bilişiniz?

-O nə dəlidir, nə də qatil.

-Bəs kimdir?

-Şeytan!

Trombka şübhəli-şübhəli gülümsədi:

-Şeytan?

-Gülməyin! Mən özüm də belə şeylərə inanmirdim. Kimsə bu cür qəribə şeylər danışanda da otaqdan çıxırdım. Əgər bu gün Allah yoxdursa, şeytan necə ola bilər?! Ancaq təxminən üç ay bundan əvvəl başıma çox qəribə bir iş gəldi. Öz başıma gelməsəydi, inanmazdım. Varşavada oldu. Onda tələbə idim və qoca ər-arvadın yanında kirayədə qalırdım. Otağım evin damında idi. Bir gecə qulağıma qəribə bir səs gəldi. Elə bil tavandan bir deşik açıldı, sonra da bağlandı. Otaq yel çekdi. Aydınca hiss etdim ki, otaqda kimsə var. Hətta nəfəsini də duyдум, çarpayıma yaxınlaşan addım səslərini eşitdim. Sonra gördüm ki, çarpayım ağırlıqdan əyildi. Durub işığı yandırdım, ancaq heç kəsi görmədim. Həmin gündən bu hadisə təkrar olunmağa başladı. Şeytan yanına gəlir, üzərimdə təcrübə aparırdı. Görkəmi iyrənc olsa da, gözəl səsi vardı. Bilirsiniz mənə nə deyirdi?

Trombka başını buladı.

-Deyirdi ki, özünə əziyyət vermə, Malinka, nə Allah var, nə də əbədi ruh. Ölümən sonrakı həyat da əfsanədir. Soruşturдум ki, bəs niyə insan mövcuddur? Gülürdü ki, məgər mövcud olmaq üçün yaşamaq lazımdır? Mən də yaşayıram? Ancaq dediklərimi eşidirsən... Özümü müdafiə edirdim ki, insan qeyri-adi bir varlıqdır, bütün canlılardan fərqli olaraq, onun şüuru var, bunun da mənası yoxdur? Şeytan isə istehza ilə belə cavab verirdi: "İnsan özü də kim olduğunu bilmir. Axi, nə üçün yaradıldığını haradan bilər? Əslində, onun qiyməti iki-üç kilo torpaqdan o yana deyil. Sən gözəl qadınsan, Malinka. Ancaq sümüklərində o qədər əhəng var ki, bir otağı ağartmağa bəs eləyər." Sonra da məni sığallamaq istədi. "Bəs ruh?" - deyə müqavimətimin zəiflədiyini gizlətmək üçün qışkırdım. "Atomların

hərəkətindən başqa heç nə deyil...“ - dedi, - “Bazardakı duzlu kələm çəlləyində də eyni şeylər baş verir. Olmayan şeyə inanma! Səni həyat adlı bu çirkabdan yalnız mən xilas edə bilərem! Bəlkə adamın necə qocallığına baxmaq istəyirsən?” Cavab vermək istəmədiyimi görəndə, qulağımdan dartdı. Elə həftə olmurdu ki, gəlməsin...

Malinka susdu. Dikəldi. Deyəsən, gücü inanılmaz bir sürətlə özünə qayıdır. Bir neçə dəqiqə bundan əvvəl, demək olar ki, huşu özündə deyildi, ancaq indi başı əməlli-başlı işləyirdi, istəsə, ayağa da dura bilərdi. Trombkanın təəccübü baxışlarını o dəqiqə tutdu:

-Qəribədir, - dedi, - bu şeytan mənə qeyri-adi bir güc də verir. Bir dəfə gəzinti zamanı uşaqlardan hansısa ayağını sindirdi. Anınə qədər onu qucağımda getirdim. Yol üç kilometrdən çox olsa da, yorğunluq hiss eləmədim. Mənim kimi adamlar çox yaşaya bilməz.

Malinka səntirləyə-səntirləyə qalxdı, Trombka irəli cumub onu tutdu. Malinka etiraz etdi:

-Lazım deyil, özüm evə gedəcəm.

-Sizi ötürsəm yaxşıdır.

-Təşəkkür edirəm. O qədər də uzaq deyil... Bundan əlavə də... baxın... - Malinka bir neçə addım atdı. - Gedə bilirəm... Qəribə deyil?

Trombka dinmədi. Belə şey görməmişdi. Nəsə deməyə macal tapmamış, Malinka dönüb getdi. Elə yeriyirdi ki, deyərdin heç nə olmayıb. Trombka pərt halda əlini yelləyib onun arxasında qışqırdı:

-Sizi nə vaxtsa yenidən görmək olar?

Malinka bir anlığa ayaq saxlayıb geri döndü. Trombkadan xeyli aralanmışdı.

-May ayı qurtarana qədər şeytanınam...

Trombka çəşbaş qaldı. Necə oldu ki, bu sözləri belə aydın başa düşdü? Axi, Malinkanın yalnız dodaqları tərpəndi, piçilti ilə nəsə dedi. Yoxsa, qızın sözlərini ona külək çatdırıldı? Yoxsa, Malinka ilə gizli əlaqəsi olan şeytan onunla zarafat edirdi?

- 4 -

Həmişə olduğu kimi, bu dəfə də fikirləşdiyi başına gəldi, Malinkanın peyğəmbərliyi düz çıxdı: Trombka onu bir daha sağ görə bilməzdi. Bir səhər onu mənzilində ölü tapdılar. Əvvəlcə dərsə gəlməməyi diqqəti cəlb elədi və onu axtarmağa başladılar. Bu axtarışa məktəb direktoru Miodek şəxsən özü rəhbərlik edirdi. Qızı tapan da o oldu. Malinka hamamda şah damarını doğramışdı.

Cənab Trombka Malinkanın öldüyünü bazarlıqdan qayidan Koralikdən eşitdi. Xəbər ildirim süreti ilə yayıldı. Yarım saat keçməmiş, bütün Anın bundan danışmağa başladı. Trombka Koralikin velosipedini götürüb Malinkanın yaşadığı eve gəldi. Bu yolu yarım saatə gəlmək olardı, ancaq Trombka onca dəqiqəyə çatdı.

Malinkanı çarpayıa uzatmışdılardı. İçəridə direktor və dəfn bürosundan gəlmış iki kişi vardi. Tabut çarpayının yanında idi və Malinkaya uzun paltar geydirmişdilər. Trombka, az qala, onu tanımadı. Biləkləri sarılmışdı və hamı sakitcə meyitə baxırdı.

-Mənim bu qadından xoşum gəlirdi... - məktəb direktoru heç kəsə baxmadan dilləndi.

Dəfn bürosundan gələnlər çarpayıa yaxınlaşdırıldı, meyiti tabuta qoyular. Qapağını örtməmişdən əvvəl onlardan biri tərəddüdlə direktora baxdı:

-Dua oxumaq isteyirsinizmi? - deyə soruşdu.

-Xeyr, - deyən direktor Trombkaya baxdı. O da “yox” dedi. Tabutun qapağını bağladılar. Maşın küçədə gözleyirdi. Köhnə bir “Kombi” idi...

Kişilər papaqlarını çıxarıb sağollaşdırılar, maşına minib getdilər. Miodiklə Trombkə sakitcə maşının arxasında baxdılar. Sonra direktor Miodik Trombkaya tərəf döndü:

-Bilməzdim ki, siz Malinkanı belə yaxından tanıyırsınız...

-Mən onu yaxından tanımadım, - Trombkə etiraz etdi. Malinkanın mənzilinə ayaq basdığı andan özünü qəribə hiss edirdi. Qulaqları uğuldayırdı və elə istiləndi ki, yaxasını açdı.

-Mən getməliyəm, bağışlayın, cənab Miodik, - dedi və direktorun təeccübəli baxışları altında otaqdan çıxdı.

Dəfn mərasimi üç gündən sonra keçirildi. Anindən bu mərasimə gələn olmadı. Keşş də dua verməkdən imtina etdi. Məktəbin direktoru ilə Trombkə dəfn xərclərini boyunlarına götürməsəydilər, Malinkanı qəbiristanlığının hasarından kənarda basdıracaqdılar.

Dəfn mərasimində də yalnız ikisi idilər. Mülayim bir may günü idi. Hər işi özü görən ölübasdırınan çox söhbətcil adam idı, başına beysbolçu papağı qoymuşdu və qabaqda da bir diş düşmüdü.

O, tabutu qəbirə qoyandan sonra dayandı, sıqaret yandırdı.

-Yazda iş həmişə çox olur, - deyə sözə başladı. - Qaldı müəlliminin məsələsinə... bu, zəmanənin işidir. Camaat danışındı ki, ölümünü gözünün altına almışdı... Niyəni də heç kəs bilmirdi. Bu dünyaya ləp yüz dəfə də gəlsələr, bəziləri çox cavan olur... - O, irişdi. - Ancaq bizim borcumuz da onların hamisini basdırmaqdır, elə deyilmə, cənab vağzal rəisi?

Trombkə duruxdu. Ölübasdırınan niyə məhz ona müraciət edirdi? Axi o, bu adamı heç tanımadı. Nə vaxtsa Anində gördüğünü də xatırlamırdı. Cibindən bir yüz zlotluq çıxarıb ona verdi ki, sussun. Ölübasdırın arxayınca pulu qatlayıb cibinə qoysu, sıqareti tulladı, əllərinə tüpürüb qəbiri torpaqlamağa başladı. On dəqiqlidən sonra bütün işləri qurtardı.

Qəbiristanlığının qapısında məktəb direktoru Miodek əlini Trombkaya uzatdı:

-Cənab vağzal rəisi, istədiyiniz vaxt mənə müraciət edə bilərsiniz, həmişə xoş gəlirsiniz. Yeri gəlmışkən, Varşavadan müəllim gələnə kimi, biologiya dərslərini özüm aparacam.

Direktor bu sözləri deyib qəbiristanlığının hasarı arxasında yox oldu. Trombkə nə edəcəyini bilməyib dayandı. Ona elə gəldi ki, kimse arxasında baxır. Geri dönəndə Malinkanın qəbri önündə papağı ölübasdırınan papağı kimi qırpırmızı olan yad bir kişi gördü.

Onu şeytana oxşatdı...

– 5 –

Həmin gündən sonra Trombkənin mənzilində qəribə işlər baş verməyə başladı. Bir dəfə gördü ki, kimse dolabdaşı şeylərə “əl gəzdirib”, halbuki yanına gələn olmamışdı. Bir gün keçəndən sonra da özü ilə Varşavadan gətirdiyi stul yoxa çıxdı. Gecələr kiminsə çarpayının altında xisən-xisən güldüyünü eşidirdi. Oraya baxdı, ancaq heç nə görmədi. Səhər-səhər üzünü qırxanda güzgündə gördü ki, kimse yanında dayanıb irişir. Hələ bunlar azmış kimi, bir axşam Malinkanı pəncərənin qabağında gördü. Əynində dəfn idarəsindən gələn adamların ona geyindirdikləri uzun paltar vardi, biləkləri də sarıqlıydı. Qız havada süzür, pəncərənin şüşəsini döyürdü ki, onu içəri buraxsınlar. Trombkə ona tərəf iki addım atanda yoxa çıxdı.

Artıq Anində inanılmaz şayiələr dolaşmağa başlamışdı. Deyirdilər, Trombkanın mənzilində iblis özünə yuva qurub ki, onu əsəbiləşdirsin, axırda da Malinka kimi özünü öldürməyə məcbur etsin. Bu vaxta qədər heç kəs şeytana qalib gələ bilmədiyi üçün hamı gözləyirdi ki, Trombkanın şər ruhu onun axırına çıxacaq. Xasiyyətinin dəyişməsi də bunu sübut edirdi. Ondan nəsə soruşanda özündə olmurdu, elə cavablar verirdi ki, Anində bu vaxta qədər belə şey görən olmamışdı. Haqqında hərə bir şey danışındı. Əvvəlcə Malinkanın dəfnindən sonra onu iki-üç gün müşahidə edən tərəvəz alverçisi Maniek başladı. Onun dediyinə görə, Trombka küçədə gedərkən ucadan danışmış, halbuki, yanında da heç kəs yox imiş. Vağzal rəisi əl-qolunu ölçür, elə hey Malinkanın adını çəkmiş və Manieki soyuq tər basır, özünə gəlmək üçün "Üç it"ə girib bir qədəh araq içmeli olur.

Smolnu Ata da qeyri-adi bir hadisə danışındı. Bir gün Trombka gözlənilmədən kilsədə peydə olur və qəribə tərzdə günahlarını etiraf edir. Etiraf edir ki, şeytan ondan əl çəkmir və həmin şeytanı Smolnu Ataya dəqiq təsvir edəndən sonra qəflətən soruşub:

-Ata, iblis qadınla münasibət qura bilər?

Keşişlik üçün yüksək Dini Seminariyanın xeyir-duasını almış Smolnu Ata belə suallara hazır imiş və deyib:

-Yalnız ətdən və qandan olan insan bunu eləyə bilər. - Trombkanı çox istədiyi üçün əlavə edib: - Günah sayılmasa, hətta mən də edə bilərəm, övladım, ancaq şeytan - heç vaxt...

Günlər keçəndən sonra bu şayiələrin üstünə biri də gəldi. Özü də eləsi ki, indiyə qədərkilər onun yanında yalan oldu. Dedilər ki, Trombka ağlını tamam itirib, əlindən aldığı üçün müəllimə Malinkanı şeytana qışqanır...

Ən maraqlısı isə, Anində inandığı yeganə adam olan Koralikin danışlığı idi. Bir axşam Trombka sanki göydən "Üç it"ə düşür. Meyxanada, demək olar ki, müştəri yox imiş. İçəridə olan bir neçə nəfər də gözlərinə inanmir. Trombka tanınmaz halda idi. Elə bil üç gün yatmadı, saçları dağılmışdı, üz-gözü işişmişdi. Əynində başqa vaxtlar şax dayanan rəis uniforması qırış-qırış olmuşdu, köynəyinin qollarındaki düymələr də yox idi. Heç vaxt spirtli içki qəbul etməyən Trombka qrasovka sifariş verərək Koralikin yanında oturub.

-Ömründə fikirləşməzdim ki, başıma belə işlər gələcək, - deyə şikayətlənməyə başlayıb. - Çoxdandır yata da bilmirəm. Otağında nəsə baş verir. Kimsə danışır, gülür. Bəzən də ölmüş Malinka gəlib qulağıma piçildayıb: "Məni qəbirdən çıxar, Boqumil. O vaxt sudan necə çıxardınsa, elə çıxar..." Sonra da elə qəribə tərzdə gülümseyir ki, bilmirəm doğru sözüdür, ya məni ələ salır. Koralik, bilişəm onun ölümündə kim günahkardır. Bir gün onu tapıb boğazını üzəcəm...

-Sən Allahın boğazını üzəcəksən? Sən? Sadə bir dəmiryol bələdçisi? Koralik dəhşətə gəlib.

-Yox, şeytanın... Günahkar odur... - Trombka ətrafinə baxıb, sanki kiminsə eşidəcəyindən qorxub. - Bilirsən, dünən axşam nə oldu?

Koralik başını yırgaladı.

-Şəxsən özü otağıma gəlib məni hədələdi: "Malinkadan el çək, - dedi, - o ölüb, indi mənimdir. Düz üç il arxasında sürünmüşəm. Elə bilirsən, indiki zəmanədə qadını yoldan çıxarıb intihara məcbur etmək asan işdir?" Mənimlə danışa-danışa otaqda gəzişməyə başladı, əlinə keçəni götürdü, heç soruşmadı da... "Nə qədər ki, yaşayırıdı, onu heç kəslə tanış olmağa qoymadım. İndi iki həftədir ki, yanımıdadır, ancaq mənimlə kəlmə də kəsməyib. Dünən ilk dəfə onu öpmək istəyəndə, sadəcə olaraq, məni geri itələdi." Divardakı

güzgüyə yaxınlaşdı, uzun-uzadı özünə tamaşa elədi. "Məgər mən elə pis görünürəm?" Qorxudan donub qalmışdım. Geri dönüb, barmağını mənə tuşladı. Elə acıqlı idи ki, ağızından nəfəs əvəzinə qapqara tüstü çıxırdı... "Bunun günahı səndədir, Boqumil!" "Mən neyləmişəm?" - deyə kəkələdim. "Qəribə də olsa, hələ də səni düşünür. Nə qədər ki belə eləyir, deməli, hələ tamam ölməyib. Yalnız tamam ölenlər mənim olur!" Üzümə elə baxdı ki, ürəyim ayağımın altına düşdü. O da mənim görünüşümə baxıb lezzət aldı, çünki görünüşüm qəhrəman görünüşünə oxşamırdı, Koralik! Üzümə baxa-baxa mənə tərəf gəldi. Gözünü sinəmdən çəkmirdi. Ürəyim olan yerə baxırdı. Sən demə, ürəyimə deyil, fitə baxırmış. "Qorxma, Boqumil, - deyə məni sakitləşdirməyə çalışdı. Ancaq daha çox titrəməyə başladım. O qədər yaxınlaşmışdı ki, az qalırdı, mənə toxunsun. "Mənə bu bələdçi fiti lazımdır", - dedi. "Neyinə lazımdır bu fit?" - deyə kəkələdim. "Məni Malinkadan ayıran odur!" "İstəyirsən, əmanət kitabçamı, uniformamı, lap elə qızların şəkillərini götür apar", - deyə bir addım geri çəkildim. "Yox, fiti", - deyib, əlini ona uzatdı. "Heç vaxt! - dedim. - "Meyitimin üstündən keçib onu apara bilərsən!" "Necə istəyirsən! - deyə mənə tərəf uçmağa başladı. Sən ömründə belə şey görməyibsən, Koralik. Havada dayandı, sonra sinəmə qondu, onu elə sıxı ki, nəfəs ala bilmədim. Qranit kimi ağır idi. Özümü qorumağa çalışdım, boğazından yapısdım. Ancaq çəçələ barmağı yaman qüvvətli imiş... Bir bura bax, Koralik..."

Trombka qolunu çırmalayaraq biləyini ona göstərib. Təzə cırmaq izləri varmış.

-Dünən oldu... - deyib, - ancaq qəribədir ki, onun yaraları tez sağılın. Dünən iki dəfə bundan böyük idilər.

Trombka köynəyin qolunu aşağı salıb və deyib:

-Dünən gecə az qaldı məni boğub öldürsün, ancaq fiti apara bilmədi. Son anda onu ağızına soxdum və bilirsən ki, heç bir iblis oraya girə bilməz. - Sonra Koralikə baxıb: - Düzünü de, məni normal adam hesab eləyirsən?

Koralik başını tərpədib. O da həmin axşam o qədər qrasovka içibmiş ki, nə eşitsə də, nə görəsə də, başını tərpədirmiş...

Trombka barmaq silkələyib:

-Onu heç vaxt vermərəm! Ölərəm, vermərəm!

Ancaq heç kəs başa düşə bilməyib ki, fiti deyirmiş, yoxsa Malinkanı... Sonra da durub piştaxtaya yaxınlaşıb, pulunu verib, Koraliklə sağollaşıb, meyxanadan çıxıb. İçəridə olanlar onun arxasında baxıb. Bəlkə də elə onda ürəklərinə damıb ki, cənab Trombkanı axırıncı dəfə "Üç it" də görmüş olacaqlar...

- 6 -

Məktəb direktoru Miodek iyirmi beş illik təcrübəsindən əlavə, iki qeyri-adi qabiliyyətə də malik idi. Çox yaxşı eşitmə qabiliyyəti olan direktor on metr uzaqda arxasında danışan, onu lağla qoyan iki məktəblinin dediklərini eşidirdi. Belə hallarda fiziki gücündən istifadə etməyi bacarırdı. Heç bir çətinlik çəkmədən şuluq şagirdin qulaqlarından tutub gözlerinin önünə qədər qaldıra bilirdi. Bunun da iki mənası olurdu: şagird, bir tərəfdən, ağrının nə olduğunu başa düşür, digər tərəfdən də, yalnız əfsanələrdən eşitdiyi mənəvi ucalığa qalxırırdı. Ona görə ən küt şagird də cəbri, orfoqrafiyanı lap tez öyrənir, ikicə günün içinde Avropadakı paytaxt şəhərlərin adını əzbərdən söyləyir, Sokratın yalnız anadan olduğu ilə deyil, nədən öldüyünü də bilirdi. Bir sözlə, bu sadə üsul möcüzələr yaradırdı və direktor da bununla rahatlıq tapırdı.

Neçə gün idi ki, direktor Miodek yuxusuzluqdan əziyyət çəkirdi. Bəlkə də, bu, biologiya müəlliməsinin iki həftə bundan əvvəl faciəli şəkildə ölməsi ilə bağlı idi, ya da ondan irəli gelirdi ki, Miodek təbiətən çox narahat adamdı. Bir gecə də çox aydın eşidilən səs-küyə oyandı. Əmin idi ki, qulağına səs gəlməyib. Səs-küy döşəmədən gəlirdi. Elə bil kimlərse piçilti ilə danışırı və ən qəribəsi də o idi ki, binada Miodekdən başqa ins-cins yoxdu. Direktor Miodek qərara aldı ki, bu işin axırına yetsin. Pəncərədən baxıb əmin oldu ki, şagirdlərindən heç biri onunla zarafatlaşmaq fikrinə düşməyib. Məktəbin həyəti bomboş idi. Səssizcə pilləkəni düşdü. Hərdən dayanıb ətrafi dinşədi. Lap poçtalyon Motilin ov tulasına oxşayırıdı. Bu, həmin Motil idi ki, ötən yay özü də bilmədən hacileyləyə güllə atmışdı və xoşagelməz səhvini izah etmək üçün Varşavaya qədər gedib çıxmışdı.

İkinci mərtəbədə cənab Miodek elə bir qeyri-adi şeyə rast gəlmədi. Deməli, səs birinci mərtəbədən gəlirdi. Oraya çatanda əvvəlcə heç nə görmədi. Bir neçə dəqiqədən sonra səslər yenidən eşidildi. Özü də qəribə bir söhbət gedirdi. Cümlələr yarımcıq qalırkı və adama elə gəlirdi ki, fasılə verirlər. Səslər soldakı qapıdan - vəfat etmiş müəllimənin xidməti mənzili tərəfdən gəlirdi. Direktor Miodek dayandı. Birbaşa Malinkanın otağına gedə bilməzdi, çünki üç həftə bundan əvvəl qapısı qifillənmişdi, açar da indi Miodekin yataq otağındaydı. Pəncərədən içəri baxmaq istədi. Bayırda Ay doğmuşdu, ancaq buludlar tez-tez onun qarşısını kəsirdi. Neçə gün idi ki, qeyri-adi bürkülər başlamışdı, deyəsən, tufan qopacaqdı...

Uzaqdan gördü ki, pəncərələrdən biri açıqdır, halbuki, dünən hamısı bağlı idi. İçəri zülmət qaranlıq idi. Səslər kəsilmişdi, ancaq Miodek onların haradan gəldiyini tapmışdı.

Qəflətən Ay buludların arxasından çıxdı, otaq işıqlandı. Miodekin orada gördüyüni ən yaxşı halda qarabasma adlandırmaq olardı.

Gördü ki, cənab Trombka şeytanla döyüşür. Trombka divanda oturmuşdu Gözləri üzbez divara zillənmişdi. Orda nəsə asılmışdı. Nə ayaqları, nə də əlləri vardi. Adama oxşayırıdı, ancaq bir az balaca idi. Ağızından çıxan dili o qədər uzun idi ki, Trombkaya qədər çatırıldı. Otaqdakı bütün əşyalar havada süzürdü. Hətta Trombkanın oturduğu divan da döşəmədən bir neçə santimetr aralanmışdı. Miodek ömründə kiminsə belə qorxuduğunu görməmişdi. Trombkanın gözlərində dəhsətdən əlavə, son anın gelib çatlığından xəbər verən qəribə bir iztirab da vardi.

Həmin anda Ay yenə də buludların arxasında gizləndi, mənzil təzədən qaranlığa qərq oldu. Cənab Miodek qəflətən hiss etdi ki, onu tər basıb. Bir addım geri çəkildi, burdan aralanmaq istədi. Qorxusundan arxasını Malinkanın mənzilinə tərəf çevirə bilmədi, bir neçə addım dalı-dalı çəkildi, binanın tınınə çatanda geri dönüb qaçmağa başladı. Elə qaçırdı ki, deyərdin, şeytan qovur. Şəhərə tərəf qaçırdı. Hamı yatırıdı, hələ heç kəsin bu sırlı olaydan xəbəri yox idi...

Miodek gecənin qalan hissəsini stansiyada Koraliklə keçirdi, hər şeyi ona danışdı. Onlar yalnız səhər açılanda Malinkanın mənzilinə girdilər. Koralik öndə gedirdi. Mənzil boş idi. Nə Trombkanın, nə də hər hansı bir mübarizənin izi qalmışdı. Stolun üstündə Malinkanın kitabları vardi. Rəfin baş tərəfində onun tələbə vaxtı çəkdirdiyi şəkil asılmışdı. Kişiər nə edəcəklərini bilmirdilər. Qəflətən Miodek əyildi, döşəmədən balaca gümüş bir əşya götürdü.

-Dünən Trombkanın oturduğu divanın altından tapdım, - deyə onu Koralikə uzatdı.

Koralik əşyani alıb ona baxdı. Trombkanın bələdçi fiti idi.

-Bu nədir? - Miodek soruşdu.

-Onun bələdçi fiti... Bu fitlə gözəl havalar çalırdı.
 -Bu, necə ola bilər? Axi, siz həmişə deyirdiniz ki, Trombka heç vaxt ondan ayrılmayıb? - Miodek təəccübləndi.
 -Elədir ki var! Hara getsə, boynunda olurdu.
 -Bəs indi niyə divanın altından çıxdı?
 -Çünki onu indi iblis çalacaq!
 Miodek bilmədi Koralik zarafat eləyir, ya ciddi sözüdür.
 -İblis bələdçi fiti çala bilər ki?
 -Ah, - Koralik köksünü ötürdü, qan sızmış gözlərini məktəb direktoruna zillədi. - Siz bilmirsiniz bu iblis nələrə qadirdir...



YULIUS EVƏ GEDİR

Anindəki yeganə qənnadı mağazasının sahibi Julius saatına baxdı və diyircəkli qapını aşağı saldı. Qifildəki açarı iki dəfə burdu, sonra küçəyə çıxdı. Müləyim bir yay havası idi. Günəş böyük bir şüşə kimi Aninin üzərindən asılmışdı, səma çəhrayı rəngə çalırdı.

Julius saat altı ilə yeddi arasındaki vaxtı çox sevirdi. Yavaş-yavaş yeriyirdi ki, gözündən heç nə qaçmasın. Sağda və solda dükənlərin diyircəkli qapıları ciraltı ilə aşağı salındı. Bir az sonra onların da sahibləri küçəyə çıxdılar, Julius kimi qapıları qıffılladılar, günün sonunun çatdığını bildirmək üçün əllərini önlüklerinə sildilər.

Hamının Juliusdan xoşu gəlirdi, çünki onun dükəni Aninin ən kiçik mağazası idi. İçəri üç nəfərdən artıq adam sıqmırıldı, onların da dirsekləri bir-birinə toxunurdu və həmin üç nəfərdən biri də çox vaxt Juliusun özü olurdu. Ancaq Anində balaca olmayan nəsə vardı ki?! Hətta onun başı üzərində süzən buludlar da başqa yerin buludlarından nazik idi. Aninin özü də elə balaca idi ki, zarafatla deyirdilər: "Anindən avtobus keçərkən sürücü oturan ön hissəsi şəhərdən çıxanda ehtiyat təkər bağlanmış arxa hissəsi hələ oraya çatmamış olur".

Həmin axşam çox vacib işi vardı. Bazara gedən yola çıxdı, iki balaca küçəni keçdi, yolda qəssab Hemana salam verdi, o isə salamı almadı. Julius axırda ləp kiçik bir küçəyə döndü. Bir az gedən kimi kilsə göründü. Juliusun gəldiyi yer - kilsəyə bitişik yardımçı bina günün bu vaxtında qüllənin kölgəsində olurdu. Həmişə bu binaya yetişəndə onu maraq bürüyürdü, içəri girməmişdən əvvəl gizlincə onun pəncərəsindən içəri baxırdı. Bu dəfə də həmişə şahidi olduğu hadisəni gördü. Qapının yanındaki pəncərədən gördü ki, Smolnu Ata yenə də köməkçiləri Kasia və Luizanın əhatəsindədir. Smolnu Ata yalnız Anində deyil, bütün Polşada, bəlkə də, Avropada yeganə keşiş idi ki, köməkçiləri qızlardı.

Smolnu Ata yüz faiz əmin idi ki, onun köməkçilərinin cismində əbədi ruh yaşayır. Ona görə bu gün də Luizanın qarşısında diz çöküb diqqətlə onun sinəsinə qulaq asırdı. Qulağını qızın ürəyinin döyündüyü yerə sıxmışdı. Hərdən mızıldayırdı ki, Luiza sakit dayansın. Ancaq Luizanın qidiği gəlir, piqqıldayırdı, bu da Smolnu Atanın xətrinə dəyirdi, barmağını qaldırıb işarə verirdi ki, o, burada oyun çıxarmır, katolik kilsəsinin təcrübəsini həyata keçirir.

Julius köksünü ötürüb qapını döydü. Luizanın həzin iniltisi eşidildi, keşiş onu sakitləşdirdi. Azacıq sonra qapı açıldı. Smolnu Ata Juliusu görəndə,

sifətinə mehribanlıq ifadəsi çökdü. Əvvəlcə nə edəcəyini bilməyib, əlini dağılmış saçlarına çəkdi və mızıldandı:

-Sizsiniz, cənab Yulius? Gelin, gəlin... Səhərdən sizi gözləyirik...

Yulius içəri girəndə qızlar təzim edərək piqqıldaşdırılar.

-Niye gülürsünüz? - Yulius soruşdu.

-Sizin paltarınızdan şokolad qoxusu gəlir və mənim köməkçilərim də iyə qarşı çox həssasdırılar. - Smolnu Ata bu sözləri elə fəxrlə dedi ki, sanki Kasiasla Luizanın iyibilmə qabiliyyəti onun xidmətidir.

Yulius qızaran qızlara maraqla baxdı.

-Sizdən xahiş etdiyimi getirdiniz? - Smolnu Ata soruşdu.

Yulius cibindən balaca, dördkünc bir qutu çıxardı:

-Az qala, yadımdan çıxmışdı... - O, qutunu açıb iki böyük konfet çıxardı. - Marsipan gavalılarıdır... Bu gün səhər Varşavadan getiriblər... Danışlığıımız kimi, cənab keşiş... - O, qutunu stolun üstünə qoydu.

İçəridəkilər dinməz-söyləməz konfetə baxdırılar. Anində indiyə qədər belə gözəl qablaşdırılmış şirniyyat görən olmamışdı. Cigara kağızın üstündə aypara, yanında da ulduzlar təsvir olunmuşdu.

-Neçəyə çıxır? - Smolnu Ata yavaşdan soruşdu.

-Otuz zlot.

Keşiş televizorun yanına qoyulmuş komodun üstündəki mücrünü açdı, oradan qırx zlot götürüb Yuliusa uzatdı.

-Bu lap çox oldu, keşiş Ata...

-Söhbət böyük işlərdən gedəndə kilsə simiclik eləmir, övladım! - Keşiş dilləndi.

Bir neçə yaş kiçik olan keşisin ona "övladım" deməsi Yuliusu əməlli-başlı riqqətləndirdi, ona görə də sözü çevirmədi. Pulu cibinə qoydu və artıq səbrini basa bilməyib yerində qurcuxan Smolnu Ataya əl verdi, qızlara da "Hələlik" dedi.

-Hələlik, cənab şirniyyatçı! - qızlar xorla cavab verdilər.

Smolnu Ata Yuliusu qapiya qədər ötürdü:

-Siz bu gün kilsə üçün böyük bir iş gördünüz... Təəssüf ki, qala bilmirsiniz, yoxsa əlli-əlli vurardıq... Axşam da Kirk Duqlasın oynadığı film göstəriləcək. Bəlkə, bir yerdə... Luiza ilə Kasia onu çox sevirlər...

Yulius bilirdi ki, Smolnu Ata bunların hamısını nəzakət xatırınə deyir, ona görə də əlini yellətdi:

-Təəssüf ki, işim var, keşiş Ata...

-Heyif... Həmişə də belə olur... Adınızı dualarında çəkəcəm.

-Çox sağ olun! Pis olmaz, keşiş Ata, - deyə sevinən Yulius küçəyə çıxdı.

-Bircə dəqiqə, - Smolnu Ata onun arxasında qışqırdı, - qutuda iki dənə də konfet var, onlar kimin üçündür? Başqa cinsin nümayəndələri üçün deyil ki?

-Qadınları deyirsiniz? Yox, keşiş Ata.

Smolnu Yuliusu şübhəli-şübhəli süzdü:

-Özünüyü onlardan qoruyun! Günahın gözünə baxmağa yalnız kilsənin gücü və təcrübəsi çatar! - O, Yulius üçün xaç çəkdi. - Bu pulsuzdur... Allah amanında, övladım...

Qapı arxasında bağlanan kimi, Yulius hiss etdi ki, hər şeyi görə bilməyib, yaxşılırı bundan sonra olacaq. Anində ən tərbiyəli adam hesab olunsa da, maraq güc gəldi, sinə-sinə yene də pəncərənin önünə gəldi, içəri baxdı. Luiza ilə Kasia Smolnu Atanın qarşısında dayanıb əbədi ruhları axtarılarkən bir az aşağı düşmüş ətəklərini yuxarı çəkirdilər. Smolnu ata bir qədər gözlədikdən sonra stolun üstündəki Marsipan gavalılarını götürüb dedi:

-Quzularım, bilin ki, bu ləziz təamlar sizin üçün deyil, cisminizdə gəzdirdiyiniz o ali varlıq, yeni ruhunuz üçündür. Mən onun uğrunda gecə-gündüz mübarizə aparıram. Kaş Allah mənə qüvvət versin ki, onu əbədi lənətdən qoruya bilim...

Smolnu Ata danışında Luiza ilə Kasia onun qarşısında diz çöküb gözlərini konfetlərə zillədir. Marsipan gavalılar onların ruhları üçün olsa da, ağızları sulandı. Smolnu Ata əllərini yavaş-yavaş qaldıraraq Marsipan gavalılarını onların başı üzərində saxladı. Elə bil əlindəki konfet yox, İsanın cisminin rəmzi olan çörək idi. Otağa təntənəli bir sükut çökdü.

-In nomine patris et filii et spiritus sancti, (Lat. - Atanın, oğulun, müqəddəs ruhun naminə) - deyə Smolnu Ata konfetləri qızlara uzatdı.

-Amin! - piçildayan qızlar ağızlarını konfetə tərəf uzatdılar. Gözlərini yumdular, başları sinələrinə əyildi. Bu quzuları özündən də çox istəyən Smolnu Ata ehtiyatla onların başını siğallayırdı. Elə ehtiyatla siğallayırdı ki, deyərdin zərif çini qablardır, əlindən düşüb çilik-çilik olacağından qorxur.

Yulius razılıqla pəncərədən geri çəkildi, sinə-sinə yardımçı binanın tininə qədər getdi, sonra xırda addımlarla alaqapıya yaxınlaşdı. Yalnız kilsənin ərazisindən çıxandan sonra dönüb geri baxdı. Aninin kilsəsi qürub edən günəşin şəfəqləri altında bərq vururdu. Səhər-səhər dindarlar ibadətə gələndə heç belə görünmürdü. Yulius başını qaşıya-qaşıya mızıldadı:

-Allah amanında, övladım...

Və bir daha geri dönmədən küçə ilə üzüaşağı getməyə başladı.

Smolnu Atanın yardımçı binanın qarşısındaki bağçasından böyük olmayan bazar meydanında bir yük maşını dayanmışdı. Tərəvəz alverçisi Maniekin maşını idи, həmişəki kimi, qalan mallarını ona yükləyib, damağında siqaret yenicə bazar meydanına çatan Yuliusu gözləyirdi. Maniek Aninin elə sakınlarından idи ki, xoşbəxtliyi bədbəxtliyi üzərində qurulurdu. Burada belələri lap çox idi...

Axırıncı qış havanın hərarəti mənfi otuz dərəcəyə çatanda, Maniekin mənzilində qızdırıcı qəflətən xarab olur. Ömründə spirtli içki qəbul etməmiş Maniek qızınmaq üçün bir araq şüşəsi açır. Gecə yarıya çatanda o qədər qızışır ki, pəncərəni açır. Birdən həvəsə gəlir ki, pəncərə açıq ikən elə maşına da baxsın. Onu tində saxlayıbmış və başını pəncərədən o qədər çıxarmalı olur ki, müvazinətini itirir, dördüncü mərtəbədən küçəyə gəlir. Dörd saatdan sonra onu xəstəxanaya çatdırırlar. Bu dörd saat ərzində çox çalışıb-çapalayıb evə girmək istəyir, ancaq alınmır. Qapı arxadan bağlı olur, Maniek də pijamada. Ona görə də ayaq barmaqlarının onu da donur...

-Yulius, - deyə qabaq dişlərində biri düşmüş Maniek irişdi. O, son vaxtlar görkəminə heç fikir vermirdi. Otağındakı güzgüləri də götürüb, yerində iyirmi beş yaşında Dantsıq cimərliyində çəkdirdiyi şəklini asmışdı. Bədənini gün yandırmışdı, özü də sırtlı-sırtlı irişirdi... Hər səhər duran kimi bu şəkildə özünə baxır və kefikök halda işə gedirdi.

-Hə, gəlib çıxdı? - deyə Yuliusdan soruşdu.

Yulius başını tərpətdi.

-Axır ki, gəlib çıxdı... Gəl, gəl, - həyəcanlanan Maniek dostuna maşının yük yerinə minməyə kömək elədi. Bura əməlli-başlı qaranlıq idi.

-İylənmiş xiyar qoxusu gəlir... - Yulius dilləndi.

-İylənmiş bir xiyardakı vitamin sənin mağazandakı bütün malların vitaminindən çoxdur! - Maniek dostu ilə zarafat etdi və şam yandırdı. Yulius yan-yörəsinə boylandı. Maşının yük yerində salat, kal pomidorla dolu qutular üst-üstə yiğilmişdi.

-Doyunca baxdın? - Maniek səbirsizliklə Yuliusa baxdı. - Nə oldu? Hardadır?

Yulius içində Marsipan gavalıları olan qutunu çıxardı, onu açıb üçüncü şokoladı götürdü, fəxrə dedi:

-Varşavanın özündən gəlib, Maniek.

Maniek əlini şalvarına silib, ehtiyatla şokoladları aldı, onları qiymətli zinət əşyası kimi şamın işığına tutdu:

-Niyə insanlar gözəl şeylər düzəltmək üçün özlərinə bu qədər əziyyət verirlər? - deyə təəccübləndi.

-Hə, bunu demək çətin məsələdir, - Yulius yalan danışdı və ürəyində dedi ki, bunu Smolnu Atadan soruşmaq lazımdır.

Maniek gözlərini şokoladlardan çəkə bilmirdi. Onların gözəlliyyindən elə məst olmuşdu ki, kartof qutularının birindən araq şüşəsi və iki qədəh çıxardı. Onları ağızınacan doldurub dedi:

-Sənin sağlığına, Yulius!

O, araqdan qurtum-qurtum içə-içə konfetlərə baxdı. Sonra barmağı ilə burnunu qurdaladı və ürəyindəkilerin hamısını dedi:

-İndi Hermanın sıfətinə bircə dəfə baxmaq üçün nə desələr, verərdim. Paxilliqdan qapqara qaralardı. Bilirsən o əclaf dünən nə deyirdi? Guya altmış yaşında görünürəm... Halbuki hamı mənim əlli dörd yaşım olduğunu bılır. Əməlli-başlı əzişdirdim. Başımıza yiğisanlar məni daha da qızışdırıldılar, sonra da onu sürüyüb apardılar, qorxdular ki, boğub öldürərəm.

Maniek az qala Hermanı boğan əllerinə baxıb köksünü ötürdü və əlavə etdi:

-Biz slavyanlar yaman həssasılıq...

Yulius nəzakət xatirinə susdu. Bu gün Maniekin altmış yaşı tamam olurdu və özü üçün gətirtdiyi şokoladı da ona bağışlayırdı.

-Sən mənə de görüm, bunu necə yeyirlər, Yulius? Birbaşa udum getsin, ya çeynəyim? Bu, konfetdən böyükdür...

-Arxayınca dişləyə bilərsən. Qorxma, qumbara deyil! - Yulius onu sakitləşdirdi.

Maniek şübhəli-şübhəli Yuliusa baxdı, sonra konfetləri ehtiyatla ağızına apardı. Bir az keçdi. Onun ağızında beşcə dişi qalmışdı. Yulius özünü elə göstərdi ki, guya iyənmiş xiyarla dolu qutuya baxır. Nəhayət, tərəvəz alverçisi ağızını silib:

-Qurtardım, - dedi və tübürdü.

-Niyə tübürdün? Xoşuna gəlmədi?

Maniek böyründə dayanmış Yuliusa baxdı. Həyəcanlandığı əməlli-başlı hiss olunurdu.

-Araqdan yaxşıdır, - deyə kəkələdi.

Ömründə belə gözəl kompliment eşitməmiş Yulius qulaqlarına qədər qızardı. Maniek ikinci qədəhi də içib ayağa durdu. O qədər balaca idi ki, yük maşınının ortasında rahatca dayanırdı, başı da örtüyə dəymirdi. Əvvəlcə maşının içində baxdı, sonra bütün Aninə göz gəzdirdi və uzaqlarda elə itibbatdı ki, qəflətən özünə Dantsıq çımrılıyindəki iyirmi beş yaşılı oğlan kimi göründü. Ne barədəsə qəti qərara gəlmış adamlar sağı əlini silkələdi:

-Bir ildən sonra bunu təkrarlayarıq... O biri ili də... Mən ölenə qədər təkrarlayarıq... Danışdıq, Yulius?

-Ya da mən ölenə qədər, - Yulius onunla razılaşdı, spirtli içkidən xoş gəlməsə də, araqdan qurtum-qurtum içdi və təəssüf hissili xatırladı ki, qutuda hələ bir şokolad da qalıb...

Hətta buludları da başqa yerlərin buludlarından seçilən Aninin qurtaracağında cənab Savka adlı bir kişi yaşayırırdı. Onu heç kəs ciddi adam

hesab eləmirdi, çünki hər yerdə deyirdi ki, evində şeytan yuva salıb. Cənab Savka bu şeytanın ziyansız olduğunu başa düşənə qədər nə edəcəyini bilmirdi. Axırda əmin oldu ki, şeytan ona pislik eləmir. Yalnız hərdən eynəyini, ya da corablarını gizləyirdi. Vaxt ötdükçə cənab Savka şeytana elə öyrəşdi ki, hətta onun üçün yemək də bişirməyə başladı. Ancaq şeytanı Savkadan başqa heç kəs görmürdü və onun payını da axırda özü yeməli olurdu. Julius uzaqdan Savkanın onu qarşılamağa necə hazırlaşdığını eşitdi. Son vaxtlar radioda tez-tez səslənən bir mahnını oxuyur, arada da şeytana əmrlər verirdi. Cənab Savkanın bir qulağı kar idи və ona görə də böyürtüsü küçədə eşidilirdi: "Ələ-ayağa dolaşma, ay yaramaz! Gel güzgünen yanında otur... Yox... yaxşısı budur, elə burda oturasan... O gələndə də mumla, səsin çıxmasın..."

Julius qapını döyəndə bir anlığa içəri sakitlik oldu.

-Xoş gəlmisin, Julius, - cənab Savka bu gün pencək geymiş, qırmızı qalstuk taxmışdı.

O, Juliusu yemək otağına apardı və nəzakətlə stolun ətrafına düzülmüş stilları göstərdi:

-İstədiyin yerdə əyləşə bilərsən.

Julius stillara baxdı, sonra Savkanın xətri xoş olsun deyə onlardan birini göstərib soruşdu:

-Bu da boşdur? Ömrümdə şeytanın üstündə oturmamışam.

-Narahat olma, - Savka gülümsədi, - onun öz sevimli stulu var, orada oturub irişir... - Sonra da divarın yanındaki stillardan birinə tərəf dönərək onunla danışmağa başladı: - Sən niyə irişirsən? Burda gülməli nə var? - yenə də Juliusa baxıb gülümsədi: - Sən ona fikir vermə! Bu yaxınlarda ölen arvadımdan da səfəhdır. Hərdən mənə elə gelir ki, bütün bu işlər onun əməlidir.

Julius ehtiyatla stillardan birinə oturdu, çantasını açdı, sonuncu Marsipan gavalısını çıxardı.

-Buyurun, axırıncı həftə bunu sifariş vermişdiniz.

-Çox gözəl... - Savka konfetə heç gözünün ucu ilə də baxmadı. - Bilirəm ki, sənə çox əziyyət verdim, ancaq düzünü desəm, mənim günahım olmadı... - O, mənali-mənali şeytan tərəfə baxdı və Julius hiss etdi ki, batdı daha, heç kəs onu xilas edə bilməyəcək, cənab Savka indi şeytanın əməllərindən, başına açdığı oyunlardan danışmağa başlayacaq. Savka, doğrudan da, andaman eləməyə başladı: - Neçə gün idi ki, mənə rahatlıq vermirdi, gah bunu, gah da onu istəyirdi. Rəhmətlik xanım Savka da belə idi, heç vaxt nə istədiyini dəqiq bilmirdi. Əcəl gələndə necə oləcəyini də bilmirdi. Bilmirdi ayaq üstə ölsün, ya otura-otura. Axırda əcəl onu ayaqyoluda haqladı. Bu da keçən həftə gecə yarısına qədər televizora baxdı, Con Veynin də oynadığı qorxulu film göstərirdilər... Səhəri gün də kinoya getmək istədi. İcazə vermədiyim üçün hamamdakı sabunu yedi. Sonra da gic-gic suallarla məni dəng eləməyə başladı: Niyə günəş düzbucaqlı deyil? Maşınlarda tüstüötürən boru nəyə lazımdır? Niyə it piş-piş eləyəndə arxasını küləyə çevirmir? Papa kvadrat şəklində qızardılmış balıq əti yeyir? Daha dözə bilmirdim, Julius... - O, şokolada baxanda Julius sevindi, ancaq Savka sizildamağına davam etdi. - Əvvəllər, heç olmasa, maraqlı söhbətlər edirdik. Bu yaxınlarda ona molekulyar biologiyadan danışanda, qayıdır soruşdu: Onda insanların dalında kaktus ağacları bitəcək? - Bəs necə, ay axmaq, - deyə qışqırdım. Halını pozmadan dedi: - Onda qoy sənin dalında ikisi bitsin, qoca köpək!

Çox fikirləşdim ki, onun ağızını nə ilə yuma bilərəm, axırda ağlıma gəldi ki, bunu yalnız marsipanla etmək olar. Frau Savka da vitrində balaca bir marsipan görən kimi hər şeyi unudurdu. Marsipan adı çəkiləndə, bu da səsini kəsdi. - Cənab Savka konfeti göstərdi: - Azadlığım üçün nə istəsələr verərəm. Bu mənə neçəyə başa gələcək, Yulius?

-Heç neçəyə... Hədiyyədir... - deyən Yulius daha dözə bilmirdi, tez çıxıb getmək isteyirdi. Savka şübhəli nəzərlərə onu süzdü, Yuliusun zarafat etmədiyinə əmin olanda dedi:

-İnanmiram ki, bu yaramaz belə şeyi qiymətləndirə bilər. Ancaq Allaha şükür ki, mən hələ nəyin nə olduğunu bilirəm... - sonra da coşqunluqla əlavə etdi: - Hədsiz dərəcədə minnətdaram!

-Dəyməz, cənab Savka. - Yulius yerindən qalxdı. - Getmək vaxtıdır. Bu gün televizorda Kırk Duqlasın da oynadığı film göstəriləcək.

-Kırk Duqlas? Adamın gülməyi gəlir, - Savka istehza elədi. - Bildiyimə görə, gün batandan sonra sən bir qızla çay qıraqına gedirsin. Qaranlıq düşən kimi şokoladı cibindən çıxarırsan, qızın başını piyləyirsən. Gözlərini yumur, ağızını açır, sən də... Ağzımı boza vermə, cavan oğlan! Əger qız şirni görəndə ağısını itirirsə, onunla nə istəsən, edə bilərsən.

Cənab Savka üyüdüb tökəndə, Yulius yavaş-yavaş qapıya tərəf getdi, cavanlığında şəhərin bütün qızlarını bədbəxt eləmiş qoca Savkanın xətrinə dəyməmək üçün mənalı-mənalı gülümsədi.

-Yaxşı, get... Ancaq bu gün çay qıraqında şokoladı cibindən çıxaranda, dediklərimi unutma.

-Söz verirəm, cənab Savka, - deyə Yulius onun əlini sıxdı.

Yulius küçəyə çəxdı. Anının başı üzərindəki günəş gürub edirdi. Yavaş-yavaş gedirdi. Demək olar ki, bütün evlərin pəncərələri açıq idi. Bəzilərinin qarşısında maraqla küçəyə baxan anınlılar görünürdü. Varşavadan gələn marsipan qutusu boş idi. Bunun belə tez qurtardığına özü də təəccübəldi. Ümumiyyətlə, hər şey tez keçib gedirdi. Özü dünən cavan oğlan idi, bu gün isə qənnadı dükəninin sahibidir. Bəlkə, Anin balaca olduğu üçün belədir? Axı balaca şəhərlərdə hər şey tez olur. Bu meşələrin arxasında, günün batdığı yerde Amerika vardi. Ancaq Amerikanı Anınlə müqayisə etmək olardı? Anin geridə qalmış bir yer idi. Amerikada gün çıxanda Anində hələ axşam olurdu. Maniek hələ də ağızındaki şokoladı çeynəyir, Smolnu Ata da Kasia ilə Luizanın ruhları uğrunda mübarizə aparırdı. Belə yerdə necə xoşbəxt ola bilərdin?

Yulius təmiz yay havasını ciyərlərinə çəkdi. Ancaq tini burulmamış cənab Savkanın səsini eşitdi. O, hələ də evinin qabağında dururdu və Yuliusa tərəf qışqırırdı:

-Yulius, qızlar bir yana, sən bütün günü nə işlə məşğul olursan?

Yulius geri döndü, qırub edən günəş onun gözünə düşdü, üzünü turşutdu, hər sözü uzada-uzada dedi:

-Nə... iş... görürem?

-Hə, nə iş görürsən?

Yulius bir anlığa fikrə getdi, sonra əlini yellətdi:

-Özün görmürsən? Bütün şəhəri gəzib marsipan paylayıram...



**Alman dilindən çevirən:
Vilayet HACIYEV**

Sevgi və xəyanət



Sevgi hər birimizin həyatına bir cür gəlir. Məsələn, mənim həyatıma yağışlarla gəlmışdı. "Yağmurlarla gəldim", - demişdi yağmurla gələn adam. O andan sonra hər şey adama tanış gəlir. Elə bilirsən, çiçəklər, ağaclar, yarpaqlar da doğmadır, tanışdır... Şair necə deyir: "qardaşım, bacım çiçəklər"... Məsələn, yolla gedirsən və hər çiçək sənin üzünə gülür. Elə bilirsən, hər ot səni tanıyor. Hər ağacla ülfətin var. Havadan yazın ətri gəlir (fərqi yoxdur, hansı fəsildir). Özünü təbiətin bir ünsürü hesab edirsən. Elə bil qanadların var, özün də göy üzündəsən və sənə elə gəlir, birinci dəfədir özünü bu cür azad hiss eləyirsən.

Sevən insan ən yaxşı insandır; bütün insanları sevmək, bağırına basmaq, yaxşılıq etmək istəyir.

Mən dənizə nadir hallarda gedirəm, nədənsə günəşin şəfəqlərindən zövq ala bilmirəm. Amma bir təəssüratımı ilk məhəbbət kimi xatırlayıram; günəş mənə öz təbəssümünü göndərir, dənizin suyu ruhumaya siğal çəkir, isti qum nazımla oynayırırdı. Ən gözəl anlar məhəbbət kimi xatırlanır.

"Mənə elə bir qadın verin ki, hər gün Ay kimi mənim göy üzümdə görünüsün". A.P.Çexov belə deyirdi. Olqa Knipper onun həyatına gələndə yazılıçı ölümcül xəstə idi. Həyatının sonuna təxminnən 5 - 6 il qalırdı. Onların məhəbbəti 6 il davam etmişdi.

Çexov ilk dəfə onu Bədii teatrda İrina rolunda görmüşdü və aktrisanın səmimiyyətinə valeh olmuşdu. "Əgər mən Moskvada qalsayıdım, bu aktrisaya mütləq aşiq olardım", - deyə yazılıçı öz dostuna məktubunda yazırırdı. Amma artıq gec idi. Çexov bu qeyri-adi qadına - Olqa Knipperə vurulmuşdu.

Yeganə əngəl məsafələr idi. Olqanın həyatı Moskvayla bağlı idi, o, tamaşalar, yubiley tədbirləri, bohemə ziyafətləri olmadan yaşaya bilməzdi. Çexov isə, əksinə, xəstəliyi səbəbindən şəhərdə qala bilməzdi. 1899-cu ildə o, Melixovodakı mülkünü satır və həmişəlik Yaltaya köçür.

1899-cu ilin iyulundunda onlar Krımda bir neçə həftə keçirirlər. Çexov Olqaya tikilməkdə olan evini göstərir. Birlikdə gəzirlər, söhbət edirlər, arzularını bölüşürler.

Moskvaya qaydan Olqa Çexov üçün möhkəm darixdiğini hiss edir, özünü saxlaya bilməyib yazılışa birinci özü məktub yazır.

"Mənim qeyri-adi, sevimli aktrisam, gözəl qadın, bilsəniz, məktubunuz məni necə sevindirdi. Mən sizə alışmışam və sizi yaza qədər görə bilməyəcəyim fikri mənə ağır gəlir..."

Növbəti bir neçə ay xiffət içinde keçir. Yaxşı ki, məsafələri qısalдан məktublar vardı... Mayda Çexov yenə Moskvaya gəlir, iyulda Olqa Yaltaya... Artıq hər iki paytaxtda aktrisa ilə yaziçinin məhəbbət macərasından danışındılar.

Olqa da qeyri-müəyyənlilikdən yorulmuşdu. Evlilik üçün təkid edirdi.

"Xahiş edirəm, məni anla. Biz artıq iki yaxşı dost kimi görüşə bilmərik. Mən sənin ananın əzablarını görmək istəmirəm, Maşanın (yaziçinin bacısı) üzünə baxa bilmirəm. Sanki iki od arasında qalmışam".


Çexov evlilik işini uzadır, sənədləri səbəb göstərir, nəhayət, qərarını Olqaya bildirir.

1901-ci il iyunun ilk günü onlar evlənilər. Toy yaziçinin istəyi ilə diqqət çəkməyən, sakit və sadə bir mərasimdən ibarət idi. Olqanı Moskvada tamaşaları gözləyirdi, ona görə yenidən Moskvaya, teatra qayitmalı olur.

"Mənim Dusyam, mələyim, göyərçinim, yalvarıram sənə, inan ki, mən səni çox, lap çox sevirəm". - Çexov arvadına məktubunda yazdı, - "Məni unutma və tez-tez xatırla. Nə olursa - olsun, sən lap qoca qarıya çevrilsən belə, mən səni yenə də sevəcəyəm - gözəl qəlbinə, xasiyyətinə görə. Əgər xəstələnsən, hər şeyi burax və yanımı, Yaltaya gəl, mən sənin qayğına qalaram. Özünü çox yorma, əziz qadınım".



Çexov biliirdi ki, Olqanın teatra hava - su kimi ehtiyacı var, ona görə istəmirdi, o, səhnəni atsın. Amma Çexovun dostları Knipperi sevmirdilər, onlar belə hesab edirdilər ki, Olqa Çexovun pyeslərində baş rolları almaq üçün ona ərə gedib. Üstəlik, ağızgöyçəklər deyirdi ki, Olqanın teatrda məşuqu var və o da qadının sayəsində repertuarla təmin olunur. Knipper həqiqətən Çexovun pyeslərində oynadığı rollarla məşhurlaşmışdı, ancaq bu o demək deyildi ki, Çexova qarşı münasibətdə təmənnalı idi. Ərinə yazdığı məktublarda isə dönə-dönə onu sevdiyini və xiffət etdiyini deyirdi:



"Antonka, əzizim, bayaq sənin portretinə tamaşa edirdim, birdən hönkür-düm. Sənin yanında olmaq istəyirəm, səhnəni atmadiğim üçün özümü danlayıram. Anlamırıam, içimdə nələr baş verir və bu da məni əsəbiləşdirir. Sən orda təksən, dərixırsan, mən isə burda hansısa müvəqqəti bir işlə məşğulam. Halbuki, mən özümü bütünlükə sənə, duygularıma həsr etməliydim. Axi, mənə nə mane olur?"

Çexov arvadına bacardığı kimi təsəlli verirdi: "Sən günahkar deyilsən ki, qışda burda, mənim yanımda ola bilmirsən. Əksinə, biz vicdanlı ər-arvadıq, bir-birimizin işinə mane olmuruz. Sən axı teatri çox sevirsən, deyilmi? Əgər sevməsəydin, başqa məsələ."

Çexov ve Knipper uşaq sahibi olmayıçox arzulayırdılar. Ancaq Olqanın birinci hamiləliyi problemlə keçir və uşaq ana bətnində tələf olur. Bir müddət sonra Peterburqda qastrol vaxtı bədbəxt hadisə baş verir; Knipper yixılır və bətnindəki uşağı itirir. Onun ikinci dəfə hamilə qaldığını, demək olar ki, heç kim, o cümlədən Çexov bilmirdi. O, bunu arvadının həkimindən təsadüfən öyrənir. Vaxt məsafəsinə görə bu uşaq onun ola bilməzdi. Ümumiyyətlə, Çexov arvadının ona xəyanət etdiyini hiss etsə də, heç vaxt onu ittiham etmirdi. Yaziçinin bu barədə Olqaya yazdığı məktubunda zarafatqarışq xəfif məyusluq duyulurdu:

"Mən anonim məktub almışam, orda yazılıb ki, sən Peterburqda kiməsə dəlicəsinə vurulmusan. Yəqin sən ona görə məni daha sevmirsən ki, mən qənaətcil deyiləm və səndən xahiş etmişəm ki, artıq pul xərcləyib mənə 1-2 telegram vurasan. Xəsisin biri xəsis... Yaxşı, neyləmək olar... Mən isə səni artıq vərdiş etdiyim kimi, hələ də sevirəm..."

15 iyul, 1904-cü il. Çexov gözlərini həmişəlik yumur. Olqa Knipper ərini həyatının son günlərində tək buraxmir - Almanıyanın cənubundakı Badenvaylərə müalicəyə gedən yazılımını müşayiət etmək üçün aktrisaya teatrda möhlət vermişdilər.

Çexovun ölümündən sonra Olqa bir müddət gözdən itir, özünə qapanır. Deyilənə görə, o, hələ də mərhum ərinə sevgi məktubları yazmaqdə davam edirdi... Amma tədricən Knipperin yaradıcı təbiəti ağrıya üstün gelir, o, teatra

qayıdır və möhtəşəm obrazlar yaradır. Olqa Knipper ikinci dəfə ailə qurmur, amma cəmiyyətdə onun məhəbbət macəraları haqqında dedi-qodular gəzirdi.

Çexovla keçən 6 ili isə aktrisa belə xatırlayırdı: "Bu 6 il mənim üçün həyatın həm gözəlliyi, həm də həqiqəti idi..."

Ətrafdakıların ziddiyətli fikirlərinə rəğmən, A. P. Çexov üçün də bu 6 il xoşbəxt illər idi. Bunu onların bir-birlərinə yazdığı məktubları (onların sayı 400-dən çoxdur) təsdiq edir:

"Arvadım, rəfiqəm, səni bərk-bərk öpürəm, bağrıma basıram, oxşayıram. Məni unutma, unutma, yadırğama! Bayırda yaz səs-küyü var, amma pəncərədən baxıram, qarlı qışdı. Yuxuma gəl, Dusya!"

* * *



Çexovun sevimli aktrisasıyla keçən həyatı bir az ağrıdır, bir az sarsıdır məni. Bu, Çexovsayağı məhəbbət idi. Onların kilometrlərlə uzaq məsafədən bir-birlərini sevmələri, görüşmələri, uzaqdan-uzaga bir-birlərini oxşamaları bir teatr pyesi kimi görünür. Sonra üçüncü bir adam gəlir "səhnəyə". Buna baxmayaraq, Çexov arvadından vaz keçmir. Çünkü "vərdiş etmişdi sevməyə". Əslində, Olqanın sevgisi tamamilə yox olmamışdı, bəlkə də, məsafələr, ayrılıq öz rolunu oynamışdı və incə qəlbli aktrisa tənhalığa davam gətirməyib özünü yeni sevgiyə təslim etmişdi. Həyatın o qədər girintili-çixıntılı məqamları var ki. Yadıma düşür ki, Çexovun bir neçə hekayəsində qadın xəyanətindən söhbət açılır. Hətta Çexov bu qadınları qinamır, ittiham etmir, əksinə, başa düşməyə çalışır; Olqanı başa düşdüyü kimi. Məsələn, Çexovun hekayələrinin birində gözəl qadın çıirkin, əyri ayaqları olan dazbaş keşisə ərə getməyə məcbur olub və çox bədbəxtidir. Onların qaldığı yer kilsənin kiçik otağıdır. Qadın hər gecə yatmayıb bayırdan gələn səslərə qulaq kəsilir; bəlkə, kimsə qışın şaxtasına davam gətirməyib gecələmək üçün kilsəyə gələr. Bəzən bəxti gətirir, kilsəyə kimsə pənah gətirir. Belə vaxtlarda qadının gözləri gülür, qəlbə həyat eşqiyle döyüñür. Özünü qadın kimi hiss edir...

Çexovsayağı məhəbbət, beləcə, fikirlərimi məşğul edir, bəlkə də, bu vaxt təbiətlə teması elə də hiss etmirəm. Ancaq insana münasibət, qadına münasibət yeni, təzadlı fikirlər doğurur...




Günel NATIQ

◆ N e s r

Azər ABDULLA

FİZİKA PİLLƏSİ



1989-cu il fevralın son günü Bakıda “köhnə dəyirman” deyilən yerin yaxınlığında, “qul bazarı” adlanan ərazidə, yolun qıraqında yanları deşik-deşik, əzik-üzük, qulpsuz vedrədən qalxan alovda üzü küçəyə sarı azca əyilərək əllərini isidib ovuştururan saçlı-saqqalı ağarmış altmış səkkiz yaşılı kişi Qərbi Azərbaycandan qovulmuş iki yüz min türk qaçqınından biriydi. Qaçqınlığın üç ayı ərzində arvadıyla birgə üç dəfə yaşayış evini dəyişmişdi. Sığındıqları uzaq qohumluğunu çatan evin yiyesi bu abırlı, nəzakətli, həssas ailəni buraxmaq istəməsə də görkəmindən, danışığından nəcabətlik yağan kişi, elə onun arvadı da özlərini tikan üstündə oturmuş kimi hiss etdiklərindən, qaldıqları evə yük olmaq istəməmiş, ay tamam olcaq başqa tanışın evinə köçmüdüdülər. Ermənistanda qoyub gəldikləri iki mərtəbəli, bağlı-bağatlı evini münasib bir evlə dəyişmək üçün o mədəni kişi iş günləri sübhün gözü açılandan evdən çıxaraq şəhəri, sonra Bakı kəndlərini əlek-vələk etmiş, ayağı dəyməmiş bir küçə, bir məhəllə qalmamışdı. Altıncı-bazar günlərisə, qaldığı evin qonşusu gənc Cəmillə üçüncü dəfəydi qul bazarına gəldiyi.

Onların yanından yavaş-yavaş ötən mavi rəngli “QAZ-31”in qara eynəkli sürücüsü küçə boyu düzülmüş adamları gözdən keçirərək, əlli-altmış metr irəli sürüb maşını saxladı. O vaxtlar şəhərdə, bəlkə, “QAZ-31” maşını barmaqla sayılan qədər az olduğundan, bəlkə də qara eynəkli kişinin zəhmindən “qul bazarı”ndakı adamlar cürət etmədiyindən, “Jiquli”, yaxud “Moskvic” maşınları ətrafına olduğu təki arı pöhrəsi kimi yığışmaqdan ehtiyat elədi.

...Hündür daş hasarlı bağın naxışılı iri dəmir qapısına yaxınlaşanda qapı öz-özünə açıldı. Maşın həyətə girdi. Qara eynəkli kişinin maşından düşcək geriye çevrilib əlindəki pultla alaqapını bağladığına görəndə, bağ həddindən artıq geniş olsa da, yaşılı kişinin ürəyi sıxıldı. Ona elə gəldi hündür hasarlı bu geniş bağdan heç vaxt bayırı çıxa bilməyəcək. Qovulduğu kənddə onun bağını qonşu bağlardan qurşaqdan aşağı hündürlükdə uzanan təkcə nazik mis məftil ayırrırdı. Qonşusu çay içməyə çağıranda o, ayağını qaldırıb, məftilin üstündən aşib gedirdi. Qara gözlüklü kişi gənc oğlanın qolundan yapışdı, yaşılı kişinin üzünə baxmadan: - Gedək səni işlə tanış edim... - dedi.

Qul bazarından gəlmiş fəhlələrə verilən üç tapşırıqdan biri, bağın bu başında yerləşən villanın kanalizasiya suyu divardibi boyunca ən azı bir qarış dərinlikdə qazılıb plastik borularla bağın o biri başındaki quyuyacan çəkilməliydi. Torpaq qumsal olduğundan bu iş o qədər də çətin deyildi. İkincisi, quyunun yaxınlığında olan iyirmi beş kise peyin bağın bu biri başındaki üzümlük sahəsinə daşınmaliydi. Üçüncü tapşırıqsa, bağda dolaşan səkkiz toyuqla bir xoruz səbzə-göyərtinin göyərməsinə imkan vermədiyindən, həm də pintilik törətdiyindən, tutulmalıydı. Xoruzdan başqa tutulacaq toyuqlar fəhlələrin olacaq, üstəlik, ikisinə bir əllilik də veriləcəkdi. Görüləcək işi anladandan sonra qara eynəkli kişi: - toyuqları tutmaqdan başlayın - deyib tələsik dönüb onlardan aralındı.

- Cəmil, toyuq tutmaq mənlik deyil, kisələri mən daşıyaram. - Yaşlı kişi divarın dibindəki paslanmış dəmirdən olan el arabasına yaxınlaşdı. Pezin kisələrindən ikisini arabaciğa qoyub bağın ortasıyla uzanan çıçırla bağın ortasınan asanlıqla sürüb gətirdi. Arabaciğin dəmir təkəri metlağı sıınıb dağılmış, səhərə yaxın yağın leysandan boşalmış torpaqda batıb qaldı. Güt verdikcə arabaciğin balaca təkəri daha dərinə işlədi. O, kisələri bir-bir qucağına alıb ikicə addımlıq torpaq yolu asanlıqla adlayıb qarşı tərəfə gətirdi, boş arabaciğı dartıb metlağın üzərinə çıxartdı. Kisələri yenidən arabaciğa yükleyib deyilən yerəcən apardı. Boş arabaciqla geri qayıdanda ikicə addımlıq torpaq yolu bərpa etmək üçün yan-yörəsinə boyanıb dəmir, taxta qırığı, yastı-yapalaq daş parçası axtarsa da, gözünə bir şey dəymədi. Növbəti kisələri gətirib palçıqlı yola çatanda "hələlik hamisini gətirib bura yiğim, sonra o yana adladaram" ağlından keçdi.

Günün günorta çağı Cəmil tutduğu səkkiz toyuğun ayaqlarını qaytanla bağlayıb ərik ağacının altında yan-yana düzmüş, indisə qan-tər içində gözəl-göycək mərcan xoruzu qovalayırdı. Ahıl kişisə səhərə yaxın leysan yağışdan ıslanıb ağırlaşmış sonuncu peyin kisələrini iki addımlıq torpaq yoldan adladıb qalaqlanmış kisələrin üstünə aşıraraq qəddini yenicə düzəldəndə ərik ağacının yerə yaxın budağından qalxaraq uçub, uçub onun başı üstündən ötəndə o, yaşına uymayan cəldliklə hoppanıb göydə xoruzu tutmaq istədi, ancaq xoruzun al-əvan, uzun quyruğu əlinə keçdi. Kişi müvazinətini itirib yixılanda, çevrilərək kisələrin üstünə sərildi. Qanad çalıb çırpınan xoruzun uzun qırmızı, yaşıllı qoşa lələyi onun əlində qaldı. Ayaqlarıyla kisəyə təkan verib yerə sıçrayan xoruz sürətlə qaçmağa başladı. Həmin an villanın ikinci qatının bəri başında qolunu məhəccərə dirsəkləyib kameranın ona sarı tuşlandıığı ahıl kişisinin gözündə yayınmadığı kimi, qara eynəkli, iri sallaq qarınlı "xozeyinin" ucadan oğluna şaqraq səsle dediyi "utanmaz əlləzinə" sözlərini aydınca eşidəndə diksindi. "Bu söz mənnən qabaq hardan gəlib çıxıb Nardaran bağlarına?.." düşündü. Bakıdan altı yüz kilometr uzaq başqa respublikanın bir kəndində təkcə orta məktəb şagirdləri, müəllimləri deyil, həmin kənddə yaşayanların bəlkə də hamısı "utanmaz əlləzinə" sözünün yaradıcısı, halalca yiyesi Qeybullah müəllimin dilində düşdüyüünü, sonralar bu deyimin getdikcə yayılıb coxlarının istəkli, işlək sözünə çevrildiyini hamı bilirdi. Dərsini hazırlamadığı bəs deyil, sinifdə şuluq salan sırtıq, həyəsiz uşaqlara danlaq, töhmət, tənbeh mənasında bu sözü işlətmək onun adətiydi. Bu ifadənin mənasını bilən olmasa da, məktəbin şagirdləri kimi, bəzən kənd camaatının coxu da Qeybullah müəllimin bu halal sözündən qonşudan aldıqları dəhrə, balta, qazma kimi istifadə edirdilər. Bu söz getdikcə öz aşağılayıcı, qınayıcı mənasını itirək Qeybullah müəllimin boy-buxununu, əsəbiliyini, ədalətli, namuslu, savadlı, bilikli müəllim obrazını öz içərisinə aldığından bir-birlərinə deyilən bu sözdən kimsə incimirdi.

Qeybullah müəllim başını ani qaldırıb yuxarı baxanda qara eynəkli kişinin özü boyda, ancaq ariq, yeniyetmə oğlanın qolundan yapışib (oğlanın qucağında sini dolusu kabablıq üçün doğranmış ət vardi) bir sayaq itələyə-itələyə: - Tərbiyəsiz, səndən adam olmuyacaq! - deyib başıyla Qeybullah müəllimə işarəylə: - Atanın sözünə baxmasan, axırın bax, o kişi kimi hambal olacaq! - deyib pillekənin başına gətirdiyini - ehtiyatlı ol, yixılsaran, get "u" kişini də çağır sənə kömək eləsin,- deyəndə ahil kişini sanki ildirrim vurdu, bu şışman kişinin keçmiş şagirdi olduğuna şübhə yeri qalmadı. "Yüz faiz, həmin uşaqdı. Bədəni kimi səsi də yoğunnayıb. Qonşu kənddən gələn uşaqların hamısı "o" əvəzinə "u", o adama, "u adam" deyirdilər. O caydaq uşaq da oğlu, "kopiya, öz cavanniğidi..."

Qırx bir il önce bir yaz günü doqquzuncu sinifdə baş vermiş, unudulmuş xoşagelməz əhvalat altmış səkkiz yaşlı Qeybullah müəllimin yaddaşında dipdiri canlandı. Uca boylu, qara kostyumlu, zolaqlı uzun qalstuk taxmış, şax yeriyən Qeybullah fizika müəllimiymi. Fizikadan hər mövzunu həvəslə, ilhamla şirin-şirin, elə izah edirdi, elə bil "Min bir gecə nağılı"ni danışındı. Elə bu səbəbə görəydi, işlədiyi beş ildə məktəbi bitirib instituta, universitetə qəbulə gedən uşaqlar fizika imtahanından beşdən, dörddən aşağı qiymət almırlılar. Ədəbiyyata, tarixə meyilli şagirdlərdən bəziləri artıq Qeybullah müəllimin sehrinə, cazibəsinə düşmüşdü. Ədəbiyyat, riyaziyyat, həndəsədən dərs deyən müəllimlərdən fərqli olaraq, Qeybullah müəllim yazı taxtasına yazdıqlarını, bəzən lap elə uşaqların yazdıqlarını şagirdlərə sildirmir, həmişə tələsik əsəbi-əsəbi özü silirdi.

Həmin yaz günü yenə də onun bir əlində qızlardan hansınınsa tikib gətirdiyi güllü, sarı yumşaq məxmərdən silgi, bir əlindəsə aq şokolada bənzər dördkünc uzun təbaşir vardi. Bir yol, bəzənsə, uzaqbaşı iki dəfə əlini hərlətməklə çekdiyi üç dairəni elə bil pərgarla, düz xətlərisə sanki xətkəşlə çəkmişdi. Dairələrin ən irisinin üstündə Günəş, ikincisində Yer, üçüncüsündə Yupiter yazmışdı. Pəncərədən qara yazı taxtasına doğru iri boru şəklində uzanan gün işığında milyonlarla üzən ağappaq toz, təbaşir zərrəcikləri Qeybullah müəllimin qara kostyuminun qollarını, yaxasını ağartsa da o, həmişəki kimi ilhamla, şövqlə danışır, alnına, gözünün üstünə tökülen şəvə kimi qapqara, parıldayan tellərini təbaşir tutduğu əlinin üç barmağıyla tez-tez geri eləyirdi. O, işığın süretinə aid hansıa düsturu qara lövhəyə yazanda şagirdlərdən kiminsə həyəcanla dediyi - Qatar tərpənir, tələsin! - sözlərini Qeybillah müəllimin qulağı çalsa da, düsturu sonacan yazib qurtarmadığından geri çevrilib baxmadı. Ancaq bircə an sonra qatar fitinə bənzər səsə geri çevriləndə adını indi xatırlaya bilmədiyi ariq, ucaboy, qaraşın, şumal üzlü oğlanın arxadakı son partada ayaqüstüə dayanıb sağ qolunu dairə boyu hərləyərək yenicə yerindən tərpənən paravoz təkərini yamsılayıb aramla "kuff, kuff, kuff" səs çıxardığını gördü. Bütün məktəbdə ipə-sapa yatmayan şuluq, avara kimi tanınan, iki il sinifdə qalan (bir dəfə yeddinci, ikinci dəfə doqquzuncu sinifdə) qonşu kənddən gəlmış o uşağı Qeybullah müəllim bəlkə də bir az danlayıb, uzaqbaşı "utammaz əlləzinə!" deməklə hirsini soyudub yerində oturdacaqdı. Ancaq onu hövsələdən çıxarıb cin atına mindirən bu oldu ki, uşaq çevrilib müəllimin gözünün içində baxandan sonra da heç nə olmayıbmış kimi, yenə də həyasızcasına dörd yol sağ qolunu hərlədərək "kuff, kuff, kuf-kuf, kuf..." elədi. Əlindəki təbaşiri o sırtıq, həyasız, saymaz uşağı sarı tulazlamaq Qeybullah müəllimin ani aqlından keçdi. Hirsindən elə bil dili tutuldu, bir anlıq çevrilib heykələ döndü. Heç nə olmayıbmış kimi uşaq giley, umu-küsü ovqatıyla nəfəs dərmədən:- Məllim, Bəhmənyar, Tusi, Nyuton kimi əslində mənim də adım fizika kitabına

salınmaliydi. Bu günah azımış kimi, sən də mənə iki verirsən... - deyəndə uşaqlar yer-yerdən piqqıldışdır. İri gözlərinin bəbəkləri bir az da bərəlib böyümüş Qeybullah müəllim: - Sırtalıb sirimsimiş! Utammaz əlləzinə!..

- Məllim, mən kəşf eləmişəm. Mənim tapıntıım heç bir kitabda yoxdu... Qeybullah müəllim əsəbi-əsəbi iki addım uşaqa sarı yeridi. Nə düşündüsə, həmin tövrlə geri dönüb, yeyin-yeyin iri addımlarla irəliləyib sinfin qapısını açdı, uşaqa sarı çəvrilib ucadan: - Rədd ol, gəl çıx bayır! - dedi. Hələ də ayaqüstə dayanıb yerindən tərpənməyən uşaq gülə-gülə, həm də kinayə ilə: - Onsuz da özüm getmək istəyirdim. Bu fizikanın kimə nə xeyri var, mənə də olsun? Sənin kimi müəllim olmaq istəmirəm, - deyib partadan aralındı, iki addım atıb dayandı, tez-tez sözünə davam elədi, - keçən dəfə dərsi sorusanda öz keşfim barədə fikirləşdiyimdən cavab vermədim, sən də mənə "iki" yazdın. Özünnən təbii işiq saçan Günəşdən, ulduzlardan, ildirimdan danışdın. Bunnar kitabda da var. Oxuyub deməyə nə var...

O, yazı taxtasının tuşuna çatanda geri dönüb birinci sıradə əyləşən qızlara sarı əlini uzadaraq sözünə davam elədi: - Ağlı, qaralı bu gözəl-göycək qızlarımız işiq saçmır mı? Lap cox da yaz aylarında! Gözə görünməsə də, onlardan sel kimi axan elektrik zərrəcikləri, dalğası adamı tok kimi vurmurmu!?. Bunları demək əvezinə, bapbalaca işildaquş böcəyinnən danışırsan...

Hələ də qapının ağızında hirsindən qaralıb az qala boğulacaq Qeybullah müəllim ayağını bərkdən yerə vurub: - Gəl rədd ol, çıx sinifdən!.. Sənin axırın hambaldi! Hambal!.. - dedi.

- Təkcə sinifdən yox, sənin xətrinə məktəbdən, kənddən, rayonnan yox, lap respublikadan çıxıb gedirəm, - dedi, qapıdan çıxhaçıxdə geri çəvrilib: - Uşaqlar, qatar gedir, tələsin! - söylədi. Qeybullah müəllim hirsə qapını itələyib örtdü. Bayırdan zəif qatar fitinə bənzər səs yenə eşidildi.

Qonşu kənddən gəlmış ipə-sapa yatmayan dəçəl şagirdin məktəbdən biryolluq çıxıb getməsi bir yandan bütün müəllimlərin, lap elə direktorun da ürəyincəydi. Bir yandan da Qeybullah müəllimin ilbəil artan şöhrətinə, qazandığı hörmətə, sayğıya qısqanıb paxılılıq edən müəllimlərin, lap elə direktorun qəlbində gizlin bir sevinc də vardi. Burası da vardi, direktorun əlinə fürsət düşdüyündən "məktəbin nüfuzunu sən aşağı saldın" deyib onu tez-tez danlayırdı. Həmin ilin yayında doqquzuncu sinfin riyaziyyat imtahanınaqan bu danlaqları Qeybullah müəllim dönə-dönə eşitməli oldu.

İyun ayının sekkinzində rayon mərkəzində erməni orta məktəbinin doqquzuncu sinfi üçün Ermənistan Təhsil Nazirliyinin bağlanıb doşab rəngli sirquş yaxılaraq möhürlənmiş zərfdə göndərdiyi cəbr misalını bütün riyaziyyat müəllimləri yığışıb iki saat qan-tər içində baş çatlatsalar da həll edə bilməmişdilər. Bu biabırçılığın yayılıb mərkəzə çatacağından ehtiyat edən məktəb direktoru qonşu erməni rayon, yaxud, erməni kənd məktəb direktorlarından, sərr yayılmasın deyə, o müşkül misalı öz rayonlarında güclü riyaziyyat müəllimləri olan türk orta məktəbinin direktoruna telefonla anlatdı. Qeybullah müəllimin çalışdığı kənd orta məktəbində müəllimlər otağına yığışıb bir saat gərginlik içində baş çatlatsalar da "trigonometrik bərabərsizliyə" aid o misalı həll edə bilmədilər ki, bilmədilər. Müəllimlər otağına girib üç riyaziyyat müəliminin qan-tərə batıb əlləşdiyini görən, o müşkül misalla tanış olandan sonra çəkilib bir qıraqda əyləşən Qeybullah müəllim on beş dəqiqə ötməmiş sakitcə "alındı", deyəndə pərt olmuş riyaziyyat müəllimləri onun başına yığışdırılar.

Bos yerə deməyiblər xəbər atlı, quş qanadlı olur. Fizika müəllimi Qeybullahın bu qabliyyəti qabaqcə öz kəndlərinə, sonra rayona, rayonun

bütün kendlərinə, İap Ermənistan təhsil nazirliyinəcən gedib çatdı. Növbəti ilin dərs bölgüsündə direktor fizika fənnindən başqa Qeybullah müəllimə doqquz-onuncu siniflərin hər birində bir qoşa saat riyaziyyat dərsi də verdi.

İllər boyu bildiklərini şövqlə şagirdlərinə öyrətməkdən başqa, həm də o müşkül misali həll etdiyinə görəydi, rayonda ilk "Əməkdar müəllim" adı Qeybullah müəllimə verilmişdi...

* * *

Qeybullah müəllim xoruzun lələyini yerə atdı, aralıda armud ağacından asdığı sıriqlisəna yaxınlaşdı. Qıraqdan baxan olsayıdı, onun yerişinin dəyişdiyini bəlkə də sezməzdi. Ancaq armud ağacınan yeddi-səkkiz addımı yeriyərkən Qeybullah müəllimin özü ayaqlarının bir-birinə dolaşış yixılacağından qorxdı. "Lentə alırlar, baxıb gülsünlər. Yaxşı ki toyuqların daliyca qaçmadım..." O, peyin şirəsi bulaşmış döşlüyüń çıxarıb yerə atdı. Armud ağacının budağından asdiği sıriqlisəni götürüb tələsik əyninə keçirdi. Yeyin-yeyin villaya yaxınlaşıb ət çəkilmış şışləri manqala düzən oğlana ötkəm tövrlə: - Qalx yuxarı, de qapını açsınlar! - söyləyib alaqapıya yaxınlaşdı, üzü qapıya dayanıb gözlədi. Bir su içimi qədər öten vaxt ona uzun zaman kimi göründü. Qapının açılmadığını görəndə yumruğuyla qapını döyəcləyərək çevrilib uşadan: - Açıq qapını! - qışqırıldı. İkinci qatdan pillələrlə enən oğlan: - Atam deyir çörək yesinlər, sonra...

Oğlanın bu sözləri Qeybullah müəllimi daha da özündən çıxartdı. Qolunu havada yelləyərək oğlana sarı beş-altı addım ataraq qeyzlə: - A bala, qayıt pultu gətir, yoxsa manqalınızı aşırıb yixacam...- deyəndə alaqapının cırıltısına geri döndü. Qapı yarımcı metr aralanmışdı. O, çevrililib yeyin-yeyin addımladı, qapıya çataçatda qapı bağlandı. Bir an səssizcə qapıyla üzbeüz qaldı. Geri çevrililib villaya sarı baxdı, balkonu, pəncərələri gözdən keçirdi, kimsəni görməsə də ucadan: - Açıñ!!! - qışqırıldı. Cırıltı səsinə geri döndü. Əlini uzadıb bircə qarış açılmış qapıdan yapışmaq istəyəndə qapı yenə örtüldü. Illər önce o dələduz, şuluq şagirdin sağ qolunu dairə boyu hərlədərək paravoz təkərini yamsılayıb "kuf, kuf, kuf-kuf, kuf" etdiyi anı xatırladı. "Yenə məni ələ salır" ağlından keçdi. Bağın o başına üz tutdu. Altımı, yeddimi addım atmışdı, alaqapının cırıltısını qulağı alsa da, geri dönmədi, sürətlə addımlayıb peyin daşıdığı yerdən aralı qoz ağacına söykəli taxta nərdivanı götürdü, aparıb daş hasara söykədi.

Qiçının birini hündür hasarın bu üzü, o birisini hasarın o biri üzü aşağı sallayaraq atın belindəki kimi oturmuşdu. İki dəfə əyilsə də əli nərdivana çatmadı, Divar boyu sallanıb düşərsə ayağının, qolunun çıxmasından, sımasından ehtiyat elədiyindən düşməyə gözü yetmədi. Hələ də xoruzu qovan Cəmili səsləyib: - Əlim yetmir, nərdivanı qaldır bura, - dedi. - Neynirsiz, müəllim?..


-Boğuldum, havam çatmir, tez ol, qaldır!..

Əli - ayağı əsə-əsə hündür hasarı aşhaasdə Qeybulla müəllim yenə də azacıq irəli-geri şütüyən alaqapını... bir də villanın ikinci qatındaki eyvandan qara gözlüklü, şışman, sallaq qarınlı kişinin hırslı-hikkəylə: - Xarab olub, işləmir də zibil! - deyib əlindəki pultu alaqapıya sarı tolazlığıını gördü.

Yaşar BÜNYAD

PORTRƏT

◆ **Hekayə**



...Tində dayandı. Köhnə məhəllədə tanış üz görmək ümidiylə metronun "Nizami" stansiyasınan uzanan dar küçə boyu qorxaq uşaqlar kimi biri-birinə qıslımlı yasti damlı, çat vermiş boz divarlı evlərə qapı-qapı göz gəzdirdi. "Qorabişən ayın bu bürküsdə küçə-bacada kim olacaqdı ki?!" "Bir az toxtayandan sonra, cibindən dəsmal çıxarıb dazını, boynunu, saqqalını sildi. Divarlarına noxud, hissə verilmiş kılık, pivə iyi hopmuş köhnə köşkə yaxınlaşıb, çəllək pivəsi içib sərinləmək istədi. Bilirdi ki, bu köşk sahibinin "pivzavod"da qohumu işləyir, pivəsi "təmiz" olur. Amma bu gün bəxti gətirmədi; pivə yox idi - nə təmizi, nə su qatılmış. Pivəsatən da boş çəlləyin üstündə bardaş qurub milçək qovurdu. Bazar günü olsa da günortanın cızdaq çıxaran vaxtında küçə-bacada kişilərin gözə dəyməməsini səbəbini indi anladı, təəssüflənən satıcıya gözləməyəcəyini bildirib ara yolların kölgəliyi ilə "Parapet"ə üz tutdu.

Bağla üzbeüz kitab mağazasının bir küncündə rəngkarlığa aid ləvazimatlar, məşhur rəsm əsərlərinə illüstrasiyalar satılır. Qabaqlar orada satıcı işləmiş köhnə tanışı ona, Qogenin "Kralın arvadı" əsərinin keyfiyyətli surətini söz vermişdi. "İndiler orda olar" - fikirləşdi. Bəlkə də Qogenin indi şədevr sayılan bəzi əsərlərini Qogendən yüz dəfə yaxşı çəkə biləcəyi halda, kiminsə "yaratdığı keyfiyyətli surət" nəyinə gərəkdi, özü də bilmirdi.

Kilsənin tinindən mağazanın qarşısında əlində bükülü, uca çınar ağacının altında var-gəl edən tanışını gördü. Yaxınlaşıb görüşdü. "Üç gündü gəlib gedirəm, yoxsan, bir şey olmuyub ki?" - soruşdu və bükülünü tələsik ona uzatdı ki, dediyimdi, evdə açarsan, nəvələrim gözləyir, bağa gedəcəyik, bağışla, yoxsa bir pivə vurardıq kral arvadının sağlığına...

Gülüşüb ayrıldılar.

Havadan tər və tütün qoxusu gəlirdi. Qoca rəssam saqqalını qoxuyurmuş kimi, burnunu çənəsinə tərəf əydi. "Bu ki mənim iyimdi?"

Ev onu kirli qab-qacaqla, həftəyle yuyulmayan pal-paltarla, gündə on dəfə çəkib bəyənmədiyi eskizlərlə bezdirse də, yenə, yaxşı ki, hələ tarakanlar daraşmayan balaca otağına dönürdü - illərlə xəyalında yaşıatdığı, nəhayət, cəsarət edib kətan üzərində canlandırdığı xallı qız toxunmaq üçün...

O, "Xallı" adlandırdığı portretdən özgə ömrü boyu yaratdığı, muzeylərdə, xüsusi kolleksiyalarda olan bütün əsərlərini tonqala atıb yandırmağa hazır idi. Vaxtında "getməl!" deməyə cəsarəti çatmadığı sevgilisinin portretini Qogen görseydi, bəlkə də öz çəkdiklərini zibilliyyə tullayardı! Bu, özünə vurğunluq deyildi, o, əmin idi ki, "Luvr"a layiq əsər yaradıb.

Siqaret yandırib ağaca söykəndi. Son günlər az çəkirdi. Siqareti yariyacan sümürüb tulladı. Öskürdü. Gəlmışkən bir neçə firça almaq üçün mağazaya girəndə, əlindəki bükülü tələsik içəridən çıxan cavan qızın iri çantasına iləşdi. Görünür, qız fikirli idi və çox tələsirdi ki, qolundan sürüşüb düşən çantanı içindəki kitablar, firçalar və yağılı boyalı təbikləri döşəməyə dağılında hiss etdi.

-B-bağışlayın, mümkünsə... Günahkaram, - qoca rəssam heyif silənərək dağılan əşyalara sarı əyildi. Qız onun sümükləri, damarları üzə çıxan arıq qolundan yapışdı.

-Narahat olmayın, mən özüm...

İkisi də diz-dizə çöməlib çantanı sahmana saldılar. Qoca ayağa qalxanda, üzünə tökülen qırırm saçlarını yıga-yığa gülümşəyən qızın sıfətinə elə baxdı ki, bu məftunluq, heyrət, təəccüb dolu baxış, deyəsən, qızı qorxutdu da. Gördüyünə inanmaq istəmədi və ona elə gəldi ki, indicə, iyirmi bir il cavanlaşdı.

-Bu...bu, ola bilməz?! Yox...bu mümkün deyil! - Sanki hansısa detali dəqiqləşdirmək üçün bir az da gözlərini qiydı. - Rica edirəm, m-məni silkələyin! Bərk-bərk silkələyin!...

-Axi, sizə nə oldu? Mümkün olmayan nədi ki? - Qız çəşib qalmışdı. - Eeeyy... baba, bəlkə xəstələnmisiz?

Birdən, yuxudan diksinib ayılan adam kimi, harda olduğunu anlamağa çalışdı. Aldığı firça, yağılı boyalardan qızın rəssam olduğunu, ya olacağını guman edib ərkələ, yüz ilin tanışı kimi onun zərif qolundan tutdu və ucadan dedi:

-Siz onu mütləq görməlisiz! Mütləq!..

Qız "nəyi?" - soruşmaq istədi, amma sual boğazında quruyub qaldı.

-Tələsmirsiz ki?.. Xahiş edirəm... etiraz etməyin.

Qızın bayaqqı qorxusu, tərəddüdü maraq dənizində batmışdı. Çəlimsiz, lakin qıraq, yaxından tər və tütün iyi vuran, bu qəribə qoca deyəsən onun xoşuna da gəlmüşdi. Nəyə baxacağını soruştadı, eləcə gülümşəməyə çalışsa da, ürəyindəki təlaş qalmaqdı.

-Tələsməyinə tələsirəm, - dedi, - evdə xəstə anam məni gözləyir.

-Burda, yaxındadı, "Passaj"ın tinində... Çox ləngitmərəm... Beşcə dəqiqəlik... Qızım, sözümü yerə salmayıñ...

"Qızım" deyib təkidlə xahiş etdiyindən qocaya yazıçı geldi, daha inad etmədən "gedək" desə də, ürəyi süretlə döyündürdü.

Söhbətləri tutmuşdu. Yol boyu illər öncə gənc naturaçıya necə vurulduğundan, yaş fərqinə görə axmaqlıq edib ürəyini aça bilmədiyindən, adını şerti olaraq "Xallı" qoyduğu portreti onun şərəfinə çəkib təselli tapdığından danışdı. Qız da, rəssamlıq məktəbində oxuduğunu söylədi.

Çatdilar. İnadkar rəssam irəlidə, ürkək qız arxada qədimi binanın birinci mərtəbəsinə qalxdılar.

Taxta qapını açarla açıb içəri keçdi, "mənim balaca emalatxanama xoş gəlmisiz, buyurun, ayaqqabınızı çıxarmayın" - dedi, qızı yiğcam dəhlizə dəvət edib işığı yandırdı. Yaşına uyuşmayan cəldliklə otağına açılan qapıdan içəri şığıdı, "Kralın arvadı"nı bir tərəfə tulladı, ağır qara pərdəni aralayıb küçəyə baxan pəncərəni açdı. Acgöz işıq səliylə birgə yüngül gilavar otağın boğanağını toxtatdı.

Nə yarımcıq işlənmiş eskizlər, nə divarboyu yiğilib üstü parçayla örtülü tablolar, nə də qadın əli dəyməyən səliqəsiz otaq diqqətini çəkdi. Qoca rəssam pərdəni açanda qızın baxışları küncdə, bu sahmansızlığı ört-basdır edən, yəqin ki, ona göstərmək istədiyi üstü narıncı parçayla örtülü portret

qoyulmuş iri molbertdə ilişib qaldı. Qızın sual dolu gözlərinə heyranlıqla baxan ev sahibi molberte yaxınlaşdı.

-İndi baxın, - piçıldadı.

Qoca rəssam əvvəl onun gözlərində getdikcə artan parıltını gördü. Qız heyranlıqdan qışqıracağına ar edib getdikcə aralanan dodaqlarını əlləriylə qapadı. “Öz” çılpaq portretinə baxlığından yox, gördüğünə inanmaq istəmədiyindən özünü saxlaya bilməyib kəkəldi:

-B-bu-bu ki...mə-nəmm?! - deyə bildi. Bir xeyli hərəkətsiz dayanıb baxdı, sonra addım-addım, özündən ixtiyarsız portretə yaxınlaşdı, örtüyü tamamilə açıb, “bu, ola bilməz!” piçıldayaraq iki addım geri çəkildi. Qız sanki sehre düşmüşdü. Ona elə gəldi ki, bu miskin otaqda təkdi və güzgü qabağında məftunluqla öz bədənini seyr edir. Uzun barmaqları dodaqlarına, boynuna, döşünün giləsinə toxunduqca hali dəyişdi, elə məst oldu ki, az qala sağ çıynindəki ağır çantasını yerə salacaqdı... Və birdən ona zillənmiş yad baxışdan diksindi. Çəşqinlik və xəcalətdən qıpqırmızı qızardı. Elə birdən də anladı ki, yox, bu baxış heç də yad deyil, bu, aylarla, bəlkə də illərlə, sol sinəsindəki üç xalı saymasa, eynən ona oxşayan qadının virtual surətiylə bir otaqda yaşayıb qocalmış rəssamdı.

Susurdular.

Qız hələ də özünə gələ bilməmişdi. Nəhayət, o üç xalı harda gördüğünü düşünərək gözünü portretdən çekdi.

- Texəyyül... bu qədər oxşarlıq yarada bilməz axı?!.. Bu, möcüzədi!

-Təecübləndiz?...Əlbəttə, bu siz deyilsiz. Əfsus... İyirmi bir il əvvəl yəqin siz heç doğulmamışdır. Yaşınız ya on yeddi ola, ya olmaya.

-On doqquz, - qız gülümseyərək dəqiqləşdirdi. Qəfil, tələsdiyi yadına düşdü. - İnanın, təsadüfi, müəmmalı olduğu qədər xoş tanışlıq oldu. Əfsus, mən qaçmalyam, xəstə anamı tək qoymuşam. O...

Daha heç nə demədi. Demək istəmədi...

* * *

Mənzilində qonaq qəbul etmədiyindən qapı tıqqıltısını yadırğamışdı. Tıqqıltı zəif olsa da, ara vermirdi. “Hikkəli adama oxşayır”. Hamamdan tələsik çıxıb qapıya yaxınlaşdı. Gözlükdən baxmadan qapını açanda gözlərinə inanmadı: əynində bənövşəyi sarafan, əlində ağ kağıza bükülü balaca dördkünc zərf tutan dünənki qız idi. Köhnə tanışlar kimi görüşdülər. Otağa keçəndə soyuq şərbət təklif etdi, qız minnətdarlıqla “içmirəm” deyib əlindəki zərfi masanın küncünə qoydu, dünəndən üstü açıq qalmış portretə yaxınlaşdı. Sözlü adama oxşayır, amma danışmır, portreti ilk dəfə görürən kimi süzürdü.

-İki il boyu, - rəssam sükutu pozdu, - heftədə iki kərə emalatxanama gələrdi. Nədənsə, yüzlərlə naturaçı qızın içindən onu seçmişdim. Onunla işləmək məni yormurdu, əksinə, özümü gümrəh hiss edirdim. Gözəlliyi bir yana, bilirdim, pula ehtiyacı var; tələbəydi... Son vaxtlar, iş oldu-olmadı, dərsdən sonra iki şirin kökəylə gəlirdi. Qəhvə içməyə. Sən demə, qəhvəni heç sevmirmiş, bəhanəymış... Mən axmağı sevirmiş!.. Əslində, mən də vurulmuşdum!.. Qızlar qürurlu olur. O, etiraf etməyə utanır, “yox” cavabı alıb gülünc vəziyyətə düşəcəyimi düşünən mən sarsaqsə cəsaret tapıb ürəyimi açmağa... Və bir gün “Nağıl” tortuya gəldi. Soruşdum ki, bu nə xəcalətdi verirsən? Dinmədi, bir dilim kəsib mənə yedizdirdi, sonra düz gözümün içində baxıb gülə-gülə dedi ki, indicə sən mənim nişan şirnimi yedin, xeyir-dua ver, bəlkə xoşbəxt oldum... Bilseydiniz o sözlərdə, o gülüşdə nə qədər istehza, qəzəb, nə qədər əzab vardi!.. Boğazında ilişib qalmış son tikəni qaytarmaq

üçün vanna otağına qaçdım, dönüncə... o, yox olmuşdu - gəldiyi kimi sakitcə, getmişdi... Belə...

Gözlərində ilışib qalmış iki damla yaşı qız görməsin deyə hamama keçdi. Üz-gözünü soyuq suyla yuyub otağa qayıtdı. Tale bu dəfə də onunla oyun oynadı; eynən iyirmi bir il əvvəlki kimi otaq boş idi, qız getmişdi. Dəhlizə cumdu, aralı qalmış qapıya çatanda aşağı mərtəbəni tərk edən iti addım səsləri kəsildi.

Az qala dəli olacaqdı. Var-gəl etdi, onu otaqda tək qoyub çıxdığı üçün özünü, vidalaşmadan getdiyinə görə qızı qınadı.

Gözünə masanın küncündəki zərf sataşdı. Fincanı yerə qoyub siqaret yandırdı. Gözünü zərfdən çəkmədən ikinci, üçüncü siqareti alışdırdı. Axır ki, özünü saxlaya bilmədi, ayağa durub ona yaxınlaşdı. Üstündə xırda hərflərlə "xalsız qızdan" yazılımış məktubu o üz-bu üzə çevirdi.

Əlləri əsə-əsə zərfi açdı. Yəqin ki, zərfə yerləşmədiyi üçün ikiyə qatlanmış, nəmişlikdən saralmış vatman kağızını çıxaranda əl boyda məktub və əlil arabasında oturub gülümsəyən qadınla qol-boyun olmuş, indicə qaçıb gedən gənc qızın şəkli masanın üstünə düşdü. Qoca rəssamı soyuq tər basdı. Vatmanın qatını açdı. İlahi, ilk seansda adı qələmlə qızın üz cizgilərini işləmişdi - o idi. "Saxlayıb".

Əl boyda dama-dama dəftər vərəqində yazılmışdı:

"Mən onu ilk baxışdan tanımadım ...Məktubun içindəki şəkli siz çekmısız, yəqin unutmazsız... Qoy sizdə qalsın... Sənədlərimi rəssamlığa verəndə, anam bunu göstərib demişdi ki, əger daha yaxşı çəkəcəksənə, get, oxu... O, sizin baredə heç nə danışmayıb. Bu sizin sırınızdı. Beş ildi əlil arabasına məhkum olmuş insanı incitmək istəmədiyimdən, təsadüfi görüşümüzü də ondan gizlətdim - belə yaxşıdı. Bu da bizim sırımız olsun... Məncə, böyük sənətkar olmaq üçün istedad və zəhmət mütləqdi, sevmək üçünsə təkcə ürək kifayətdi... İtirməyə nə var ki?! "Balaca şahzadə"də deyilən kimi: Gözlər kordu. Ürəklə, qəlblə axtarmaq lazımdı... Özünüzə əzab verməyin.

Hörmətlə: Xalsız qız"

Otaq başına fırlandı. Qoca rəssam ilk dəfə özünü daha tənha, daha bədbəxt hiss etdi...

2017, Xırdalan

◆ P u b l i s i s t i k a ◆

Südabə AĞABALAYEVA

YANVAR DÜŞÜNCƏLƏRİ



*Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca...
(Necib Fazil)*

Salam, Dost!

Haqlısan, min dəfə haqlısan, gileyini də başa düşürəm, amma Səni sakitləşdirəcək bircə söz belə yazmaq istəmirəm, çünki, incik, emosional halətdə hər cür bəraət bəhanə kimi başa düşülür, amma bəri başdan deyirəm, bu dəfə məktubu sanki mən yox, ekzistensial vakuum və loqoterapiya ilə bağlı düşünçələrin çəkdirdiyi xiffət yazar. Füzuli necə deyir, “ver sözə ehya ki, tutduqca səni xabi-əcəl...” Bu əcəl sözü hardan düşdü araya, mən tamam başqa şey demək istəyirdim... Hətta Sənə deməkdə, yazmaqdə çətinlik çəkdiyim məsələlər adımı “desəm...-deməsəm...” dilemmasında sıxır. Bu dilemmalar, haçalanmalar yaman çoxalıb son vaxtlar. Məsələn, cəmiyyət, ədəbiyyat “dəb, yoxsa dəyər” dilemmasından əziyyət çəkir. Məsələn, həyatda elə məqamlar olur ki, insanı ikili fikirlərə təhrik edir; mənim mənafeyim və mənim Ləyaqətim dilemmasının etik məqamında insanın fərdi keyfiyyətləri, xarakteri daha aydın görünür. Heç fərqi yoxdur neçə yaşı var, necə yaşayırsan, bu addım sənə fürsət verir bir addım qabağa keçməyə, bir pillə qalxmağa vəs. və i. a. Amma məhz bu məqamda sənin insan kimi mahiyyətin özünü göstərir... Mən heç vaxt kimsənin haqqına girmədim, kimsəni tapdayıb keçmədim, özümə “fürsəti fövtə verməyən” tənəsini rəva bilmədim, başqasının haqqına və yerinə keçməyi mənliyimə siğışdırmadım. Necə deyərlər, bu sosial - mənəvi qabiliyyətimcün sağlam bioloji əsaslarına, genimə minnətdar olmuşam və hemişə də belə olacaq. Yəni bu, hünər deyil, həyat prinsipi və düşüncə tərzidir. Amma son vaxtlar görəndə ki,” ən yaxın bildiklərin” də “Mənim mənafeyim ya mənim ləyaqətim” dilemmasında çıxış yolu tapıb keçiblər birincinin tərəfinə və bununla da dərindən rahat nəfəs alıb başlayıblar daha iştahla, heç nə olmamış kimi davam etməyə, yəni daha böyük işlər görməyə..., deməyə söz tapmiram. Birincini seçməklə “fürsəti fövtə verməyənlərin” gözündə ucalıblar, o “ucalıqlarda” “Bu gecə ürəyim elə ağrıdı, Heç kəsin ürəyi ağrımaz elə, Bu gecə özümə elə ağladım, Ölsəm, heç anam da ağlamaz elə” (R. Qusarçaylı) tənhalığının dadı duyulmaz. Oradan baxanda Zəlimxan Yaqubun bu kimsesiz təsəllisi də gülünc olar: “Əlsizin əllərində dönmədinsə əsaya, Nə Məhəmmədə

güvən, nə həzrəti İsaya! Ürəyi qırılanın könlünü almadınsa,.. Nə tutduğun o oruc, nə də ki, namaz keçər, Tanrıının dərgahında Tanrı səndən vaz keçər”.

Bunlar hələ nədir ki?! Bundan betəri də var:

Kimə deyim dərdimi,

Dünya dolu adamdır” (Rəsul Rza). Mənçə, bu, inamın bilmərrə yoxa çıxmışdır və bundan o yanası nədir, mən bilmirəm, bəlkə sən bilirsən, mənə də yaz. Yaz ki, özümü aldadım, yaz ki, sözün, vicdanın əhəmiyyətsiz, dəyərsiz olduğunu qəbul edə bilim... Ya da heç nə yazma. Gəl başqa şeylərdən danışaq. Onsuz da son vaxtlar baş verənlərlə bağlı belə qərara gəlmışəm ki, izahına söz tapa bilmədiyim bəzi davranış və münasibətlər sosial-biooji əsasların - genin rolunu, əhəmiyyətini şübhə altına alır və deyəsən, ətrafindakıları görmək istədiyi kimi yüksək qiymətləndirmək insanın ən böyük yanlışıdır... Amma deyim ki, bundan sonra sakitlik gəlir, daha sarsılıcağın, itirəcəyən bir şey qalmır., hər şey öz yerini və öz rəngini alır...Yaxşısı budur, bu mövzudan keçək, düşündükcə batlığıni hiss edəcəksən sən də. Necə deyərlər, qoy bu olsun subyektiv düşünəcək...

Gəl bu aydan danışaq - Yanvardan. Təqvim ilinin ilk ayıdır, biz azərbaycanlıların həyatında bu ayın bir özgə fəlsəfəsi var neçə illərdir; həyatın, yaşamağın mənası, mahiyyəti ilə bağlı, insanı insanlıq mərtəbəsində saxlayan nəsnələrin nə olduğunu bağlı düşünməyə sövq edən fəlsəfəsi. Bilmirəm necə baxacaqsan bu fikrə, mənə elə gəlir ki, Şəxsiyyət sözü təkcə insana aid deyil. Sosial-mənəvi keyfiyyətlərin zənginliyi təkcə insanı Şəxsiyyət etmir.

Zaman, vaxt, millet də Şəxsiyyət kimi dərk oluna, qavranıla bilər.

Vaxtin, təqvimin elə anları olur ki, bu anlar onu Əbədiyyət statusu ilə şərəfləndirir. An və Əbədiyyət - Zamanın ən möhtəşəm metaforalarıdır. "Məhz bu “metaforalar” insanlığın sürət fəlsəfəsinin mahiyyətini ifadə edir. Vəqif Bayatlığının sözü olmasın, hərdən əlini qoymaq istəyirsən anın üstünə; vaxtı, zamanı saxlamaq, keçmiş yada salmaq, dəyərləndirmək keçir adamın könlündən. Tarixin təhtəlşüründə bir Şəxsiyyət kimi doğulmaq imkanı verən Anlar “ölümə qovuşan insanın sədاسından” (yeri gəlmışkən, Nitsşənin ifadəsidir) yaranır. An keçmişdən qopub ayrılır, əbədiyyət isə, gələcək zamanın ərazisindədir. Hər ikisində hərəkət var. Sükunətdə olansa - keçmişdir, dəyişə bilməzsən onu. Xatirələrin və yaddaşın da zamanı keçmiş zamandır. Tarix də, əsildə, xatirələrdir, həyatımız da elə xatirələrdədir. Hər cür hərəkəti özündən keçirən sükunətdən danışmaq, xatirələri dinləmək bir elə də asan deyil.

Keçmiş haqqında özünü bu gündən keçmişə aparmaqla yox, keçmiş虫 bugündən görməklə yazmaq, danışmaq daha doğrudur.

Yanvar hadisələri məhz bu cür yanaşma tələb edən keçmişdir. 1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecəsi keçmişin Anıdır. Azərbaycan xalqı həmin gecə müdhiş bir faciə yaşadı, üstündən illər keçdikcə məlum olay Azərbaycan tarixinin şərəf anı kimi dəyərlenir. Faciənin Şərəf ucalığına yüksəldiyi belə anlar Böyük Tarixin payına hesablanır. Tarixin yaddaşına belə anları Yanvar ayı iki əsrənər bir qədər çox əvvəl də yazmışdı. Yadindamı, bir filmə baxmışdıq, gərək ki, "Hökmdarın taleyi" filmi idi. Cavad xanın aqibətilə bağlı bir məqam hər ikimizi mütəəssir etmişdi. "Gəncəni Yelizavetpol etməyə" gəlmış rus ordusu ilə qeyribərabər gərgin döyüşdə həlak olmuş (erməni xəyanəti ilə!) Cavad xanın nəşini rus zabitləri əl üstündə gətirib ailəsinə təhvil verdiyi kadrlar. Həmin kadrlarda yaşananlar incəsənet hadisəsi deyildi, bir rəmz idi: Cavad xan cismən ölsə də, ruhu məglub olan rus generalı idi. Bu ruhu məglub edən təkcə cəsur döyüşçülərin şücaəti olmamışdı; məglub tərəfin Anası - xanın arvadı ərinin cəsədini istəməyə düşmənin hüzuruna gəlir. General xanın həlak olmuş oğlunun nəşinin də qaytarılmasıyla bağlı göstəriş verir. "Mən bura ərimin yox, Gəncə xanının cəsədini istəməyə gəlmışəm, oğlumsa, Gəncə uğrunda vuruşan döyüşçülərdən

biridir, onlardan artıq deyil". Aktyorun kimliyini unutmuşam, amma bu sözlərdən sonra generalın gözlərindəki boğuq heyreti çox aydın xatırlayıram...

Nədənsə, bu sətirləri yaza-yaza həmin o boğuq heyretə bu gündən baxıram və görürəm ki, 1990-ci ilin Yanvarı da rus generalının ruhunu məglub etmiş Ləyaqətin, Dəyanətin Qələbəsinin Davamıdır.

***“Əgər bir vətəndaşın hüququ pozulursa,
demək, cəmiyyət, ədalətsiz cəmiyyətdir”.***
Heydər Əliyev

1990-ci ilin 20 Yanvari, hər şeydən əvvəl, Azərbaycanın şərəfli keçmişini, şərəfli tarixini yenidən doğurmaq üçün açılmış bir Səhərdi. Azərbaycan Müstəqilliyin Sabahına bu Səhərdən keçib getdi. Bu Səhər Azadlığa təşnə bir xalqın, millətin istibdadla son savaş meydanı oldu. Bu meydanda cismən ölen azərbaycanlılar olsa da, ruhən məglub olan müstəbidlik, qırmızı imperiya idi. Bu məglubiyət şəhidlərin müqəddəs torpağa əmanət olunduğu gündə daha aydın göründü; xalq qırmızı imperiyaya xidmət edən hakimiyəti bu mərasimə yaxın qoymadı. Bu, "Yox!" deməkdi, o dəfn mərasimindəki insan dənizi də xalqın, millətin əzmiydi, bir yumruğa dönüb, əsarətin üstünə enmək üçün qalxmışdı...

Qarışq ve mürekkeb tariximizin bu təhlükəli anında 20 Yanvar Şəhidləri Azərbaycanı xalq, millət kimi Bütlövlük, Birlik adına Meydana yığa bildiler. Bu yalnız vətənin ərazi bütövlüyünə olunan müdaxiləyə etirazın yox, azadlığına susamış, müstəqillik qərarını qətiləşdirmiş millətin birliyi idi. Sanki millətin ləyaqət, həyat haqqında təsəvvüründən tərəddüd pərdəsini götürdü bu birlik. Dostum, mənəcə, bizi o filmin kadrlarında mütəəssir edən ləyaqət hissi, eynilə bu gün Şəhidlərlə bağlı düşüncələrimizdə riqqətə, qırura dönüb. Bu gün 20 Yanvarda yaşıdığınızağrını faciənin ağrısı kimi yaşamırıq, nə gizlədim, mən o ağır ilk illərdə də Şəhidlər Xiyabanından elə bir qürur hissi ilə dönürdüm ki, onu yalnız belə müqayisə edə bilərəm. 90-ci ilin yanварında Bakı küçələrində nəğmələr də güllələnmişdi, tarın, kamanın, Kamil Cəlilov qoboyunun qanı şəhid nəğmələrimizin qanına qarışıb axırdı, amma o müqəddəs Şəhidlər Xiyabanında Şəhidlik "Uvertüra" çalırdı. Bu hissi mən bir də şəhidliyin dinamik məzmununu daha parlaq boyayan Mübariz İbrahimovun mübarek əməlinde yaşadıdım. Bu hissədə ölmən əzabı, ömrün faciəli sonu susmuşdu, əvəzində dinən "aydın, məğrur, hər şeyə qadir insan ləyaqəti və onun dəyəri" (V. Vindelband) kütləni xalqa çevirdi. Və həmin gün - 1990-ci ilin 22 yanварında Bakıdan kilometrlərə uzaqlarda Azərbaycanın göyləri Azadlığın rəngini Allahın dərgahına cılıeyirdi. Aşağıdasa "Üzünü sabaha tutan "şəhidlərimiz bu "torpağın bağrına azadlıq toxumu" səpirdilər. Bəxtiyar Vahabzadənin 20 Yanvarın bədii -fəlsəfi dərki olan "Şəhidlər" poemasından bu misraları xatırlayırsanmı?

***Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.***

Anın, Əbədiyyətin və Şəhidliyin Şəxsiyyət olması bir yana, yəqin razılışarsan ki, Tarixin yaddaşında statistikanın ağır izləri də yaşamlıdır və nə qədər ki, ədalətsizliyə son qoyulmayıb, bu ittiham erməni faşizminin, rus şovinizminin, bütün dünyanın vicdanında əcəl zənginə dönməlidir:

Diqqət! Diqqət!

1990-cı il yanvarın 20-də müasir silahlarla təchiz olunmuş sovet ordusu Bakıda insanların azadlıq arzularını boğmaq üçün qanlı qırğıın törətdi. Gecə küçələrə töklülmüş insanlar, maşınlar, hətta evlər

gülləbaran edildi. Həmin gecə 130-dan çox mənzil atəşə tutuldu. Faciəli yanvar günlərində 123 kişi, 7 qadın, 5 uşaq həlak olub. Öldürünlərdən 62 nəfəri ailə başçısı idi. 20 yanvar faciəsində 159 uşaq yetim qalıb. Onlardan 155-i atasını, 4-ü anasını itirib. Həlak olanlar arasında müxtəlif xalqların nümayəndələri var - 116 nəfər azərbaycanlı, 6 nəfər rus, 3 nəfər yəhudi, 3 nəfər tatar.

Ermənistandan qovulmuş azərbaycanlılardan 12 nəfər həlak olub. Həlak olanlar arasında 4 milis işçisi (2 serjant, 2 zabit), 1 həkim, 1 yanğınsöndürən, 1 təcili yardım maşınının sürücüsü, 11 tələbə, 1 aspirant, 3 elmlər doktoru olub.

Yanvar qırğınlarında təkcə Bakı deyil, rayonlar da şəhid verdi. Lənkəranda 6, Neftçalada 2 nəfər şəhid oldu.

Bundan başqa, 700-ə yaxın yaralı uzun müddət xəstəxanalarda müalicə aldı. Onlardan 25 nəfəri qadın idi. Bir nəfərin 10 yaşı vardi. Yaralılar siyahısında 20 nəfər həddi-buluğa çatmamış, 4 nəfər yaşlı adam vardi.

***“Mənim hikmətimi dərdsizlərə deməyin”*
(Xoca Əhməd Yəsəvi)**

Səndən çıxmayan iş, trafaret suallar verməzdin heç: ötən il həyatimdə ən yaddaşalan hadisə ilə bağlı təəssüratımı soruşmağını deyirəm. Nə olar, bir az da bundan yazım. Bilirdin sentyabrın 11-15-də Qazaxıstanda olduğumu. Türkдilli ədəbiyyat dərgilərinin növbəti - VIII konqresində iştirak etmək gözlənilməz olduğu qədər də yerinə düşdü, amma ağılma da gəlməzdi bu qədər zəngin təəssüratla dönəcəyəm... Bir az təfərruatlı yazmaq istəyirəm. Bakı hava limanından sonra Almatı, sonra da Çimkənt aeroportları adama 90-ci illəri xatırladırdı... Səhəri gün Konqresin keçirildiyi Əhməd Yəsəvi adına Universitetdə təşkil olunmuş konqresin aşılış mərasimi bizimcün qəfil və gözlənilməz təkliflə başladı. Məlum oldu ki, açılış mərasimində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Ruxani janğıry” (mənəvi modernləşməye) məqaləsinin müzakirəsində “Azərbaycan” jurnalının təmsilcisinin çıxışı nəzərdə tutulub. Rəsmi dövlət dilində latin qrafikali əlifbanın standartlarının bəzi məsələləri ilə bağlı təcrübənin bölüşməsi, yerli ziyalıların məsələyə münasibəti maraqlı diskussiya ovqatında keçdi. Türkдilli dövlətlər arasında Azərbaycanın latin qrafikali əlifbaya keçən ilk ölkə kimi örnek nəticələri tez-tez təqdir olunurdu. Hətta ertəsi gün Cənubi Qazaxıstanın qubernatoru Janseyit Quymebayevin konqres iştirakçılarının kiçik qrupunu qəbul edərkən Türkiyədən gəlmİŞ İlber Ortaylinin da çıxışında Azərbaycan təcrübəsi dəfələrlə nümunə göstərildi. Otalar adına baş kitabxana-da ziyalılarla görüşdən sonra qubernator ölkəmizin latin qrafikali əlifbaya kecidilə bağlı onu maraqlandıran məsələlərə münasibət bilmək istərkən ölkə Prezidentinin 2004-cü il 12 yanvar tarixli sərəncamının işlənilməsi mexanizmindən, “Azərbaycan” jurnalının həmin dövrde klassik irs nümunələrinin yeni qrafikayla təbliği sahəsində təşəbbüslerindən danışdım. Baş kitabxanada jurnalımızın nüsxələrini görmək, qazax ziyalılarının, eləcə də konqres iştirakçılarının Azərbaycan ədəbiyyatına, “Azərbaycan” jurnalına marağını, apardığım nüsxələrin əl-əl gəzdiyini müşahidə etmək elə xoşdu ki... Universitetin azərbaycanlı tələbələri ilə görüşdük, təhsilləri, şəraitləri ilə maraqlandıq, biz də onlar kimi, qazax qonaqpərvərliyindən, qazax mətbəxindən, musiqisindən məmənun qaldıq. Türk dünyasının qızıl beiyi Türküstanda qazax mehribanlığı, ortaq dəyərlərimizin, adətlərimizin yaxınlığı, gördüyü, müşahidə etdiyim bəzi nüanslar doğmaliq hissile yanaşı, böyükə ehtiram, yeməkdən əvvəl də, sonra da ciddi əməl olunan ağsaqqal duası məni çox mütəəssir etdi.

Təsəvvür edirsənmi, programda gözlənilmədən dəyişiklik edildi. Belə ki, yuxarıda qeyd etdiyim kimi, kiçik bir qrup Çimkəndə gedən gün qrupun qalan hissəsi Əhməd Yəsəvinin məqberəsini ziyarətə yollandı. Təəssüflənsək də, dəvətin vacibliyini başa düşürdük, Çimkənddən dərhal sonra isə, məxsusi olaraq konqres iştirakçıları üçün mühazirə söyləməyə Türkiyədən bir neçə saatlıqa Türküstana gəlmış İlber Ortaylının ustad dərsinə qatılmalıydıq. Sağ olsun nümayəndə heyətinin rəhbəri, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunu, dedi biz razi ola bilmərik ki, Siz Xocanı ziyarət etməmiş buradan gedəsiniz. O darmacalda bizim də Məqbərəyə ziyarətimizi təşkil etdi. "Kiçik Həcc". Xocanı ziyarəti belə dəyərləndirirlər, "Divan"ını islamın ikinci müqəddəs kitabı hesab edirlər. Milyonlarla insan -- dinindən, irqindən, əqidəsindən asılı olmayıraq, dünyanın hər yerindən, hər dildə danışan, hər rəngdə olan insanlar bu sufini ziyarətə gəlirlər. Səni təəssüratımla çox yormaq istəmirəm. Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik... Türkoloq alim Tofiq Məlikli ile redaksiyada söhbət zamanı bu səfərdən söz düşdü. Hörmətli professor Əhməd Yəsəvi ilə bağlı elə maraqlı, əhatəli danışdı ki, sənəcə, belə fürsəti əldən vermək olardı? Sağ olsun, xahişimi yerə salmadı, bir neçə gündən sonra söhbətini yazılı şəkildə e-mail ünvanımı da göndərdi. İstəyirəm Tofiq müəllimin bu maraqlı yazısını Sən də oxuyasan:

"...Sufi Yəsəvilik təriqətinin banisi, öz dini-fəlsəfi düşüncələrini çağatay türkçəsinə yaxın sadə bir dildə və heca vəznini xatırladan bir poetik sistemdə şeirləşdirən, Türküstənin mənəvi böyüyü anlamına gələn "Həzret-i Türküstan" mərtəbəsinə yüksələn Xoca Əhməd Yəsəviyə həsr olunan bir beynəlxalq konfransı keçirmək çoxdanckı arzum idi. Məsələ burasındadır ki, sufi yəsəvilik təriqəti yalnız Türküstənda, Orta Asiyada deyil, eyni zamanda İran, Azərbaycan və Anadoluda da geniş yayılmışdı. Anadoludakı Bektaşilik, Bəhaililik, Heydərlik Yəsəviliyin təsiriylə meydana gəlmişdi.

Sufi Yəsəvilik təriqətinin qurucusu, şair, Türk dünyasının mənəvi həyatını ciddi şəkildə etkiləmiş nadir din xadimlərindən olan Xoca Əhməd Yəsəvi (1093?- 1166, Qazaxıstan) Qərbi Türküstənin Sayram şəhərində anadan olmuş, yeddi yaşında atası Şeyx İbrahim vəfat etdikdən sonra bacısıyla Yəsi şəhərinə köçmüş, burada yaşamışdır.

Xoca Əhməd Yəsəvinin sufizmin əsas postulatları olan - nəfsini önləmək, dünya malına xor baxmaq, dinindən və soy-kökündən asılı olmayıraq, insanları bərabər görmək kimi düşüncələrini özüne məxsus məntiq və inam gücüylə mənimşəyərək şeirləşdirdiyi Hikmət-nəsihətləri xalqın arasında böyük rəğbət görmüş və geniş yayılmışdı. Əhməd Yəsəvinin "Divan-ı Hikmət"i bu gün də müxtəlif ölkələrdə yaşayan müridlərinin baş kitabıdır.

Yəsəvilik şərq dünyasında o qədər geniş yayılmış, o qədər dini-mənəvi təsir gücünə səmərələnmişdir ki, ölümündən iki yüz il sonra Teymur Ləng Əhməd Yəsəvinin məzarı üstünə türbə, məscid və karavansaradan ibarət və memarlıq baxımından çox gözəl bir əsər olan mavzoley tikdirir, üzərinə də bu ayəti yazardır: "Yox olanın açarı Ondadır. O'ndan başqa yerini heç kim bilməz". Bunlar, əlbəttə, Xocaya verilən böyük dəyərin, saygının, sevginin göstəricisiydi.

Yəsəvinin dini-fəlsəfi görüşlərini əks etdirən Hikmətləri və o hikmətlərin şeir strukturunun incələnməsi problemi, ümumtürk milli-mədəni dəyərlərinin, sufizmin qədim türk inanclarının, o cümlədən şamanizm ilə bağlılığınıın öyrənilməsi, mentalitetimizin formalaşmasında yəsəviliyin təsirinin araşdırılması, türk xalqlarının dini-fəlsəfi, ədəbiyyat və mədəniyyət tarixlərinin obyektiv bir şəkildə yazılması baxımından olduqca böyük önəm daşımaqdadır. Məhz buna görə də müxtəlif ölkələrdə yaşayan və sayı çox az olan yəsəvişünaslari bir araya

gətirərək, yuxarıda bəhs etdiyimiz problemleri görüşüb dərtışmağa böyük ehtiyac vardi.

Bakı və Türkiyənin Elaziş şəhərindən sonra üçüncü kollokviumun "Qədim Türk runiq abidələri: dil, ədəbiyyat, mədəniyyət, tarix, arxeologiya" mövzusundakı toplantısı 1990-ci ilin 8-15 iyununda Qazaxistanın o zamankı paytaxtı Alma-Atada keçirilməliydi. Sovet Türkoloqları Komitəsi (STK) adından Qazaxistan Elmlər Akademiyası və Nazirlər Kabinetinə belə bir təklif etdik ki, III kollokvium işini tamamladıqdan sonra onun iştirakçıları və müxtəlif ölkələrdən dəvət olunmuş yəsəvişünas alimlərlə birlikdə Qazaxstanın Türküstən şəhərində Əhməd Yəsəviyə həsr olunmuş beynəlxalq seminar keçirək. Qazaxistan rəsmiləri bizim bu təklifi qəbul etdilər. Erdən Kajibəyov və mənim başçılığım ilə Sovet Türkoloqlar Komitəsi ilə Qazaxistan Elmlər Akademiyasının nümayəndələrindən ibarət təşkilat komitəsi yaradıldı.

Təşkilat komitəsi adından biz Türkiyədən Əhməd Yəsəvi irsinin ünlü araşdırıcısı, professor Kamal Əraslanlı, Türk Din Qurumunun keçmiş başqanı, tanınmış türkoloq professor Zeynəb Qorxmazı və başqa alimləri, Fransadan Türk din və inanclarının böyük bilicisi Irene Melikoffu, Polşadan tanınmış türkoloq Tadeuš Maydanı seminara dəvət etdik.

Mən seminara Azərbaycan alimlərini də dəvət etmək istəyirdim. Bakıda olduğum zaman Ədəbiyyat İnstitutunun direktoru, dərin hörmət duyduğum dostum Yaşar Qarayevə bu istəyimi bildirdim. Yaşar bəylə səhbətdən məlum oldu ki, bizdə heç kim Yəsəvinin həyat və yaradıcılığıyla məşğul olmur, görüşdüyüm bəzi alimlər isə onun adını belə eşitməyiblər. Biz ədəbi, fəlsəfi irsimizə, qardaş türk xalqlarıyla ortaq olduğumuz zəngin mədəni abidələrimizə nə qədər bigənəymış! Bu seminarda Azərbaycandan mütləq birinin olmasını istəyirdim, odur ki, qədim türk runiq abidələri üzərində araşdırımlar aparan və III kollokviumun iştirakçısı olan professor Əlişa Şükürlünü seminara dəvət olunanlar siyahısına saldım.

1990-ci ilin iyununda seminarın iştirakçıları, dəvət olunmuş xarici qonaqlar və bizi müşayiət edən rəsmilərlə birlikdə avtobuslarla Alma-Atadan Türküstən şəhərinə unudulmaz səfərə çıxdıq. Unudulmaz deyirəm, çünkü bu yolculuqda biz uyqurların yaşadığı kəndləri ziyaret etdik, uyqur qardaş -bacılarımızla çay içtik, sohbət etdik, dağılmış qədim Otar şəhərinin qala divarlarını gördük, Moskvada yaşayan qazaxstanlı məşhur türkoloq Kenesbab Musayevin yaşıının çoxluğuna baxmayaraq at çapmasının şahidi oldug.

Türküstana çatan kimi birbaş Əhməd Yəsəvinin məqbərəsinə getdik. Gördüyüümüz mənzərəni sözlə izah etmək mümkün deyil, məqbərənin hər tərəfini qəmişliq, yabanı otlar, zibillik bürümüştü. Çətinliklə binanın qapısına gəldik. Qapi bağlıydı. Bu səhnəni görən Kamal Əraslan göz yaşlarına hakim ola bilmir, hönkürtüyle ağlayırdı. Təşvişə düşən rəsmilər ora-bura adam yollayaraq gözətçini tapmağa çalışırdılar. Bir saatdan sonra o adamı tapıb getirdilər, qapı açıldı və biz məqbərəyə girdik. Məscidin içi bərbad haldayıdı - duvarlar çatlaşmış, qapıların şüşələri sınmış, hər yer toz içindəydi. Məqbərənin bu baxımsız hali hamını pərişan etmişdi. Üstəlik, məlum oldu ki, Türküstənda nə heyətin qala biləcəyi bir mehmanxana var, nə də seminarın keçirilməsinə yarayan yer. Ev sahibləri Türküstana yaxın olan Çimkənd şəhərinə getməyimizi və seminarı orada keçirməyimizi təkif etdilər. Onlar vəziyyəti bildikləri üçün əvvəlcədən hazırlıq görmüşdülər və beləliklə, biz Türküstəndən Çimkəndə yollandıq.

Mehmanxanaya yerləşdikdən həmən sonra Türkiyə heyətinin başqanı Osman Sərtqaya yənimə gəldi və onların təcili olaraq Ankaraya telefon etmək istədiklərini dedi. O vaxtlar hələ mobil telefonlar yoxdu, beynəlxalq telefon əlaqəsini yaratmaq da asan iş deyildi. Ancaq şəhərin rəhbərləri telefon əlaqəsini yaratdılardı və Osman Sərtqaya, Zeynəb Qorxmaz, Türkiyə heyətinin

başqa üzvləri Türküstanda gördüklərini ölkənin mədəniyyət naziri Namiq Kamal Zeybəyə həyacanla anlatır və Türk hökumətinin Əhməd Yəsəvi Məqbərəsini təmir etmək üçün memar və inşaatçılarından ibarət qrupun təcili olaraq buraya göndərilməsini xahiş etdilər. Xaxından tanıdığım və Türk dünyasının mədəniyyəti, tarixi, ədəbiyyatına böyük maraq göstərən, Bəxtiyar Vahabzadənin bir çox şeirini əzbər bilən Namiq Kamal Zeybəyin bu məsələyə ciddi yanaşacağına heç kim şübhə etmirdi. Həqiqətən, bir-iki gündən sonra, biz hələ Türküstandaykən, Namiq Kamal Zeybək xəbər verdi ki, Prezident Süleyman Dəmirəl heyətin təklifini qəbul etmiş, yaxın zamanda Məqbərənin əsaslı təmiriylə bağlı bir qrup memar və inşaatçı oraya göndəriləcəkdir.

Doğrudan da, bir müddətdən sonra Türkiyə dövləti tərəfindən Xoca Əhməd Yəsəvi Məqbərəsinin restavrasiya edildiyini, yenidən ziyarətçilərin üzünə açıldığını öyrəndik. 1991-ci ildə isə Qazaxıstan hökuməti Türküstan Dövlət Universitetinin yaradılmasına qərar verdi, 1992-ci ildə də həmin ali məktəbin Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinə çevriləməsi haqqında anlaşma imzalandı və 1993-cü ildən bu universitet Türküstanda fəaliyyətə başladı.

Keçən 24 il ərzində Türküstan sürətlə inkişaf edərək, baxımsız bir qəsəbədən gözəl bir tələbə şəhərinə çevrildi.”

Özün kimi olmağın çətin şərəfi

Türküstan təəssüratımın son akkordu kimi bir məsələni də bilməyini istəyirom. Konqres “Azərbaycan” jurnalının - Şərqdə ilk ən qalın və davamlı dövriliyi olan ədəbiyyat jurnalının 95 illik yubileyinin bütün türkdilli dərgilərdə qeyd olunmasını yekdilliliklə qərara aldı. 95 yaş - bu, sadəcə, rəqəmlər deyil, bu, Tarixdir. Bu tarixdə, bu Yaddaşda mənim də, azacıq da olsa, payım var düşüncəsi o qədər xoşdur ki... Deyirlər, birinci olmaq həmişə xoşdur. Birinciliyi qorumağın çətinliyini, məsuliyyətini birincilərin özləri kimi heç kəs duya bilməz. Bu gün keçmiş uğurların kölgəsinə siğınmaq fikrində deyilik. 95 illik yolda təriflərin, təltiflərin kölgəsində xumarlanmaq, yerini müəyyən etmək cəhdidə yoxdur; “Azərbaycan” həmişə öz mövqeyi ilə Öz Yerində olub. Sabah da belə olacaq. Bu mövqe ehkama yox, imkan və səyləri real qiymətləndirməyə söykənir.

“Hər insan öz dövrünün taleyini yaşayır” fikrini tərəddüd etmədən mətbuata da şamil etmək olar. Yuxarıda cəmiyyəti çəşqin qoyan dilemmalardan yazmışdım. “Azərbaycan” jurnalı isə, heç vaxt “Dəb, yoxsa Dəyər” çəşqinqılığı yaşamayıb, “Azərbaycan” balansı qoruya-qoruya, Dəyər yarada-yarada özü Dəyər olub. Bu qarışq zövqlər dünyasında bundan uca xidmət, bundan böyük qürur?!

Sağlam düşüncənə, peşəkar zövqünə bələd olduğumdan, inanıram ki, sən də belə düşünürsən.

Odur ki, bu 95 illik yubileylə bağlı Səni də, “Azərbaycan” jurnalının bütün oxucularını da təbrik edirəm.



◆ Tənqid və ədəbiyyatşunaslıq ◆

Qorxmaz QULİYEV

KONTEKST VƏ KOD



Mən özümə zidd gedirəm? Bəli, mən özümə zidd gedirəm. Nə olsun ki?

Uolt Uitmen

Mən bir neçə il əvvəl artıq “Kontekst və kod” sərlövhəsi altında ədəbi-bədii nümunələrdə kontekstdən və koddan istifadə olunmasının özəllikləri haqqında məqalə yazmışdım. Artıq o vaxt həmin yazıda bəzi cəhətlər məni qane etmirdi və zaman keçdikcə, problemin təfərrüatına vardiqca müəyyən aspektlərinin yenidən şərh olunmasına ehtiyac duyдум. Məlum oldu ki, bəzi problemləri kifayət qədər açıqlaya, ədəbi-bədii nümunələrdən gətirilmiş misallarla izah edə bilməmişəm. Digər məsələlərə isə mənim münasibətim müəyyən cəhətdən dəyişmişdir. Oxucuların xahiş edirəm ki, bunu normal qəbul etsinlər, çünki insan hər gün dəyişir, daha doğrusu, dəyişməlidir, dialektik vəhdətdə özünü təsdiq və inkar etməlidir.

İnsan düşünməyə, düşündüklərini başqasına, başqasının yaxası əlinə keçməyəndə özü-özünə nəql etməyə, bildiklərini “xirdalamağa”, onların əsasında ünsiyyətə girdikləri ilə əxz etməyə, dolğunlaşdırmağa və tamamlamağa məhkum varlıqdır. Məhz buna görə də insan reallığa münasibətdə aramsız şəkildə bu və ya digər hadisəyə yaxud nəsnəyə münasibətini müəyyən etməli, mövqeyini ortaya qoymalı, yanaşma prinsiplərini dəqiqləşdirməlidir. Bu, bir tərəfdən, dünyanın daim hərəkətdə olması, dəyişməsi ilə, digər tərəfdən, dünyanın dəyişməsinə reaksiya verməyə (dünyanın ortaya qoyduğu problemləri həll etməyə - onlardan nəticə çıxarıb uyğunlaşmağa, bu dəyişiklikləri yaradıcı şəkildə özünüküləşdirməyə, lazım gələrsə, dünyanın özündə dəyişikliklər həyata keçirməyə) can atmalıdır. Dünyanın dəyişməsi ilə bağlı insan daim özündə aramsız şəkildə peydə olan yeni-yeni boşluqlar, çatışmazlıqlar hiss edir və daim onların aradan qaldırılması ilə bağlı müxtəlif tədbirlər görməyə məcbur olur. Haydegerə görə, “fikrin sözlə ifadə etdikləri yox, haqqında susduqları onun əhəmiyyətini müəyyən edir”. Bundan belə bir nəticə hasil olur ki, insanların bilgilərindən daha çox, onlardakı labüb, heç vaxt axıra kimi dolmayan boşluqlar dünyanın dərkində mühüm rol

oynayır, insan intellektinin aramsız inkişafını şərtləndirən aparıcı faktora çevrilir. Bu onunla bağlıdır ki, daim dəyişən, hərəkətdə olan dünyada insan aramsız şəkildə özündə yeni-yeni problemlər - boşluqlar hiss edir, problemin yenisini özünə və topluma izah etməyə macal tapmamış, daha bir gözlənilməzi meydana gəlir. Bunun nəticəsində konkret məkanda və konkret zamanda dünyani, onun dinamikasını adekvat şəkildə dərk etmək üçün fərdin malik olduğu biliklər kompleksi kifayət etmir; dünyanın dəyişməsi və fərdin onun haqqında təsəvvürlərində labüb şəkildə yaranan boşluqlar yeni-yeni təcrübələr aparmağı, dünyani müxtəlif, mövcud vaxta qədər məlum olmayan yeni görmə bucaqlarından müşahidə etməyi və dəyərləndirməyi tələb edir. İnsan kollektiv varlıq olduğuna görə o, daim tərəf-müqabilə ehtiyac duyur. Bu, əlbəttə ki, ilk növbədə kommunikasiya prosesində bildiklərini tərəf-müqabillə bölüşmək, bilmədiklərini ondan əxz etməklə yaxud yarımcıq bilgilərini dolğunlaşdırıb tamamlandırmak cəhdidən ilə bağlıdır. U. Eko problemin qoyuluşunu bir qədər də kəskinləşdirərək göstərir ki, idrak "qabiliyyətlərinin yetərsizliyi kommunikasiyanı bizim bildiyimizlə bilmədiyimizin bir-birini əvəzləməsidir". Onun fikrincə, məlum olmayanı yalnız məlum olanla üzə çıxarmaq olar. Bunun üçün bəlli faktları müqayisə etmək və fərqləndirmək tələb olunur. Bundan belə bir nəticə hasil olur ki, insanlar dünyani görmə bucağı, xüsusilə dünya haqqındaki bilgilərində boşluqların həcmi, səviyyəsi və xarakteri baxımından bir-birindən fərqlənməsəyidilər, onların kommunikasiyaya ehtiyacları olmazdı: mahiyyət etibarilə insanlar əl-ələ verərək, bir-birini tamamlayaraq dünyani mənimsəyirlər, onu özünküləşdirirlər.

Lakin bu ilk baxışdan sadə prosesin özü ziddiyyətlərlə dolu ola bilər: tərəf-müqabil dediklərimlə qətiyyən razılışmaya, qismən razılaşa, dediklərimi tamamlaya bilər. Ədəbi-bədii prosesdə kommunikasiya prosesi daha mürəkkəb səciyyə kəsb edir. Postmodernizmin "yazıcıının ölümü" ilə bağlı məlum metaforasından fərqli olaraq belə hesab edirəm ki, ədəbi prosesdə müəllif aparıcı figurdur və bütün problemlər onun şəxsiyyətində düyünlənir. Ədəbi proses və onun aparıcı figuru olan müəllif xüsusilə indiki dövrədə çox nadir hallarda birbaşa ünsiyyət formalarından istifadə edir. Buna bəzi hallarda genezisi etibarilə auditoriyaya müraciət formasına hesablanmış poetik nümunələrin öz müəllifləri tərəfindən birbaşa - konsert formasında auditoriya müraciəti misal ola bilər. Amma bütövlükdə götürdükdə müəllifin öz ünvanları ilə əlaqəsi virtual xarakter daşıyır. Bir qayda olaraq "ədəbi-bədii kommunikasiya" dedikdə sənətkarın öz əsəri vasitəsilə oxucu ilə ("müəllif - əsər - oxucu" sxemi üzrə) əlaqə yaratması nəzərdə tutulur. Lakin dünya mədəniyyətində, o cümlədən söz sənətində də ideyaların, konseptlərin və dəyərlərin çox zaman ötürülməsi, qəbul olunaraq özünküləşdirilməsinin əsas forması olan, postmodernizm tərəfindən şüurlu şəkildə tətbiq olunan intertekstuallıq ədəbi prosesdə kommunikasiya sxemini təshih eməyi tələb edir. Bu sxemə görə sanki ədəbi proses indiki zamanda formallaşır, guya onun keçmiş yoxdur: bəlli sxemdə müəllif tamamilə özünəyetərli, yoxdan var yaradan instansiya kimi nəzərdən keçirilir. Halbuki hər bir müəllif saysız-hesabsız tellərlə bəşər mədəniyyətinə, ilk növbədə milli mədəniyyətə bağlıdır və onun yaradıcılığı çox zaman bəlli faktları yeni prinsiplər əsasında komplektləşdirmək, bu və ya digər səbəbə görə başqalarının görə bilmədiklərinə işiq salmaqdan ibarətdir. Hər bir sənətkar mədəni keçmişə müraciət etməklə ədəbi prosesin bu günkü durumunu keçmişlə əlaqələndirir və diaxron kəsimdə söz sənətinin tarixi bütövlüyünü təmin edir. Sənətkar eyni zamanda sosial gerçəklilikin və ədəbi

prosesin aktual durumu ilə də bağlıdır: ictimai həyatda baş verən hadisələr, müasir bədii-estetik fikirdə cərəyan edən proseslər sözsüz ki, sənətkarın ortaya qoyduğu ədəbi-bədii nümunənin bütün aspektlərinə təsir edir. Bundan əlavə, sənətkarın bütün əsərləri oxucu vasitəsilə gələcəyə ünvanlanmışdır: müasir oxucu yoxdur, oxucu əsərin yaradılmasına nisbətən həmişə gələcəkdədir. Mahiyyət etibarilə hər bir sənətkarın yaratıcılığında keçmiş ədəbi irsin timsalında bəşər və milli mədəniyyətin keçmiş, öz şəxsiyyətində indini, virtual oxucu vasitəsilə ilə gələcəyi yaratdığı ədəbi-bədii nümunələrdə birləşdirir. Yuxarıda deyilənləri nəzərə alaraq ədəbi prosesin daha dolğun və əhatəli sxemini “ədəbi-bədii irs - müəllif - əsər - oxucu” kimi təklif etmək olar.

Kommunikasiya prosesində həm məlumatı formalasdırıb ötürənin, həm də onu qəbul edib intellektual həzm-rabedən keçirənin bilgilərindəki boşluqları doldurmağa hesablanmış fəaliyyətində dil əsas rolu oynayır. Dilin bu problemi hansı üsullarla həll etməsinə aydınlıq gətirmək üçün Haydegerin bir məşhur kəlamına müraciət etmək yerinə düşər: “Dil Varlığın dildidir. Varlıq məndən istifadə edərək dil vasitəsilə danışır. Mən dildə danışmiram, dil məni danışdırır”. Bununla bağlı mütəfəkkir dediklərindən belə bir nəticə hasil edir ki, dili strukturlasdırmaq qeyri-mümkündür, çünki dilin özü bütün bu strukturların qaynağıdır. Dünyanın dərki dil vasitəsilə gerçəkləşir. Buna görə də elə bir elm mövcud deyil (mövcud ola bilməz) ki, dilin necə fəaliyyətdə bulunduğu izah edə bilsin, çünki biz yalnız dil vasitəsilə dünyanın necə fəaliyyət göstərdiyini dərk edirik. Sənətkarın dil vasitəsilə Varlığı danışdırması onun oxucu ilə birbaşa kommunikasiyasını təmin edir.

Dilin ümumən kommunikasiya prosesində, konkret şəkildə isə bədii mətnin yaranmasında və nəql olunub qavranılmasında istifadəsinin spesifikasına aydınlıq gətirməzdən əvvəl bəşər nəslinin təşəxxüsünü, onun kainatın mərkəzi varlığı olması və Allahın onu unikal, Hötenin təbirincə desək, “yüksekələrə, daha yüksəkələrə can atan Allahın nüdrətən yaratdığı məxluq” olmaq iddiasına Kopernikdən üzü bəri vurulan zərbələri və bəşər nəslinin özünü toparlayıb əline fürsət düşən kimi bu hücumlara əks-hücumlarla cavab verməsi tarixini qısa şəkildə nəzərdən keçirək. Məlumdur ki, polşalı mütəfəkkir Günəşin Yer ətrafında deyil, yerin Günəş ətrafında fırlanmasını sübuta yetirməklə göy cisimlərinin hərəkəti ilə bağlı astronomiyada inqilabi əvvələt etmişdir. Çox güman ki, bu kəşf prosesində onu Allah-İnsan münasibətləri, insanın kainatda yeri problemi qətiyyən maraqlandırmamışdır. Lakin paradoksal tərzdə bu Ptolemy kainat konsepsiyasını alt-üst edən kəşf ilk növbədə Allah-İnsan münasibətləri ilə bağlı ehkamları saf-çürük etməyə vadar etdi: obyektiv şəkildə Günəş ətrafında fırlanan xırda bir səyyarədə qərarlaşmış insanın əlahiddə məxluq olması şübhə altına alındı. Heç də təsadüfi deyildir ki, bu sırf elmi kəşfin dini dünyagörüş üçün təşkil etdiyi təhlükəni dərk edən xristian kilsəsi bir neçə yüzillik ərzində Kopernik konsepsiyasını tərəfdarlarına qarşı repressiv tədbirlərə əl atır, hətta onları inkvizisiya tonqallarında amansızlıqla yandırmaqdan belə çəkinmirdi.

Əlbəttə ki, bəşər övladı belə bir durumla razılaşa bilməzdi: İntibahın bəşər övladının əlahiddə varlıq statusunu müəyyənləşdirən antik mütəfəkkirlərin “insan hər şeyin ölçüsüdür” deyimini humanitar fikrin dövriyyəsinə daxil etməsini təsadüfi hesab etmək olmaz; İntibah bütün vasitələrdən - elmin və estetik fikrin bütün imkanlarından istifadə edərək kainatda, ən azı Yer kürəsində insanın öncül rolunu təsbit edirdi. Dekartın

“düşünürəm, deməli varam” müddəası, Maarifciliyin insanın intellektual və mənəvi baxımdan inkişaf perspektivlərinə sonsuz inamı bu revanşizm əhvalruhiyyəsinin təzahür formaları idilər.

Lakin tərəf-müqabil də öz pozuculuq fəaliyyətindən əl çəkmək istəmirdi, saysız-hesabsız illüziyalara meydan açan insanların öncüllük statusuna ölümcül zərbə vurmağa çalışırı. Əvvəlcə Nitşə Allahı “öldürüb” insanı yetim qoydu və hələ İntibah dövründə başlamış insanların fərd-fərd bir-birindən təcrid olunması - özgələşməsi prosesinə yekun vurdu. Sonra Freyd bu təklənmiş insanı rahat buraxmadı - onun qürur duyduğu, yalnız ona xas olan bir keyfiyyət hesab etdiyi şürə yox, şüursuzluq tərəfindən idarə olunduğunu üzə çıxardı və bununla da insanı şüurdan məhrum etdi. Şüursuz şəkildə insanın səslərini mexaniki şəkildə təqlid edən tutuquşu istisna olmaqla dildə şüurlu şəkildə danışan, “bitmiş bir fikri ifadə etdiyinə” görə hələ də özünü canlı təbiətin təkamülünün zirvəsi, son sözü hesab edən insan təşəxxüsünə sonuncu, mən hətta deyərdim, ən ölümcül zərbəni Haydegger vurdu: alman mütfəkkiri inandırıcı şəkildə sübuta yetirdi ki, insanın özünün şəxsi malı hesab etdiyi dil də onun özünə deyil, Varlığı məxsusdur. Düzdür, insan danışan, fikrini sözlə ifadə edən varlıqdır. Lakin dil, sözlər həqiqətən Varlığın tələbi ilə meydana gəlmişlər: məsələn, axar su dərk olunması üçün insandan özünü adlandırmağı tələb etmişdir - “çay” sözü yaranmışdır, “Mən” varlığını daxili bir hiss-varlıq yandırıb-yaxmışdır, bu iki varlığın birgə tələbi ilə “məhəbbət” sözü yaranmışdır. Bundan çıxış edərək Haydegger belə bir nəticəyə gəlmişdir ki, insan dildə danışır, dil insanda danışır, daha doğrusu, insanda “danışılır”.

Lakin mənə ele gəlir ki, Haydeggerin insanı “alçaltması”, onu adı mediuma, varlığın özünü ifadəsi vasitəsinə çevirməsi paradoxal şəkildə onun yeni yüksəlmişinə meydan açır; burada bir şeyi yaddan çıxarmaq olmaz ki, insanın özü də varlığın bir hissəsidir - insanın özü də varlıqdır. İnsan varlıq qismində dildə sadəcə olaraq danışır, dili özünün ifadə olunma ehtiyaclarından ötrü yaratdığı saysız-hesabsız semantik qəliblərə salaraq - kontekstləşdirərək danışır, yəni bəlli sözləri, ifadələri kontekstdə yerləşdirərək - “qablaşdıraraq”, onların arasında əlaqə yaradaraq danışır - özünü ifadə etməyə nail olur. Bunu ancaq kontekst vasitəsilə həyata keçirmək mümkündür.

Kontekst ele anlayışlardandır ki, çox vaxt onların mənasına varmadan onlardan istifadə edirik və qəribə burasındadır ki, çox zaman dürüst, yerliyində işlədirik - sóvq-təbii tərzdə onların bilgilərimizi ifadə etmək üsulu olduğunu hiss edirik. Amma ele hallar da olur ki, konteksti düzgün seçə bilmədiyimizə - onun ifadə etməli olduğu mənaya uyğun gəlmədiyinə görə varlıq özünü adekvat şəkildə ifadə edə bilmir.

Ən ümumi şəkildə kontekst (latın dilində “contextus” “hörgü”, “birləşmə” deməkdir) məna baxımından mətnin, deyimin bitkin hissəsidir və ehtiva etdiyi sözlərin, ifadələrin və cümlələrin aktual (burada və indi) mənasını müəyyən etməyə imkan verən mühit-sistemdir. Kontekstdə sözlər, cümlələr məna (ədəbi-bədii, xüsusişə poetik kontekstlərdə isə həmçinin səslənmə) baxımından sözlər, cümlələr bir-birine “hörülür”, inkar-təsdiq əsasında bir-birini tamamlıır, bir-birilə çulğalaşış birləşirlər, bəlli kontekstdə sözlər bir-birini eks edərək, bir-birinin işığında aktual məna kəsb edirlər. Dil məhz kontekstdə nitqə çevrilir.

Y. Borev göstərir ki, kontekst bədii mətnin ontoloji varlığının cərəyan etdiyi və resepsiyasının həyata keçirildiyi semantik sahədir. Kontekst mətnin semantikasının gerçəkləşməsinə şərait yaradan mühitdir. Bununla bərabər

kontekst boş sahə deyil, dinamik xarakter daşıyır və ehtiva etdiyi mənani fəal şəkildə dəyişdirir, zənginləşdirir. Kontekst bir qayda olaraq diaxronik yaxud sinxronik kəsimdə mədəni fenomenlərdən formalasılır. Kontekstə daxil olan ədəbi-bədii mətn bu fenomenlərlə qarşılıqlı münasibətlərə girir; bu fenomenlər mətni bu və ya digər şəkildə şərh etməyə meydan açır. Bu, əlbəttə ki, mətnin mənasının dərk olunmasına öz təsirini göstərməyə bilməzdi.

Kontekst mətnin, yaxud mətnin ayrı-ayrı bitkin hissələrinin məna və deyim baxımından vəhdətini təmin edir və ehtiva etdiyi məzmunla digər kontekstlərə təsir edir.

Kontekstin ədəbi-bədii mətni məna ilə zənginləşdirilməsi müxtəlif yollarla həyata keçirilir. Bir qayda olaraq kontekst və kontekstlər kompleksi vasitəsilə resepsiya prosesində oxucunu mətnin yeni-yeni mənalarını, versiyalarını yaratmağa sövq edir - ünvanlananı yaradıcıya çevirir. Bu baxımdan əsərin vəhdəti paradoksal şəkildə kontekstlərin bir tərəfdən qarşı-qarşıya qoyulması, digər tərəfdən bir-birini tamamlamasıyla yaranan kodlar əsasında təmin olunur. Kontekstlə/kontekstlərə tanış olan oxucu özünün yazıcısının koduna uyğun, eyni zamanda ondan fərqli kodunu formalasdırır

Hər bir ədəbi-bədii nümunə ilk baxışdan bir-birini inkar edən, əslində, dialiectik vəhdətdə bir-birini tamamlayan iki cəhətə malikdir: əsər bir tərəfdən yaradıcı şəxsiyyətin zəhmətinin - hiss və düşüncələrinin məhsulu kimi bütünlükə yaradıcısına məxsusdur, onun üzərinə qapanır - bu nəzər nöqtəsindən hər bir əsərin mətni dəyişməzdır, müəyyən görme bucağından hermetik şəkildə qapalıdır: axı, yer üzündə müəllifdən başqa onun əsərində bircə nöqtəni belə qanuni və rəsmi yolla dəyişdirməyə ixtiyarı olan səlahiyyətli instansiya mövcud deyil. Bu özünəqapanma yaradıcılıq prosesinin özünün mərhəmliyi ilə də bağlıdır: müəllif əsəri yaradarkən, bir növ, qapalı psixoloji durumda olmuş, əsəri yazmağa başlayana qədər ətraf aləmlə münasibətləri nəticəsində aldığı təəssüratları sistemləşdirməkdən və "bədiileşdirməkdən" ötrü xarici aləmdən təcrid olunur, paradoksal şəkildə bu təcrid olunma ilə gerçekliklə bağlı refleksiya prosesində ona maksimum yaxınlaşmaq - gerçəkliyi gerçəkliyin özünün saysız-hesabsız, rəngarəng formalarında inikas etmək üçün özünə qapanmalıdır. Bu prosesdə müəllif həm gerçəkliyi, həm də özünü maksimum həqiqətəuyğun şəkildə ifadə etməyə cəhd göstərir: ədəbi-bədii niyyətinə optimal tərzdə uyğun gələn süjet variantları, deyim üsulları arasında seçim etməyə girişir. Əslində bu, vahid prosesdir - bu zaman subyekt (müəllif bir instansiya kimi obyektivləşir, obyekt (gerçəklik) subyektivləşir, bir-birinə qaynayıb-qarışır. Bu proses heç bir kənar müşahidəçi təsbit etmir deyə, sırf qapalı xaraktera malikdir. Bu daxili dinamikanın, aramsız götür-qoy səciyyəli hərəkətlərin nəticəsi olan ədəbi-bədii nümunə müəllif tərəfindən oxucuların/dinləyicilərin ixtiyarına verilən kimi - "xariciləşən" kimi "donur", hərəkətsizləşir, bir növ yenidən - indi əsər kimi özünə qapanır.

Məhz bu dəlillərdən çıxış edən strukturalistlər belə hesab edirdilər ki, oxucunun nəzər nöqtəsindən ədəbi-bədii nümunəni dəyərləndirmək əsərin qapalı məkanına yad müdaxilədir. Fransız strukturalizminin banisi K. Levi-Sross göstərirdi ki, "bu obyekt (yəni müəllifin ixtiyarından çıxbı işiq üzü görmüş ədəbi-bədii nümunə - Q.Q.) son dərəcə konkret xüsusiyyətlərə malikdir və onları təhlil edib üzə çıxarmaq tələb olunur. Bunu elə həyata keçirmək lazımdır ki, konkret əsər öz-özülüyündə bu xüsusiyyətlərin əsasında - bütün incəlikləri ilə tam müəyyən olunsun. Yakobson ilə birlikdə Bodlerin "Pişiklər" sonetinin struktur təhlilini həyata keçirməyə cəhd edəndə biz ona

“açıq əsər” kimi yanaşmamışdıq. Biz ona (sonetə -Q.Q.) sonraki dövrlərin daxil etdiklərini deyil, müəllifin günlərin bir günü yaratdığı kristal sərtlilikə malik obyekt kimi yanaşırıdıq. Bizim vəzifəmiz onun ancaq bu cəhətlərini üzə çıxarmaq idi”.

Burada söhbət XIX əsr fransız şairi Ş. Bodlerin məşhur sonetinin iki görkəmli strukturalistin - R. Yakobsonun və K. Levi-Strossun strukturalizmin kanonik təhlil prinsiplərini tətbiq etməklə həyata keçirdikləri araşdırmadan gedir. Əlbəttə ki, əsərin içində qapanmaqla, onun strukturunun özəl və ümumi cəhətlərini tədqiq etməklə onun həm forma, həm də məzmun baxımından bir sıra köklü cəhətlərinə aydınlıq gətirmək mümkündür. Belə bir tədqiqat metodu əsəri bir növ “oldürüb” onun anatomik teatrda araşdırılması deməkdir; əsərə belə bir yanaşma prinsipi onun bütün həqiqətlərini, onu canlandıran - canlı gerçəkliliyin canlı inikasına çevirən dinamikasını üzə çıxarmağa qadir deyil.

K. Levi-Stross ədəbi-bədii nümunəni (ümumiyyətlə istənilən bitkin mətni) bərk kristalla müqayisə etməkdə haqlıdır. Həqiqətən də böyük sənət əsərlərində nəinki birçə sözü, hətta birçə səsi də itkisiz yerindən dəbərtmək mümkün deyil. Mən hətta deyərdim ki, tərkib hissələrinin bir-birinə pərcimlənməsi bir çox hallarda bədiiliyin ölçüsü kimi özünü bürüzə verir. Lakin strukturalist prinsiplərə aludəciliğin imkanı vermir ki, bədii əsərdə bərk kristallıqla yanaşı, paradoksal şəkildə maye kristalın da keyfiyyətlərinin və xüsusiyyətlərinin mövcud olmasını müşahidə edə bilsin. Bu o deməkdir ki, mahiyyət etibarilə ədəbi-bədii nümunənin (ümumiyyətlə sənət əsərinin) həqiqəti, bir tərəfdən, onun sabit və dəyişməz, digər tərəfdən, dinamik və dəyişkən olması ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, artıq strukturalistlərin özləri bu ziddiyəti hiss edirdilər (fikrimcə, bu, strukturalizmin bir konsepsiya kimi böhrana uğramasının və onun tərəfdarlarının kütləvi şəkildə rəhbər tutduqları bir sıra təməl müddəalardan imtina edib poststrukturalist mövqeyə keçməsinin əsas səbəblərindən biridir). U. Eko qatı strukturalist R. Yakobsonun konsepsiyasından çıxış edərək sübut edir ki, strukturun hüdudlarında qalmaqla ədəbi-bədii nümunənin əsas funksiyasını - onun kommunikasiya prosesində iştirakını izah etmək qeyri-mümkündür, yəni hansısa bir möcüzə nəticəsində bərk kristal maye kristala çevriləmeli, bunun sayəsində əsər öz hüdudlarından çıxıb yunan mifologiyasının qəhrəmanlarından biri Protey kimi aramsız şəkildə cilddən-cildə girib müxtəlif ünvanlananların zövqünə, dünyagörüş səviyyəsinə, əhval-ruhiyyəsinə və sairəyə uyğunlaşaraq intellektual və emosional baxımdan həzm oluna bilsin. İtaliyalı mütəfəkkir haqli olaraq iddia edir ki, hətta strukturalist nəzər nöqtəsindən kommunikasiya prosesində ünvanlayan (məlumatı formalasdırıb göndərən), ünvanlanan (məlumatı deşifrə edib qəbul edən) və məlumatın nəql olunmasını təmin edən zəruri tərkib hissələridir.

Kommunikasiya aktının, o cümlədən estetik səciyyəli ədəbi-bədii mətnlərin yaranma və nəql olunma prosesində dialektik qapalılığının-açıqlığının təmin olunmasında, yəni bir tərəfdən məlumatın bütövlüyünü, özünə qapanmasını, digər tərəfdən bu məlumatın istər sinxron, istərsə də diaxron kəsimlərdə saysız-hesabsız istiqamətlərdə açılmasına imkan yaradan kontekst anlayışı üzərində bir qədər ətraflı dayanmaq ehtiyacı duyulur. “Kontekst” anlayışı ikili təbiətə malikdir: o, bir tərəfdən nəql olunacağı nəzərdə tutulmuş mətnin elementlərini müəllif tərəfindən müəyyən olmuş hüdudlarda bir-birini izah etməyə, bir-birini tamamlamağa - bir-birinə pərcimlənməyə imkan yaradır, digər tərəfdən,

mərkəzəqaçma qüvvələri qismində ədəbi-bədii nümunədən kənarda yerləşən və ilk baxışdan ona yad olan, lakin mətnin kommunikativ vahid kimi canlanması, hərəkətə gəlməsini, mətn kimi öz funksiyalarını həyata keçirməsini təmin edən faktorların - elementlərin mətnlə əlaqəsini təmin edir. Bu faktor elementlərə ədəbi-bədii nümunənin meydana gəlməsini şərtləndirən və yayılmasını təmin edən, onun ideyasına və məzmununa təsir edən, əsər yaradılıb cəmiyyətin ixtiyarına verildikdən sonra cəmiyyət vasitəsilə öz növbəsində təsir göstərdiyi sosial mühiti, ünvanlananı, onun əsəri adekvat şəkildə əxz etmək iqtidarında olmasına və s. aid etmək olar.

Kontekstdən kənarda istenilən dil vahidi (söz, ifadə) bütün canlı konnotativ mənalarından və əlaqələrindən məhrum olub denotata çevrilir, yəni bütün real məna əlaqələrini itirib hermetik şəkildə özünə qapanır və bircə mənaya münçər olunur. Bu isə situativ semantik konkretlikdən və emosional yükden məhrum olmaq deməkdir: bu halda söz yalnız "bildirdiyini bildirir". Düzdür, lügətlərdə sözlərin müxtəlif məna variantları verilir. Lakin onlar natamam, keçmiş, çox zaman naməlum kontekstə aid olduqlarına görə mücərrəd səciyyə daşıyır və denotata "yapışmayıb" bir növ müstəqil mövcudluğa malik olur.

Söz, ifadə və cümlələrin semantik baxımdan şaxələndiyi və ədəbi-bədii nümunənin mövcudluğunun ilkin şərti olan rəngarənglik kəsb etdikləri və paradoksal şəkildə bu rəngarənglik sayəsində bütövləşdikləri və konkretləşdikləri bədii kontekst verballaşma vasitəsilə gerçəkliyin əksinin mimesis prinsipi ilə həyata keçirilməsi dövründən həmişə mövcud olmuşdur və təbii ki, oxucu məhz bu rəngarəng konkretlikdə estetik həzz almış, ədəbiyyatşunas/tənqidçi bu fenomenin təbiətini izah etməyə cəhd göstərmişdir. Lakin ənənəvi ədəbiyyatşunaslıqda ədəbi-bədii nümunəni təşkil edən, dayanmadan hərəkətdə olan elementləri dondurur, sonra onları şərh edirdilər: bu prosesdə tənqidçi öncədən kontekstin çərçivəsini müəyyən edib qurur, sonra söz və ifadələri hərəkətsizləşdirilərək həmin kontekstə yerləşdirilir, buna uyğun şəkildə əsərin strukturu, strukturun bütün elementlərini öz ətrafında birləşdirən nüvəsi və mərkəzəqaçma prinsipi əsasında elementlərin iyerarxiya prinsipi əsasında nüvə ətrafında çəmləşdirilir və təhlil olundurdu. Canlı orqanizm kimi ədəbi-bədii nümunənin həqiqəti onun fiziologiyasındadır, tənqid isə onun anatomiyasını öyrənirdi.

Mətnin prinsipial şəkildə mərkəzsizləşdirilmiş şərhi yalnız poststrukturalist və postmodernist prinsiplərə əsaslanan ədəbiyyatşunaslıqda gerçəkləşmişdir. Bəri başdan demək lazımdır ki, mənim poststrukturalist təhlil prinsiplərini ideallaşdırmaq, onun bütün bədii-estetik problemləri həll etmək iqtidarında olan prinsip kimi ortaya qoymaq fikrim yoxdur. Ayaq saxlamadan, nəfəs dərmədən hərəkətdə olan elementin ardınca yürümək labüb şəkildə relyativizmə, deməli, mətnin bir sıra mühüm xassələrini üzə çıxarmaq iqtidarından məhrum olmağa gətiib çıxarır. Qeyd etmək lazımdır ki, məhz poststrukturalist prinsiplər əsasında formalasdırılmış hərəki şərh prinsipləri sübuta yetirdi ki, ədəbi-bədii kontekstlər dinamik xarakter daşıyır, bir kontekst digər kontekstlərin meydana gəlməsi üçün meydan açır, onlar da öz növbələrində saysız-hesabsız yeni kontekstlərin yaranmasına səbəb olur. Poststrukturalist prinsiplər əsasında ədəbi-bədii kontekstin yaranması, onun öz hərəkəti prosesində yeni söz və ifadələri üzvi vəhdətdə ehtiva etməsi və bu əsasda aramsız şəkildə yeni-yeni kontekstlərin doğurması prosesini izləmək üçün S. Vurğunun "Azərbaycan" şeirinin məşhur "El bilir ki, sən mənimsən" misrasını nəzərdən keçirək. Misranın birinci "el" sözü dil vahidi qismində təbii nitq kontekstindən kənarda mücərrəd səciyyə daşıyır,

ümumiyyətlə "insanlar", "xalq", "ölkə" mənasında işlənilir. Ayrıca götürülmüş "el" sözü denotatdır, lakin bütün söz-denotatlar kimi əvvəlki dövrlərdə müxtəlif kontekstlərdə artıq gerçəkləşmiş və gələcəkdə gerçəkləşəcəyi mümkün saysız-hesabsız mənaları sixilmiş şəkildə cəmləşdirən, son dərəcə böyük semantik potensiala və gərginliyə malik yaydır; "el" kontekst-kontekst açılmasını səbirsizliklə gözləyir və S. Vurğun bu yayın açılmasına imkan yaradır. "El" sözünə "bilir" sözünü əlavə etməklə artıq kontekst yaradılır. "El" sözü özünün konnotasiya ehtiyatında olan bir neçə mənani götürür və hələlik bu son dərəcə dar kontekstdə onlardan istifadə edir. Hər şeydən əvvəl "el" "bilir"in sayəsində şəxslənir, konkret ölkədə indiki zamanda ("burada və indi") yaşayın insanların toplumunu ifadə edir. Eyni zamanda "el" antik yunan faciələrindəki xor kimi aktual toplumun aktual hadisələrə münasibətini ifadə edir. "El bilir" kontekstində Azərbaycan xalqı "Azərbaycan" adlı məkanın hələlik adı çəkilməsə də, bütün oxucuların dəqiq bildiyi bir faktı - onun "Səməd Vurğun" adlı şairə mənsub olduğunu bəyan edir. Lakin artıq bu son dərəcə dar, açılmamış kontekst hər bir azərbaycanlı oxucuya şairləşib, Səməd Vurğunlaşib vətenlə numinoz xalq-fərd münasibətlər sistemi qurmağa, özünü "Azərbaycan" adlı toplumun üzvi tərkib hissəsi olduğunu hiss etməyə imkan yaradır. "El" həmçinin ümumiyyətlə azərbaycanlılar deyil, şairlə eyni dövrə yaşayın insanlardır. "Sən", "mənimsən" sözləri bütün misranı ehtiva edən yeni kontekst yaradır. Bu yeni kontekst əvvəlki dar "el bilir" kontekstini ləğv etmir, "dirnaq arasına alma" prinsipi əsasında onu qoruyub saxlamağa, ona yeni semantik çalarlar verməyə, onu həm məna, həm də deyim nəzər nöqtəsindən zənginləşdirməyə xidmət edir. "El" sözünün "bilir" sözünə doğru və "bilir" sözünün eks istiqamətdə hərəkəti, bu prosesdə onların "sən" və "mənimsən" sözlərini ehtiva etməsi və bu sözlərin poetik kontekst çərçivəsində birləşməsi nəticəsində ilk kontekst silsiləvi və aramsız kontekstləşmə prosesinə impuls verir. Bu proses bütün şeiri, S. Vurğunun bütün yaradıcılığını, onun dövründə yaşamış azərbaycanlı oxucuları və onların bütün sonrakı nəsillərini ehtiva edir və Azərbaycan düşüncə tərzinə poetik deyiminə xas bir xüsusiyyət kimi dünya ədəbi-bədii fikri müstəvisinə çıxır.

Ədəbi-bədii mətndə söz, ifadə və cümlələrin semantik baxımdan şaxələndiyi, rəngarənglik kəsb etdiyi və paradoksal şəkilde məhz bu şaxələnmə sayəsində konkretləşdiyi bədii kontekst verbal vasitələrlə gerçəkliyi eks etdirir və bu fenomenin şərhi daim ədəbi-estetik fikrin mərkəzində olmuşdur. Lakin ənənəvi ədəbiyyatşünaslıqda ədəbi-bədii mətnin şərhi prosesində kontekstin çərçivəsi öncədən müəyyən olunduqdan sonra, yəni kontekstin ehtiva etdiyi sözlər və ifadələr müəyyən mərkəz (nüvə) ətrafında toplanaraq dinamikadan məhrum olduqdan sonra (bəlli kontekstdə elementlər əvvəlki kontekstdəki elementlərin hərəkətinin nəticəsi kimi meydana gəlir və sonrakı kontekst üçün əsas hazırlayıır. Ədəbi təhlil prosesində bu hərəkət nəzərə alınır) təhlil olunurlar. Mətnin principial şəkildə mərkəzsizləşdirilmiş şərhi, yəni onun dinamikasının qorunub saxlanılması yalnız poststrukturalizmdə və postmodernizmdə mümkün olmuşdur.

Haydegger belə hesab edirdi ki, düşüncənin siqləti, yəni onun semantik çəkisi birbaşa, verbal ifadə vasitələri ilə deyil, deyilənlərin deyilməsini tələb etdikləri, lakin deyilməyənlər - susmaqla müəyyən olunur. Bu o deməkdir ki, verbal vasitələrlə (sözlərlə, deyimlərlə) ifadə olunanlar özləri-özlərinə semantik baxımdan məhdudiyyətlər qoyur - "bitmiş bir fikri" ifadə etməklə kifayətlənir. Lakin ifadə olunan problemlə bağlı ucu-bucağı görünməyən, bu və ya digər səbəbə görə verbal vasitələrlə ifadəsi qeyri-mümkün olan

sözlərin, vəznin, ritmin kombinasiyalarında, mətnin korpusundan kənarda qərarlaşmış, problemi birbaşa izah etməli olan, yaxud onun həllinin yeni istiqamətlərini müəyyən etməli olan, bəzən açıq şəkildə hiss olunan, bəzən də üzə çıxarılması sövq-təbiinin maksimum səfərbər olmasını tələb edən məzmun və mövzu virtual məkanda qalır. Bununla belə, oxucu açıq-aydın hiss edir ki, poetik nümunənin ifadə etmək istədiyi və paradoksal şəkildə həm ifadə etdiyi, həm də ifadə etmək iqtidarında olmadığı həqiqət deyilənlə deyilməyən arasında formalışmış gərginlik sahəsində qərarlaşmışdır. Özü də deyilməyən nə qədər daha çox böyük coşqu ilə ifadə olunmasını tələb edirse və buna baxmayaraq, ifadə olunmursa, poetik ifadə sahəsinin gərginliyi bir o qədər yüksəlir, təsir gücü bir o qədər artır. Bu haqqında deyilməyənlər, susulanlar, ifadə olunmayanlar - poetik mətnin dövriyyədə qalmasının zəmanəti qismində çıxış edənlər, səbirsizliklə ifadə olunmalarını, bir növ, qapı ağızında gözləyənlər sonsuz zaman perspektivində gerçəkləşmələrini gözləyir və hissə-hissə gerçəkləşir, gerçəkləşdikcə susmaq üçün yeni-yeni perspektivlər açır.

Qeyd etmək lazımdır ki, bu prosesin özü də yerində saymır, aramsız tərzdə şaxələnir, müxtəlif formalarda özünü bürüzə verir. Belə ki, oxucu duydularına, düşündüklərinə, oxuduqlarına münasibətini daxili yaxud xarici nitqlə ifadə edə, yəni verballaşdırıb ilə (tənqidçilərin bu və ya digər əsərə münasibətini ifadə edən resenziyalar buna bariz nümunədir), bundan başqa, o, ədəbi-bədii mətnində təsvir olunan hadisələrin təsirinə qapılıb onları gerçəklilik kimi yaşaya bilər. Ədəbi-bədii nümunədə əksini tapmış hadisələrə belə bir yanaşma emosional "sadəlövh oxocular" a xas olan bir xüsusiyyətdir; müəllifin verbal vasitələrdən istifadə edərək yaratdığı mətn oxucu tərəfindən susqunluq səviyyəsində mənimsənilir.

Oxucu ədəbi-bədii nümunənin verbal mətnini və müəllifin mətnlə bağlı ifadə etdiklərinin, bilərkəndən ifadə etmədiklərinin yaxud ifadə edə bilmədiklərinin bir hissəsini öz dünyaduyumundan, dünyagörüş mövqeyindən, bilik səviyyəsindən və bir sıra digər amillərdən asılı olaraq kontekstləşdirir, yəni müəllifin dedikləri ilə mətnlə bağlı öz təəssüratlarını bir-birinə "hörür", özünəməxsus şəkildə "qablaşdıraraq" özünükülləşdirir.

Bununla bağlı iki məqama toxunmaq tələb olunur: birincisi, oxucu ədəbi-bədii nümunə ilə bağlı yaratdığı konteksti, az qala Quran ayəsi kimi, yeganə əzəli-əbədi düzgün kontekst hesab edir, ikincisi, əksər hallarda özünün ilk təəssüratını əsasən invariant şəklində qoruyub saxlamaqla özündə və ətraf mühitdə baş verən təbəddülətlərlə bağlı olaraq bəzi mülahizələrindən imtina edir, yenilərini qəbul edir, köhnələri təshih edir və sairə. Bu, gerçəklilik kimi onun mimesisi (təqlidi) olan ədəbi-bədii nümunənin də sonsuz semantik rəngarəngliyi və bu rəngarəngliyin rəngarəng şərhlərə açıq olması ilə bağlıdır: gerçəklilik aramsız hərəkəti - dəyişməsi ilə özünün əvvəlki durumlarını inkar edir, təshih edir, özünün yeni-yeni şərhlərini tələb edir. Gerçəkliyi oxucu-oxucu izləyən ədəbi bədii nümunə yarandığı dövrdə qalır - konkret zamanın bədii-estetik əksi kimi öz dövrünü ifadə edir, həm də oxucuların diktəsi ilə yeni tələblərə - oxucuların fərd-fərd dünyaduyumuna, dünyagörüşünə uyğunlaşmağa zaman-zaman və məkan-məkan dəyişməyə məcbur olur: bu baxımdan Cəlil Məmmədquluzadənin əsərləri həm XX əsrin əvvəllərində, həm də XXI əsrin başlanğıcındadır - bir tərəfdən dəyişməz, digər tərəfdən aramsız şəkildə dəyişərək.

Bu müddəə mahiyyət etibarilə mərkəzi və mərkəzəqəçmə meyillər vasitəsilə bütün elementləri iyerarxiya prinsipi ilə öz ətrafında birləşdirmiş sabit və dəyişməz nüvəyə malik ədəbi-bədii nümunələrin müəllif strukturu

anlayışının ümumiyyətlə kommunikasiya prosesinə yad olması ilə bağlıdır. Bununla bağlı U. Eko yazırıdı: “Əgər sonuncu struktur mövcuddursa belə, o müəyyən oluna bilməz: onu ehtiva edə bilən metadil mövcud deyil. Belə bir struktur üzə çıxarılsa, o, axırıcı deyil. Sonuncu struktur gizli, əlçatmaz qalır; özünün yeni-yeni ipostaslarını törədir”. Alim əlbətə ki, haqlıdır. Lakin bu da bir həqiqətdir ki, həm gerçəkliyin, həm də onun inikası olan ədəbi-bədii nümunənin dərki mütləq şəkildə ayaq saxlamağı, əbədi hərəkətdə nisbi hərəkətsizliyə riayət etməyi tələb edir. Heç də təsadüfi deyildir ki, qədim yunanlar bölünən atomu bölünməz hesab edirdilər: oxucu/tənqidçi indi və burada müəyyən etdiyi konteksti Quran ayəsi hesab etməyə məhkumdur.

Hərəkətsizliyinə görə nəql oluna bilməyen strukturdan fərqli olaraq kontekst kommunikasiya prosesinin üzvi tərkib hissəsini təşkil edir, onun həyata keçirilməsinin mühüm şərtidir. Kontekst struktura bənzəyir - bu anlayışların hər ikisi informasiyanı qablaşdırmağa xidmət edir. Onların arasında mühüm bir fərq də var: struktur donuqdur, onun tərkib hissəsini təşkil edən elementlər iyerarxiya prinsipi əsasında düzülüb yerlərindən tərpenmir və sabit, mərkəzi mövqə tutmuş nüvənin ətrafında birləşmir. Kontekst isə aramsız hərəkətdədir - bir tərəfdən, öz funksiyalarını həyata keçirmək üçün bütövləşməlidir, qəlibə çevriləlməlidir, digər tərəfdən, çox zaman özünün ortaya qoyduğu, törətdiyi qonşu kontekstlə rastlaşan kimi özünün yaratdığı qəliblərini söküb dağıtmalıdır. Düzdür, struktur kimi kontekst də nüvəyə malikdir. Lakin bu nüvə keçicidir, ona “bel bağlamaq” olmaz - dar kontekst daha geniş kontekstin tərkib hissəsinə çevrilən kimi nüvə “könlülli” şəkildə öz səlahiyyətlərdən və imtiyazlarından imtina edir və başqa nüvə ilə əvez olunur. Bu və ya digər kontekstin ifadə etdiyi semantik yükü yalnız hərəketdə, dəyişkənlilikdə dəyərləndirmək mümkündür.

İkincisi, ədəbi-bədii fikirdə mimesis (təqlid) gerçəkliyin (nəsnənin, hadisənin) şərhi yox, onun təsviri kimi özünü bürüzə verəndə onun təsir gücü artır: sənətkarın əsas vəzifəsi özünün yaxud personajlarının hislərini ifadə etmək yox, oxucunu düşünməyə, həyecanlanmağa vadar etməkdir. İngilis şairi və tənqidçisi T.S. Eliot ingilis romantik sənətkarları, o cümlədən Bayronu insani hissələrin necə yaşamasını təsvir etmək əvəzinə, onları şərh etməkdə günahlandırırdı. Düzdür, bir sıra hallarda lirik “mən”in/personajın hislərinin birbaşa ifadəsi oxucu ürəyinə ən kəsə yolu tapmaq vasitəsinə çevrilə bilər. Buna görə də müəllif dediklərinə aydınlıq getirmək üçün şərhlərə də müraciət edə bilər. Lakin bütün hallarda şərh təsvirə xidmət edir və çox zaman onunla qaynayıb-qarışır və onun tərkib hissəsinə çevrilir. Bununla belə, bəzi hallarda oxucu müəllif şərhinə ehtiyac duyur. Belə bir şərhin mövcud olmaması oxucunu intellektual və emosional imkanlarını səfərbər etməyə məcbur edir. Oxucuda əsərdə cərəyan edən hadisələrə marağını yüksək gərginlikdə saxlamağa çalışan müəllif təbii ki, bədii konteksti maksimum sıxmağa, susqunluğa üstünlük verməyə meyl edir. Mənim fikrimcə, S. Vurğunun “Azərbaycan” şeiri obyekt (Azərbaycan) - subyekt (S. Vurğun) münasibətlərinin gerçəkliyinin təcəssümü artıq ilk üç zirvə bənddə yekunlaşır. Şeirin qalan bəndləri isə zirvə bəndlərin bədii şərhinə - özü də birtərəfli şərhinə xidmət edir. Mənə elə gəlir ki,

*Bəzən səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarımı dən düşəndə,
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.*

- bəndi ilk zirvə - bəndlərin zirvəsidir. Məhz bu bəndin misralarında obyekt-subyekt münasibətləri maksimum gərginlik, antik yunan faciələrinə xas faciəvilik kəsb edir. Lakan yazılırdı: "Subyektin dramı dilin onu varlıqdan təcrid etməsi ilə bağlıdır". Paradoksal şəkildə dil həm fərdi dünyaya bağlayır, həm də onu dünyadan təcrid edir, onun dünyanın bütün digər nəsnə və hadisələrindən fərqli olduğunu vurğulayır. Fərd qayadan qopmuş nəsnəyə "daş" adı qoymaqla onu artıq tanıdığını, gerçəkliyin digər nəsnələrindən fərqləndirdiyini, onun mahiyyətinə nüfuz edərək son nəticə etibarilə onu özünüküleşdirməkdə israrlı olduğunu nümayiş etdirir. Fərd bu vaxta qədər yanından biganəliklə keçdiyi, əslində, müəyyən bir məqsəd üçün istifadə edilmədikdə onun üçün ümumiyyətlə mövcud olmayan nəsnə adlandırıldıgına görə "daş" adı altında fərdin yaddaşında həkk olunmaq hüququ qazanır. "Daş" sözü bir tərəfdən konkret nəsnənin hərtərəfli öyrənilməsinə, onun mahiyyətinin üzə çıxarılmasına zəmanət verir, digər tərəfdən onu konkretlikdən məhrum edərək metadil hadisəsinə çevirir, məcazi məna kəsb edərək müxtəlif ifadələrin yaranmasında - dilin həm gerçəkliklə bağlı, həm də gerçəkliyin fövqündə dayanan hadisə qismində inkişafına meydana açır. Fərd dilin köməyi ilə adlandırma-adlandırma bir tərəfdən gerçəkliyi "tanıyarəq", "zəbt edərək" özünüküleşdirir, idrak prosesində onu maksimum özünə yaxınlaşdırmağa cəhd edir, digər tərəfdən fərd nəsnənin ondan fərqli olduğunu, "mən" olmadığını dərk edir. Bu labüb şəkildə adlandırma (tanıma, dərk etmə) prosesində fərdlə nəsnə (hadisə) arasında boşluqların yaranmasına səbəb olur. Fərd dərk etməyə başlayır ki, ondan təcrid olunmuş, özgələşmiş nəsnəni heç zaman dərk edə bilməyəcək. Fərd tərəfindən "adlandırılan", ətrafdakı bütün nəsnələrdən fərqləndirilən nəsnə fərdiləşərək dərhal özünə qapanır, "özündə-şey"ə çevrilir. Nəticədə, nəsnəni özünə yaxınlaşdırmaq məqsədi ilə adlandıran fərd onun mahiyyətinə nəinki yaxınlaşma bilmir, əksinə, onların arasında uçurum yaranır. Bu özgələşmə - uçurum xüsusilə fərdin sevdiyi, lakin adlandırmaqla özünüküleşdirə bilmədiyi nəsnələrlə bağlı münasibətlərdə antaqonizmə çevrilir, faciəvi xarakter kəsb edir. Əslində, həm antik, həm də yeni dövr faciesinin kolliziyaları məhz dilin ortaya qoyduğu özgələşmənin - protoqonistin bütün varlığı ilə qovuşmağa can atdığı tərəf-müqabilinə qovuşa bilməməsi onu aralarındaki məsafəni dəf etməyə sövq edir. Halbuki, şeirin ümumi korpusu sovet optimizminə, sosialist ruh yüksəkliyinə köklənmişdir və nəticədə bu bənd hansı isə başqa bir əsərdən bu şeirə təsadüfən düşmüş yad parça təəssürati oyadır. Buna görə də şeirin qalan bəndləri yüksək pafosuna və səmimiliyinə baxmayaraq, oxucunun əl-qolunu bağlayır, poetik nümunəni adekvat şəkildə qavramağa mane olur.

Yuxarıda Haydegerin deyilənlə deyilməyənin dialektikası ilə bağlı müləhizəsi haqqında məlumat verilmişdi. Bu baxımdan bütün deyilənlər sənətkara, deyilməyənlər isə ondan kənarda yerləşən varlığa məxsusdur - varlıq isə oxocular vasitəsilə dilə gəlir, danışır, özünü ifadə edir. Mətnədə hər bir söz, hər bir ifadə oxucunu məlumdan məchula, eksplisitdən (açıqdan) implisitə (gizliyə) yönəldir. Oxucu dünyaduyumundan, dünyagörüşündən, eridisiyasından asılı olaraq qavraya biləcəyi, dərk etmək iqtidarında olduğu formatda və məzmunda özünüküleşdirir.

Ardı var

Təyyar SALAMOĞLU

“TÜRK QANLI” SƏNƏTKARIN “AVROPA QİYAFƏLİ, MÜSƏLMAN ETİQADLI” ƏSƏRLƏRİ



Bizim ədəbiyyatımızla ədəbiyyatşunaslığımız
arasında sovet rejiminin ədəbiyyat siyaseti
Çin səddi kimi dayanır.
Müəllif

XX əsrin klassiki XXI əsrin ideya-estetik meyarları
ilə üz-üzə dayanır, tarixi bədii yaddaş yeni ədəbi meyar,
yeni zövq və dünyagörüşün sınağına çəkilir.
Şirindil Alişanlı.

Ə.HAQVERDİYEV DRAMATURGIYASI ƏDƏBİYYATŞUNASLIQDA: POLEMİKA ÜÇÜN MEYDAN VARMİ?

Ə.Haqverdiyevin dramaturgiyası haqqında çox yazılıb. F.Köçərli, Ə.Nazim, Ə.Sultanlı, Mir Cəlal, A.Zamanov, T.Mütəlliimov, Y.Qarayev, K.Məmmədov, M.Məmmədov, N.Vəlihanov kimi nüfuzlu ədəbiyyatşunaslar onun dramaturgiyasını təhlil predmetinə çeviriblər. F.Köçərlinin son dərəcə yiğcam mülahizələrini istisna etsək, qalan müəlliflərin Haqverdiyevin yaradıcılığına maarifçi realizmin estetik prinsipləri ilə bərabər, həm də ideoloji kontekstdə yanaşdıqlarını, xüsusən “Dağılan tifaq” və “Bəxtsiz cavan”da obrazların xarakterinə və mövzunun bədii həllinə sinfi münasibətlər mövqeyindən qiymət vermək tendensiyasının öndə olduğunu görərik. Yalnız Y.Qarayevin təhlilləri bilavasitə bədii əsər mətnlərindən çıxış etmək meyli və əsərin ideya-estetik xüsusiyyətlərinə daha dərindən nüfuzla seçilir. Lakin Ə.Haqverdiyevin dramlarına ümumilikdə ədəbiyyatşunaslığın yanaşmalarında iki məsələ polemika üçün kifayət qədər meydan verir. Birincisi, dramlarda dini dünyagörüşünün yeri, ikincisi isə, mülkədarlıq və onun taleyinin bədii əksi məsələsidir.

Birincidən başlayaqq. M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” tədqiqatında yazırıdı: “Bu dövrden başlayaraq (30-cu illər nəzərdə tutulur - T.S.) azəri və Azərbaycan türkəsi yox, Azərbaycan dili, milləti və ədəbiyyatı vardır. Millət və dinin birləşməsindən yaranan mədəni mühit yox, yalnız kommunist ideologiyası və sovet vətənpərvərliyi vardır. Məhəlli və milli dəyərlər yalnız bu “müzərək və böyük vətən”in mənfəətinə uyğun gəldikdə sayılır və sevilir, əks təqdirdə əzilir və öldürülür”. Etiraf etməliyik ki, sovet rejiminin ədəbi-mədəni siyasetinin

əsas konturları burada düzgün çizilmişdir. İstər o dövrün özündə yaranan ədəbiyyata, istərsə də klassiklərin ırsına qiymət verilərkən "müştərək və böyük vətən"in mənafeyi öne çəkilirdi. Klassik ırsın təhlilində dini dünyagörüşünün bədii ifadəsinin üzərində tənqid, ən yaxşı halda, sükutla keçir, yaxud müəllifin bu nöqtəyi-nəzəri ya tənqid olunur, ya da dünyagörüşünün məhdudluğunu və ya ziddiyəti kimi izah olunurdu. Bu mənada Ə.Haqverdiyev dramaturgiyası da istisna deyil. Ə.Haqverdiyevin dramaturgiyasında (eləcə də ilk hekayələrində) dini dünyagörüşü onun maarifçi dünyagörüşünün tərkib hissəsi, əsas komponentlərindən biri kimi çıxış edir, lakin ədəbiyyatşunaslıq öz təhlillərində bu cəhəti ya nəzərə almir, ya da ona zamanın (daha doğrusu, siyasi rejimin) tələbinə uyğun yanaşma sərgiləyir. Məsələnin bu tərəfi -

Ə.HAQVERDİYEV DRAMATURGIYASINDA DİNİ DÜNYAGÖRÜŞÜNÜN YERİ

müstəqillik dövrü tədqiqatlarında da sovet ədəbiyyatşunaslığı mövqeyindən şərh edildiyi üçün, problem öz aktuallığını saxlayır və ona elmi münasibəti zərurətə çevirir.

Tədqiqatların əksəriyyətində Ə.Haqverdiyevin dramaturgiyası dini dünyagörüşündən sərf-nəzər edilir. Tədqiqatçılar dini dünyagörüşünün Haqverdiyevin dram estetikasında oynadığı çox mühüm rolü görməməzliyə vurur və məsələlərə daha çox ümumi əxlaqi ideyalar, didaktika çərçivəsində ötəri toxunmaqla üstündən keçməyə çalışırlar. Bəzi alımlar isə (prof. Ə.Sultanlı və prof. Məmməd Məmmədov) Haqverdiyevin dramaturgiyasında dinə münasibəti tamam tərs mövqədən şərh etməyə meyllidirlər. Hətta bu tip mövqelərdə Haqverdiyevin ateist sənətkar kimi çıxış etməsinə dair fikirlər səslənir. Ə.Sultanlı Səlim bəy obrazını ("Dağılan tifaq") xarakterizə edərək yazır: "Ən axır onun istehzaları böyüyərək, göylərə, allaha qarşı çevrilir... Səlim bəyin istehzası öz kəskinliyilə Don Juanın ("Don Juan", Molyer) və Frans Moorun ("Qaçaqlar", Şiller) istehzalarını və ateist sərzenişlərini xatırladır.

Səlim bəyin bu çıxışı artıq bir boşboğazlıq deyil, bəlkə müəyyən və qəti bir fəlsəfi etiqadın ifadəsidir. Mülkədarlar və əyanlar içərisində belə azad düşüncəli, xurafata düşmən, ateist fikrili alımlar (yəqin ki, "adamlar" olmalıdır - T.S.) yox deyil idi, Haqverdiyev öz şübhələrini Səlim bəyin ağızı ilə ifadə edir. Səlim bəyin xarakterində ciddilik yoxdur. Murov işlədiyi vaxtlardan üzü bəri ömrünü eyş-işrətdə keçirib. Qumara da xüsusi aludəliyi var. Yoldaşları ilə səhbətlərində daha çox şit zarafata meyl edən də odur. Zarafatlarında böyük-kicik sərhədi də gözləmir. Ə.Sultanlı onu "səfahət xəstəliyinə tutulan", "qumarı, kefi, boşboğazlığı özünə peşə edən" adam kimi təqdim edir. Başqa bir məqamda isə o, Səlim bəyi "müəyyən və qəti bir fəlsəfi etiqadın" daşıyıcısı, "azad düşüncəli, xurafata düşmən, ateist fikrili adam" kimi xarakterizə edir. Bir qədər əvvəl "kefi, boşboğazlığı, özünə peşə edən" adam kimi səciyyələndirdiyi obrazın bir abzas sonra tamamilə əks sıfətlərin aid edilməsi paradoxal görünümürmü? Dinə, Allaha münasibətdə Səlim bəyin, sözün həqiqi mənasında, boşboğazlığı nə üçün "müəyyən və qəti bir fəlsəfi etiqadın" ifadəsi kimi mənalandırılır? Hətta, öz hərəkət, əməl, davranış və sözləri ilə müəllif mövqeyi ilə dabən-dabana ziddiyət yaradan bir obraz necə olur ki, az qala müəllif ideyalarının ruporu kimi təqdim edilir? Haqverdiyevin dinə və Allaha münasibətdə öz şübhələrini "Səlim bəyin ağızı ilə ifadə etməsi" nə dərəcədə məntiqidir? Bu məntiq müəllifin mövzuya verdiyi bədii həllin məntiqi ilə üst-üstə düşürmü? Ümumiyyətlə, Haqverdiyevin maarifçi dünyagörüşündə ateizmə yer varmı? Bütün bu sualların hamısı düşündürücü olmaqla bərabər, cavab tələb edir.

Y.Qarayev "Dağılan tifaq" a verilən ədəbiyyatşunaslıq təhlillərini ümumiləşdirərkən diqqəti belə bir cəhətə çəkir: "Odur ki, əsərin ümumi obyektiv təsiri ilə

əlaqədar olaraq irəli sürülən haqlı mülahizə bir tezis və prinsip kimi konkret olaraq, bədii təhlilin də əsasında qoyulanda bir sıra anlaşılmazlıqlara səbəb olur, hər şeydən əvvəl isə, müəllifi və əsərin ideyasını açıq-aşkar “müasirləşdirmək” səylərində özünü göstərir”. Əslində, Səlim bəyin Allah haqqında tam mənası ilə “boşboğazlıq” xarakteri daşıyan mühakimələrini “müəyyən və qəti bir fəlsəfi etiqadın” nəticəsi kimi xarakterizə etmək, bu mühakimələrdə şüurlu ateizm axtarmaq, Y.Qarayevin dəqiq xarakterizə etdiyi kimi, “müəllifi və əsərin ideyasını açıq-aşkar “müasirləşdirmək” səyi”ndən başqa bir şey deyil. Ə.Sultanının bu tip mülahizələrinin sovet rejiminin dinə və Allaha inkarçı münasibətindən, ateist təbliğatı dövlət siyaseti səviyyəsinə qaldırmasından güc aldığıni görmək o qədər də çətin deyil. Sovet rejimi üç onilliye yaxındır ki, tarixə əvvəl. Lakin onun ədəbiyyat siyasetindən qopmaq o qədər də asan olmayıb. Ə.Haqverdiyevin dramaturgiyası haqqında ideolojidən birbaşa qaynaqlanaraq söylənilen fikirlərin bir çoxu müstəqillik dövrünün ədəbiyyatşunaslığında da özünə yer ala bilir. Məsələn, Ə.Sultanının Səlim bəy obrazına verdiyi xarakteristika bu və ya digər dərəcədə redakte ilə çağdaş ədəbiyyatşunaslığı da nüfuz edir. Hətta çağdaş ədəbiyyatşunaslıq bəzən bir qədər də irəli gedərək “Səlim bəyin xarakterinin “ikiliyini”, bəzəi hallarda onun müəllif ideyasının ifadəçisi kimi çıxış etdiyini nəzərə almayan” (M.Məmmədov) ədəbiyyatşunasları tənqid edir. Yəni, çağdaş ədəbiyyatşunaslıq Haqverdiyevin dünyagörüşündə dini düşüncənin yeri məsələsinə nəinki aydınlıq gətirmir, hətta məsələni bir qədər də tündləşdirir və qəlizləşdirir. Halbuki,

MÜSTƏQİLLİK DÖVRÜ ƏDƏBİYYATŞÜNASLIĞININ QARŞISINDA DURAN VƏZİFƏ

əsərdə dini dünyagörüşünün bədii ifadəsinə göz yummaq deyil, yaxud ateist mövqedən verilmiş şərhləri bir qədər də “tündləşdirmək, qəlizləşdirmək” deyil, bədii mətnə istinadla və bu gün müstəqilliyin bizi verdiyi imkanla yazıçı dünyagörüşünü bədii həqiqətə uyğun şəkildə şərh etmək, mövzunun ideya-estetik ifadəsində dini dünyagörüşünün yerini bərpa etməkdir.

Haqverdiyevin ilk pyesi “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəridir. Ədəbiyyatşunaslıq bu əsəri müəllifin ilk qələm təcrübələrindən sayır və ümumən pyesi çoxarvadılığın tənqidinə, Azərbaycan qadınlarının hüquqsuzluğuna həsr edilmiş əsər kimi tənqid-təhlil süzgəcindən keçirir. Tədqiqatlarda pyesin “eyni zamanda gənc müəllifin yaradıcılıq istedadından xəber verən ilk qığılçım kimi” dəyərləndirilməsi (M.Məmmədov) diqqəti çəksə də, onunla müəllifin sonrakı əsərləri arasındaki ideya-bədii əlaqənin müəyyənləşdirilməsinə o qədər də meyl edilmir. Ən yaxşı halda bu əsərlə Haqverdiyevin digər dramları qadın hüquqsuzluğu müstəvisində müqayisə olunur.

Cəmiyyətdə gedən proseslərə sənətkarın münasibəti baxımından “Dağılan tifaq”la “Bəxtsiz cavan” ardıcıl və sistemli şəkildə müqayisəyə cəlb edilir. Halbuki yazıçı dünyagörüşünün bədii ifadəsi baxımından “Yeyərsən qaz ətini...” başlangıç sayıyla bilər. Bu elə bir “başlangıç”dır ki, müəllifin sonrakı əsərlərində daha təfsilatlı, daha fəlsəfi və estetik mükəmməllikdə (xüsusən “Dağılan tifaq”da) şərhini tapır.

Haqverdiyevin ilk üç dramında müəllifin maarifçi dünyagörüşü həyata idealist baxışları ilə üzvi surətdə birləşir. Hər üç əsərdə mövzuya verilən bədii həll maarifçi estetik prinsiplər əsasında, lakin maarifçi və dini dünyagörüşlərinin vəhdətində meydana çıxır. Əslində, milli maarifçi ədəbiyyata şamil edildikdə, sənətkarın maarifçi görüşləri ilə dini görüşlərini xüsusi şəkildə ayırmaga ehtiyac qalmır. Azərbaycan maarifçilərinin yaradıcılığında onlar bir-birini tamamlayan anlayışlardır. Daha dəqiq desək, hadisələrə idealist baxış milli maarifçi dünyagörüşünün tərkib hissəsinə daxil olur. Milli ədəbiyyatşunaslıq maarifçi realistlərin ağıl, elm və

təhsil ideyaları ilə bir sırada “Quranla da silahlanmaları”nı (Y.Qarayev) qəbul etmişdir. Lakin maarifçilərin “Quranla silahlanmaları” öz həqiqi məzmununda deyil, “pərdə-örtük” mənasında qəbul edildiyi üçün, bədii mətnində onun aldığı yerə - maarifçi əsərlərin ideya və strukturunda çox vaxt onun oynadığı həllədici rola əhəmiyyət verilməmişdir. Bu isə əsərin ifadə etdiyi ideyanı çox vaxt kənardan gətirməklə, yaxud yarımcıq ifadə etməklə, bəzən də təhriflə nəticələnmişdir.

“QURANLA SİLAHLANAN” MAARİFÇİ DÜNYAGÖRÜŞÜ

Haqverdiyevin “Ata və oğul”undan bəhs edən yazımızda əsərin ideyasının və bədii strukturunun müəyyənləşməsində Məhəmməd peyğəmbərin hədisinin həllədici mövqedə iştirakını önə çəkmişdik. Birinci, “insanların ən yaxşısı baş-qalarına yaxşılıq edəndir”. İkinci hədis isə belə idi: “Allah quluna verdiyi nemətin ona təsirini görmək istəyir”. Haqverdiyevin ilk üç dramında ideyanın bədii əksin-də müəllifin sonunu hədis mövqeyindən çıxışı aşkar görünən bir keyfiyyətdir.

“Yeyərsən qaz ətin...” pyesini, heç şübhəsiz ki, qadın hüquqsuzluğu, çoxar-vadılığın müasir şəraitdə yaratdığı problemlər kontekstində təhlil etmək olar. Əsərdə bu ideya başlanğıçı var. Lakin müəllif əsərin əsas qayəsini daha geniş planda düşünüb. Ədəbiyyatşunaslıqda bu əsərin “süjeti bəsit”, “məfkurəsi də olduqca adı” (Ə.Sultanlı) hesab edilməsinin bir səbəbi də pyesin məzmununun, ideya xəttinin yarımcıq açılışı ilə bağlıdır. Qadın hüquqsuzluğundan bəhs açmaq əsərin əsas qayəsi idisə, müəllif qadın obrazlarını daha çox önə çəkməli idi. Halbuki, əsərdə Hacı Mehdinin taleyi ön plandadır. Əsərin “əxlaqi qayəsi” (Ə.Sultanlı) daha əhatəlidir və psixoloji planda əks olunub. Müəllifi “Osmanlı davasında bir qədər qazanan”, varlı bir adama çevrilən Hacı Mehdinin özündən necə çıxmazı, əxlaqi təbəddülətləri maraqlandırır. Müəllif süjetin əsasına dini dünyagörüşündə irəli gələn bir motiv qoyur. Bu motivin əsasında Məhəmməd peyğəmbərin hədisi dayanır: “Allah quluna verdiyi nemətin ona təsirini görmək istəyir”. Bütün hallarda Ə.Haqverdiyevin həyata baxışlarında İslam dininin qaydalarına inam əsas yer tutur. O, bu qaydalara inancı və düzgün əməl edilərsə, insanların uğur qazanacağına inanır. Müəllif öz qəhrəmanlarını islamın təməl prinsiplərinə üzəkdən əməl etməklə yaşamağa və fəaliyyət göstərməyə çağırır. O, müşahidə edir ki, əlinə bir qədər var-dövlət keçən Hacı Mehdi özündən çıxır, nəfsini ram etmək əvəzinə, onun quluna çevirilir. Nökərin dili ilə deyilən sözlər (“Ernəniyə koxa dedilər, cuxasını özgəyə götürdü. İndi buna da ağa dedilər, qudurdu”) bu özündən çıxmanın, özgələşməni, halal yolu qoyub, əyri yola düşməyin fəlsəfəsini ifadə edir. Yolda təsadüfən gördüyü qızı ələ gətmək üçün cadugərə “bu işdə hər nə kələyin var, işlət” deyən Hacı Mehdi heç bir ağıllı sözə qulaq asmır, israfçılağa yol verir və nəticədə, müflis olur.

Maarifçi realizmdə müəllifin süjetə müdaxiləsi məqbul hal sayılır.

Hacı Mehdi Allah yolundan çıxır. “İslamın çoxarvadılığı icazə verdiyi doğrudur”. Lakin “İslam hüququ qadın (kişinin birinci arvadı) bu cür həyata (ərinin ikinci arvad almasına) razı olduqdan sonra çoxarvadılığı icazə verir” (M.Həmidullah. İslama giriş. Bakı. Qismət, 2006, s. 203). Deməli, Hacı Mehdinin Gülli ilə evlənməsi üçün birinci arvadı Sənəmin razılığını alması vacib şərt idi. O, bu razılığı almayıb. Beləliklə, şəriət qanunu pozulub. Müəllifin şəriət qanununun pozulmasından doğan narahatlığı bu qanunların həyatı gücünə inamından doğur. Buna görə də sənətkar onun başının daşdan-daşa dəyməsini süjetin mərkəzinə çəkir. Yenə də maarifçi realizmin estetikasının verdiyi imkanlardan istifadə edən Haqverdiyev Hacı Mehdinin qardaşı Ələsgəri müəllif fikirlərinin ruporu şəklində əsərə daxil edir və o, Hacı Mehdinin səhvlərini üzünə vurur, eyni zamanda, onun xeyirxahı kimi çıxış edir və ikinci arvaddan xilas olmasına vəsile olur. Son məqamda Ələsgər qardaşına deyir:

-Qardaş, beş vaxt namaz yerinə indi gündə on vaxt qıl. İndi bir parça çörəyinizi yeyin, Allahıniza şükür eləyin.

Bu sözler və bu tip sonluq, hadisələrin inkişaf məntiqi və sonu müəllifin mövzuya İslam dünyagörüşü əsasında həll verdiyini sübut edir. İnsanlar həqiqi müsəlman kimi yaşamağa dəvət edilir. Ə.Haqverdiyev belə bir yaşayışın perspektivinə inanır və onu təbliğdən çəkinmir. "Dağılan tifaq" və "Bəxtsiz cavan" faciələrində məsələ daha dərin və əhatəli bədii təhlil müstəvisinə çıxarılır.

"DAĞILAN TİFAQ": MÜBAHİSƏLƏRDƏN HƏQİQƏTLƏRƏ

T.Mütəllimov yazır ki, "Ə.Haqverdiyevin "Dağılan tifaq" (1996) faciəsi onun dram əsərləri içərisində, bəlkə, ən çox tədqiq edilən, fəqət, bu günə qədər ən mübahisəli görünən bir pyesdir". Mübahisələrin kökündə nə dayanır? Tədqiqatçılar müəllifin eks etdirmək istədiyi ideya ilə bədii mətnin ifadə etdiyi ideyanı fərqləndirirlər. Başqa sözlə, tədqiqatçılar "əsərin obyektiv ideyası" ilə "subyektiv müəllif ideyası" arasındaki ziddiyyəti önə çəkir, eyni zamanda, qəti qənaətə gələ bilmirlər.

"Əsərin obyektiv ideyası" deyərkən "Dağılan tifaq"da mülkədarlığın iflasının, faciəvi sonluğunun eks etdirilməsi nəzərdə tutulur. "Subyektiv müəllif ideyası" dedikdə isə, qəbul edilir ki, "müəllif mülkədarlığı islah məqsədilə tənqid edir, acıyaraq və təəssüflə töhmətləndirir" (Y.Qarayev).

Mübahisələrin səmərə verməsi üçün belə bir suala cavab vermək lazım gəlir: "Dağılan tifaq"da hadisələr sosial mühit problemləri müstəvisində, yoxsa ailə-məişət mühiti və mənəvi-əxlaqi problemlər müstəvisində cərəyan edir? Mülkədarlığın taleyinin, lap ele deyək ki, iflasının, faciəsinin eks etdirilməsi üçün hadisələrin təsvirinin sosial problemlər kontekstine çıxarılması, məsələləri sosial münasibətlər, konfliktlər zəminində həll etmək vacib şərtə çevrilir. Biz "Dağılan tifaq"da belə sosial mühit görmürük. Təsadüfi deyil ki, əsər məhz bu nöqtədə tənqidə məruz qalmışdır: "Lakin ədib bu süqutun tarixi-ictimai səbəblərini düzgün göstərməmiş, mülkədarlığın istismarçı xarakterini aça bilməmişdir" (T.Mütəllimov). Bu cür tələb "Dağılan tifaq"a "obyektiv ideya" mövqeyində yanaşmanın nəticəsidir. Əslində, müəllifin qarşısına qoymadığı məqsədi ondan tələb edən tədqiqatçılar da əsərdəki hadisələrin ailə-məişət problemləri çərçivəsində cərəyan etdiyini etiraf etmişlər: "Dağılan tifaq" başda Nəcəf bəy olmaq üzrə, bir ailənin faciəsidir" (Ə.Sultanlı).

"Subyektiv müəllif ideyası" isə, əsəri mənəvi-əxlaqi problemlər müstəvisinə çıxarır. Tədqiqatlarda onun həqiqətə ən yaxın olan açılışı belədir: "Hər iki əsərdə ("Müsibəti-Fəxrəddin" və "Dağılan tifaq"da - T.S.) konfliktin ideya-estetik həlli əxlaqi-maarifçi nəticəyə xidmət edir... "Dağılan tifaq"da dərvişin oxuduğu:

***Ey əzizan, bir baxın dünya nə ibrətxanədir,
Axırın fikir etməyən aqil deyil, divanədir***

-kimi əxlaqi-didaktik parça da müəllif ideyasına xidmət edir" (N.Vəlihanov).

Y.Qarayevin "Dağılan tifaq"a verdiyi təhlillərdə ikili standartlarla çıxış etmək meyli olsa da (o, təxminən belə bir ideya mövqeyində dayanır: "subyektiv müəllif ideyası" nəticə etibarilə, əsərin obyektiv ideyasını təsdiqləyir), onun təhlillərinin ağırlığı əsəri mənəvi-əxlaqi problemlər kontekstində dəyərləndirmənin üzərinə düşür. Fikrimizcə, zamanına görə, onun "Dağılan tifaq"la bağlı bu qənaəti tam elmi səslənməklə bərabər, indi də müasirliyini saxlayır: "Maarifçi müəllifi Nəcəf bəyin, hər şeydən çox, harin, tüfeyli və meşşan təbiəti, əxlaq və mərifəti, maarifsizliyi maraqlandırır. Haqverdiyev Nəcəf bəyin dünyabaxışını, onun həyat felsəfəsini, səhvlərini tragediyanın hədəfi edir, onun ailəyə, qadına və tərbiyəyə

münasibətlərini pisləyir və six-six bu məsələlər təkcə bir siniflə deyil, bütün cəmiyyətlə bağlı ümumi əxlaqi problemlərə çevirilir.

Axırıncı tezis "Dağılan tifaq"da əks olunan hadisələri "mülkədarlığın taleyi" kontekstindən çıxarırlar, mövzuya verilən bədii həlli əxlaqi problemlər müstəvisinə gətirir, ona ümumbəşəri səciyyə aşılıyır. Şübhəsiz ki, müəllifin maarifçi dünyagörüşü maarifçi əxlaqi qabardır. Lakin bir sual maraq doğurur və bu suala verilən düzgün cavab "Dağılan tifaq"da "konfliktin ideya-estetik həlli" üçün açar ola bilər.

HAQVERDİYEVİN ƏXLAQI GÖRÜŞLƏRİNİN FƏLSƏFI ƏSASI

nədən ibarətdir? Heç şübhəsiz ki, islam fəlsəfəsindən, islami dəyərlərdən. M.Ə.Rəsulzadənin sözləri ilə desək, Ə.Haqverdiyev "millət və dinin birləşməsin-dən yaranan mədəni mühit"də tərbiyə alan sənətkar kimi "tarixcə bağlı olduğu islam və türk ideallarından" çıxış edirdi. O, milli insanı həm de islam ümməti kimi görür, tarixən milli düşüncədə özünə yer etmiş islam əxlaqına münasibətdə mühafizəkar mövqedə dayanırdı. Ə.Haqverdiyev islami etiqadlara ürəkdən inanır və təsvir etdiyi hadisələrə və xarakterlərə bu kontekstdə yanaşır. "Dağılan tifaq"da hadisələrin inkişafı və obrazların taleyi islami düşüncə ilə həll edilir.

Nəcəf bəy (Haqverdiyevin bədii məntiqində o, mülkədar da ola bilər, tacir də, hər hansı bir başqa sənət sahibi də və bunun, əslində, bir o qədər fərqi yoxdur) israfçılıq edir, gününü eyş-işrətdə və qumarda keçirir. Hər üç cəhət islam ümməti üçün qadağan olunmuş sıfətlərdir. Nəcəf bəyin həyat fəlsəfəsi ("pulun var, xərc elə, bağışla, ye, iç, ver kefə, ləzzətə, eyşü-işrətə, beş günü qara dünyanın ləzzətini apar") və əməlləri dünyəvi həzzə söykənir. O, həyatın mənasını dünyəvi həzzdə görür və həyata bu yanlış baxış islami dünyagörüşün məntiqi ilə onu fəlakətə aparır. Ancaq dünyəvi həzz və ehtiraslara bağlılıq onun bəsirət gözünü qapayır. Həyatın, yaşamağın həqiqi mənasını dərk etməsinə mane olur. Nazlı xanımın Nəcəf bəyə yalvarışlarını xatırlayaq:

-İndi Nəcəf bəy, səni and verirəm o bir Allaha ki, bizim üstümüzdədir, sən də bizim biabıcılığımıza razı olma... Nəcəf bəy, üstündə Allah var, Allahdan qorx, mənim uşaqlarımın nəfsi yetim nəfsindən bədtdərdir. Onların gözlərinin yaşlarını tökmə, rəhm elə.

İndi də Nəcəf bəyin bu yalvarışlara reaksiyasına diqqət yetirək:

-Üstümdə Allah da var, peyğəmbər də var, onu bilirom. İstər sənin uşaqlarının gözlərindən yaş tökülməyə, qan töküle, yenə məndən sənə pul verdi yoxdur.

Nəcəf bəyin sonunun gəlməsi üçün, başqa sözlə, tifaqının dağılması üçün Nazlı xanıma verdiyi cavab yetərlidir. Nəcəf bəy allahsız adam deyil. Oruc tutmasa, namaz qılmasa da, Allaha inanır, onun axırət gününə də inamı var. Mirzə Bayrama münasibətində onun axırət dünyasına inamına dair düşüncələri də yer alır. Nazlı xanıma verdiyi cavablar Allaha inamsızlığından yox, düşdüyü çərəsiz vəziyyətdən irəli gəlir. Lakin bu "çərəsiz vəziyyəti" Nəcəf bəy özü yaradır. Ona görə də Nazlı xanıma verdiyi cavabda Allaha saygısız münasibət onu əməlinə görə cəzaya doğru sürükleyir.

Nazlı xanımın qarğışlarına tam laqeyd münasibəti (zahirən də olsa) və nökərinə "çix o bayqusu sal eşiye, baş-beynimizi aparmasın" göstərişini verməsi Nəcəf bəyin Allah qarşısında günahlarını bir qədər də ağırlaşdırır. Bu ağırlığın çəkilməzliyini və dəhşətli nəticələr verə biləcəyini Nəcəf bəyin düşünmək iqtidarında olmadığını görən müəllif onun qarşısına Dərvishi çıxardır. Dərvişin oxuduqları Allahın iradəsini eks etdirir. Nəcəf bəy "divanəlik"dən çəkinməyə çağırılır. Dərvishin oxuduqları Nəcəf bəyi tərəddüdlərə salır, əməllərinə bəsirət gözü ilə baxma-

ğa sövq edir. Üstünə tökülən “ahu-nalə”lərin, “qabağına açılan əlləri boş qaytarmağ”ın, “yetim uşaqları çörəksiz qoymağ”ın Allah tərəfindən bağışlanmayacağının başa düşür, dərvişin “axırın fikir etmeyen aqil deyil, divanədir” sözlərinin qiyamət günü üçün ilk xəbərdarlıq olduğunu dərk edir. Lakin israfçılığın, qumarın və eyş-işrətin yaratdığı bataqlıq Nəcəf bəyin gec də olsa, dərk elədiklərinin əmələ, hərəkətə çevrilməsinə, tövbə qapısını açmasına imkan vermir.

Süjetin bundan sonrakı hərəkətini dərvişin xəbərdarlığı tənzimləyir. Bədii əsərin hadisə təsvirində zaman baxımından da şərtilik var. Dalbadal təsvir edilən hadisələr eynizamanlılıq təəssüratı yarada bilər. Məsələn, Nazlı xanımın qarğışları ilə Sona xanımın Nəcəf bəyi məhşər ayağına çəkməsi zahirən eynizamanlılıq, yaxud bir-birinin ardında baş verən hadisələr təəssüratı yarada bilər. Lakin Nazlı xanım - Nəcəf bəyin qarşılaşmasının II məclisdə, Sona xanımın “üşyan”ının III məclisin ikinci pərdəsində baş verməsi bu iki hadisə arasında xeyli zaman keçməsini işarəleyir. Bu müddət ərzində Nəcəf bəyin müflisləşməsi prosesi tam başa çatır. İndi “boğazınadək borcun içində” olan adama heç kim borc vermək istəmir, eyni zamanda, pis adət öz işini görməkdədir. Nəcəf bəy borc almaq üçün arvadının qızıllarını girov qoyur. Son güman yeri olan qızıllarının əldən çıxmazı gələcəkdə uşaqlarının acıdan ölücəyinə ehtimal verdiyi üçün Sona xanımın səbr kasasını büsbütün daşdırır. Sona xanımın sözləri onlarına başına gələnlərin Allah iradəsi ilə və Nəcəf bəyin günahları üzündən baş verdiyini bədii təhlilin mərkəzинe gətirir.

Sona xanımın üzünü Nəcəf bəyə tutub “Di qulaq ver, Nəcəf! Bir qiyamət günü, xudavəndi-aləm divanını yadına sal. O günü yadına sal ki, Allah divanında titrəyə-titrəyə hesabat verəcəksən” deməsi assosiativ olaraq Nazlı xanımın qarğışlarını yada salır. Nazlı xanım Allaha üz tutub demişdi: “Allah! Mənim balalarımı düzəd qoyanın balalarını düzəd qoy!” Nəticədə, Nəcəf bəyin iki körpə uşağının anasının ölümündən sonra, sözün həqiqi mənasında, “düzəd qaldığını” görürük. Nazlı xanım “Allah! Məni oda yandıranın üstünə od yağıdır!” - demişdi. Çox keçmir ki, Süleyman bəyin Kərim tərəfindən gullə ilə vurulub öldürülməsi xəbəri gəlir. Xəbəri eşidən Sona xanımın ürəyi partlayıb ölürlər. Beləliklə, Nəcəf bəyin nəinki balaları, hətta özü də düzəd qalır, tifağı dağılırlar. Yenə də Nazlı xanımın qarğışında deyildiyi kimi, “onun gözlerinin yaşını çörəyinə yavanlıq eləmək”dən başqa çərəsi qalmır.

Haqqqa qaldırılan əlin, Allah divanının bu qədər gücү varmı? Var. Ə.Haqverdiyev bunu nəinki hadisələrin inkişaf məntiqi ilə sübut edir, eyni zamanda, maarifçi realizmin açıq tendensiyalılıq prinsipi ilə başına gələnlərin Allah hökmü ilə olduğunu Nəcəf bəyin öz dilindən də eşidirik. Nəcəf bəyin son monoloqu bu baxımdan ibrətamız olmaqla, əsərin əsas ideyasını müəyyənləşdirməyə və bu istiqamətdəki tərəddüdlərə, mübahisələrə son qoymağın imkanı verir. “Mənim axırm gərək belə olaydı. O adamlar ki, mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. Pərvərdigara, məsləhət sənindir. Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşlarını tökdürmüşəm. Övrətlər başı açıq, ayaqyalın müsəlləyə çıxıb, haqq-hü çəkib, üstümə nalə çəkiblər. Heç birinə qulaq verməmişəm, demişəm mənim kefim kök olsun, ister aləm tufana getsin... Ondan ötrü ki, qardaşımın ayağının üstünə çıxıb, başından basıraq. Amma demirik ki, qardaş başından basanın Allah da başından basar”.

Müəllif “aile dramı”nı sonadək əxlaqi müstəvidə davam etdirir. İnsanın öz həyat yolunda buraxdığı səhvərin acı nəticələrini çəkəcəyi realist planda və inandırıcı əks olunur. Nəcəf bəyin bir obraz kimi faciəviliyi buraxdığı səhvərin miqyassızlığından yaranır. Buraxılan səhvərin hüduduzluğu onunla müəyyənləşir ki, o, təkcə öz ailəsinin tifağıının dağılmasının səbəbkərə deyil. Çox tifaqların dağılmasına səbəb olması, “evlər yıxmazı, yetim uşaqların gözlərinin yaşlarını tökdürməsi” onun günahlarını bağışlanmaz edir. Mənəvi iflasın dərinliyi onun özünəqayıdışına imkan vermir. Müəllif Nəcəf bəyin yaştılarını, mənəvi tragizmini təbii əks etdirir. Bu

təbiilikdə bədii təsvirin real həyatı müşahidələrdən güc alması da həllədici rol oynayır. Aşkar hiss olunur ki, mülkədarlığın, bəyliyin, ümumiyyətlə, sərvətdarların həyat tərzi, həyat fəlsəfələri müəllifi razı salmamaqla bərabər, həm də narahat edir.

BUNUNLA BELƏ...

Ə.Haqverdiyev mülkədarlığın faciəsini əks etdirmir, mülkədar Nəcəf bəyin və Nəcəf bəy kimilərin faciəsini əks etdirir. Bunlar başqa-başqa məsələlərdir. Ə.Haqverdiyev mülkədarlığın yaratdığı maddi imkanların Nəcəf bəyin əxlaqında və dünyagörüşündəki naqışlıklarə rəvac verdiyini təəssüf hissi ilə müşahidə edir. Məhz bu naqışlıkları tənqid hədəfinə çevirir, onun yaratdığı faciələri bədii təhlilin predmetinə çevirir. Tədqiqatlarda doğru vurgulanır ki, “ümumiyyətlə, iş-rətpərəstlik tipik mülkədar ehtirası və fəlsəfəsi deyildir” (Y. Qarayev). Deməli, iş-rətpərəstlik mülkədarlığın təbiəti deyildir. Mülkədarlıq, əslində, maddi imkan iş-rətpərəstlik üçün münbit şərait yaradır. İnsanın mənəvi dünyasında və əxlaqindakı naqışlık münbit şəraitdə daha güclü metastaz verir və hər şeyi məhv edən qüvvəyə çevirilir. Müəllif bəyliyin, mülkədarlığın təbiətində yaranan tüfeyliləşməyə qarşı (mülkədarlığın tüfeyle təbiəti - demirik) çıxır. Mülkədarlığın yaratdığı maddi imkanların səmərəsiz şeylərə sərf olunması problemini qaldırır. Ə.Haqverdiyev mülkədarlığı və bəyliyi xeyirxah işlər görməyə sövq edir. Aslan bəyin Həmzə bəyə tövsiyələrində (“Get namaz qıl, ibadət elə, oruc tut, pulun çoxdur, Məkkəyə get”) Allahn qadağan etdiyi əməllərə son qoymağə, Allah yoluna qayıdaşça çağırış var. Aslan bəy ciddi planda yaradılmış bir obrazdır. Süleyman bəyin tüfeyle həyat yaşaması ilə bağlı narahat düşüncələrini Nəcəf bəyə bölüşməsi, tərbiyənin yolları və üsulları ilə bağlı düzgün mühakimələri, qumarda Nəcəf bəylərə yoldaşlıq etməsinə baxmayaraq, müəllifin obraza fərqli münasibətini görür. Ona görə də Aslan bəyin Həmzə bəyi həqiqi müsəlmançılığa dəvətinə müəllif mövqeyinin əksi də var. Ancaq, Ə.Haqverdiyev varlı mülkədara, bəyə necə yaşamaq, necə fəaliyyət göstərmək, hansı işlərlə məşğul olmaq haqqında tövsiyələrini Aslan bəyin dili ilə axıra qəder ifadə etməyib. Bu tövsiyələr Aslan bəyin dünyagörüşü mövqeyindən əks olunub. Müəllif realist inikas prinsiplərindən çıxış edib. Burada ümmətçilik mövqeyindən çıxış öndədir. Görünür ki, XIX əsrin son onilliklərinin mülkədarlığının və bəyliyinin ictimai düşüncəsində ümmətçilik aparıcı mövqedədir. Ə.Haqverdiyev də bunu ifadə edir. Eyni zamanda, müşahidə etmək olur ki, maarifçi yaradıcılığında Haqverdiyevin özünün də dünyagörüşü ümmətçilik çərçivəsindədir. Burada millətçiliyə keçid prosesi hələ ki, açıq görünmüür. Amma görünür ki, müəllif ümmətçilikdə həm də milli düşüncəni formalasdırmaq imkanı görür. Məlum olduğu kimi, “ümmətçilikdə inam və iman birligi həllədicedir. İnam tanrıya və dövlətə, iman peygəmbərə və Qurana üz tutur. Azərbaycanlılığın ideoloji əsaslarından olan ümmətçilik ən möhkəm və etibarlı birlik olan əxlaqi bərliyin, cəmiyyətin mənəvi kimliyinin təminatçısıdır” (N.Şəmsizadə).

MÜLKƏDARLIQ ÖLÜMƏ MƏHKUMDURMU? TARİX NƏ DEYİR?

Tədqiqatlarda yer alan əsas tezislərdən biri budur ki, “Dağılan tifaq”da “bu sinfin (mülkədarlığın - T.S.) tarixin dialektikası ilə ölümə məhkumluğunu barədə tam qənaət əldə edilir” (T.Mütəllimov). Bu qənaətlə razılaşmaq olmaz. “Dağılan tifaq”da mülkədarlığın ölümə məhkumluğunu bədii təhlil predmeti deyil, ola da bil-məz. Y.Qarayev bu tipli mülahizələri tam haqlı olaraq təkzib edir: “Dağılan tifaq”dan məlum olur ki, buradakı hadisələr 1884-cü illər ərefəsində cərəyan edir. Bu illər isə Azərbaycanda mülkədarlığın bir sinif kimi hələ hakim mövqe tut-

duğu illərdir". Y.Qarayevin bu mövqeyini tarixi tədqiqatlar da təsdiq edir. Bu tədqiqatlar göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəllerində aqrar sahədə - kənd təsərrüfatında da feodal iqtisadi münasibətlərini tədricən burjua iqtisadi münasibətləri əvəz etməyə başlayırdı. Bu, torpaq mülkiyyətçiliyində təbəqələşməyə rəvac verirdi. İri torpaq sahibliyində mülkədarlarla bərabər, varlı kəndlilər, qolçomaqlar da söz sahibinə çevrilirdilər. Rəqabət mühitini feodal iqtisadi münasibətlərinin burjua iqtisadi münasibətləri ilə əvəz olunması şərtləndirirdi. Nəinki XIX əsrin sonlarında mülkədarlıq bir təbəqə kimi süqut etməmişdi, hətta bu təbəqə kapitalist iqtisadi münasibətləri sistemində öz yerini tutu bilmışdı. XX əsrin əvvəllerində belə "əhalinin hakim təbəqələrini mülkədarlar və kapitalistlər təşkil edirdi" (Azərbaycan tarixi. Yeddi cilddə. V cild. Bakı. Elm, 2006, s. 102). Feodal iqtisadi sistemi kapitalist iqtisadi sistemi ilə əvəz olunur və neticədə "müstəqil təsərrüfat sahibləri, qolçomaqlar, ticarət, sələm və kapital nümayəndələri kənd burjuaziyasını təşkil edirdi" (Azərbaycan tarixi. s. 102).

"Dağılan tifaq" feodal iqtisadi münasibətlərindən burjua iqtisadi münasibətlərinə kecid dövrünün yaratdığı problemləri bədii təhlilin mərkəzinə getirir. Azərbaycan kəndində gedən burjualışma prosesi mülkədar təbəqəsini de sınaq qarşısında qoyur, təsərrüfatda müasir texnikanın və muzdlu əməyin tətbiqi ilə məhsuldarlığı artırmağı, kapitalist əmtəə qanunları ilə işləməyi, təsərrüfatı yüksək rentabelli etməyi şərtləndirirdi. Bu isə mülkədardan öz təsərrüfatına artıq diqqət və qayğı göstərməyi tələb edirdi. Rəqabətin olmadığı mühitdə, mülkədarın tufeyli həyat keçirərək ona məxsus torpaq sahələrində gelir götürməsi və harin həyat tərzi keçirməsi mümkün idi. Kapitalist iqtisadi münasibətləri, rəqabətin güclənməsi şəraitində isə bu mümkün deyildi. Demək, tufeyli həyat tərzindən və israfçılıqdan əl çəkmək və diqqəti təsərrüfatın inkişafına yönəltmək lazım idi.

Ə.Haqverdiyevin mülkədarlığın qarşısına qoymuş olduğu tələb, onlara təlqin etmək istədiyi bu idi. Bunun üçün mükəmməl əxlaq, işgüzər və çevik xarakter, aydın dünyagörüşü problemi qoyulurdu. Aydır ki, bir çox mülkədarlar bu kecid prosesini adlaya bilmir və müflisləşirdilər. "Dağılan tifaq"da Nəcəf bəy və Qəhrəman bəy bu cür müflisləşmə prosesini əks etdirir. Müəllif Aslan bəyin simasında mülkədarlığın burjua iqtisadi sisteminə kecidini əks etdirir. Əgər, müəllif, ümumiyyətə, mülkədarlığın "artıq süqut etməyə başlaması" məsələsini (T.Mütəllimov) qoymuşsa və bu süqutu tarixin obyektiv qanuna uyğunluğu kimi izah edirdi, onda "Dağılan tifaq"da mülkədarlığı təmsil edən bütün obrazların bu taleyi yaşamamasını bədii cəhətdən əsaslandırmaq şərt idi. Halbuki, müəllif tamam tərsinə hərəkət edir, məsələni tam fərqli bir məntiqlə izah edir.

Əsərdə Nəcəf bəyin və Aslan bəyin mülkədarlığın tam əks qütblərini təmsil etdiklərinə diqqət yetirmək lazım gəlir. Müəllif mənəviyyatı, məsələlərə çevik münasibəti və intellektual düşüncə tərzilə Aslan bəyi əsərin lap əvvəlində digər bəylərdən ayırrı. Bu "ayırma" məqsədli və məntiqi xarakter daşıyır; müəllif mövqeyinin bədii ifadəsində, mövzunun həllində əsas vasitəyə çevrilir. Xatırlayaq: Nəcəf bəy müflisləşmə məqamında Aslan bəydən borc istəyir. Müəllif Nəcəf bəyin dili ilə ona elə "dünən kənddən iki min manat" gəldiyini xüsusi vurğulayır. Bu məqamda nə müəllifin Aslan bəyin üstündə dayanması, nə ona iki min manat pul gəlməsi haqqında məlumatın verilməsi, nə də onun pul verməkdən imtinasının öne çəkilməsi təsadüfidir. Hər bir detal müəllif mövqeyinin açılması nöqtəyi-nəzərindən konkret funksiya daşıyır. Aslan bəy kecid prosesini uğurla keçən mülkədarlığı təmsil edir. Kənddən ona iki min manat pul gəlməsi onun təsərrüfatını burjua iqtisadi sistemi əsasında qurmağı bacardığını göstərir. Vaxtilə bol-bol çörəyini yediyi, çoxlu peşkəşlər aldığı və dostu adlandırdığı adama pulu ola-ola pul verməkdən imtinasi onun burjualışan xarakterini əks etdirməyə xidmət edir və pul dünyasının qanunlarını mənimsediyini göstərir. Bu burjualışma prosesi isə, feodal iqtisadi sistemində qüvvədə olan patriarchallığı, patriarchallıqla tənzimlənən əxlaq sistemini tarixə qovuşdurur.

PATRİARXALLIĞIN SONU BAŞLANGıC FORMASINDA VƏ BURJUALAŞAN XARAKTER

Faciənin qəhrəmanları üzərində Y.Qarayevin maraqlı müşahidələri var. O, burjua münasibətlərinə kecid prosesində mülkədarlığın əxlaqi cəhətdən tipoloji müxtəlifliyini görür. Bilavasitə mətnində çıxış edərək Nəcəf bəyin əxlaqi dünyası ilə Səlim bəylərin, Aslan bəylərin əxlaqi dünyasını qarşılaşdırır, ayrılan dünyaları qarşılaşdırır: "Lakin yaşamaqda davam edən bu mülkədarlar cəmiyyət üçün Nəcəf bəydən daha müzur tiplər təsəvvürü doğururlar". Əslində, tədqiqatçı təhlilinin bu istiqaməti ilə burjualاشan və burjualasha bilməyən mülkədarlıq problemini qaldırır. Aslan bəy və Səlim bəy birinciləri, Nəcəf bəy ikinciləri temsil edir. Yenə də Y.Qarayevin dəqiq ümumiləşdirməsi: "Yaşamaqda davam edən və eyni dərəcədə qumarbaz, meşşan olan Səlim bəyin xəsisliyi Nəcəf bəyin "bədxərcliyindən" daha iyrəncidir". Məsələ burasındadır ki, kecid dövründə Nəcəf bəyin "bədxərcliyi" onun əleyhinə, Səlim bəyin xəsisliyi isə onun lehinə işləyir. Səlim bəyin xəsisliyi bütövlükdə onun mənəviyyatsızlığı və kapital dünyasının tələbləri ilə üst-üstə düşən xarakteri ilə birləşəndə onun bir mülkədar kimi burjualashmasına təkan verir.

Nəcəf bəy bədxərcidir, eyş-işrət düşgündür, təbiətində tüfeyliləşmə yaranıb, bütün bunlar onun maddi iflasa gətirib. Maddi iflası onun mənəvi cəhətdən düşgünləşməsinə zəmin hazırlayıb. Amma geniş götürəndə Nəcəf bəy mənəviyyatsız adam deyil. Hətta, demək olar ki, onun varlığında maddiyə nisbətən ruhi başlangıç daha güclüdür. Əlinə gələn var-dövləti əlində saxlaya bilməməsinin bir səbəbini de bütün varlığı ilə dünya malına bağlı olmamasında axtarmaq lazımdır. Ümumiyyətlə, Nəcəf bəy obrazında iki Nəcəf bəy təsvir edilmişdir. Başqa sözlə, o, ikisəslı qəhrəmandır. Nəcəf bəyin tarixi xarakteri çağdaş xarakterindən fərqlidir. Onun tarixi xarakteri feodal iqtisadi münasibətləri dövrünü simvollaşdırır. Daha çox patriarchallıqla bağlanır. Bu patriarchal xarakterlə o, heç vaxt "qabağına açılan əlləri" boş qaytarmayıb. Başqalarına yaxşılıq etmək və bundan zövq almaq onun patriarchal təbiətindən gələn bir xüsusiyyətdir. Tədqiqatlarda Nəcəf bəyin bu xüsusiyyətinə "şöhrətpərəstlik" damğası vurulsa da, hətta Nəcəf bəyin xarakterindəki bu cəhəti özünün də yanlış yozmasına baxmayaraq, yenə də insanlara yaxşılıq etmək onun tarixi xarakteri üçün tam səciyyəvi keyfiyyətdir. Nəcəf bəyin çağdaş xarakterində qəddarlaşma, amansızlaşma kimi halların görünməsi (Nazlı xanıma "İster sənin uşaqlarının gözlərindən yaş tökülməyə, qan töküle, yenə məndən sənə pul verdi yoxdur" deməsi bunun ifadəsidir) yaranmış maddi imkansızlıqla bağlı çılğınlaşmanın nəticəsidir. Bu məqamda, əslində, o öz təbiətindən çıxış etmir. Nazlı xanıma göstərdiyi amansız münasibət müqabilində özü özünə "öl, Nəcəf, öl" deyib, sözün həqiqi mənasında, onun özünə divan tutması dəyişən zamanın tələbləri ilə dəyişmək, başqalaşmaq istəyən, Nəcəf bəylikdən çıxıb Aslan bəyleşmək, Səlim bəyleşmək istəyən Nəcəf bəyin öz xarakterindən qopa bilməməyinin göstəricisidir.

MÜLKƏDARLIĞIN SÜQUTU, YOXSA REPRESSİYASI?!

Nəcəf bəyin faciə qəhrəmanı kimi təqdiminə ədəbiyyatşunaslıqda müxtəlif cür yozumlar verilmişdir. Böyük əksəriyyət onun faciəsini mülkədarlığın ifası, süqutu ilə əlaqələndirmişdir. Lakin bir məsələ var ki, əger mülkədarlığın süqutu tarixin hökmü, qanunauyğunluğu idisə, bu hal faciəvilik yarada bilməz. Onu da bilirik ki, nə XIX əsrin sonlarında, nə XX əsrin əvvəllərində mülkədarlığın süqutu tarixi qanunauyğunluq olmayıb. O, başqa bir söhbətdir ki, sovet rejimi büsbütün

zor prinsipi ilə mülkədarlığa ölüm hökmü oxuyub. Əslində bu hal mülkədarlığın süqutu yox, repressiya idi və sovet rejiminin çöküşündən sonra bütün repressiya olunanların mənəvi haqqı özünə qaytarıldığı kimi, mülkədarlıq da qanuni yaşamaq hüququnu bərpa etdi. Deməli, "Dağılan tifaq"da faciəviliyi şərtləndirən amilləri mülkədarlığın süqutunda axtarmaq tam səmərəsiz bir işdir və nəticə etibarı ilə müəllifin tarixin ruhunu təhrif etməsi kimi yanlış elmi qənaətə gətirib çıxara bilər.

"Dağılan tifaq"da faciəviliyin bədii inikasını şərtləndirən amillərin düzgün müəyyənləşdirilməsi mənasında Y.Qarayevin bir mülahizəsi daha artıq diqqəti çəkir: "Mülkədar Nəcəf bəy bir də məhz bu yeni şəraitə uyğunlaşa bilmədiyi üçün məhv olur". Bu mülahizədəki əsas səmərəli toxum ondan ibarətdir ki, alim faciəviliyi şərtləndirən amili əxlaqi müstəviyə, mənəviyyat kontekstində çıxarıır. O, faciəviliyi qəhrəmanın yaşıntılardında, psixoloji sarsıntılarının məzmununda, iztirablarında axtarır. Yeri gəlmişkən, onu da qeyd edək ki, Y.Qarayevə qədər və ondan sonra da "Dağılan tifaq"la bağlı təhlillərdə sosioloji-ideoloji tendensiya üstünlük təşkil edir. Bu cəhət əserdə faciəviliyi şərtləndirən amillərin düzgün müəyyənləşdirilməsinə mane olur. Y.Qarayevin tədqiqatlarında problemə mümkün qədər estetiklik meyarları ilə elmi həll verməyə çalışılır. O, Nəcəf bəyin xarakterindəki ikiləşməni görür, "əhli-kef, nəşəbaz Nəcəf bəy"lə "iztirab çəkən" qəhrəmanı fərqləndirir. Onun tragicmini "çəkdiyi müsibətlər"də, cəfakesliyində axtarır: "Etiraf Nəcəf bəyi böyüdür, iztirab isə qəhrəmana çevirir. Əhli-kef, nəşəbaz Nəcəf bəy unudulur. Tragik bir qəhrəman kimi yadda qalan cəfakes Nəcəf bəydir".

Alimin bu mövqeyində, bu tipli mülahizələrində səmərəli cəhətlər çıxdır və Nəcəf bəyi faciə qəhrəmanı kimi dəyərləndirməyə əsas verən amillər burada düzgün şərh olunur. Doğrudan da, Nəcəf bəyin iztirablarında bir "əzəmilik" vardır. Lakin Y.Qarayevin mülahizələrində bu

"ƏZƏMİLİK" İ ŞƏRTLƏNDİRƏN AMILLƏR

dəqiq müəyyənləşdirilməyib. Nəcəf bəyin "əzəmilik"ə gedən yolu "əhli-kef"likdən, "nəşəbaz"lıqdan keçmir. Nəcəf bəyin "əzəmilik"ini, "iztirab çəkən qəhrəmana" çevrilmesini tarixi xarakteri şərtləndirir. Tarixə ekskurs şəklində bizi təqdim edilən Nəcəf bəydə milli varlığın patriarxallıqdan güc alan ən yaxşı insani sıfırları cəmləşmişdir. Nəşəbazlıq, əhli-keflək obrazın həqiqi təbiətidirsə, o, heç vaxt iztirab və cəfakeslik doğura bilməz. Nəşəbazlıq, əhli-keflək heç vaxt "çox əzab çəkmək üçün çox yaşamaq" arzusu doğura bilməz. Fədakarlığa və iztiraba hazırlığı xarakterin saflığı, təmizliyi, sadədilliyi doğura bilər. Safin, təmizin, sadədilin həmişə səhv etmək ehtimalı var. Iztirab bu səhvlərdən doğur. Iztirab bu səhvlərin acı nəticələrində ayılan və əvvəlki xarakterinə qayitmağa can atan qəhrəmanın təbiətindən doğur. Onun arvadı Sona xanımıla, düzlərdə qalan tifilləri ilə bağlı çəkdiyi əzablar obrazın əvvəlki təbiətinə qayıdış istəyindən xəbər verir. Özündə özünü görməyən qəhrəmanın özü-özünə ittihamları bizdə rəğbət hissələri doğurur, "bu onu əfv etdirir" (Y.Qarayev) və nəticədə, faciə qəhrəmanına çevrilmesini şərtləndirir.

"MÜLKƏDARLIĞA QARŞI RƏİYYƏT", YOXSA...

Ədəbiyyatşunaslıqda Nəcəf bəylərə və ümumən bəyliyə və mülkədarlığa qarşı bir təbəqə - ictimai qüvvə kimi "rəiyyət"in qoyulduğu iddia edilir. Ədəbiyyatşunaslıq əksər hallarda rəiyyətin mülkədarlığın qarşısına çıxa bilən ictimai qüvvəyə çevrilmesinə rəğbətlə yanaşır və bunu cəmiyyətdə gedən müterəqqi proses kimi qələmə verməyə çalışır: "Əsərdə mülkədarlığa qarşı rəiyyət ikinci

əsas qüvvədir... Məşədi Cəfər və Cavad bu təbəqəyə mənsubdurlar" (Ə.Sultanlı). Ə.Sultanlı bu qənaətə gəlir ki, "müəllif onlara nə qədər mənfi münasibət bəsləsə də, artıq həyatın sahibləri Məşədi Cəfər ilə Cavaddır, bu, tarixi həqiqətdir". Ə.Sultanlı tarixi həqiqəti harada axtarır? Aşkar görünür ki, tarixin "ictimai yuxarılar" a ölüm hökmü oxumasına, "ictimai aşağılar"ın tarix səhnəsində aparıcı qüvvəyə çevrilməsinə dair mülahizələrdə məsələlərə sinfi yanaşma öndədir; məqsəd, nəyin bahasına olursa olsun, "Dağılan tifaq"da hadisələrin cərəyanının "ictimai aşağılar"ın xeyrinə dəyişməsini sübut etməkdir. Ə.Sultanlı əsərin obyektiv ideyası nöqtəyi-nəzərindən bunu sübut edir. Lakin öz mövqeyi ilə müəllif mövqeyinin üst-üstə düşmədiyini də etiraf edir. Onun "müəllif onları nə qədər tünd boyalarla verib, onlara qarşı nə qədər mənfi münasibət bəsləsə də..." sözlərində Məşədi Cəfərlərin, Cavadların simasında Ə.Haqverdiyevin yeni ictimai qüvvələrin meydana çıxmasını qəbul etsə də, onlara rəğbət göstərmədiyi etiraf olunur. Müəllifin haqlı olduğunu Ə.Sultanının bu obrazlara verdiyi xarakteristika elə bəri başdan təsdiq edir. Alim özü onları "bulanıq suda balıq tutan sələmçi", "veziyətdən sui-istifadə edən" adamlar, "sələmçi tacirlərə xas olan bütün əlamətləri özündə toplayan" kimi xarakterizə edir. Ə.Sultanının təqdimatından da aydın görünür ki, müəllif onları yeni dövr əxlaqını büsbütün mənimsemmiş, patriarchal əxlaq normalarından uzaqlaşan və ancaq pula sitayış edən ictimai qüvvə kimi təqdim edir. Həm də Ə.Haqverdiyev bu ictimai qüvvənin, heç də Ə.Sultanının təqdim etdiyi kimi, ancaq rəyyəti təmsil etməsi fikrində deyil. Burjuların qüvvələr müxtəlif ictimai təbəqələrdən çıxır. Aslan bəy, Səlim bəy, Məşədi Cəfər, Cavad müxtəlif ictimai təbəqələr içərisindən çıxaraq yeni yaranmaqdə olan ictimai qüvvəni təmsil edirlər. Müəllif bu yeni ictimai qüvvənin perspektivinə inanmir. Çünkü onların fəaliyyətdə pula sitayışın önə keçdiyini görür, milli əxlaqın pozulmasına rəvac verən bu qüvvələrə tənqid münasibətini ifadədən çəkinmir.

Ə.Haqverdiyevin "Dağılan tifaq"da bədii ifadəsini verdiyi əxlaqi konsepsiya Y.Qarayevin bu əsərə tutduğu təhlil güzgüsündə həqiqətə daha yaxın olan şəkildə görünür: "Lakin yaşamaqda davam edən bu mülkədarlar (Aslan bəylər və Səlim bəylər nəzərdə tutulur - T.S.) cəmiyyət üçün Nəcəf bəydən daha müzür tiplər təsəvvürü doğururlar. Hətta Cavad ağa - oyanan, yüksələn təbəqənin nümayəndəsi belə, heç bir əxlaqi sıfeti ilə Nəcəf bəydən yüksəkdə durmur. Əksinə, sənki bu varlıqlar mənfur bir mühitə daha yaxşı uyğunlaşa bildikləri üçün çox yaşamaqda da davam edə bilirlər, daha çox mənfur olduqları üçün daha çox yaşayırlar".

Ə.Haqverdiyev feodal-iqtisadi münasibətlərinin tədricən burjua iqtisadi münasibətləri ilə əvəz olunduğunu görür. Bu, doğrudan da, ictimai bir qanuna uyğunluqdur və qarışışınmaz bir prosesdir. Haqverdiyev də bunu bilir və qəbul edir. Lakin Haqverdiyevin bildiyi bir başqa həqiqət də var: Burjua iqtisadi münasibətləri burjua əxlaqını doğurur və pula sitayışi gücləndirir.

HAQVERDİYEVİN CİHADI

əxlaqi müstəvidədir. O, burjua iqtisadi münasibətlərinin gedişində milli varlığın əsas siması olan patriarchal əxlaqın büsbütün qurban verilməsinin əleyhinədir. Bir şərqli, bir müsəlman, bir millət kimi kimliyimizi, tarixi xarakterimizi və əxlaqımızı mümkün qədər qoruyub saxlamağın zərurətini öz əsərlərinin əsas leytmotivinə çevirir. Hər şeyi unudaraq, hər şeydən keçərək ancaq pula tapınmağı, bunun üçün gözüyüməli burjua əxlaqına təslim olmağı qorxulu, varlığımızı təhlükə altına salan tendensiya hesab edir.

Burjua münasibətləri sistemində milli və dini dünyagörüşünün sintezindən yaranan əxlaqımızın və mənəviyyatımızın pozulmağa doğru getməsinə qarşı

açılan mücadilə Ə.Haqverdiyev dramaturgiyasında müəllifin həqiqi estetik idealına çevirilir. Müəllif bu ideala öz yaradıcılığında pillə-pillə bədii don geydirir.

“Dağılan tifaq”da burjua münasibətlərinin yaratdığı ağrıları başlangıç formasında təsvir edən müəllif bu münasibətlərin inkişaf etməkdə ve bütöv cəmiyyəti sardığı zamanda yaratdığı metamorfozalara “Bəxtsiz cavan”da güzgü tutur. “Bəxtsiz cavan” “hadisələrin inkişafı baxımından bir qədər sonrakı mərhələni” (B.Əhmədov) - XX əsrin ərəfə dövrünü əks etdirir. Bu illərdə ictimai-iqtisadi proseslər hansı istiqamətdə gedirdi? “Azərbaycan tarixi”ndə oxuyuruq: “Beləliklə, XX əsrin əvvəlində əmtəə istehsalının geniş inkişafı, muzdlu əməyin tətbiqi, bəy-mülkədar təsərrüfatlarının bir çoxunun kapitalist təsərrüfatı sistemində keçməsi, sənaye və bank kapitalının kənd təsərrüfatına sirayət etməsi və nəhayət, ticarət-sənaye kapitalının güclənməsi nəticəsində Azərbaycan kəndində, yarımfəodal torpaq sahibliyinin mövcud olmasına baxmayaraq, istehsal üsulu artıq kapitalist istehsal üsulu idi”.

“BƏXTSİZ CAVAN” VƏ TARİXİN GERÇƏK ÜZÜ

Tarixin iqtisadi müstəvidə şərh etdiklərini ədəbiyyat (burada - “Bəxtsiz cavan”) mənəvi-əxlaqi müstəvidə əks etdirir. “Bəxtsiz cavan”da mülkədar Hacı Səməd ağanın simasında təqdim edilən sıfətlər “kapitalist istehsal üsulu”ndan doğulmuş və mülkədarlığın yenicə əzx etdiyi keyfiyyətlər idi. Amma təkcə mülkədarlığınmı? Y.Qarayev yazar ki, “bu əsərdə (“Bəxtsiz cavan”da - T.S.) dramaturq ilk dəfə olaraq mülkədarlığın əsl sınıfı simasını, özü də aşkar tənqid mövqelərdən təsvir etməyi qarşısına məqsəd qoyur”.

Alimin bu nöqtəyi-nəzərini davam etdirərkən irəli sürdüyü bir qənaət də diqqəti çəkir: “Əsərdəki mülkədar Hacı Səməd ağa surəti Nəcəf bəydən tamamilə fərqlənir”. Belə bir sual düşündürүү deyilmi ki, əks etdirdiyi tarixi proseslər baxımından aralarında çox az fərq olan bu iki əsərin mülkədar qəhrəmanlarının səciyyələri arasındaki fərq haradan doğur? Əgər, dramaturq “Bəxtsiz cavan”da, doğrudan da, “mülkədarlığın əsl simasını” göstərməyi qarşısına məqsəd qoymuşdusa, bunu “Dağılan tifaq”da niyə gerçəkləşdirməmişdi? Yaxud, başqa bir düşündürүү sual: Yazılış tarixləri arasında cəmi dörd il fərq olan bu əsərlərin birincisində müəllifin “mülkədarlığı islah” məqsədi ilə ikincisində mülkədarlığı “aşkar tənqid mövqeyi”ndən təqdim məqsədləri bir-birini inkar etmirmi? Müəllifin ictimai həyat hadisələrinə münasibətde özü-özünü inkar təəssüratı yaratmır mı? Ədəbiyyatşünaslığın mülkədarlığa aşkar allergik yanaşması ilə bu suallara cavab tapmaq mümkün deyil. İki əsərin mülkədar qəhrəmanlarını müqayisə müstəvisinə çıxaranda Nəcəf bəylə Hacı Səməd ağa arasındaki əsaslı fərqdən başqa, Səlim bəy və yaxud Aslan bəylə Hacı Səməd ağanı birləşdirən xüsusiyyətlərin səbəbini nədə axtaracaqıq? Eyni zamanda, Səlim bəylərlə müqayisədə Hacı Səməd ağaların bir qədər də irəli getməsinin səbəbini necə izah edəcəyik?

METODOLOJİ CƏHƏTDƏN DAHA DÜZGÜN OLAN NƏDİR?

İctimai-iqtisadi proseslərin tarixdəki cərəyanı və ondan doğan nəticələrlə bədii əsərdə təsvir edilən hadisələri üzvi əlaqədə təhlilə cəlb etmək, tarixi proseslərin ədəbi ünvanda özünə hansı şəkildə yer etdiyini, tarixi həqiqətin bədii həqiqətə çevrilməsi prosesindəki dəqiqliyin faizini müəyyənləşdirmək. Və bu zaman onu da nəzərə alaq ki, ədəbiyyat ya tarixi, ya da həyatı əks etdirməsindən asılı olmayıaraq, məsələlərə ədəbi qanunlarla nüfuz edir. Bu qanunlardakı qanuna uyğunluqları aşkarlamaq bizim vəzifəmizdir.

Necəf bəy feodal iqtisadi münasibətləri sistemində və patriarchal qanunlarla yaşayış mülkədarlığı, Hacı Səməd ağa isə burjua iqtisadi münasibətləri sistemində və burjua əxlaq qanunları ilə yaşayış mülkədarlığı təmsil edir. Aslan bəy və Səlim bəy keçid prosesinin təmsilciliyi kimi həm fəaliyyətlərindəki, həm də əxlaqlarındaki təbəddülatlarla Necəf bəylərdən ayrılib Hacı Səməd ağalarala qoşulur və onlar birlikdə mülkədarlıqda təmsil olunan kənd burjuaziyasını simvollaşdırırlar. Ancaq kənd burjuaziyası təkcə mülkədarlardan ibarət deyil. Burjua iqtisadi münasibətlərindən doğan sələmcilik bütün varlı təbəqələri öz içini alır. Hacı Səməd ağanın sələmciliyi mülkədarlığın doğurduğu fəaliyyət deyil. Sələmcilik burjualaşmadan güc alaraq həyat səhnəsində özünü təsdiq edir. Sələmciliyin təzahürlərini "Dağılan tifaq"da da görürük. Məşədi Cəfər və Cavadın tacirliyə gedən yolu sələmcilikdən keçir. Cəmiyyət həyatında burjua münasibətləri gücləndikcə, "pula təvəccöh" artdıqca sələmciliyin meydani genişlənir, əxlaqda və mənəviyyatda yaxşı və müqəddəs nə varsa, hamisini öz yolundan süpürüb atır. "Bəxtsiz cavan"da mülkədar həyatı burjualaşma prosesinin öz hüdudlarını genişləndirdiyi mühitdə bədii təhlilin mərkəzinə çekilir. Haqverdiyevin Necəf bəyə münasibəti ilə Hacı Səməd ağaya münasibəti arasındaki fərq və "Bəxtsiz cavan"da diqqəti çəkən "aşkar tənqid mövqə" patriarchallıqla burjualaşma arasındaki fərqdən doğur. Bu fərqi müəllif Hacı Səməd ağanın həyat tərzi, dünyagörüşü və əxlaqını bədii təhlilin mərkəzinə gətirərək göstərir.

Bütün səhvleri ilə bərabər, Necəf bəyin aqibəti ona görə tragicm doğurur ki, o, bütün hərəkətlərində səmimidir. Onun həyatı hiylədən, yalandan, məkrədən uzaqdır. Ancaq Hacı Səməd ağanın bütün həyatının və fəaliyyətinin mərkəzində hiylə, yalan, məkr dayanır. Hacı Səməd ağanın əqidəsi, inamı (daha doğrusu, əqidəsizliyi və inamsızlığı) və fəaliyyəti milli varlığın öz tarixi xarakterindən uzaqlaşmaqda olduğunu göstərir. Müəllif Hacı Səməd ağanı bu uzaqlaşmanın qarşısını almaq naminə sərt tənqidin hədəfi edir. Müəllifin ictimai proseslərin hərəkətini və bu proseslərin milli mənəviyyata vurduğu zərbələri həssaslıqla müşahidə etdiyini görürük.

BURJUALAŞMA PROSESİNDƏ ƏXLAQ PROBLEMI

"Dağılan tifaq"da Necəf bəyin Allah divanı qarşısında duyduğu məsuliyyəti Hacı Səməd ağada Allahın kəlamlarına ironiyali, hətta şüurlu ikiüzlü münasibət əvəz edir. Hacı Səməd ağa nəinki Allahın, Quranı-Kərimin, Şəriətin göstərişlərinə əməl etmir, eksinə, Allah, Quran və Şəriəti öz möhtəkirlik fəaliyyətinə qalxan edir. Onun Kərbəlayı Bəndəliyə dediyi sözlərə diqqət yetirək: "Heç kəsin ürəyində Allah qorxusu yoxdur. Hər kəs nə qazansa, yedyini yeyir, artığını da gizləyir. Daha demir ki, mənim fəqir qardaşım da var, onun da əlindən gərək tutum. İndi əlacım kəsilib, mən bir belə qayda qoymuşam ki, özüm fəqirlərə məsref elədiyimdən əlavə, hər kəsə borc versəm, yüzə bir cüzi, yəni iyirmicə manat müamilə qoyub, o müamiləyi də fəqirlərə verəm".

Hacı Səməd ağanın bu sözləri onun əxlaqının pozulmasından xəbər verir. Çünkü Hacı Səməd ağa bu sözləri deyərkən büsbüütün ikiüzlülük edir, yalan danışır və bu "yalan"ı özünün qazanc vasitəsinə çevirir. Bizim milli düşüncəmizdə islam əxlaqına tapınmanın müstəsna mövqeyi var. Müəllif Hacı Səməd ağaların timsalında burjualaşma prosesinin təsiri altında öz inamını və imanını itirənlərin, eyni zamanda, bu inam və iman pərdəsi altında min hiylə çıxaranların cəzasız qalmayacağını öne çekir. Necəf bəyin taleyinin müəyyənləşməsində Nazlıya dediyi sözlərdə Allahın gücünə, qüdrətinə inamsızlığı həllədici rol oynamışdı: "Di çıx eşiyyə. İstər, nə qədər ömrün var mənə ahü-nalə elə. Guya sən ahü-nalə eləyəndə mənim külliyyüm göyə sovrulacaq". Çılqınlıq məqamında olsa da,

Necəf bəy Allahın qüdrətinə inamsızlıq ifadə eləmişdi. Faciənin sonluğu həm də onun bu inamsızlığına cavab kimi səslənməklə bərabər, müəllifin oxucunu ayıq salmaq məramından da xəber verir.

Məsələlərə bu prizmadan baxış "Bəxtsiz cavan"da da davam edir. Mirzə Qoşunəli deyir: "Baba, necə fikir dəryasında üzməyim? Məni heyrət aparıbdır, mən bu sırrə məəttəl qalmışam ki, görürsən bir dövlətli şəxs nə qədər Allah yolunda xərcləyir, bir ucdn dövləti artır, amma elə ki, başlayır şeytan yolunda xərcləməyə, bir az müddətdə müflis olur".

İslam əxlaqına qail hər bir adam bu sözlərdəki məntiqə heç bir şübhə etməz. Lakin görəndə ki, bu sözlər Hacı Səməd ağanın camaat arasında mötəbər və səxavətli bir şəxs obrazını yaratmaq üçün təbliğat vasitəsi kimi istifadə edilir və bu "hiylə-fənd oyunu"nun müəllifi Hacı Səməd ağanın özüdür, bu zaman onun dramda gerçəkləşən ölümüne Allah cəzası kimi baxmaqdan başqa bir yol qalmır.

Əsərdə sənətkarı təkcə Hacı Səməd ağanın dini inancını büsbüütün itirməsi yox, həm də tarixi varlığımızdan gələn insanı sıfırlarını itirməsi də narahat edir. Müəllif Hacı Səməd ağa obrazına qarşı Fərhad surətini qoyur. Fərhad obrazında demokratik ideyaların bədii ifadəsini görən ədəbiyyatşunaslıq mülkədarlığa münasibətdə Ə. Haqverdiyevin öz ictimai görüşlərində xeyli irəli getdiyini və "Bəxtsiz cavan"ı daha demokratik mövqedən yazdığını iddia edir.

"MÜƏLLİFİN İDEYA RUPORU", YOXSA RUSSOÇU?

Fərhadın "bilavasitə mülkədarlığın əsaslarına, mülkiyyətçiliyə, bərabərsizliyə, ictimai ədalətsizliyə qarşı" çıxışları müəllifin "mülkədarlığın əsl sinfi simasını, özü də aşkar tənqidini mövqelərdən təsvir etməyi qarşısına məqsəd qoyması" (Y.Qarayev) haqqında fikir formalaşdırır. Nəzərə alsaq ki, maarifçi realizmin estetikasında Fəxrəddin, Fərhad kimi obrazlar maarifçi qəhrəman olaraq "müəllifin ideya ruporu" kimi qəbul olunmuşdur, onda ədəbiyyatşunaslığın yuxarıdakı qənaətləri təəccüblü görünməməlidir. Ancaq, doğrudanlı, "Müsibəti-Fəxrəddin"in maarifçi qəhrəmanı kimi, Fərhad da əsərə "müəllifin ideya ruporu" kimi daxil olur? Fikrimizcə, Fərhadın maarifçi qəhrəman xarakteri var, ancaq onun pyesə bilavasitə müəllif fikrinin daşıyıcısı kimi daxil olması əsərin bədii məntiqi ilə təsdiq olunmur. Çünkü Fərhad əsərə məhdud dünyagörüşlü qəhrəman kimi daxil olur. Mülkədarlığa münasibətdə o, əvvəlcə islahatçı mövqedə dayanır, mülkədar-kəndlili münasibətlərinin normal çərçivədə davamını arzulayır. Mülkədar təsərrüfatlarında islahatın, daha təkmil vasitələrdən istifadənin zəruriliyini vurğulayır. Əmisi Hacı Səməd ağanı öz təsərrüfatında islahatçı görmək istəyir. Bu islahati mülkədar-kəndlili münasibətlərinin liberallaşması kimi təsəvvür edir. Onun düşüncəsində əmisi məhz belə bir mülkədardır - fikri hakimdir. Məhz bu inamlı o, kəndliləri öz təsərrüfatlarını inkişaf etdirmək üçün əmisiindən borc almağa istiqamətləndirir. Lakin kəndlilərin verdiyi cavablar bir mülkədar kimi Hacı Səməd ağa haqqında onun bütün təsəvvürlərini dağdırır. Onun mülkədarlıq haqqında təsəvvürləri feodal iqtisadi münasibətləri və patriarchal əxlaq qanununa əsaslanır. Onun qarşısında duran mülkədarlıq isə burjualışma dövrünü yaşayır. Burjua iqtisadi qanunları isə pulun hökmünü işlək edir. İnsan taleyi burada arxa plandadır. Kəndlilərlə söhbətində mülkədar-kəndlili münasibətlərinin məhz bu mərcada cərəyan etdiyi aydın olur. Üçüncü kəndlili deyir:

"Malların işi, qurbanın olum, asandır. Bir dananın burnu qanayanda böyründən neçə həkim çıxır. Ancaq insana qulaq asan yoxdur. Hər kimi ağrı tutsa, gərek kəfənə adam göndərəsən".

Fərhad mülkədar-kəndlili münasibətlərindəki ziddiyətlərin səbəbini, birincilərin ikincilərlə qeyri-insani rəftarının səbəblərini başa düşmür. O, həyatı

reallıqları, kəndlinin düşdüyü ağır vəziyyətin iqtisadi əsaslarını dərk etməkdə acizdir. Onun mülkədarlığın qarşısına qoyduğu tələblərin həyata keçirilməsi mümkün deyil, heç bir reallığa söykənmir. Ədəbiyyatşunaslıqda, çox öteri də olsa, bunun fərqinə varılmışdır. Fərhadı "inqilabçı" kimi təqdim edən ədəbiyyatşunaslıq mövqelərinə qarşı çıxan N.Vəlixanov doğru yazar ki, "Fərhad, əsasən, "təbii hüquq" konsepsiyasını müdafiə edir". Doğrudan da, adama elə gəlir ki, Fərhadın etiraz çıxıları bütünlük Russunun "İnsanlar arasında bərabərsizliyin mənşəyi və səbəbləri" əsərindən oxuduqlarının təkrarıdır. Russo deyirdi ki, "İnsanlar bərabər yaranmışdır. İnsanların hamısı təbiətin övladlarıdır. İnsanlar arasındaki bərabərsizliyi insanlar özləri yaratmışdır. Birinin varlı, o birinin yoxsul olmasına səbəb insanların özləridir. Bu bərabərsizlik, əslində, təbiətə ziddir... İnsanları varlı və yoxsula bölən, onları kinli və caniye çevirən cəmiyyət mütləq məhv edilməlidir... İlk dəfə torpağa hasar çəkib "bura mənimdir" deyən adam, xüsusi mülkiyyət yaradan şəxs, yer üzündə bərabərsizlik və ədalətsizlik yaratmışdır" (Şıxlı İ., Tahirli M.Ə., Həyatzadə M.B. XVIII esr xarici ədəbiyyat tarixi. 1970, s. 100). Pulun hökmranlığı dövründə bu fikirlərin həyatı qüvvəsi yoxdur. Biz isə Fərhadın demokratik, az qala inqilabi demokratik dünyagörüşündən çıxış etdiyini düşünürək, bu dediklərini əməli işində həyata keçirməsini istəyirik. İçimizdən keçir ki, Ə.Haqverdiyev Fərhadı təkcə üsyankar ruhu ilə yox, praktik işində də inqilabçı demokrat kimi təsvir etsin. Obraza təhlil verəndə onun xarakterinə məhz bu cəhətdən dəyər verilir: "Lakin Fərhadın üsyani kəskin tənqiddən o yana gedə bilmir, əməli fəaliyyət konkretliyi kəsb etmir, bu üsyən ritorik üsyən olaraq qalır" (Y.Qarayev). Fərhad obrazı ilə müəllif arasında bərabərlik işaretini qoymağımız bizi belə qənaətə gətirir ki, "zorla evləndirilən Fərhadın "faciəsi" bir qədər qeyri-təbiidir, daha doğrusu, bu faciə, qəhrəmanın qüvvətli ictimai faciəsini əks etdirə bilmir... Fərhadın intiharı da hadisələrin öz gedisi ilə təsdiq edilərək dramatik zərurət səviyyəsinə çata bilmir" (Y.Qarayev). Bütün bu mülahizələr, təkrar edirik ki, Fərhadın öz görüşləri etibarilə müəllif dünyagörüşünü təmsil etməsi, müəllif mövqeyinin ifadəcisi rolunda çıxış etməsi qənaətindən qaynaqlanır.

Fərhad isə, əsərə tarixi proseslərin məntiqi ilə daxil olur. XIX əsrin ikinci yarısında Rusiya və başqa xarici ölkələrdə təhsil alıb vətəninə, millətinə xidmət arzusu ilə geri dönen ziyanlıların ümumiləşdirilmiş obrazlarından biri kimi. Onun dünyagörüşündəki məhdudluq, yaxud bu görüşlərlə real həyat arasındaki məsafə təbii təsir bağışlayır. Həyata, mübarizəyə hazır olmayan, kitablardan oxuduqları ilə həyatın reallıqları arasındaki fərqi görə bilməyən on səkkiz yaşlı gimnazistin çıxış yolunu intiharda görməsi də təbiidir və Haqverdiyevin real həyat qanunlarından çıxış etdiyini göstərir. Fərhadın arzularına çata bilməməsinə rəğmən, dostu Musanın ali təhsil dalınca getməsi və bu gedisin millətə xidmət naminə olmasının pyesdə dönə-dönə təkrar edilməsi müəllifin cəmiyyətin təkamülündə

MİLLİ İNTİBAHIN HƏLLLEDİCİ ROLuna

dair qənaətlərini bir daha təsdiq edir və əsərin tragik sonluğuna, qismən də olsa, nikbin pafos aşayılar. Burjualışma prosesində milletin özünü dərk etməsi üçün milli cəmiyyətdə maarifçilik hərəkatını gücləndirməyin zəruriliyi ideyasını qabardır.



Möhsün NAĞISOYLU

Bir nöqtənin hökmü

*(Füzulinin bir
öncəgörməsi haqqında)*



Xalqımızın mənəvi sərvətləri sırasında özəl yeri və çəkisi olan əlyazma kitabları, xüsusilə də orta əsrlərə aid türkçə əlyazmalar üzərindəki müşahidələr göstərir ki, dövrün ayrı-ayrı katibləri bir sıra hallarda köçürdükləri mətnlərə bilərkəndən müdaxilə etmiş, bəziləri isə müəyyən imla səhvlərinə yol vermişlər ki, bunun da nəticəsində əsl müəllif mətnində gözgörəsi, açıq-aşkar təhriflər ortaya çıxmışdır. Buna nümunə kimi ana kitabımız “Kitabi-Dədə Qorqud” eposunu göstərmək olar. Ömrünün 30 ilindən çoxunu bu bənzərsiz abidənin araşdırmasına həsr etmiş tanınmış qorqudqunas alim Şamil Cəmşidov vaxtilə məntiqi yanaşma və zahiri bənzərlik üsuluna əsaslanaraq dastanın Dresden əlyazmasında çoxlu sayda türkmənşəli sözün katib xətası nəticəsində səhv yazıldığını müəyyən etmişdi. Görkəmli Türkiyə alimi professor Mustafa Kaçalin də 2017-ci ildə Ankarada işq üzü görmüş “Oğuzların diliylə Dedem Korkudun kitabı” adlı sanballı araşdırmasında dastanın Dresden əlyazmasında bu qəbildən olan bir sıra sözləri aşkara çıxarmış və onların mətnində açıq-aşkarcasına yanlış yazıldığını danılmaz dəlil və faktlarla sübuta yetirmişdir (Oğuzların Diliylə Dedem Korkudun Kitabı. Mustafa S. Kaçalin. Türk Dil Qurumu Yayınları, Ankara, 2017).

Bütün türk dünyasının iftixarı, fəxri dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının zirvələrindən sayılan türkçə divanındaki bəzi şeirlərin müxtəlif əlyazmalardakı fərqli variantları da məhz orta əsr katiblərinin əsl mətnə müdaxilələrinin, bəzi hallarda qədim türk sözlərinin mənalarını bilməkdə çətinlik çəkmələrinin, bəzən də bilərkəndə ayrı-ayrı sözləri dəyişdirmələrinin nəticəsi olaraq ortaya çıxmışdır. Buna nümunə olaraq, böyük söz ustادına dünya şöhrəti gətirən türkçə divanının dibaçə (müqəddimə, giriş) hissəsində yer alan aşağıdakı məşhur şeir parçasını göstərmək olar:

*Qələm olsun əli ol katibi-bədtəhririn
Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.
Gah bir hərf süqutilə qılur nadırı nar,
Gah bir nöqtə qüsurlə gözü kur eylər.*

Nümunədə seçdirdiyimiz - kursivlə verdiyimiz sözümüzü kəlməsi Azərbaycanda birmənalı şəkildə yalnız bu variantda qəbul olunmuşdur.

Aydınlıq üçün qeyd edək ki, Füzuli divanının Azərbaycanda işıq üzü görmüş çoxsaylı nəşrləri sırasında görkəmli Azərbaycan ədəbiyyatşunası, Füzuli ırsinin dərin bilicisi, böyük ustad akademik Həmid Arasının 1958-ci ildə hazırladığı Məhəmməd Füzuli əsərlərinin birinci cildi (divan bu cildə daxildir) hal-hazırda da ən mötəbər qaynaq sayılır. Füzuli divanının yeddi qədim əlyazması əsasında hazırlanmış həmin nəşrdə yuxarıdakı söz məhz bu şəkildədir və kitabda onun digər variantı haqqında heç bir izahat verilməmişdir (Məhəmməd Füzuli. Əsərləri, beş cilddə, I cild, Azərbaycan SSR EA nəşriyyatı, 1958, səh. 46). Yeri gəlmışkən qeyd edək ki, divanın bu nəşri əsasında Bakıda hazırlanmış 2005-ci il çapında həmin söz *suz* şəklində göstərilmiş, lakin bu barədə heç bir açıqlama, izahat verilməmişdir (Məhəmməd Füzuli. Əsərləri, I cild, "Şərq-Qərb" səh.32).

Füzuli divanının 1996-ci ildə Bakıda 9 əlyazma nüsxəsi və iki qədim çapı əsasında ərəb əlifbası ilə hazırlanmış elmi-tənqid mətnində isə yuxarıdakı nümunədə seçdirdiyimiz söz elə bu şəkildə verilsə də, kitabın nüsxə fərqləri hissəsində onun 1674-cü ildə köçürülmüş bir əlyazma nüsxəsində *surumuzu* variantının olması da göstərilmişdir (Füzuli. Divan. Tərtibçi: Hacı Mail Əliyev, redaktorları: Həmid Arası, Cahangir Qəhrəmanov, Məmməd Adilov, "Şərq-Qərb", səh. 24). Qeyd edək ki, elmi-tənqid mətnin tərtibçisi Hacı Mail Əliyevin yazdığı kimi Bakıda Əlyazmalar İnstitutunda saxlanılan bu əlyazmanın (şifri C-92) katibi Hacı Məhəmməd "özünü klassik şeirin mahir bilicisi, dahi Füzuli yaradıcılığının vurğunu, divan ədəbiyyatının xiridarı, istedadlı xəttat və geniş dünyagörüşə malik mətnşunas kimi göstərməşdir". Tədqiqatçının bu sözleri açıq-aşkar şəkildə sübut edir ki, Füzuli divanının sözügedən Bakı nüsxəsi mötəbər qaynaqdır və onun katibi yüksək savad sahibi bir şəxs olmuşdur. Məhz buna görə də hesab edirik ki, həmin əlyazmadakı variant da (*surumuzu*) diqqətdən kənarda qalmamalıdır.

Füzuli divanının yenə həmin ildə Tehranda 10 əlyazma və 1 çap nüsxəsi əsasında hazırlanmış tənqid mətnində də (tərtibçi: Əmin Sədiqi) sözügedən nümunədəki *sözümüzü* leksemi əsas variant kimi qəbul edilmiş, lakin kitabdakı nüsxə fərqlərinin yer aldığı hissədə onun üç əlyazma nüsxəsində *surumuzu* şəkildə olması da göstərilmişdir (Füzuli. Türkçə divanı, Tehran, 1996, səh. 1). Qeyd edək ki, kiril əlifbası ilə nəşr olunmuş və çoxlu orfoqrafik səhvlerin yer aldığı həmin kitabda bu söz nüsxə fərqləri sırasında da yanlış olaraq *sözümüzü* şəklinde getmişdir ki, bu da açıq-aşkar texniki səhv kimi qəbul edilməlidir. Aydınlaşdır ki, sözün hər iki variantı eyni olsayıdı, onda nüsxə fərqiñin göstərilməsinə heç ehtiyac da olmazdı.

Dahi söz ustادının türkçə divanının Türkiyədə hazırlanmış nəşrlərinə geldikdə isə, onlar sırasında 1958-ci ildə Ankarada işıq üzü görmüş "Füzuli. Türkçə Divan" kitabı ən mötəbər qaynaq sayılır. Dörd nəfər araşdırıcı (prof. Kənan Akyüz, dr. Sedit Yüksəl, dr. Müjgan Cunbur və Süheyil Beken) tərefindən hazırlanmış bu nəşrdə Füzuli divanının 68 əlyazma nüsxəsindən istifadə olunmuşdur (Türk Tarix Qurumu Basımevi, 1958, səh. VIII). Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Füzuli divanının Tehran nəşrinin tərtibçisi Əmin Sədiqi də tənqid mətnində bu nəşrdən istifadə etmiş və onu yüksək dəyərləndirərək yazımışdır: "Bu nəşr nüsxəsini ən mötəbər nəşrlərdən hesab edirik" (göstərilən kitab, səh. J). Qeyd edək ki, divanın sözügedən Türkiyə nəşrində yuxarıdakı şeir parçasında məqalədə seçdiyimiz söz *surumuzu* şəklinədir və kitabda onun digər variantının olması haqqında heç bir izahat verilməmişdir (səh. 10). Füzuli divanının Türkiyənin tanınmış ədəbiyyatşunas alımı Əbdülbəqi Gölpinarlı tərefindən hazırlanmış mətnində də seçdirilmiş söz yalnız bir variantdadır və suzumuzu şəklinədir. (Füzuli Divanı.

Dördüncü Baskı. Hazırlayan Abdulkəbi Gölpinarlı. Ankara, İnkilap Kitabevi, 2005, səh.6). Burada da, həmin sözlə bağlı heç bir açıqlamaya rast gəlmirik.

Şeirdəki bu sözlərdən (*sözümüzü, surumuzu, yoxsa suzumuzu*) hansının doğru variant olması məsələsinə aydınlıq gətirmək üçün ilk növbədə, Füzuli divanının dibaçə (müqəddimə, giriş) hissəsinə diqqət yetirmək lazımlı gəlir. Böyük söz ustası divanın nəsrlə qələmə alınmış dibaçesində həmin şeir nümunəsini verməzdən önce üzünü ulu Tanrıya tutaraq Yaradandan onu üç qisim insandan qorumağı təmənna edir: savadsız katibdən; nəzmi nəsrən seçə bilməsə də, özünü istedad sahibi sayan şəxsdən və həsəd əhlindən-paxıldan. Füzuli burada savadsız katibdən söz açarkən önce nəsrlə yazır ki, bu peşə sahibi bacarıqsızlığı və savadsızlığını üzündən “gah bir nöqtə ilə *məhəbbəti mehnət* göstərər və gah bir hərf ilə *nemətinəqmət* (kursiv bizimdir - M.N.) oxudar” (Bakı nəşri, 1958, səh. 46). Aydınlıq üçün qeyd edək ki, *məhəbbət* və *mehnət* (möhənət, əzab, dərd, qəm), eləcə də *nemət* və *nəqmət* (ışkəncə, əzab, cəza) sözlərinin ərəb əlifbası ilə yazılışı bir nöqtənin yeri ilə fərqlənir. Belə ki, *məhəbbət* sözündəki “be” hərfinin altında olan nöqtə həmin hərfin yuxarısında qoyulsa, “nun” hərfi olar və onda bu söz *mehnət* oxunar. Eləcə də bu qayda ilə *nemət* sözündəki ikinci hərfin “əyn”in üstündə iki nöqtə qoyulmuş olsa, həmin hərf “əyn” olar və söz *nəqmət* şəklində düşər. Göründüyü kimi, Füzuli burada başlıca diqqəti katibin savadsızlığını üzündən nöqtələrin yerinin səhv qoyulmasına yönəldir, bir nöqtənin hökmünə diqqəti çatdırır və eyni zamanda bu fikrini obrazlı şəkildə ifadə edir. Daha çox müsbət məna yükü daşıyan birinci sözlər: *məhəbbət* və *nemət* kəlmələri həmin sözlərlə müqayisədə oxucuda müəyyən mənada mənfi anlam assosiasiyyası doğuran *möhənət* və *nəqmət* kimi oxunmuş olur. Füzuli dibaçdə daha sonra nəsrlə qələmə aldığı fikrinin davamı olaraq sira ilə ərəbcə, türkçə və farsca dörd misralıq bir qitə verir. Ərəbcə qitədə şair savadsız katibə qarğış tökərək, onun səhvi ucbatından bir nöqtə fərqi ilə ərəb mənşəli *inəb* (üzüm) sözünün *eyb* şəklində düşməsini diqqətə çatdırır. Dahi şair farsca qitədə də eyni fikri vurğulayır, lakin burada heç bir nümunə vermir. Türkçə qiteyə gəldikdə isə, o, yuxarıda - məqalənin əvvəlində qeyd olunmuş nümunədir. Dibaçənin bu hissəsinin məzmununda bir məqam xüsusiyyəti diqqətçəkicidir. Füzulinin burada yanlışlıq nümunəsi kimi verdiyi sözlərin anlamlarında əksmənalılıq keyfiyyəti, ziddiyət anamları açıq-asharcasına və qabarıl şəkildə özünü göstərir: *məhəbbət-mehnət, nemət-nəqmət, göz-kor*. Məsələyə bu baxımdan yanaşdırıqda türkçə qitədəki söz və şur (duzlu, şor) kəlmələri həmin meyardan kənardı qalır, daha doğrusu, onlarla müqayisədə mətnədə açıq-aşkar bir uyğunsuzluq yaratmış olur. Bunun əksi olaraq *surumuzu* sözü isə istər qitənin ümumi məzmunundan çıxış etdikdə, istərsə də məntiqə söykəndikdə mətnədə tam bir ahəngdarlıq və uyarlıq yaradaraq tam yerinə düşür. Belə ki, farsmənşəli *sur* sözü bu dildə şənlilik məclisi, şadlıq, sevinc mənalarını daşıyır. Qitədə onun müqabilində işlənmiş yenə də farsmənşəli *şur* sözünün isə həmin dildə duzlu anlamı ilə yanaşı, iztirab, narahatlılıq; qəm, kədər mənaları da vardır. Bu incə məqamı nəzərə alıqda onda qitənin ikinci misrasındakı uyğunsuzluq aradan qalxır və şairin qitədə vurğuladığı fikirdə bir tamlıq, mükemməllik yaranır. Dahi söz ustası oxucularına çatdırmaq istəyir ki, savadsız katib nöqtənin yerini səhv salaraq *surumuzu* (şənliyimizi, sevincimizi) *şura* (iztiraba, qəmə, kədərə) döndərir. Göründüyü kimi, qitədəki ikinci misranın bu şəkildə oxunması (*Ki, fəsadi-rəqəmi surumuzu şur eylər*) dibaçdə vurğulanan başlıca fikirlə tam üst-üstə düşür, mətninbədii təsir gücünü artırır və məntiqi baxımdan da bir uyarlıq yaradır.

Yeri gəlmışkən qeyd edək ki, böyük Azərbaycan şairi-dramaturqu Hüseyn Cavid də məşhur “Şeyx Sənan” mənzum faciəsində korun dilində verilən məşhur qəzəlində şənlik, sevinc mənasını daşıyan *sur* sözünü onun antonimi olan, əks mənali *matəm* kəlməsi ilə eyni misra daxilində qoşa işlətmişdir:

***Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşıyaneyi-vüslət, nə bari-firqət olaydı.***

Aydındır ki, böyük söz ustaları əks mənali sözləri eyni misra daxilində işlətməklə fikrin təsir gücünü artırmaq məqsədini daşımışlar. Onu da qeyd edək ki, H.Cavidin bu misralarındaki *vüslət* (qovuşma, vüsala çatma) və *firqət* (ayırılma, ayrılıq) sözləri də əks mənali kəlmələrdir.

Maraqlıdır ki, *sözümüzü* (əlyazmada *sözümüzü*) və *surumuzu* sözlərinin ərəb əlifbasındaki yazılışı da bir nöqtə fərqi ilə seçilir. Belə ki, *sözümüzü* leksik vahidindəki birinci “ze” hərfinin üstündəki nöqtəni götürsək, həmin söz *surumuzu* şəklində oxunar. Bir nöqtənin səhv qoyuluşu üzündən ortaya çıxan bu katib xətası dahi söz ustadı Füzulinin savadsız katiblərlə bağlı fikrinin nə dərəcədə doğru olduğunu, eyni zamanda şairin öncəgörməsini də bir daha sübut etmiş olur. Nə qədər acı olsa da, katiblər məhz Füzulinin katib xətası ilə bağlı yazdığı qitəsində bu cür yanlışlığa yol vermişlər. Bunun başlıca səbəblərindən biri və birincisi, fikrimizcə, həmin qitəni köçürən katiblərin “sur” və “şur” sözlərinin fars dilində daşıdıqları incə mənalara fikir verməmələri, bəlkə də onları bilməmələri ilə bağlıdır.

Qitədəki daha bir məqam nümunədə seçdirdiyimiz sözün müəllif mətnində məhz *surumuzu* şəklində olmasına haqq qazandırır. Belə ki, şeirdə seçilmiş sözlərin səs ahənginə, tələffüzcə uyarlığına fikir verdikdə aşiqca görmək olar ki, şair burada onların məna çaları ilə yanaşı, şeir sənəti baxımından özəl keyfiyyətinə: musiqili səsləyişinə, ahəngdarlığına, qulağı oxşamasına da xüsusü diqqət yetirmişdir. Aydındır ki, verilmiş nümunədəki həmin sözü *sur* kimi oxuduqda bu leksik vahid *şur*, eləcə də üçüncü misradakı *qısur* sözləri ilə ahəngdar səsləşir, mükəmməl bir poetik uyarlıq yaradır və bir növ daxili qafiyə rolunda çıxış edir.

Dibaçənin nəsr hissəsində də vəziyyət belədir. Füzulinin burada işlətdiyi *məhəbbət-mehnət*, *nemət-nəqmət*, eləcə də ərəbcə qitədəki *inəb-eyb* sözləri də poetik uyarlıq baxımından diqqəti çəkir və bu fikri təsdiqləmiş olur.

Qitədəki seçdirdiyimiz sözün *surumuzu* şəklində oxunuşuna üstünlük verən daha bir incə məqamı da qeyd etmək lazımdır. Füzulinin dibaçədə savadsız katibin səhvi ilə bağlı nümunə olaraq verdiyi bütün sözlərdə (*məhəbbət-mehnət*, *nemət-nəqmət*, *göz-kur*) nöqtənin yerinin səhv düşməsindən ortaya çıxan katib xətalarında fərqli məqam cəmi bircə yerdədir. Söz leksemi ilə *şur* sözünün yazılışında nöqtə səhvinin yaratdığı məqam isə iki yerdədir. Belə ki, birincisi, söz leksemindəki ilk hərfin - “sin”in üzərinə üç nöqtə qoyduqda, ikincisi isə son hərfin - “ze”nin üstündəki nöqtəni sildikdə həmin sözü *sur* kimi oxumaq mümkündür.

Sur sözünün *şur* şəklində oxunuşunda isə nöqtə fərqi yalnız bir məqamdadır: ilk hərfin - “sin”in üzərinə üç nöqtə qoyduqda, onda həmin söz *sur* kimi oxunur. Şeirlərdə hər bir sözün istər zahiri görünüşü və keyfiyyətinə, istərsə də məna tutumu və semantik incəliyinə xüsusü bir həssaslıqla yanaşan söz sərrafi Füzuli burada da böyük səntkarlıq nümayiş etdirərək sözlə mənanın vəhdəti əsasında belə bir gözəl şeir nümunəsini qələmə almışdır.

Şeirdəki fərqləndirilmiş sözün bəzi nəşrlərdə *suzumuzı* şəklində oxunuşuna gəldikdə isə, öncə qeyd etməliyik ki, ərəb əlifbasında söz və *suz* (farsmənşəlidir, yanğı, yanma demekdir) kəlmələri eyni cür yazılır. Bundan əlavə, qitənin ümumi məzmunundan çıxış etdikdə *surumuzı* variantı da, fikrimizcə məqsədə uyğun sayıla bilməz, çünki bu variant da şeirdə vurğulanan əsas fikir baxımından uyğunsuz görünür.

Beləliklə, qitənin sözügedən misrasındakı bütün bu incəlikləri və qeyd olunan məqamları nəzərə alaraq biz hesab edirik ki, nümunədəki seçdirilmiş sözün *surumuzu* şəklində oxunuşu daha məntiqi və ağlabatandır. Sözsüz ki, bu məsələdə müəyyən fikir ayrılığı, fərqli mülahizələr də ola bilər və biz onları da böyük məmənuniyyətlə dinləməyə hazırlıq. Çünki elmdə əsl həqiqət bir sira hallarda məhz elmi mübahisə, diskussiya, fikir müxtəlifliyi zəminində ortaya çıxmış olur.

Son olaraq bir məsələni də diqqətə çatdırmaq istəyirik. Biz məqaləmizin adındakı divan sözünü bilərkən kiçik hərfə yazdıq. Məsələ burasındadır ki, farsmənşəli bu söz ədəbiyyatşünaslıqdə şeir toplusu anlamında işlənir və xüsusi yox, ümumi səciyyə daşıyır: Nəsimi divanı, Füzuli divanı, qəzəllər divanı, qəsidiyələr divanı, divan ədəbiyyatı və s. Bununla belə, ədəbiyyatşünaslıq sahəsində işlənən divan sözü Azərbaycanda, son vaxtlar əsasən, xüsusi isim, yəni əsər adı kimi qəbul edilir və böyük hərfə, həm də dirnaq içerisinde yazılır: Füzuli "Divan"ı. Maraqlıdır ki, Füzuli divanının 1958-ci il Bakı nəşrində divan sözü hər yerdə kiçik hərfə yazılmışdır. Şairin divanının yenə də 1958-ci il Türkiyə nəşrində isə həmin sözün yazılışında açıq-aşkar bir sabitsizlik özünü göstərir. Belə ki, burada divan sözü gah böyük, gah da kiçik hərfə yazılmışdır. Düşünürük ki, ədəbiyyatşünaslıq termini divan ümumi isim olduğu üçün kiçik hərfə yazılmalıdır.



OXULARIN NƏZƏRİNƏ!

2018-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300

Aynurə PAŞAYEVA

“AZƏRBAYCAN” JURNALININ TARİXİNDƏN



Milli mətbuatımızın əvəzsiz örnəklərindən olan “Azərbaycan” jurnalı Mədəbi fikir tariximizdə ciddi rol oynamış nadir ədəbi mətbu orqanlardan biridir. Neçə-neçə ədəbi nəsil ilk dəfə bu jurnalda öz sözünü demiş, istedadını nümayiş etdirmişdir. XX əsrin elə bir yazarı yapılmaz ki, “Azərbaycan” jurnalının qapıları onun üzünə açılmasın.

“Azərbaycan” jurnalı dünya ədəbiyyatından Alber Kamyu, Qoderzi Coxeli, İvan Bunin, Əziz Nesin, Əhməd Temir, Mikloş Bamoş, Toğrul Kəskin, Ömər Seyfəddin, Vasili Şukşin, Yasunavi Kawabata, Boris Morjanov, Saad Həmid, Vasil Papov, Xorxe Luis Borges, Tatyana Tolstaya, Ceyms Qinrvud, Marsel Eme, Uilyam Folkner, Mixail Bulqakov, Fakir Baykurt, Somerset Moyem, Con Patrik və başqalarının əsərlərini öz səhifələrində azərbaycanlı oxucusu üçün tanıtmışdır.

1920-ci illərin əvvəlində yeni ədəbi əsərlərin daha geniş oxucu auditoriyasına çatdırılması üçün irihəcmli mətbu orqana ehtiyac yarandı. Bu ehtiyacın zərurəti və maarifin işlərinə, ədəbiyyatın, incəsənətin inkişafına kömək etmək məqsədi ilə Azərbaycan Xalq Maarif Komissarlığının 14 oktyabr 1922-ci il tarixli kollegiya iclasının qərarı ilə 1923-cü il yanvar ayının 28-də “Maarif və mədəniyyət” jurnalı nəşrə başlayır. Jurnal Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov, Maarif komissarı Mustafa Quliyev və komissar müavini Tağı Şahbazinin (Simurq) təşəbbüsü ilə yaranmışdı. “Maarif və mədəniyyət” jurnalına materiallar vaxtında toplanmadığı və mətbəə təşkili işi yubandığı üçün jurnal həmin il deyil, 1 il sonra çap olunmuşdur.

Şərəfli yol keçmiş “Azərbaycan” jurnalının adı ictimai-siyasi və ədəbi-mədəni həyatda baş verən hadisələrlə əlaqədar olaraq 6 dəfə dəyişdirilmişdi. “Maarif və mədəniyyət” (1923, yanvar, №1-1927, dekabr, №12), “İnqilab və mədəniyyət” (1928, yanvar, №1-1936, may, №5), “Revolyusiya və kultura” (1936, iyun, №6-1941, may, №5), “Vətən uğrunda” (1941, iyun, №5-1946, aprel, №4), “İnqilab və mədəniyyət” (1946, may, №5-1952, dekabr, №12), “Azərbaycan” (1953, yanvar, №1-dən bu günə qədər) adları altında çap olunmuşdur. “Azərbaycan” jurnalına müxtəlif illərdə Tağı Şahbazi (Simurq) (1923-1924), Cəlil Məmmədzadə (1924-1926), Ruhulla Axundov (1927-1928), Mustafa Quliyev (1929-1931), Müseyib Şahbazov (1932-1933), Hacıbaba Nəzərli (1934), Məmmədkazım Ələkbərli (1934-1936), Mirzə İbrahimov (1938-1941), Məmməd Arif (1942-1945), Mehdi Hüseyn (1946-1950; 1954), Əbülləhəsən Ələkbərzadə (1952-1953),

Əli Vəliyev (1954; 1958-1959), Əhməd Cəmil (1959-1960), Qılman Musayev (1963-1966), Cəlal Məmmədov (1966-1975), İsmayıllı Şixlı (1976-1978), Əkrəm Əylisli (1978-1983), Cabir Novruz (1984-1987), Yusif Səmədoğlu (1987-1997), İntiqam Qasızmədə (1998-dən indiyə qədər) jurnalın redaktorları olmuşdular. Bu redaktorlar içərisində 5-i Tağı Şahbazi (Simurq) (1892-1937), Ruhulla Axundov (1897-1938), Mustafa Quliyev (1893-1938), Hacıbaba Nəzərlı (1895-1939), Məmmədkazım Ələkbərli (1905-1938) 1937-ci il repressiya qurbanlarından olmuşdur. Cəlil Məmmədzadə və Müseyib Şahbazov isə ədəbiyyatla bağlılığı olmayan, "Kommunist" partiyasının üzvü olublar.

"Maarif və mədəniyyət" jurnalı 1924, avqust, №8-1925, iyul, №7 ərzində çap olunmamışdı. Jurnalın bu müddət ərzində çıxmamasına səbəb, Rasim Tağıyev respublikada mövcud iqtisadi vəziyyətin ağırlığı, maliyyə vəsaitinin, kağız ehtiyatının və mətbəə avadanlığının çatışmaması ile bağlayır.

Lakin müxtəlif araşdırımlar zamanı bir başqa səbəbin də ortaya çıxdığını görürük. Belə ki, jurnalın ilk baş redaktoru Tağı Şahbazi (Simurq) o zamanlar Maarif komissarının müavini vəzifəsində çalışırdı və vaxt məhdudluğundan jurnalın baş redaktoru vəzifəsini Mühittin Birgen icra edirdi. Onun adı bəzi mənbələrdə yanlış olaraq Mahiyyədin kimi qeyd olunmuşdur ("Azərbaycan" - 80: (1923-2003). Bibliografik göstərici/Tərt.ed.: Ə. Əfəndiyev. Bakı: Çinar-Çap, 2004, s. 266). Mühittin Birgen haqqında məlumat filologya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin apardığı araşdırımlardan məlum olur: "Qısa bir müddətdən sonra isə, bugünkü "Azərbaycan" jurnalının sələfi olan "Maarif və Mədəniyyət" jurnalının fəal mühərriri və yazarı olur." (Rüstemli Asif. Mühittin Birgen ve Bakı mühiti // Türkiyat Araştırmaları Enstitüsü Dergisi, 2016, TAED 55, Erzurum, s. 641). Lakin 1920-ci illərdə bir çox ziyalılar kimi, M.Birgenin adı da ÇK-nın Azərbaycan Fövqalədə Komissiyası tərəfindən sorğuya çəkilənlər siyahısında olur, həmin komissiyanın qərarına əsasən, onun 1923-cü ilin dekabrında Türkiyəyə qayıtmasını jurnalın 1924-cü ilin sentyabından 1925-ci ilin iyun ayınadək nəşr olunmamasına səbəb amili kimi göstərməsi daha ağlabatandır.

Hazırda Azərbaycan Yazuçular Birliyinin fəal mətbü orqanlarından biri olan "Azərbaycan" jurnalının ismini mətbuat tarixində araşdırıldıqda o da məlum olur ki, müxtəlif dövrlərdə eyniadlı jurnallar da fəaliyyət göstərmişdir. Belə ki, "Molla Nəsrəddin" satirik jurnalının təsiri ilə 1906-ci ilin dekabrından 1907-ci ilin sentyabr ayına qədər Təbrizdə "Azərbaycan" jurnalı nəşr olunmuşdur. Ölkəmizin İranla Mədəni Əlaqələr Cəmiyyətinin mətbü orqanı olan digər "Azərbaycan" jurnalı 1945-1946-ci illərdə (ana dilində ərəb qrafikası ilə) Rəsul Rzanın redaktorluğu ilə Bakıda 17 sayı nəşr edilmişdir.

"Azərbaycan" adını daşıyan başqa bir jurnal, mühacirət mətbuatımızın örnəklərindən biri və "Azərbaycan Kültür Dərnəyi"nin yayım orqanıdır. 1952-ci ilin aprel ayından bəri bu günümüzədək Ankarada "Azərbaycan" adı altında çap olunan jurnalın adı sonradan dəyişdirilərək "Azərbaycan Türk Kültür Dərgisi"ne çevrilmişdir. Azərbaycan-türk Federalist Demokratik Məsavat Partiyasının orqanı olan "Azərbaycan" jurnalı 1926-ci ildə Ceyhun Hacıbəylinin redaktorluğu ilə Parisdə çap olunub və cəmi 2 sayı işıq üzü görüb. Başqa bir "Azərbaycan" jurnalı Almanıyanın Münhen şəhərində 1952-1954-cü illərdə Əbdürəhman Fətəlibəyli Dündənginskinin baş redaktorluğu ilə fəaliyyət göstərib.

Diaspor mətbü orqanlarımızdan olan "Azərbaycan" adını daşıyan jurnallar bu günə qədər Stokholmda (1992), digəri Vaşinqtonda (1993) çap olunur.

Mətbuat tariximizə öz irsini qoyan "Azərbaycan"lar azərbaycançılıq ideya-məfkurəsi istiqamətində köklənəsə də, mövzu-problem, yaradıcılıq axtarışları məsələlərində fərqli cəhətlərdən də xali deyillər.

"Azərbaycan" jurnalı haqqında ilk geniş həcmli tədqiqat işi İ.A. Novruzovun 1968-ci ildə tamamladığı "Azərbaycan sovet ədəbiyyatının inkişafında "Maarif və mədəniyyət" ("İnqilab və mədəniyyət") jurnalının rolü (1923-1932-ci illər)" adlı dissertasiyasıdır. "Azərbaycan" jurnalının 53 illik (1923-1976) fəaliyyəti haqqında digər tədqiqat əsəri Rasim Tağıyevin "Azərbaycan" jurnalı və Azərbaycan Sovet ədəbiyyatının aktual problemləri (1923-1976-ci illər)" kitabı (1977) jurnalın ideya və məqsədlərini təhlili zamanı müəllifin zamanın ideoloji tələblərinə uyğun olaraq daha çox konyunktiv yanaşmasıdır.

2006-ci ildə Bəxtiyar Məmmədovun tamamladığı "Azərbaycan bədii publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələləri (XX əsrin II yarısında)" adlı namizədlik dissertasiyasında Sovet dövrü "Azərbaycan" jurnalının publisistikasında zamanın ideoloji tələbindən irəli gələrək yol verilən bəzi nöqsanlı cəhətlər tənqid olunmuş, publisistikanın nəzəri məsələlərindən daha çox bəhs olunmuşdur. 2010-cu ildə Aygün Əzimovanın bitirdiyi "Müstəqillik dövrü Azərbaycan mətbuatında bədii publisistika" ("Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının materialları əsasında) dissertasiya işi "Azərbaycan" jurnalının müasir dövrə keçdiyi inkişaf yoluna nəzər salır, qazandığı bədii publisistik keyfiyyətlər, publisistika ənənələri, müstəqillik dövründə baş verən siyasi hadisələrin jurnal publisistikasında əksi, sənətkarlıq axtarışları baxımından təhlil olunmuşdur.

Hər zaman ədəbi prosesə yaxından bələdçilik edən, klassik irsin öyrənilməsi, ədəbiyyatşunaslıq və ədəbi tənqidin inkişafı, teatr, musiqi, kino, incəsənətin bütün sahələrini, dilimizin saflığı, dünya xalqlarının ədəbi-mədəni həyatına aid materiallar jurnalda daim işıqlandırılmışdır. **"Azərbaycan ədəbiyyatı və incəsənətinin tarixində elə bir mühüm hadisə yoxdur ki, jurnalda öz əksini tapmamış olsun"** (Tağıyev Rasim. "Azərbaycan" jurnalı və Azərbaycan Sovet ədəbiyyatının aktual problemləri (1923-1976-ci illər). Bakı: Elm, 1977, s.17).

"Azərbaycan" jurnalının 50 illik yubileyi münasibətilə 1973-cü il 3-cü sayında görkəmli ədəbiyyatşunas Mir Cəlal jurnalın ədəbi mühitin inkişafındaki əhəmiyyətini belə izah edir: **"“Azərbaycan” jurnalı ədəbi inkişafımızın aynasıdır. Bütün mühüm əsərlərimiz ilk dəfə buradan yayılır, şöhrət tapır"** (Mir Cəlal. Şərəfli mübarizə yolu, "Azərbaycan" jurnalı, 1973, №3, s.108). Dövrün gənc yazıçılarının söz, qələm tribunası olan "Azərbaycan" jurnalı haqqında Nəbi Xəzrinin **"Biz hamımız "Azərbaycan" jurnalının şinelindən çıxmışıq"** ifadəsi tam yerində işlənilmiş və səslənən qənaətli fikirləri bir daha təsdiqləyir.

"Azərbaycan" jurnalının adının müxtəlif dövrlərdə dəyişdirilməsinə səbəb olan amilləri müasir aspektən təhlil edən akademik Bəkir Nəbiyevin fikirləri təqdirdəlayıqdır: "1928-ci ilin lap əvvellərində isə o zamanki iqtidar özünün iç üzünü göstərdi: yeni sadəcə olaraq maarif və mədəniyyəti yox, məhz inqilabın tələbləri baxımından maarif və mədəniyyəti təbliğ etməyi jurnalın adı-qayəsi kimi elan etdi: 1936-ci ildən etibarən onun başlığındakı birinci və üçüncü sözlər rus dilində yazılın və işlədilən şəklə salındı, demək olar ki, "Revolyusiya və kultura"ya çevrildi. Bu da 30-cu illər repressiyasının tərkib hissəsi olan dildə ruslaşdırma siyasetinin Azərbaycana vurduğu ən ağır zərbələrdən biri oldu. "Vətən uğrunda!"- jurnalın adları arasında özünü ən çox doğrudan başlıqlardan biri oldu və Böyük Vətən müharibəsinin amansız

möhürünü 1946-ci ilin əvvəllərinə qədər özündə təsbit etdi. Artıq 50 ildən bəri iftixarla daşıdığı "Azərbaycan" adı isə ölkənin həyatında 50-ci illərin başlanğıcından ilk əlamətləri özünü göstərən yumşalmanın təzahürlərindən biri oldu" (Nəbiyev Bəkir. Azərbaycan-80 (1923-2003). Bakı: Çınar-Çap, 2004, s. 3). Jurnalın 1928-ci ildə "İnqilab və mədəniyyət" adlandırılğıdan sonra marksizm-leninizm ideyalarını təbliğ edən "Fəlsəfə" şöbəsinin yaradılması jurnalın sərlövhəsinin ideoloji funksiyasının bir daha aydınlaşdırıldı. Jurnalın adının "Vətən uğrunda!" adlandırılmasının səbəbi publisistik notlarla "Azərbaycan" jurnalının 50 illiyi münasibəti ilə çap olunan "Ədəbiyyat və İncəsənət" qəzetinin 1973-cü il 24 mart sayında Əkbər Ağayev bu cür təsvir edir: "Jurnal döyüşə girdi, hərbi libas geyindi, yiğcam və quraq oldu, müəlliflə-küye çevrildi, mühəribə illərinin, mübarizələrlə dolu, fövqəladə və sərt həyatı jurnalda fövqəladə və mənalı ad verdi: "Vətən uğrunda!" (Ağayev Əkbər. Jurnal döyüşə girdi... "Ədəbiyyat və incəsənət" qəz., 1973, 24 mart, s. 5) "Azərbaycan" jurnalının 75 illiyi münasibəti ilə çap olunan sayında jurnalın Baş redaktoru İ.Qasimzadə mənsub olduğu dövrün ictimai fikrində rolunu belə izah edir: "Ustad tənqidçi Məmməd Arifin (Baş redaktor) ömrünün qatıldığı o dörd ildə "Vətən uğrunda" doğrudan da müsəlləh əsgərlərdən oldu" (Qasimzadə İntiqam. "Azərbaycan" jurnalı XXI əsrin astanasında, "Azərbaycan" jurnalı, 1998, № 1-2, s.4).

1953-cü ildən bu yana "Azərbaycan" adı altında çap olunan jurnalın fəaliyyətində fasile olmasa da, 1992-1996-ci illərdə ölkədəki iqtisadi böhranla əlaqədar olaraq illik sayında aşağı kəmiyyət müşahidə olunmuşdur. 1992-ci ildə iki-iki birləşmiş 6 sayı, 1993-cü ildə iki-iki birləşmiş 5 sayı, 1994-cü ildə üç-üç birləşmiş 2, 1995-ci ildə 3 sayı özündə birləşdirən 1 nömrə nəşr edilmişdir.

1993-cü ildə ölkədə ağır siyasi və iqtisadi vəziyyətdə olanda Baş redaktor Yusif Səmədoğlunun jurnalın "olum, ölüm" dilemması yaşayan zaman əzmkar ifadəsi jurnalın indiyə qədər saxlanılmış olan həyat kredosuna çevrildi: "Dəhşətli poliqrafiya çətinlikləri ilə üzləşsək də, minimum əmək haqqı ilə razılaşsaq da, hətta son aylarda əsər sarıdan qıtlıq çəksək də, getmək fikrimiz yoxdur. Jurnalın hər bir əməkdaşı üzərinə düşən ədəbi-tarixi missiyani gözəl dərk edir" (Səmədoğlu Yusif. "Azərbaycan" jurnalının 70 yaşı tamam olur, "Azərbaycan" jurnalı, 1993, № 1-2, s. 5).

"Azərbaycan" jurnalının səlefi olan "Maarif və mədəniyyət" jurnalı 1926-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı ilə Qızıl Qələmlər ittifaqının, 1928-ci ilin yanvar ayından "İnqilab və mədəniyyət" jurnalı Azərbaycan Proletar Yəzicişəhəri Cəmiyyətinin orqanı olub.

"Azərbaycan" jurnalının 80 illik yubileyi münasibəti ilə f.e.d. Vaqif Yusifli öz məqaləsində jurnalın şərəfli tarixində baş redaktorları haqqında qısa məlumat verdikdən sonra fikirlərini belə şərh edir: "80 ildə 20 baş redaktor! Lakin bu redaktorların hər biri müxtəlif ədəbi zövqə, dünyagörüşünə malik olsalar da, bu illər ərzində Azərbaycanda ictimai-siyasi həyatda müəyyən dəyişikliklər, hətta ənənələr baş versə də, jurnal öz şərəfli missiyasına sadiq qalmışdır" (Yusifli Vaqif. Geriyə bax, Qoca..., "Azərbaycan" jurnalı, 2003, № 1, s. 41).

"Azərbaycan" jurnalı müxtəlif illərdə dövlət tərəfindən ən ali fəxri adlara və mükafatlara layiq görülmüşdür. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 mart 1973-cü il tarixli qərarı ilə Sovet ədəbiyyatının inkişafında və zəhmətkeşlərin ideya-estetik təriyəsində fəal iştirakına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 21 yanvar fərmanına əsasən Sovet ədəbiyyatının inkişafında


xidmətlərinə və zəhmətkeşlərin kommunist tərbiyəsində fəal iştirakına görə Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 27 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətlərinə görə "Azərbaycan" və "Literaturnı Azərbaycan" jurnallarının bir qrup əməkdaşları fəxri adlarla təltif olunmuşdur. Ümummilli lider Müstəqil Azərbaycan mətbuatının azad inkişafına qayğı göstərək Yaziçılar İttifaqının mətbu orqanlarının - "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında Sərəncamı mətbuata göstərdiyi diqqət və qayğının örnəklərindəndir.

"Azərbaycan" jurnalı müasir dövrdə də Azərbaycanın ədəbi-mədəni həyatının aynasıdır. Azərbaycan Yaziçılar Birliyinin sədri, Xalq yazıçısı Anar jurnalın 90 illik yubileyi münasibəti ilə çap olunmuş sayında xüsusi olaraq jurnalın müasir dövrdəki oynadığı rolü qeyd edirdi: "Azərbaycan" jurnalı öz yaşarı ənənəsinə XXI əsrde də sadıq qalır, ədəbiyyatımızın ümumi mənzərəsini yaratmaqdə, onun müasir səviyyəsini, durumunu əks etdirməkdə, dünya ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olmaqdə, gələcəyimiz olan ədəbi gəncliyi ruhlandırmada davam edir. Vaxtilə Hüseyn Cavidin, Mikayıł Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Bəxtiyar Vahabzadənin, Qabilin, Hüseyn Arifin, Əliağa Kürçaylinin, İsləm Səfərlinin, Əli Kərimin, Yusif Səmədoğlunun, Məmməd Arazın, Cabir Novruzun, Isa İslmayılzadənin çap olunduğu "Azərbaycan"da indi onları layiqincə əvəz edən müxtəlif ədəbi nəsillərin yaradıcılığı öz əksini tapır" (Anar. 90 yaşlı müasirimiz, "Azərbaycan" jurnalı, 2013, №1, s.3-4).

"Azərbaycan" jurnalı zamanın diktə etdiyi hansı ideologiyaya az və yaxud çox dərəcədə əməl edən mətbu orqanı olsa da, onun xalqın maddi və mənəvi sərvəti olmaq fikrini, ədəbi və mədəni sahədə ictimai düşüncənin inkişafındaki böyük əhəmiyyətli rolunu inkar etdirə bilməz. "Azərbaycan" jurnalı hal-hazırda müstəqillik dövrünün salnaməsini yaratmağa xidmət göstərir, ədəbiyyatımızın elmi mühakimə gücünü artırır, yeni forma və üslubların yaranmasını təmin edir.



◆ K i t a b r ə f i



ELÇİN BAŞ

Naxçıvan, "Əcəmi" nəşriyyat-poliqrafiya birlüyü, 2017

Xalq yazıçısı Elçinin "Baş" romanı XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən mürəkkəb və ziddiyətli tarixi hadisələr fonunda insan talelərindən söz açır. Romanda həm real tarixi şəxsiyyətlərin, həm də bədii təxəyyüldən doğan insanların obrazları yaradılmışdır. Müəllif əsərə yazdığı girişdə qeyd edir ki, "romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil".




ARAZ DADAŞZADƏ

XVIII əSR AZƏRBAYCAN LİRİKASI (MƏQALƏLƏR)

Bakı, "Təhsil", 2017

Görkəmli ədəbiyyatşunas alim Araz Dadaşzadənin bu kitabda daxil etdiyi "XVIII əsr Azərbaycan lirikası" monoqrafiyası və müxtəlif illərdə dövri metbuatda nəşr olunmuş məqaleləri XVIII əsr Azərbaycan poeziyası haqqında geniş təsəvvür yaradır. Müəllif həmin əsrin poeziyasını həm ayrı-ayrı problemlər, həm də ədəbi şəxsiyyətlərin yaradıcılıq yolunu təqdim etməklə təhlillər aparır.

Xalq yazıçısı Elçin kitaba "Ölümünə inanmadığım adam" adlı geniş ön söz yazmışdır. Toplunun tərtibiləri A.Dadaşzadənin övladları - Zümrüd Dadaşzadə və Aqşin Dadaşzadədir.




ZAMAN ƏSGƏRLİ

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ

Bakı, "AVROPA" nəşriyyatı, 2017

Filologiya elmləri doktoru, professor Zaman Əsgərlinin "Mirzə Fətəli Axundzadə" monoqrafiyasında böyük mütəfəkkirin həyat və yaradıcılıq yolu, şeir yaradıcılığı, dramaturgiyası və nəstri, həmcinin, ədəbi-tənqidi və fəlsəfi görüşləri elmi təhlil predmetinə çevirilir. İlk dəfə olaraq Axundov dramaturgiyasının janr təsnifatı aparılır, mütərcimlik fəaliyyəti haqqında məlumat verilir, publisist əsərləri təhlil olunur.

Kitabın elmi redaktoru akademik Teymur Kərimli, rəyçi professor Təyyar Salamoğludur.



RAMİZ QUSARÇAYLI

GEDƏSƏN DÜNYANIN AXIRINACAN...

Bakı, "Azərbaycan" nəşriyyatı, 2017

Ramiz Qusarçaylının "Gedəsən dünyanın axırınacan..." adlı yeni kitabı onun əvvəlki şeir kitablarından sonra ("Çörəyim daşdan çıxır", "Ömür qapıları", "Bir çiçək axşamı", "Eşşəknamə", "Almalı kitab", "Nə gözəldir yolun, Allah") oxucularla növbəti görüşündür. Kitab filologiya elmləri doktoru, professor Ramiz Əsgərin "Mükəmməl poeziya" adlı ön sözü ilə açılır. Kitabda şeirlər "Mən kənddən çıxanda...", "Bu qurban olduğum Vətən", "Gəl oxuyaq saz dilində", "Aparır məni mələklər", "Qurudub göndərmə bənövşələri", "Bu il qaranquşlar Yəmənə uçmaz" rubrikalarında təqdim edilir.

